

HÜSEYN ƏHMƏDOV

AZƏRBAYCAN
MƏKTƏB VƏ PEDAQOJİ
FİKİR TARİXİ



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN BEYNƏLXALQ UNIVERSİTETİ

HÜSEYN ƏHMƏDOV

AZƏRBAYCAN MƏKTƏB VƏ PEDAQOJİ FİKİR TARİXİ

(dərs vəsaiti)
(I hissə)

Azərbaycan Respublikası Təhsil Nazirinin 10 mart 2000-ci il tarixli
235 sayılı əmri ilə ali məktəb tələbələri üçün dərs vəsaiti
kimi tövsiyyə edilmişdir.

M.F.Azandov adına
Azərbaycan Məktəb
Tələbəxanəsi

BAKİ-2001

Elmî redaktorları:

S.M.Onullahi, *tarix elmləri doktoru, professor.*

Rə'yçilər:

H.B.Bayramov, *dosent.*
F.Ə.Seyidov, *professor.*
F.A.Rüstəmov, *dosent.*

Akademik H.M.ƏHMƏDOV. «Azərbaycan məktəb və pedaqoji fikir tarixi» Bakı, ABU, 2001, 320 səh.

«Azərbaycan məktəb və pedaqoji fikir tarixi» adlı bu dərs vəsaiti (1 hissə) ilk dəfədir ki, çap olunur. Ən qədim zamanlardan 1918-ci ilə qədərki dövrü ehətə edən bu kitabda Azərbaycan məktəb və pedaqoji fikir tarixinin sistemli kursu şərh edilir. Dərs vəsaiti Respublika Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş mövcud program əsasında hazırlanmışdır. Kitab pedaqoji universitet və institut tələbələri, müəllimlər, magistr və aspirantlar üçün nəzərdə tutulmuşdur. Kitabdan geniş oxucu kütləsi də faydalana bilər.

Ə 000908 – 2001
700122

© «Təhsil» EİM, 2001

Ön söz

Dərin mə'na və məzmunu ilə diqqəti çəkən «Azərbaycan məktəb və pedaqoji fikir tarixi» adlı dərs vəsaiti əsasən pedaqoji universitet və institut tələbələri üçün nəzərdə tutulmuşdur. Lakin bununla belə təhsilə məşğul olan digər qurumlar da bu vəsaitdən faydalana bilərlər. Respublika Təhsil Nazirliyi tərəfindən təsdiq edilən proqrama müvafiq hazırlanan həmin dərs vəsaiti on qədim dövrdən başlayaraq 1918-ci ilə qədərki dövrü ehətə edir.

Gərgin əməyin və çoxillik pedaqoji təcrübənin möhsulu olan vəsaitin məzmunundan göründüyü kimi, müəllif göstərilən çoxəsrlik dövrde Azərbaycan məktəb təhsilinin və pedaqoji ideyaların meydana gəlməsi və inkişaf mərhələlərini elm əsaslarla arasdırmaqla yanaşı, həm də fənnin sistemli kursunu yaratmağa nail olmuşdur ki, bu şübhəsiz, tərifə və təqdirə layiqdir.

Görkəmli pedaqoq və tanınmış tədqiqatçı Hüscyn Əhmədovun Azərbaycan məktəbi və pedaqoji fikir tarixini üyəsəs dövrlə bölməsi xronoloji ardıcılıq baxımından və prinsip etibarilə elə bir cətiraz doğurmur və məqbul sayılabilir.

Dərs vəsaitində verilən ayn-ayn bölmələr, fəsillər arasında məntiqi əlaqə, şəhər edilən mövzumun metodoloji baxımından dərinlik və dolğunluğu, müəllifin fakt və hadisələrə yanaşma metodu, tarixilik və elmlilik prinsipi baxımından diqqəti cəlb edir. Verilən illüstrativ materiallar əsəri daha oxunaqlı edir və onun əyanılıyını artırır.

Azərbaycan mülki tarixinin ayrılmaz tərkib hissəsi olan məktəb və pedaqoji fikir tarixi oxucuları, ilk növbədə tələbələri xalqımızın zəngin pedaqoji irsi ilə tanış edir, onların pedaqoji dönyagörüşünün formalşamasına müsbət tə'sir edir.

Vəsaitin müəllifi yorulmaz tədqiqatçı akademik H.M.Əhmədov yarım əsrden artıqdır ki, Azərbaycan məktəbi və

pedaqoji fikir tarixi problemlərinin tədqiqi, təbliği və tədrisi ilə məşğul olur. Onun respublika daxilində və respublikadan kənarda nəşr etdirdiyi onlara kitab və yüzlərlə məqalə həmin fənnin sistemli kursunu yaratmağa imkan vermişdir. İlk təşəbbüs kimi həmin vəsaitin ərsəyə gəlməsini və çap edilib tələbə kütləsinin istifadəsinə verilməsini alqışlayır, onun müəllifinə möhkəm cansağlığı, yeni-yeni elmi uğurlar arzulayıram. Tanrı sənə yar olsun.

Teymur Bunyatov,
Azərbaycan Elmlər
Akademiyasının
müxbir üzvü

21.02.2001 — Bakı şəhəri

GİRİŞ

Azərbaycan məktəb və pedaqoji fikir tarixi respublikanın pedaqoji universitet və institutlarında hazırlanan gələcək müəllimləri Azərbaycan xalqının zəngin pedaqoji irsi, tərbiyə, təlim, təhsil nəzəriyyəsi və təcrübəsi ilə tanış edir. Bu kursun tədrisi tələbelərin ümumi pedaqoji fikir tarixi zəminində Azərbaycan xalqının məktəb və pedaqoji fikrinin səciyyəsinə dair biliyi zənginləşdirir.

Ösərimizin 40—50-ci illərindən başlayaraq Azərbaycanda pedaqoji elmlər, o cümlədən məktəb və pedaqoji fikir tarixinə dair sanballı elmi-tədqiqat əsərləri meydana gəlmişdir. Keçmiş SSRİ məkanında böyük nüfuz malik olan pedaqoji elmlər doktoru professor Ə. Seyidovun, akademik M. Mehdiyadənin, professor M. Muradxanovun, onların ardınca professorlardan Ə. Həşimov, H. Əhmədov, A. Kərimov, Ə. Yaqubi, İ. Mollayev, Ə. Ağayev, Ə. Paşayevin, elmlər namizədlərindən V. Mustafazadə, Əyyub və Əmir Tağıyevlər, H. Rəfibeyli, İ. İsayev, Ə. Cəlilov, gənc alımlarımızdən H. Bayramov, S. Orucov, F. Rüstəmov, Ə. Məhərrəmov, S. Orucova, V. Bəşirov, Humeyir Əhmədov və başqalarının Azərbaycan məktəb və pedaqoji fikir tarixinə dair tədqiqatları, həmcinin son vaxtlar Moskvada nəşr edilən irihəcmli "Azərbaycan pedaqoji fikir antologiyası", ceyni zamanda SSRİ PEA tərəfindən nəşr edilən "SSRİ xalqlarının məktəb və pedaqoji fikir tarixinə dair ocerklər" adlı çoxcildlik əsərlərin meydana gəlməsi ilk təşəbbüs kimi Azərbaycan məktəb və pedaqoji fikir tarixinin sistemli kursunu yaratmağa imkan vermişdir.

Məktəb və pedaqoji fikir tarixi humanitar elmlər sahəsinə daxil olduğundan tarixçilər, ədəbiyyatşunaslar, filosoflar və bütövlükda Azərbaycan mədəniyyəti ilə məşğul olan mütəxəssislər, ilk növbədə XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin məşhur tədqiqatçısı akademik F. Qasımqadə,

Azərbaycanın qədim və orta əslrlər tarixinin tanınmış tədqiqatçılardan professor Seyidağa Onullahi, Əli Hüseynzadə və başqları yeri gəldikcə bu problemə az və ya çox dərəcədə toxunmuşlar. Vəsaitin hazırlanmasında onlardan faydalanılmışdır.

Nəhayət, son illərdə, 1991—1995-ci illərdə, N.Tusi adına ADPU-nun nəşriyyatında rus dilində üç hissədən ibarət çap etdirdiyimiz Azərbaycan məktəb və pedaqoji fikir tarixinə dair kitabçılar da bu vəsaitin hazırlanması zamanı əsas götürülmüşdür.

Oxulara təqdim edilən bu vəsaitin, xüsusilə də I bölməsi hazırlanarkən professor Ə. Yequbi və professor Ə.Həsimovun problemlə bağlı tədqiqatlarının nəticələri program tələblərinə uyğun olaraq tərəfimizdən yenidən işlənmişdir.

Azərbaycanın pedaqoq alımları bu və ya digər dövrün ən mühiüm pedaqoji problemlərinə aid ayrı-ayn tədqiqat aparmışlarsa da, xalqımızın pedaqoji tarixi bu gənə qədər bütöv şəkildə öyrənilmədiyindən, bütün dövrlərdə məktəb və pedaqoji fikrin inkişafını cyni səviyyədə şəhər etmək hələlik mümkün deyildir.

Azərbaycan məktəb və pedaqoji fikir tarixinin tədrisinə, əsasən, 80-ci illərdən başlanılmışdır.

Ümumi pedaqogika tarixi kursundan bir qədər fərqli olaraq Azərbaycan məktəb və pedaqoji fikir tarixi kursunu aşağıdakı ardıcılıqla üç əsas bölmədə şəhər etmək nəzərdə tutulur:

1. Qədim və orta əslrlərdə Azərbaycanda məktəb və pedaqoji fikir.
2. Çar Rusiyasının istilası dövründə məktəb və pedaqoji fikir.
3. Respublika dövründə məktəb və pedaqoji elmlərin inkişafının əsas istiqamətləri.

Bu kitab birinci və ikinci bölməni, yəni qədim dövrlərdən XX əsrin əvvəllərinə qədərki dövrü əhatə edir.

Onu da qeyd edək ki, həmin vəsaitin hazırlanmasına 80-ci illərdən başlanısa da, onu bə'zi səbəblərə görə çap etdirib tələbələrin istifadəsinə vermək mümkün olmamışdır. Bunun bir başlıca səbəbi də bundan ibarətdir ki, birinci bölmə, yəni XIX əsrə qədərki dövr ardıcıl tədqiq edilməmişdir. Bu dövrə aid tarixi

AZƏRBAYCAN MƏKTƏB VƏ PEDAQOJI FİKİR TARİXİ

pedaqoji tədqiqatların azlığı problemin dərindən şübhəna imkan vermemişdir.

Buna bax mayaraq tələbələrin dərsliyə olan ehtiyacını nəzərə alaraq əlimizdə olan materialları, həmçinin son 40 il ərzində müəllifin apardığı tədqiqatların nəticələri və nəşr etdirdiyi xeyli əsər və məqalələri mümkün qədər program tələblərinə uyğunlaşdırır, həmin vasati çapa hazırlanıq lazım bildik.

Bir daha qeyd etməyi lazım bilirik ki, Azərbaycanda məktəb və pedaqoji fikir tarixi yeni tarix-i-ictimai reallıqlar baxımından hələlik bütöv şəkilde dərindən və sistemli tədqiq və xüsusilə də təfsir edilmədiyindən, şübhəsiz ki, bə'zi mövzular ya icmal, ya da xülasa şəklində təqdim edilir.

Bakalavrular, magistrler, aspirantlar, eləcə də geniş elmi-pedaqoji ictimaiyyətin istifadəsi üçün nəzərdə tutulan bu vəsait Azərbaycan məktəb və pedaqoji fikir tarixinin sistemli kursunu yaratmaq üçün ilk təşəbbüs olduğundan təbii ki, qüsursuz da deyildir və gələcəkdə daha yeni tədqiqatlarla tamamlanaraq, bitkin salnamə halını alacaqdır.

Vəsaitin gələcəkdə daha da təkmilləşməsinə dair qiyamlı fikir və tənqidi qeydlərini bildirəcək həmkarlarımıza əvvəlcədən təşəkkürümüzü bildiririk.

**QƏDİM VƏ ORTA ƏSRLƏRDƏ MƏKTƏB
TƏHSİLİ VƏ PEDAQOJİ FİKİR**

I FƏSİL

**MƏKTƏB TƏHSİLİNİN TƏŞƏKKÜLÜ
VƏ İNKİŞAFI**

**§ 1. XII əsrə qədərkə dövrədə tə'lim, tərbiyə
və təhsil məsələləri**

Azərbaycanda mütəşəkkil məktəb təhsili tarixinin başlanğıçı adətən islam tarixi ilə əlaqələndirilir və təxminən VIII—IX əsrlərə aid edilir.

Azərbaycanda miladdan əvvəl zoroastrizmin meydana gəlməsi ilə tədricən zərdüşt məktəb təhsil sistemi formalşmış inkişaf etmişdir. İslamiyyətdən əvvəl, V əsrden, xristian məktəb təhsil sistemi de yayılmışdır.

Azərbaycanda zərdüşt məktəb təhsil sistemindən əvvəl mütəşəkkil tə'lim-tərbiyə sistemi olmasa da, körək tə'lim formalarının ibtidai dövrü mövcud olmuşdur. Bu baxımdan Qobustan rəsmləri sırasında Mezolit dövrünə (miladdan əvvəl XII—X minilliklər) aid olan dini ayinlərə həsr edilmiş fiqurlar, rəqs kompozisiyaları diqqəti cəlb edir. Rəqs, cyni tipli insan fiqurlarının ritmik ardıcılıqla rəsmlərdə təkrar edilməsi bədii təsəkkürün inkişafını eks etdirən çox maraqlı haldır.

Mezolit və Enolit dövrlərinə aid edilmiş daşüstü yazılar on qədim dövrlərdə Azərbaycanda bədii zövq və rəsm mədəniyyətinin varlığını və inkişaf prosesini göstərir. Həmin rəsmlər qədim qobustanlıların təsəkkür tərzini və bu dövrlərə məxsus olan öyrətmə-öyrənmə aktlarını, tə'lim mədəniyyəti ünsürlərinin ilkin formalarda varlığını bildirir. Deməli, qədim

AZƏRBAYCAN MƏKTƏB VƏ PEDAQOJİ FİKİR TARİXİ

Azərbaycanda da yazının ilk növü kimi şəkli yazı tətbiq edilmişdir.

Azərbaycanda on qədim dövrlərdə savadlılar "şəkli yazının rəsm etmək və başa düşmək bacarığına yiyələnənlərdən ibarət olmuşlar. Şərti mənada desək, bu ilk savad növünü "tayfa savadı" adlandırmışlardır. Ümumi anlaşma vasitəsi olmaq etibarın ilə şəkli yazılarında müəyyən ifadəli hərəkətlər təcəssüm etdirilirdi. Əslində, bu ifadələrdən baş çıxarmaq, yaxud onları şəkli yazı vasitəsi ilə təcəssüm etdirməyi bacarmaq qədim Azərbaycan tayfa həyatında savadın məzmununu təşkil etmişdi.

Tayfa savadına yiyələnmiş yaşlılar şəkli yazıları və rəsm çəkmək barədəki bilik və təcrübələrini bu və ya diker formada gənc nəslə verirdilər. Məişət mədəniyyəti isə mərasim rəqsələri vasitəsi ilə təqlid yolu ilə gənc nəslə aşilanırdı.

Qədim Azərbaycanda bu kimi mərasim rəqsələri ilə gənclərdə birgə əmək həvəsi, cəsarət, qoçaqlıq, cəldlik keyfiyyətləri tərbiyə edilirdi. Uşaqlar xüsusi rəqsələri və ya oyunları müşahidə etməklə qəbila-tayfa onların adətlərini mənimşəyib yadda saxlayırdılar. Urmyanın ətrafında miladdan əvvəl IX—VIII əsrlərə aid əldə edilmiş arxeoloji tapıntıların (qızıl cam, qızıl döşlük, qızıl bilərzik, gümüş piyale) üzərindəki naxışlar Mannada rəssamlıq və musiqi sahəsində tə'lim işlərinin olduğunu oks etdirir. Bəzəi mənbələrə görə mammalılar yazdan istifadə etmişlər. Mə'lumdur ki, yazı olan yerdə oxu da olmuşdur. Yazı və oxunun tətbiqi üçün ehtiyac olduğundan, Mannada tək-tək hallarda olsa da, hakim sinfə mənsub olan ailələrin uşaqlarına savad öyrədildiyini güman etmək olar. Bu dövrdə sehr, cadu və bütürin iradəsi cəmiyyətin əsas hərəkətverici qüvvəsi sayılırdı. İctimai həyatda əmək və tərbiyənin həlli dəci rolü hələ mammalılar tərəfindən dərək edilmədiyi üçün onun tətbiqində mütəşəkkilik və məqsədəməvafiqlik də ola bilməzdi. Yeniyetmələrin tərbiyəsinə gəldikdə, bu, bütürəstlik ayinlərinin, meydan tamaşalarının,

qəbile adətləri və qaydalarının, maddi nə'mətlər əldə edilməsinin və məsiş tərzinin müşahidəsi ilə məhdudlaşdırı.

Miladdan əvvəl VI əsrə Manna dövləti süqut etdi və ərazisi Midiya dövlətinin vilayətləri sırasına keçdi. Manna və Midiya dövlətlərinin meydana gəlməsi qədim Azərbaycan tayfalarının siyasi-mədəni və təsərrüfat cəhətcə birləşməsi və inkişafı yolunda atılan mühüm addımlar idi. Bu dövrdə tayfa quruluşunun dağılması və sinifli cəmiyyətin inkişafı ən böyük səciyyəvi hadisələrdən idi.

İctimai həyatda baş verən bu əsaslı dəyişikliklər yeni dini, içtimai baxışların meydana gəlməsinə səbəb olmuşdu. Cənubi Azərbaycanda da Zoroastrizm (Zərdüşt dini) yayılmışdı.

Tayfa quruluşunda, hətta Mannada şər hadisələrin (zülmət, quraqlıq, qılıq, xəstəlik və s.) qarşısının alınması üçün bütlərə yalvarılır, sehr və caduya əl atılırdı, Midiyada içtimai həyatda baş verən yeni dəyişmələrə uyğun olaraq tebiət hadisələri və xalq təsərrüfatı sahəsində bilik və mütəşəkkil əmək faliyyətinin həlliçili rolu duyulurdu. Təsadüfi deyildir ki, zoroastrizm Əhrimənə qalib gəlmək üçün zərdüstilərin lazımı biliyə, əmək fəaliyyətinə və müvafiq əxlaqi keyfiyyətlərə yiylənənmələrini vacib şərt hesab etmişdi. Zərdüstün təliminə görə bu xüsusiyyətlər gənc nəslə təlim-tərbiyə vasitəsilə aşilanmalıdır. Demək həmin dövrdə Azərbaycanda müəyyən sistemdə təlim-tərbiyə işləri aparılmış, Azərbaycanda məktəb təhsili dövrü başlanılmışdır.

Zərdüşti məktəbləri. Qədim Azərbaycanda hakim ideologiya Zoroastrizm (zərdüstilik) idi. Ərab tarixçiləri və bir çox Avropa şərqşünaslarının fikrinə, Zərdüşt Urmiya şəhərinin yaxınlığında anadan olmuşdur. Zərdüşt hər cür durğunluğun əleyhinə olaraq hamını bilik əldə etməyə çağırılmışdır. Buna görə də «Avestə»da clımə yiylənmək əsas dini vəzifələrdən biri hesab edilmişdir.

Bu barədə «Avestə»da müvafiq dualar və göstərişlər az deyildir. Həmin dualardan birində valideyn Əhurəməzdadan (baş ilahi qüvvə) "yaxşı rəftarlı və şüurlu övlad diləyir. Avestanın digər bir yerində isə Əhurəməzdanın oğlu hesab edilən Azərdən şüur və zəka arzulanmışdır. Elə bu kimi ifadələrdən mə'lum olur ki, övladın əxlaqi və əqli tərbiyəsi o zaman valideynlərin diqqətini cəlb edən məsələlərdən olmuşdur. Əqli tərbiyə ilə əlaqədar olaraq «Avestə»dakı ehkamlar, dualar, eləcə də müəllim və sagird haqqında nəzərə çarpan mə'lumat Azərbaycanda bu və ya digər şəkildə təhsil ocaqlarının varlığını göstərir.

Azərbaycanda Avesta təhsil məktəbləri atəşgədədə yerləşirdi. Bu faktı ilk mənbələrdə, o cümlədən Nizaminin "Şərəfnamə" əsərində də rast gelirik.

Qədim Azərbaycanda atəşgədələr tekçə dini mərasimləri icra etmək üçün deyil, həm də mədəniyyət mərkəzləri olaraq clım və tədris ocaqları olmuşdur. Bu dini mərkəzlərdə icra edilən tədbirlər sistemine təlim-tərbiyə işləri də daxil edilmişdir.

«Avestə»da verilən mə'lumata görə ibtidai təhsil 7 yaşdan 15 yaşa qədər davam edirdi, təhsil səhər tezənə başlanırdı. Avesta duaları və nəğmələrinin öyrənilməsi ibtidai təhsilin məzmununu təşkil edirdi.

Azərbaycan Zərdüşti məktəblərində tədris prosesi müəyyən mərasim ilə müşayiət edilirdi. Bu da dəris materiallarının şagirdlər tərəfindən əzberlənməsini asanlaşdırmaq məqsədi gündündü. Saray və yüksək silkə mənsub olanların uşaqlarına müstəsnə hallarda yazı və oxu öyrədilirdi.

Azərbaycanın qədim məktəblərində əxlaq tərbiyəsi üçün başlıca olaraq düzlük və doğruluq, əməksevərlik, ümumxalq işinə və zərdüşti ehkamlara sədaqətli olmaq kimi keyfiyyətlərin aşilanmasına fikir verilirdi.

Qədim Azərbaycanda atın məkək, ox atmaq, nizə tullamaq, üzmək və ov etmək fiziki tərbiyənin əsas amilləri kimi tətbiq edilmişdir.

Zoroastrizmi rəsmi dövlət dini e'lan edən Sasanilər dövründə (226—651) Zerdüşt dini hakim feodalların mənafeyinə uyğunlaşdırılmış sinfi səciyyə daşımışdır. Bu dövrdə Azərbaycanda Avesta ehkamlarının inkişafına və yayılmasına, fəaliyyətinə, təhsilin genişlənməsinə əlverişli şərait yaranmışdır.

Xristian məktəbləri. Azərbaycanın şimal hissəsi qədimdə Albaniya adlanırdı. Qəbələ şəhəri Albaniyanın paytaxtı idi. IV əsrde Alban dövləti mövcud idi. İlk mənbələr Albaniyada özünəməxsus yüksək mədəniyyətin olduğunu sübut edir. III—V əslərde Azərbaycanın şimal vilayətlərində Sasanilərin soyğunçu siyasetlərinin nəticəsi olaraq zoroastrizmə qarşı xristian dininin yayılması üçün əlverişli şərait yaranmışdı. Buna görə də III əsrden başlayaraq İranın və Zaqqafqaziyanın müxtəlif vilayətlərinə Suriyadan xristian mübəlləğləri göndərilir, məktəblər açılırdı. Burada xristian dini ilə yanaşı olaraq ritorika, coğrafiya, təbiyyat, nücum və fəlsəfə tədris edilirdi. Sasanı dövlətinin tərkibinə daxil olan vilayətlərin, o cümlədən Zaqqafqaziyanın ehalisindən xristian dinini qəbul edənlər bu məktəblərde təhsil alırlırdı. Həmin məktəbin məzunları İranda, Atropatende, xüsusiətə Albaniyada mövcud kilsə şəbəkəsini genişləndirib onların nəzdində xristian təhsil ocaqları təşkil etmək üçün hazırlanırdılar. Bu məktəblər silki səciyyə daşıyırırdı. Bura Alban hökmədarının əmri ilə bütçərəst və Zərdüşti valideynlərin uşaqlarını xristian dini ruhunda təribiə etmək üçün tə'sis edilmişdi. Hökmədar bu məktəblərə tez-tez gedər, "əllərində yazı lövhəsi, yaxud kitab olan şagirdlərin ucadan oxumaları ilə maraqlanırmış.

Alban xristian məktəblərində tə'lim ana dilində aparılırdı. Yazı üçün alban əlifbası¹ tətbiq edilirdi. Savad tə'limi yazı və oxu ilə müşayiət olunurdu. Təqlid və əzberçilik tə'lim metodu kimi qəbul olmuşdu.

¹ Alban əlifba sistemi V əsrin əvvəllerində icad edilmişdi, V—VI əsrlərdə Azərbaycanın şimal əyalətlərində yazı üçün runi əlifbasının (qədim türk əlifbası) tətbiq edilməsi chıtnal olunur. Lakin bu əlifbanın məktəbə nüfuz etməsi barədə de hələlik mə'lumat yoxdur.

Müsəlman məktəblərinin meydana gəlməsi. VII əsrin birinci yarısında Ərəbistanda islam dini yayıldı. Bu dini tə'limin banisi Mekke əhli Məhəmməd ibn Abdullah olmuşdur. İslam dini tərəfdarlarını **müsəlman** adlandırdılar. İslam dini bayraqı altında ərəbler qonşu ölkələrin istilasına başladılar.

VIII əsrin əvvəllerində ərəblər Azərbaycanı işgal etdilər və ərəb hökmrənlığını möhkəmləndirmək məqsədilə burada məscid şəbəkəsini yaradılar. Məscidlər Azərbaycanda islam dinini yayan ideoloji təhlükələri id. Fəqihlər (islam dini hüquqsunasları) müsəlmanların dini, ailə, mülki və cinayət işlərini tənzim edən qaydaları şəhər edirdilər. Bütün burlardan baş çıxarmaq üçün dinləyicilərin ibtidai savada malik olmaları, xüsusiətə ərəb əlifbasını və ərəb dilini bilmələri zəruri idi. Bu hal VIII əsrden məscidlər nəzdində ibtidai təhsil məktəbləri yaradılmasına şəbəkə olur. Məscidlər əslinde, müsəlmanların ilk məarif ocaqları olmuşdu. Ərəb xilafətinin tərkibində olan ölkə kimisi Azərbaycanda da dövlət dili — ərəb dili sayılırdı. Buna görə də məscid məktəblərində tə'limin ərəb dilində aparılması və ərəb yazısının tətbiqi məcburi idi. Beləliklə, VIII əsrden başlayaraq Azərbaycanda Zərdüşt və xristian məktəbləri əvəzinə ərəb dili istiqamətli müsəlman məktəbləri, aramey və alban əlifbaları əvəzinə ərəb əlifbası, pəhləvi və alban yazılısı əvəzinə ərəb yazılışı yayılmağa başlamışdı. Həmin əsrde Azərbaycan ziyalıları, o cümlədən, İsmail Əssar - əl-Azərbaycanı və Əbul-Abbas kimi şairlər ərəb dilində bödii və elmi əsərlər yazmışlar.

İlk müsəlman ibtidai məktəblərində savad tə'limində "əbcəd üsulu" — hərf-heca üsulu tətbiq edilmişdir. Bu üsula görə savad öyrənəni, hər şəcdən əvvəl, dilin bütün səs sistemi ilə tanış etmək və bütün səsleri müəyyən kəlmələrin tərkibində (səs birləşmələri formasında) öyrətmək nəzərdə tutulmuşdu.

Şagird əbcəd üsulunu mənimşədikdən sonra həmin üsulun köməyiylə əsas fonn kimi "Qur'an mətnlərini oxumalı və əzberləməli idi.

VII əsrin axırlarından başlayaraq ərəblərin istila etdiyi ölkələrdə feodalizm münasibətləri genişləndikcə sinfi mübarizə ilə yanaşı olaraq, texnologiya sahəsində ideoloji mübarizə kəskinləşmişdi. X əsrde Əbülhəsən Yəqub ibn Musa əl-Ərdəbili, Səid ibn Əmr ül-Bərdəi, Əhməd ibn Süleyman Təbrizi kimi məşhur alim və ideoloqların meydana gəlməsi diqqəti cəlb edir. Bu şəxslərin ictimai həyatın müxtəlif sahələrində etdikləri yeniliklər maarif sahəsinə de öz tə'sirini göstərirdi. Ali təhsil ocaqlarında köhnə tə'lim üsulu yenisi ilə, ya'nı mühazirə, müsahibə, müzakirə üsulu ilə əvəz edildi. Tə'lim üsullarındaki bu dəyişikliklərin nəticəsi olaraq X əsrden etibarən ali təhsil ocaqları məscidlərdən ayrılmış, tədricən yeni tipli ali təhsil müəssisələri — mədrəsələr əmələ gəlmişdir. Bunlardan "Beyhəqiyə (935-ci il) və "Sə'diyyə (998-ci il) mədrəsələrini göstərmək olar.

IX—X əsrlərdə Yaxın və Orta Şərqi ziyahlarının fəaliyyəti ilə islam maarifində yaradılmış intibah X—XII və daha sonrakı əsrlərdə müsəlman ölkələrində, eləcə də Azərbaycanda elm və maarifin inkişafına öz tə'sirini göstərmişdir.

Hicri 457-ci (1065—1066) ildə Bağdad şəhərində tə'sis edilmiş "Nizamiyyə mədrəsəsi XI əsrin ən məşhur müsəlman ali təhsil məktəbi olmuşdur. XII əsrde Dəməşqdə 20, Bağdadda isə 30 mədrəsə fəaliyyət göstərmişdir. Bu mədrəsələrdə Azərbaycan və Yaxın Şərqi ölkələrinin tələbələri təhsil almışlar. Nizamiyyə mədrəsəsinin fəaliyyətində Azərbaycan ziyahları bilavasitə iştirak etmişlər. Nizamiyyə mədrəsəsinin elmi kitabxanasını təşkil edən filolog Xətib Təbrizi (1030—1109) mədrəsənin görkəmli azərbaycanlı müdərrislərindən biri idi. Həmin dövrdə fars dilini öyrənənlər üçün Qətran Təbrizi (1012—1088) tərəfindən ilk dəfə fars dili lügəti tərtib edilmişdir. Xətib Təbrizinin də bədii əsərləri müdərrislər tərəfindən uzun müddət tədris edilmişdir.

XII əsr Azərbaycanında ali təhsil almaq üçün fərdi təhsil sistemindən də gəniş istifadə olunurdu.

XII əsrde mədrəsə təhsili almış bütöv bir ziyahlar dəstəsi meydana gəlmişdi: Əbü'l Üla Gəncəvi, Fələki Şirvani, Xaqani Şirvani, Məhsəti Gəncəvi, Nizami Gəncəvi kimi məşhur mütəfəkkirlər, ədiblər və müdərrisler mədrəsə təhsili almışlar. Azərbaycan ərazisində mədrəsələr əsasən Marağa, Naxçıvan və Gence şəhərlərində mərkəzləşmişdi. Naxçıvan mədrəsələri, xüsusilə Atabəy Şəmsəddin mədrəsəsi daha çox tanınmışdır. Bütün bunlar Azərbaycanda məktəb təhsilinin məzmunca inkişaf səviyyəsini göstərən əlamət kimi qiymətlidir.

§ 2. "Qur'ani-Kərim"də tə'lim və tərbiyə motivləri

Bu gün dini inanca qayıdış yoluna qədəm qoymuş, bu yolda kövrək addımlarla addımlayan respublikamızda müqəddəs İslamin dirçəlişi, xalqımızın milli oyanış, özünüdərk, tarixi keçmişə qayıdış meylləri getdikcə daha geniş vüs'ət tapır.

Danılmaz bir həqiqətdir ki, son yetmiş ildə Sovetlər İttifaqında, o cümlədən respublikamızda Azərbaycan xalqının tarixinin, milli mədəniyyətinin, ictimai və fəlsəfi fikrinin öyrənilməsi sahəsində aparılan tədqiqatlarda İslam dininə qarşı bintərfli, qərəzli mövqə tutulmuşdur. Xalqı mə'noviyyatsızlaşdırmağa, tarixi köklərdən, adət-ənənələrdən məhrum etməye sə'y göstərilmişdir.

Dünya dönlərinin varisi olan İslam dininin hal-hazırda daha artıq bir sürətlə yayılması onun həyatılılığında, yüksək humanizmində, ülviiyəti, daxili paxlığı ön plana çəkməsində, ictimai ədalət prinsiplərini rəhbər tutmasında, demokratikliyində, sülhsevərliyindədir.

İslam dininin müqəddəs kitabı ilahi gözəlliye malik, milyonlarla insanın qəlbinə hakim kəsilmüş, onların canına, qanına hopmuş, beyninə nüfuz etmiş "Qur'ani-Kərimdir.

Burada verilmiş moizələr, zərb məsəllər, vəsiyyətlər və göstərişlərdə möqsəd insanı müdrikləşdirmək, onun ruhunu paklaşdırmaq, əxlaqını kamilləşdirmək, davranış və əməllərinin salchlaşdırmaqdır. "Qur'ani-Kərimin əksər surələri və ayələrinde təbiyyə məsələlərinə, o cümlədən ailə tərbiyəsinə geniş yer verilmişdir.

"Qur'ani-Kərimdə insanların aşağıdakı əxlaqi sıfətlərə yiyələnməsinə çağırılır: ədalətlilik, təvazökarlıq, ALLAHA inanmaq, dözümlülük, xeyirxahlıq, əmanətdarlıq, ALLAH rızasına razı olmaq, ALLAHA həmd, xoş əxlaqlılıq, qənaətcilik, səxavətlilik, iğidlik, vətənin, millətin namusunu, qeyrətinini çökəmkən, dində qeyrətlilik, insaflıq, salchi rəhmilik, ata-anaya hörmət, qonşularla məhrəban davranmaq, nəfsin əhvalını gözləmək və ALLAHAA məhəbbət. Bütün insanlara vacibdir ki, pis və çirkin əxlaqi tanımaqla öz nəfsini onlardan təmizləsinlər. Bunlar aşağıdakılardır: təkəbbür, yalnız özünü görə bilmək, zülmkarlıq, ALLAHAA cətimadsızlıq, səbirinsizlik, bədbinlik, bədxahlıq, paxıllıq, nankorluq, cəsusluq, düşməncilik, qəzəb, pis əxlaqa malik olmaq, hərislik, tamahkarlıq, ikiüzülüük, qeyrətsizlik, insafsızlıq, qohum-əqrəbadan məhəbbəti əsirgəmək, ata-anaya əziyyət vermək, qonşuları incitmək, xalqla pis davranmaq, məqampərəst olmaq, hər bir ayıbı üzə çıxartmaq, sözbazlıq etmək və s. və i.a. İslam əxlaqla əlaqədar olan mövzulara son dərəcə dıqqət yetirmişdir. İslam nəfslə cihad etməyi böyük cihad adlandırmışdır. Peyğəmbər (s) buyurmuşdur: "Mən yaxşı və üstün sıfətləri xalqda mükəmməlləşdirmək üçün məbus olmuşam.

İslamın nəzərində ailə səadəti dünyəvi xoşbəxtlik və səadətlərin ən böyüyüdür.

Ailə yuvası mö'minin kiçik bir cənnətidir.

İslama görə, bu dərəcə yüksək olan ailə səadətini əldə etməyin yolu isə fərdlərin bir-birinə səmimi sevgi, ciddi hörmət,

AZƏRBAYCAN MƏKTƏB VƏ PEDAQOJİ FİKİR TARİXİ

tam bağlılıq, qarşılıqlı güvənmə və əmniyyət duyuguları içinde olmalarına bağlıdır.

Ailə səadətinə ərlə arvadın bir-birile münasibətlərini qarşılıqlı anlaşma yolu ilə qurduqları və bütün problemlərini birləşməzlikdən həll etdikləri zaman nail olmaq mümkündür. Bu zaman xüdpəsənd düşüncələrdən el çökəmkə və xırdaçılığı bir tərəfə qoyaraq, heyat yoldaşının fikrini səbələ öyrənməyə çalışmaq lazımdır. Ailə xoşbəxtliyini tə'min etmək və ailənin qonşuğun yaşanmış heyat təcrübələri de dıqqətə alınmalıdır.

Ər və ya arvad heyat yoldaşının özüne ALLAHIN əmanəti olduğunu düşünərək hərəkət etməli və ona qarşı pis rəflərdən çəkinməlidir.

Rəsul-Əkrəm (s) "İnsanın ən pis ailəsinə (xanımına, uşaqlarına) sixıntı verəndir deyə buyurdu.

Qeyd etməliyik ki, uşaqların hərtərəfli inkişafına en güclü tə'sir cəmiyyətin ilkin özyi sayılan ailə ilə üzvi şəkildə bağlıdır. İctimai heyat təcrübəsi təsdiq edir ki, ailə uşağı cəmiyyət həyatına hazırlayan əsl əxlaq məktəbidir. Bu isə öz gücümüz insanı gözəllikdən, ailədəki psixoloji mühitin necəliyindən, ailədaxili münasibətlərin əlvanlığından alır. Burada valideynlərin intellektual mədəniyyəti, pedaqoji mə'rifəti və biliyi başlıca rol oynayır.

Namuslu, tərbiyəli və ailəsinə bağlı bir qadının olduğu ev cənnət guşələrindən olan bir guşədir. Və orada eşidilən səslerin, nəfəsin huri-qılmanın neğməsindən və Kövsər çağrışışından fərqi yoxdur.

İslam tarixində belə bir nümunəvi ailə Peyğəmbər (s) ailəsi olmuşdur. Rəsul-Əkrəm (s)ın qızı Fatimənin anadan olması ilə ALLAH elçisinin evi get-gedə məhrəbanlıq, məhəbbət ocağı oldu. Rəsul-Əkrəm və onun nəсли bu qızla təskinlik tapıldı.

Fatimə (ə)nin əziz atasının tə'rifə ehtiyacı yoxdur. O, elə bir atadır ki, ALLAH onu böyük xilqət kimi təqdim etmiş və ilahi kitabda aydın, təmiz dildə bildirmiştir.

"O, hər nə deyirsə ilahi vəhyidir. Fatimə (ə) özünün nurlu həyatını başdan-başa vəhy altında və belə insanpərvər atanın kölgəsi altında keçirmişdi. Onun hayatı Peyğəmbər (s) həyatından ayrılmazdır. Hər səher Peyğəmbər (s) vidalaşlığı axıncı adam və qayıdanda birinci görüşdüyü Fatimə (ə) olurdu.

Peyğəmbər (s)in kəlamlarının biri belədir: "Heç bir ata övladına gözəl tərbiyədən qıymətli hədiyyə verə bilməz. Peyğəmbər (s) başqa kəlamlarında da ata məhəbbətinə böyük yer vermişdir. Bir kişi Rəsulallahdan soruşdu: "Valideynin övlad üzərində haqqı nədən ibarətdir?

Peyğəmbər buyurdu: "Onlar sənin cənnətin və cəhənnəmindir. Yəni düzgün tərbiyə almış övlad valideyn üçün cənnətdirsə, düzgün tərbiyə almamış övlad isə valideyn üçün cəhənnəmdən də betərdir. Başqa bir kəlamda deyir; "Üç duanın qəbul olunacağına şübhə yoxdur. "Məzlumun duası, qonağın duası və ata-ananın övladına etdiyi dua.

İslam dinində ata, anaya övlad borcu ödənilməz norma sayılır. "Qur'ani-Kərimin əksər surələrində bu məsələyə təkrarlı qayıtlırlar.

(Yə'qub və ailəsi) Yusifin hüzuruna daxil olduqda o, atanاسını (analığı olan xalasını) bağrına basıb: "buyurun, ALLAHIN izni ilə (hər şeydən arxayı olun) əmin-amənlıqla Misirə daxil olun — dedi.

Rəbbim yalnız ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranışlığı) buyumüşdür. Əgər onlardan biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşgüñ çağına yetərsə, onlara: "uf— belə demə, üstlərinə qışqınb acı söz söylemə. Onlara xoş danış.

Onların hər ikisine acıyaraq mərhəmət qanadının altına alib: "Parvəndigara! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et — dedi.

Ata-ananıza ehtiram edin ki, övladlarınız da sizə hörmət qoysunlar. Heyali və namuslu olun ki, qadınlardan da həyalı və namuslu olsunlar.

Bir nəfər Rəsulallahın yanına gəlib soruşdu: "Ya Peyğəmbər, mən kimə daha çox yaxşılıq etməliyəm? Cavab verdi: "Anana. O adam soruşdu: "Sonra kimə? Peyğəmbər buyurdu; "Anana. Həmin adam yenə soruşdu; "Sonra kimə? Peyğəmbər yəncə: "Anana — dedi. O adam bir də: "Bəs sonra kimə? — soruşduqda, Rəsul-Əkrəm buyurdu: "Sonra atana.

Bir nəfər rəsulallahın yanına gəlib dedi; "Mən cihad etmək istəyirəm, amma buna gücüm çatmır. Peyğəmbər soruşdu: "Valideynlərindən sağ olanı varmı? O adam "var—dedi. Peyğəmbər həzərləri buyurdu: "Onun qulluğunda durmaqla ALLAHIN hüzuruna yetiş. Bunu etsən həm Həcc və ümre ziyaəti, həm də cihad etmiş olarsan.

Ömrünün uzanmasını və ruzisinin artmasını istəyen kəs valideyninə ehtiram etməli, qohumlarını yoxlamalıdır.

Son vaxtlar mövcud ədəbiyyatda bir qayda olaraq İslam dinində qadına münasibət məsələsi həmişə təhrif olunmuşdur. Guya ki, qız övladının razılığı olmadan valideynləri onları zorla istədikləri bir adama ərə vera bilərlər. Həqiqətdə isə İslam dini belə özbaşınalıqla heç vaxt bəraət qazandırmamışdır. Peyğəmbər (s)in bu məqama münasibətinə diqqət edək: Əli (ə) Fatimə (ə) yə elçiliyə gələndə, Peyğəmbər (s) buyurdu:

— Səndən əvvəl başqa adamlar da Fatimə (ə)yə elçi gəldilər və hər dəfə Fatimə (ə)ni danışdırıdım. Onun sıfətində meylsizlik müşahidə etdim. İndi mən qayıdانا qədər burada qal.

Peyğəmbər (s) Fatimə (ə)nin yanına getdi və Əli (ə)nin elçi gəldiyini ona xəbər verdi. Fatimə (ə) susdu, amma üzünü çevirmədi. Peyğəmbər (s) ayağa qalxdı və dedi: "ALLAH böyükdür, onun susması razılıq əlamətidir. Fatimə (ə)nin tərbiyəsinin kamilliyyi onun əxlaq və rəftarında aydın görünür.

İslam dini yalan danışmağı günah sayır ve qadağan edir, çünkü yalan hər bir adam üçün və bütövlükde cəmiyyətə tehlükə yaradır. Elə buna görə də hədislərin birində deyilir: "Əzələr içində (qiyamət günü) daha çox əzab çəkəni dil olacaqdır.

"Qur'ani-Kərim mərhəmət və rəhmiliyi belə izah edir: "ALLAH buyumşusdur ki, mərhəmət və rəhm kainatda nə varsa, hər şeyi öz əhatəsinə almışdır.

- Mərhəmət edənlərə ALLAH da mərhəmət edir. Yerdəkilərə mərhəmət edin ki, göydəkilər də sizə rəhm etsin.
- Ey insanlar! ALLAHDAN qorxun! And olsun xalıqə ki, bir mö'min digərinə zülm etsə, qiyamət günü ALLAH-tala ondan mütləq intiqam alacaqdır.

Ulularımız əzəl gündən torpağı, vətəni əzizləmiş, övladlarına bu əmanətləri göz bəbəyi, ana namusu kimi qorumağı vəsiyyət etmişlər. Torpaq, Vətən müqəddəsdir. Müqəddəs olan hər nə varsa, hər bir ağılı kəsan, əli silah tutan adam onları qonumalıdır. "Qur'ani-Kərim torpağı, vətəni azad etmək üçün savaşdan çəkinməməyi tövsiyə edir. "Əl-Adiyat— "Savaş meydanı surəsinin əsas məzmunu bundan ibarətdir ki, qələbənin əsas yolu savaş meydanından başlanır. Dini hədislərimizdə, peyğəmbərlərimizin kəlamlarında deyilir:

- Kim torpağın bir qarışına zülm etsə, yerin yeddi qatı onun boğazına dolanar;
- Millətimizin içində xəyanət olmasa, düşmən qarşımızda tab gətirə bilməz;
- Kim başqasının torpağının bir hissəsini zor ilə əlindən alarsa, Tanrıya, Tanrıının özüնə qarşı çıxmış sayılır və s.

Şərqiñ böyük ədəbi-fəlsəfi abidəsi "Avestada, etnik yaddaşımızın canlı salnaməsi olan "Dədə Qorqud" kitabında, müqəddəs "Qur'ani-Kərimdə əməyə, zəhmətə xüsusi diqqət yetirilmişdir. Peyğəmbərimiz buyurdu ki, hər bir insan halal zəhməti ilə dolanmalı, əməklə məşgul olmalıdır. Əməklə,

zəhmətlə məşgul olub, ruzi qazanan insan qənaətcil olur. Əmək sağlamlıq, gümrahlıq mənbəyidir.

- İnsanın öz əlinin əməyi ilə qazanıb yeməsindən daha xeyirli heç bir yemək olmaz, həqiqətən də Tanrı, Davud Peyğəmbəri öz əlinin zəhməti ilə dolandırıldı.
- ALLAHIN sizə verdiyi ruzjdən halal və təmiz olanını yeyin, İnandığınız ALLAHDAN qorxun.
- İbadət yetmisi qatdır (qismdir), bunlardan an vacibi halal yolla ruzi qazanmaq üçün çalışmaqdır.

"Qur'ani-Kərimdə elmə, biliyə böyük əhəmiyyət verilir. Müsəlmanın bu müqəddəs kitabından, hətta belə bir fikir söylənilir ki, bililik qullarla biliksiz qullar heç də bir deyildir. Tanrıdan ancaq biliklilər qorxar. Şərqiñ böyük ədəbi abidəsi olan "Kəlilə və Dimnədə ağıl, kamal zənginliyi hər cür var-dövlətdən üstün tutulur, bilik dəha zəngin xəzinə "can quşunun qanadları hesab edilir.

Məhəmməd (s) peyğəmbərin hədislərində deyilir ki, elm cöldə dostumuz, tənhalıqdə munisimiz, köməksizlikdə yoldaşımız, xoşbəxtliyə yol göstərəniz, dostlar arasında zinətimiz, düşmənlər arasında silahımızdır.

Elm sahiblərinin həyatı saflıq, məhəbbət, xeyirxâliqdan ibarətdir. Onun fikirləri mə'sumdur, o, qeybətdən, yalandan, bədxâliyədən uzaqdır. O, alının təri ilə yaşayır və həmişə ac qalmığı, işgəncə və ədalətsiz yolla qazanılmış çörəkdən üstün tutur. Bu cür həqiqəti öz həyatı bahasına belə müdafiə edən insan alicənəblıq və şərəf mütəssəməsidir.

Peyğəmbərin Sahibələri arasında mükəmməl elm ma-lık bir çox şəxslər vardır. Ən maraqlısı budur ki, bu elm adamları içərisində qadınlar da olmuşdur.

"Qur'ani-Kərimdə deyilir: "ALLAH istədiyi şəxse hikmət (elm, mə'rifət, müdriklik) bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir (əbədi səadət) verilmişdir. Bunu ancaq

ağıllı adamlar dərk edərlər. Peygəmbərimizin elm haqqında qiyamətli kəlamlarından bir neçəsinə diqqət yetirək;

- *Alimləri eşidin, çünki onlar dünyanın çırığı, axırətin nürudurlar.*
- *Qiyamət günü şəhidlərin qanı alimlərin mürəkkəbi ilə bərabər tərəziyə qoyular və alimlərin mürəkkəbi şəhidlərin qanından ağır gələr.*
- *Elmi öyrənən zaman birisini ölüm haqlayarsa, o şəhid sayılır.*

“Qur'ani-Kərim qadının cəmiyyətdəki yerini və hörmətini yüksəkliklərə qaldırır, onun kişi ilə birlikdə xüsusi mövqə sahibi olduğunu, uşaqların tərbiyəsində ata ilə yanaşı məşhuriyyət daşıdığını bildirir. O, kişilərə qadınla zərif bir məxlüq kimi nəzakətlə rəflər etməyi, onun ehtiramını saxlamağı, mehr, mədövlət məsələlərində onlara güzəşt etməyi tövsiyə edir. “Qur'ani-Kərim həm də ailə yükünün əsasən kisinin ciyinə düşdüğünü nəzərə alıb, qadınlardan kisiyə itaat etməyi tələb edir.

ALLAH kəلامı qadınlardan ismət və iffət, kişilərdən namus və qeyrət, ər-arvaddan isə nümunəvi əxlaq tələb edir.

Məhəmməd (s) peygəmbərin kəlamlarından bə'zilərinə diqqət yetirək;

- *Cənnət analarım ayaqları altındadır.*
- *Qadınlarla pis dolanmayın, ALLAHDAN qorxun.*
- *ALLAHIN on xoşlamadığı şey halal qadını boşamaqdır.*

Bələliklə, “Qur'ani-Kərim yuxarıda bəhs etdiyimiz məsələlərlə kifayətlənmir. O bütün insanlara öyünd, dərdli könüllərə şəfa, ALLAHDAN qorxanlar üçün hidayət mənbəyidir, müsəlmanlara mərhəmət baxş edən, onları rəhmiliyə sövq edən, doğunu yalandan, düzü əyrindən, haqqı nahaqdan ayıran, çox incə mətləbləri aşkar edən yüksək, şərəfli, hikmətlə dolu təmiz və pak bir mənbədir (kitabdır).

Elm və təffükür böyük qiymət verən bu müqəddəs *Kitab* bütün insanlığa işq saçan bir məşə'l olmuş, dünyanın müxtəlif

AZƏRBAYCAN MƏKTƏB VƏ PEDAQOJİ FİKİR TARİXİ

yerlərində mədəniyyətləri vücudə yetirmiş, insanlığı maddi və mə'nəvi cəhətlər baxımından yüksəltmişdir.

Qur'an insanlarla ALLAH arasında ilahi və səmavi bir yoldur.

Peygəmbərimiz “Sizin içərinizdə ən xeyirliniz Qur'ani öyrənən, ondan da xeyirliniz Qur'ani öyrədəndir — deyə buyurmuşdur.

§ 3. Orta əsrlərdə məktəb təhsilinin inkişafı

Orta əsrlərdə Bağdad şəhəri islam aləminin ən böyük elmi mərkəzinə çevrilərək uzun müddət bütün yunan elmi-mədəni irsinin ərəb dilinə tərcümə edilməsində və yayılmasında böyük rol oynamışdır. Yunan kitablarını ərəb dilinə tərcümə etmək məqsədi ilə xəlifə Harun ər-Rəşid dövründə təşkil edilmiş, “Beyt ül-hikmə adlı kitabxana böyük elmi-tədqiqat və mütaliə mərkəzi kimi Yaxın və Orta Şərqi alimləri tərəfindən istifadə olunurdu.

Bu zaman müsəlman ziyahları üçün əsasən Qahirə və Bağdad ən mühüm ali təhsil mərkəzləri hesab olunurdu.

Bunu da deməliyik ki, ərəb xilafəti iqtisadi, siyasi və mədəni həyatı müxtəlif olan Yaxın və Orta Şərqi xalqlarının yaxınlaşması üçün geniş imkanlar yaratdı. Bunun nəticəsi olaraq əsasən Bağdad şəhərində toplanmış Yaxın və Orta Şərqi ziyahlarının gərgin elmi fəaliyyətləri hesabına “Islam elmi və maarifi adı ilə müsəlman mədəniyyəti çöcklənməyə başladı.

Ərəb xilafətinin tərkibinə daxil olan ölkələrdən biri kimi, Azərbaycanda elm və maarif “Islam mədəniyyəti ilə əlaqədə inkişaf etməkdə idi.

Bu dövrdə Azərbaycanla xilafət mərkəzi arasında six elmi-mədəni əlaqə mövcud olmuşdur. Xilafətin saray şairləri sırasında azərbaycanlılara təsadüf edilməsini, yaxud “Exvan üs-Səfa cəmiyyətinin rəhbərlərindən birinin (Əbülhəsən ibn Harun əz-

Zəncani) azərbaycanlı olmasını, eləcə də Bağdadın "Nizamiyyə mədrəsəsində Xətib Təbrzinin müdərrisliyini və həmin mədrəsədə onun tərəfindən kitabxana təşkilini misal göstərmək olar.

XII əsrdən Azərbaycanda, o cümlədən Şamaxı və Gəncə şəhərlərində Bağdad "Beyt ül-hikməsi tipli elmi kitabxanaların təşkili daha çox diqqəti cəlb edir. Büyük alim və ədib Əbü'l-ülə Gəncəvinin Şamaxı kitabxanasında pedaqoji fəaliyyəti və naxçıvanlı alim Həddad İbni Bekran Əbl-fəzl ən Nəşəvinin Gəncə kitabxanasında müdir vəzifəsində işləməsi həmin kitabxanaların Bağdad "Beyt ül-hikməsi kimi elmi müəssisələr funksiyası daşımlarını bildirir. Bu dövrdə Azərbaycanda kitabxanalar əsində elmi-tədqiqat və tədris işlərini birləşdirən mərkəzlər kimi inkişaf etmişdir.

Bir çox Orta əsr Azərbaycan alımlarının tibb və riyaziyyata aid əsərlərindən aydın görünür ki, onlar tababəti və riyaziyyatı öyrənmək üçün yunan alımlarının əsərlərinin ərəb dilinə tərcümə olunmuş nüsxələrindən dərs vəsaiti kimi istifadə etmişlər. Tehsil məsələsinə gəldikdə, ibtidai təhsil məhəllə məscidlərinin nəzdindəki məktəblərdə, ali təhsil isə "Məscid-i-cameler nəzdindəki mədrəsələrdə təşkil edilmişdir. Bundan əlavə ali təhsil xilafət mərkəzindəki orta əsr fərdi təhsil sistemi təcrübəsinə uyğun olaraq ayrı-ayn alim və müdərrislerin evlərində təşkil edilən fərdi məşğələlər, yaxud şəxsi mütəliaf yolu ilə kəsb edilmişdi. Bu dövrdə bir çox alımların elmi dünyagörüşlərində Ərəstunun fəlsəfəsi islam ehkamlarının uyğunlaşdırılması səyi gəzəçarpir. Maraqlıdır ki, Azərbaycanda "Exvan-üs-Səfa cəmiyyətinin tətbiq etdiyi üsullardan istifadə olunur, ilahiyat elmləri adı altında fəlsəfə və dəqiq elmlər də yayılır. Bu hakim ortodoksal islam ideoloqlarının keskin e'tirazlarına səbəb olmuşdur. Həmin dairələrin mövqeyini təmsil edən Əfzələddin Xaqani Şirvani Azərbaycanda fəlsəfə və dəqiq elmlərin yayılması üçün din örtüyündən təbliğ metodu kimi istifadə

edənləri damğalayıb deyir: "Mübahisələrdə gizlədikləri fəlsəfəni (Yunan fəlsəfəsini —H.Ə.) fiqh adlandıırlar.

Sonrakı əsrlərdə riyaziyyat daha çox tibb və nücum elmləri ilə maraqlanan alımların, eləcə də mədrəsələrin sayı Azərbaycanda artmışdır. Bağdad elm və təhsil mərkəzlərinin təcrübələri burada inkişaf etdirilmişdir. Belə ki, rəsədxanalar, darüş-səfalar, mədrəsələr, beyt ül-kotoblar, yəhi kitab evləri ayrınlıqda xeyriyyə komplekslərinin nəzdində tə'sis edilmişsi ənənə və sistem halına düşmüşdü. Rəsədxanalarda riyaziyyat və nücum elmləri öyrənilir, darüş-səfalarla, yəhi müalicəxanalarda tibb və tabiyat dərsləri keçirilir, beyt ül-kotoblarda (kitab evlərində — kitabxanalarda) isə mütəliaf edilirdi. Bu müəssisələrdə təbiət elmləri elm-i-əbdan ("Tibb"), riyaziyyat və fəlsəfə isə nücum elmi adı altında tədris və tədqiq edilirdi. Tibb və nücum elmlərinin tədrisi və tədqiqi adı ilə təbiət və riyaziyyat elmlərinə səy olundu.

Orta Şərqi ölkələrinin təhsil müəssisələrində olduğu kimi, XII əsr Azərbaycan mədrəsələrində də ərəb və fars dilləri tə'lim dili kimi istifadə edilirdi. Elmi əsərlər həmin dillərdə yazılırdı. Lakin bədii əsərlər və şə'r üçün əsasən fars dili tətbiq edilirdi. Xaqani Şirvani və Nizami Gəncəvi kimi Azərbaycan edibləri fars dilində yaza bilən on görkəmli ustاد şairlər səviyyəsinə yüksəlmişlər. Hətta onların əsərləri bir çox farsdilli şairlər üçün yaradılmış məktəbine çevrilmişdir.

XII əsrin axırlarından başlayaraq Azərbaycanda məktəb və mədrəsə təhsili nisbətən sürətli inkişaf edirdi. İlk mənbələrdə XIII əsrin birinci 20 illiyində Təbriz, Marağ, Xoy, Selmas, Urmıya, Mərənd, Ərdəbil, Bərdə, Gəncə, Beyləqan, Naxçıvan, Bakı və Şəki şəhərlərində mədrəsələrin olması haqqında məlumat verilir. Azərbaycanın digər şəhərlərinə nisbətən Marağ mədrəsələrinin sayı və mövqeyi üstünlük təşkil edirdi. Şamaxı və Gəncədə tədris, mütəliaf və elmi-tədqiqat mərkəzine çevrilmiş kitabxanalar mövcud idi.

Monqol basqınları nəticəsində dövrün bu mədəniyyət və elm ocaqları məhv edildi. Maarifin və təhsilin irəliləməsi bir müddət ləngidi. Lakin Azərbaycan xalqının qabaqcıl maarif nümayəndələrinin gərgin mübarizəsi nəticəsində tədris ocaqları bərpa edilərək milli mədəniyyət və maarifin tərəqqisi uğrunda itəliyə doğru böyük addımlar atıldı.

XIII əsrin ikinci yarısı və XIV ərin əvvəllərində Azərbaycanda maarif sahəsində yüksəlik daha bariz şəkildə nəzərə çarpar. Bu dövrdə Azərbaycanda fəlsəfə, təbabət, riyaziyyat, nücum elmləri ilə maraqlanan alimlərin və mədrəsələrin sayı xeyli artı. Bə'zi mədrəsələrin nəzdində rəsədxanalar, müalicə evləri və elmi kitabxanalar da təşkil edilirdi. Bu təhsil ocaqlarında vaxtaşını elmi müzakirələr keçirilirdi. Belə mədrəsələr dövrün tanınmış mütəxəssis alimlərinin elmi-pedaqoji fəaliyyətlərini birləşdirən mərkəzlər idi.

Nesirəddin Tusinin başçılıq etdiyi Marağa elm ocağına Azərbaycanın, Yaxın və Orta Şərqi ölkələrinin onlara məşhur riyaziyyatçıları, astronomları və filosofları işləməyə cəlb olunmuşdu.

Marağa rəsədxanası əslində riyaziyyat, astronomiya, fəlsəfə və bir çox bilik sahələri üzrə dövrün mütəxəssis alimlərinin tədqiq və pedaqoji fəaliyyətlərini birləşdirən orta əsrlərin nümunəvi akademiyalarından biri idi.

Atabay Məhəmməd Cahan Pəhləvanının (—1186) arvadı Mö'minə Xatunun məqbərəsi, məscidlər kompleksinə daxil edilmiş Naxçıvan mədrəsəsi və Təbrizin yaxınlığında Şam adlanan yerdə tikilmiş bir rəsədxana, iki mədrəsə, bir ibtidai məktəb və bir uşaq evi, eləcə də kitabxana geniş şöhrət qazanmışdı. Mədrəsələrdə əsasən fəlsəfə, ilahiyyat, fiqh və ədəbiyyat tədris olunurdu. Rəsədxanada təcrübə məşğələlər tətbiq edilirdi. Burada nücum və fəlsəfə de öyrənilirdi.

Yeri gəlmışkən bir cəhəti ayrıca qeyd etməyi lazımlı bilirik. Əsrlər boyu davam edən feodal ara müharibələri və yadelli işgəlçilərin talanı nəticəsində mədəniyyət abidələrimizin yalnız

özləri deyil, onlara aid sənədlər (vəsiqələr, fərmanlar) də məhv edilmişdir.

Bununla bərabər bir sıra mənbələrdə Azərbaycanın iri şəhərlərində fəaliyyət göstəmiş məşhur mədrəsələrə aid bə'zi rəsmi sənədlər barəsində az-çox mə'lumat vardır. Məktəb nizamnaməsi xarakteri daşıyan belə sənədlərdən biri Naxçıvan mədrəsəsinə aiddir.

Bu işdə tarixçi Əli Hüseynzadənin "Naxçıvan mədrəsələrinə dair bir elxanı fərmanı adlı məqaləsi diqqəti cəlb edir.

Elmi-pedaqoji cəhətdən maraq doğuran bu sənəd "Naxçıvan mədrəsəsi tədrisinin təsdiqinə dair fərmanın şəhlinə həsr edilmişdir. Azərbaycan Atabayları dövründə (1136—1225) Naxçıvanda tikilmiş iki mədrəsəyə aid olan bu fərman və digər mənbələr istər şəhərin özü, onun tikililəri haqda, istərsə də onun mədəni həyatı, mövcud mədrəsələr barəsində maraqlı mə'lumat verir. Mənbələrdən birində Atabay Eldəgiz Şəmsəddin zamanı Naxçıvanın böyük bir əzəmet qazanan dövlətin mərkəzi şəhərinə çevrilidiyi qeyd edən "Əcəyibüddünya müəllifi" şəhər haqqında aşağıdakı mə'lumatı verir. Naxçıvan yüksək bir mövqədə salınmış böyük istehkama malik abad bir şəhədir. Burada çoxlu saraylar, köşklər, cyvanlar vardır. Şəhərin yanında daşdan qala tikilmişdir. Qalanın içinde mədrəsələr, məscidlər və məqbərlər bina olunmuşdur. Bu binalar gəcən və bişmiş kərpicdəndir. Köşklərin çoxu qala kimi üç və dörd mərtəbədir. Şəhərin ətrafında yaxşı kəndlər, axar sular, bağlar və çoxlu yaşlılıq vardır. Araz çayı şəhərin yaxınlığından axır. Gözəl meyvələrə və üzümə malikdir.

Yuxarıda adı çəkilən və bilavasitə Naxçıvan mədrəsələri ilə bağlı olan "Fərmandan aydın olur ki, Naxçıvan mədrəsələri Atabay Məhəmməd Cahan Pəhləvanın birinci arvadı Mö'minə Xatun (1186) və Atabay (1161) məqbərəsi ilə əlaqədar olmuşdur.

Mə'lum olduğu kimi müsəlman Şərqiində hökmətlər məqbərləri yanında məscid, mədrəsə, kitabxana, xəstəxana (səfə

evi) və tə'sisi ən'ənəsi Azərbaycan Atabəyləri tərəfindən də davam etdirilmişdir.

Bu ən'ənənin bariz nümunəsini biz Atabəy Şəmsəddin Eldəgəzin (1136—1172) həyatında görürük. Onun Həmədanda tıkdirdiyi mədrəsə yanında dəfn edilməsi buna əyani sübutdur.

Mədrəsələrin isə məqberələr və məscidlər kompleksinə daxil olmasının ayrıca mə'nası var idi. Bu, bir tərəfdən, tədris və tərbiyə sahəsində dini məfkurənin tə'sirini artırmaq, digər tərəfdən isə mədrəsanın maliyyəsini, xərclərini mənsub olduğu məqberənin, məscidin vəqfları hesabına tə'min etmek zərurətindən irəli gəlirdi. Naxçıvan mədrəsələrinin də Mö'mine Xatun məqberəsi vəqflarının gəliri hesabına idarə olunduğu qətidir.

Vəqfların əmlakı sırasında torpağa təhkim edilmiş kəndli zəhməti ilə becərilən əkin yerlərinin, bağların, icarəyə verilən karavansaraların, dəyirmənların, hamamların və sair bu kimi gəlir gətirən mülklərin olduğunu müəyyən vəsiqələr təsdiq edir.

Cox təssüf ki, Naxçıvan mədrəsə və məqberələrinin vəqfnamələri hələlik əlimizdə yoxdur və onların mülkləri haqqında konkret fikir söyləmək mümkin deyil.

Bununla bərabər yuxarıda adı çəkilən və digər tədqiqatçıların fikrinə görə 1263—1284-cü illər arasında təsadüf edən bu "Fərmanda Naxçıvan mədrəsələrində təhsilin məzmununa, həm müdərrisin, həm də tələbələrin hüquq və vəzifələrinə aid qiymətli fikirlər diqqətəlayiqdir.

Fərmana görə, müdərris aşağıdakı şərtlərə əməl etməlidir: çalışqan tələbələri öz ruhani oğlu hesab etməlidir. Tədris və tə'lim zamanı şagirdlərə əziyət verməməli, onları yormamalıdır. Şagirdlərin təbiəti, istə'dadı və bilik dərəcəsi müxtəlif olduğundan müdərris hər şagirdin fərdi xüsusiyyətini nəzərə alaraq ona sənn tə'yin etməli və onun şəxsi xüsusiyyətinə müvafiq dərs verməlidir. Müdərris dərsləri asan anlaşılaçq bir tərzdə aparmalıdır. Təhsilə yeni başlayan şagirdlərdə mübahisəyə

çox meyl olduğundan onlar elmin əsaslarını öyrənmək əvəzinə, bir neçə məsələni öyrənməklə kifayətlənir. Hiyələ və mübahisələrlə özünü bilici göstərməyə çalışır. Müdərris buna yol verməməlidir. Əgər hafızənin qüvvətlənməsi və fənnin yaxşı mənimsenilməsi üçün mübahisəyə ehtiyac hiss edilirsə, müdərris ona doğru istiqamət və elmi şəkil verməlidir. Həftədə bir gün şagirdlər arasında keçilən dərslərin müzakirəsi təşkil edilməlidir.

Keçilən dərslərin keyfiyyətini və mənimsemə dərəcesini yoxlamaq üçün müdərris ayda bir dəfə imtahan təşkil etməli, dərslərini yaxşı oxuyan istə'dadlı tələbələri başqalarına tanıtmalıdır.

Mədrəsədə oxuyan şagirdlər də aşağıda qeyd olunan şərtlərə riayət etməlidir;

1. Fərmanda göstərilən şərtləri həyata keçirən müdərrisi digərlərindən üstün tutməlidirlər.
2. Elm təhsil etmək istəyən şagird təbəbəllik və səhələnkərhdan uzaq olmalıdır. Dərsləri təkrar etməkdən yorulmamalıdır.
3. Dərs zamanı diqqətli olmalıdır. Anlaşılmayan məsələyə dair sual verməkdən çəkinməməlidir.
4. Şagirdlər keçən dərsi mənimsemədən yeni dərsa başlamamalıdır.
5. Şagirdlər yalnız elm-təhsil ilə kifayətlənməyib, eyni zamanda, əxlaq təmizliyinə və doğruluğşa da diqqət verməlidir.

Yuxarıda göstərilən princip və tələblər Naxçıvan mədrəsələrində təhsilin məzmununu, tə'lim üsulları barəsində bu günkü oxucuda xeyli təsəvvür yaratdır.

Diqqəti cəlb edən cəhətlərdən biri də bu idi ki, bu mədrəsələrdə dini elmlər ilə yanaşı dünyəvi elmlər də tədris edilirdi.

Bütövlükde həmin "Fərman orta əsrlərdə Azərbaycanda tə'lim-tərbiyə və bütövlükde pedaqoji proses haqqında dolğun təsəvvür yaratdır.

XIV əsrin əvvəllerində Azərbaycan şəhərlərində fəaliyyət göstərən təhsil ocaqları, ilk növbədə Bakı Cümə məscidi yanında

tikilmiş (1301-ci il) mədərəsə, Molla Əhməd məscidi, Molla Nəsullah məscidi, xüsusilə də XIV əsrin görkəmli tarixçisi və böyük dövlət xadimi olan Fəzlullah Rəşidəddinin (1247—1318) təşəbbüsü ilə Təbrizin yaxınlığında darülfünun şəhərciyi tipində tikilmiş "Rəb"-e Rəşidi əslində elm və təhsil mərkəzi idi.

"Rəb" — fars dilində "yaşayış yeri, "saray, "məhellə mə'nasında işlədir.

Bir sıra alımlar, o cümlədən İran, Fransa, Rusiya və Azərbaycan alımları "Rəb"-e Rəşidi haqqında maraqlı əsərlər yazmış, Azərbaycanda elm və mədəniyyətin inkişafında onun rolunu xüsusilə qeyd etmişlər.

XIV əsrdə Yaxın Şərqiñ ən mühüm elm və tədris mərkəzlərindən biri kimi şöhrət tapmış "Rəb"-e Rəşididə akademiya tipli darülfünun olmuşdur. Orada 450-dən çox müəllim çalışır və yeddi min tələbə təhsil alırı. Tələbələrdən min nəfəri azərbaycanlı (yerli) idi və qalanı isə müxtəlif Şəhər ölkələrindən gəlmişdi. Azərbaycanlı tələbələr, əsasən "Rəb"-e Rəşididə, başqa ölkələrdən gələnlər isə Təbrizdə yerləşdirilmişdilər.

Darülfünunda təbiətşünaslıq, fəlsəfə, tarix, təbabət, nücum, məntiq, ilahiyat şö'bələri fəaliyyət göstərmış və həmin şö'bələrə daxil olmaq istəyənlərin biliyi fərdi qaydada yoxlandıqdan sonra onlar şö'bələrdən bu və ya başqasına qəbul olunurdular.

Elmi kadrlar hazırlanmaq işində yerli müəllimlərlə yanaşı, Çin, Hindistan, Misir və Suriyadan cəlb edilmiş alim və mütexəssislər də iştirak edirdilər. Təkcə müalicə və əczaçılıq şö'bəsində dərs demək üçün Çin, Hindistan və Suriyadan əlli nəfər görkəmli həkim çağırılmışdı. Onlar Dar-üş-səfada dərs deyir, təcrübələr aparır və xəstələri müalicə edirdilər. Burada hər bir müəllim 10 nəfər tələbə təhkim edilmişdi.

Xəstəxanadakı həkimlərin və tibb şö'bəsində təhsil alan tələbələrin rahatlığını tə'min etmək üçün Rəşidabad bağının yanında yaşayış evləri tikdirilmişdi. Bu binaların yerləşdiyi küçə

AZƏRBAYCAN MƏKTƏB VƏ PEDAQOJİ FİKİR TARİXİ

"müalicə edənlər küçəsi adlandırılmışdı. Tibb şö'bəsində təhsil müddəti beş il idi. Təhsilini bitirən tələbələr hərtərəfi yoxlandıqdan sonra təsdiqnamə (diplom) alırdılar. Təhsil müddətini qurtarmış azərbaycanlı tələbələr ilk növbədə "Rəb"-e Rəşidi və onun ətrafında yaşayan xəstələri müalicə etməli idilər.

Dar-üş-səfa vaxtı-vaxtında müxtəlif dərmanlarla tə'min olunur. Azərbaycanda tapılmayan dərmanlar isə xaricdən gətirilirdi.

"Rəb"-e Rəşididə İran, Hindistan, Çin, Misir, Bizans və başqa ölkələrdən getirilmiş 60 min qiymətli əlyazmasının özündə cəmləşdirən böyük və zəngin kitabxana var idi. Burada kitab sənəti ilə əlaqədar olaraq onlarla xəttat və cildçi çalışırı. Rəşidəddin öz əsərlərinin bir nüsxəsini də həmin kitabxanaya hədiyyə etmişdi ki, həmin əsərlərin üzü mahir xəttatlar tərəfindən köçürürlər, əslilə tutuşdurulduğdan sonra müxtəlif şəhərlərin mədərəsə və kitabxanalarına göndərilirdi. Bundan başqa, Rəşidəddinin fars dilində yazdığı əsərlər isə fars dilinə tərcümə edilərək bir yerə toplanılır və "Rəşidəddinin əsərləri külliyyati" adı altında "Rəb"-e Rəşidi kitabxanasında saxlanılırı. E.Bloşenin verdiyi mə'lumata görə hal-hazırda "Rəşidəddinin əsərləri külliyyatının bir nüsxəsi Paris milli kitabxanasında saxlanılır. Bu əserin üzü hicri 710-cu ildə (1310—1311) Züdnəvis təxəllüsli mahir xəttat Məhəmməd Əmin əl-Bəğdadi tərəfində götürülmüşdür.

İngilis alimi C. Kristen Vilsounun qeyd etdiyi kimi XIV əsrin əvvəllerində "Rəb"-e Rəşidi dönyanın mühüm tə'lim-tərbiyyə mərkəzi və elm ocağı olmuşdur.

"Rəb"-e Rəşidi tarixdə elm və mədəniyyətle yanaşı, sənətkarlığın inkişaf etdiyi bir mərkəz kimi şöhrət tapmış müxtəlif ölkələrlə olan ticarətin inkişafında mühüm rol oynamışdır. Burada otuz min ev, iyirmi dörd karvansara, min beş yüz dükan, həmçinin yun, parça karxanası, zərbxana, rəngsazlıq cəmalatxanaları və s. olmuşdur.

"Rəb'-e Rəşididə üç mərtəbəli mehmanxana, xanəgah, məscid, hamam, su anbarı və bir sırə digər binalar var idi. Həmin binalar orta əsr şərqiñə məxsus mə'marlıq üslubunda tikilmişdi. Həmidullah Qəzvinin verdiyi mə'lumata görə, "Rəb'-e Rəşididəki bu gözəl möhtəşəm binaların misli hətta Turanda belə yox idi.

Təbrizdə ardıcıl baş verən zəlzələləri nəzərə alaraq "Rəb'-e Rəşididə olan binaların seysmiq möhkəmliyinə xüsusi diqqət verilmişdi. Təsadüfi deyil ki, oradakı binalann birinin üzərindəki kitabədə bu sözlər yazılmışdı: "Bu binanın dağıdılması başqa binanın tikilməsindən çətindir.

Mədrəsələrin daha geniş fəaliyyət göstərdiyi şəhərlərdən biri Təbriz olmuşdur. XIV — XV əsrlərdə burada "Qazaniyyə, "Qiyasiyyə, "Fələkiyyə, "Dəməşqiyyə, "Məqsudiyyə, "Nəsriyyə və "Müzəffəriyyə mədrəsələri fəaliyyət göstərmüşdir. Ağqoyunlu hökmdarı Uzun Həsənin tə'sis etdirdiyi "Nəsriyyə mədrəsəsi, həmçinin Cahanşahın arvadı Bəyim xanının tikdirdiyi "Müzəffəriyyə (buna "Bəyim mədrəsəsi də deyirdilər) mədrəsələri böyük şöhrət qazanmışdı.

Orta əsərlərdə Övliya Çəlebinin verdiyi mə'lumata görə 1647-ci ildə Təbrizdə 47 böyük məşhur mədrəsə olmuşdur.

Mədrəsələrin nəzdində zəngin kitabxanalar mövcud idi.

İstər mədrəsələrdə, istərsə də ali təhsil müəssisələrində dini təlimlə yanaşı dünyəvi dərsler, o cümlədən, ictimai və texniki fənlər də tədris olunurdu. Rəşidəddin'in özü elmin müxtəlif sahələrinə aid xeyli əsər yazılmışdı ki, onlardan mədrəsələrdə dərslik kimi istifadə edilirdi. Onun 24 cilddən ibarət "Əl-əhya vəl asar əsərində astronomiya, əkinçilik, maldarlıq, bağçılıq, zərərverici həşəratla mübarizə, mə'marlıq, mə'dən işləri, metalların təmizlənmə qaydası və əridilməsi, gəmiqayıma və s. haqqında mə'lumat verilmişdir. On yeddi məqaləni əhatə eden "Bəyanülhəqayiq adlı əsərində isə Rəşidəddin çicək xəstəliyi, onun mahiyyəti və müalicə qaydasından danışır. Onun "Cami-əttəvarix'i isə həm tarixi, həm də coğrafi bir əsər idi. Təəssüflə

qeyd etməliyik ki, bu əsərin coğrafi hissəsi dövrümüzə qədər gəlib çatmamışdır. Həmin dövrdə adlan çəkilən bu əsərlərin üzü köçürürlüb müxtəlif mədrəsələrə göndərilirdi ki, tələbələr onlardan dərslik kimi istifadə etsinlər.

Mədrəsələrdə ilahiyyat, hesab, cəbr, hendəsə, astronomiya, coğrafiya, tibb, fəlsəfə, ədəbiyyat fənləri keçirilirdi. Orada Aristotelin fəlsəfi əsərləri, Sə'dinin "Gülüstanı", Mirxodun "Rövzət-üs-səfa", Nəsirəddin Tusinin əsərləri, Nizami, Xaqani, Şəms Təbrizi, Əssar Təbrizi, Əvhədi Marağayı və Hafızın əsərləri, Füzulinin "Leyli və Məcnunu", qəsidieleri tədris edilirdi. Təvəmiye mədrəsələrdə istifadə olunan dərsliklərdən bəhs edərək yazar ki, dərslik kitablarının eksəriyyəti Xacə Nəsirəddin Tusinin əsərləridir. Lakin bununla yanaşı Aristotel, Euklid, Arximed və Qalileyin əsərlərindən de istifadə edilirdi. Tələbələr şə'rə çox həvəs göstərindilər. "Rövzət-üs-səfa əsəri mö'təbər tarix dərsliyi idi. Kitabların qiyməti baha olsa da, hətta peşəkarlar və sənətkarlar da onları alıb oxuyurdular.

Təxminən cyni vaxtda Azərbaycanda və İranda olmuş A. Oleari mədrəsələrlə, o cümlədən Şamaxı mədrəsələri ilə yaxından tanış olmuş, astronomiya, fəlsəfə və cəbr dərslərinin Avropa tədrisinə uyğun olduğunu qeyd etmişdir.

Tədris əsasən fars dilində aparılırdı. Bu onunla əlaqədar idi ki, orta əsrlərdə fars dili Azərbaycanda feodal dövlətlərinin rəsmi dili idi.

Digər mənbələrdə də şərqi təhsili sisteminə aid maraqlı mə'lumatlar verilir. Bu cəhətdən XVII əsrin 80-ci illərində İranda olmuş alman səyyahı E. Enqelbert Kempfer İran mədrəsələri haqqında aşağıdakı mə'lumati verir. Müəllif yazar: "Mədrəsəni bizim universitet ilə müqayisə etmək olar. Müdərris yeganə şəxsiyyətdir ki, mədrəsənin işlərinə nəzarət edir və tədris ilə məşğul olur. Nadir hallarda tədris işində digər alım də onunla birlikdə iştirak edə bilərdi.

Adətən bir müəllim təklikdə ərəb dili, qrammatika, şe'r, Aristotelin fəlsəfəsindən, hədis, hətta riyaziyyat və astronomiyadan dərs deyir. Dərsin növünə, saat bölgüsünə və tələbələrin sayına heç vaxt diqqət yetirmirlər. Eyni vaxtda müəyyən miqdarda şagird üçün müxtəlif növ fənləri tədris edirlər. Məsələn, həftənin bir günündə yeddi və ya daha çox elmi-fənn tədris olunur. Müəllim müxtəlif elmi-fənni tədris etdikdən sonra əruz və qafiyələr bəhsinə keçir. Tələbələr məntiq elminə dərindən yiylənəməmiş fizika elmi keçirlər və ya hesabı dərindən öyrənəməmiş Evklidin həndəsəsini, Bətlimusun əlməcsətisini, Menlaus və Teodouziusun trigonometriya və həndəsəsindən dərs keçirlər. Bunlardan əlavə 400 il bundan önce yazılmış Xacə Nəsimiyyətin riyaziyyat və astronomiya barədə əsərlərindən dərs keçirlər.

Dərsin gedisi. Tələbələrdən biri uca səslə müəlliflərdən birinin kitabından bir fəsli oxuyur. Müdərris onun barəsində ətraflı izahat verir. Adətən hər dərs yarım saat və ya 15 dəqiqədən artıq çəkmir. Müəyyən sahədə dərs bitdikdə tələbələr müəllimə ehtiram əlaməti olaraq ayağa qalxır, sonra müəllimin icazəsi ilə yerlərində oturlurlar. Bundan sonra yeni mövzu barədə sohbət gedir. İki saatdan sonra tələbələr dərsdən buraxılır. Tədris iranlılar arasında çox hörmətli bir işdir. Öz ətrafinə xeyli tələbə toplamış müəllimlər tez bir zamanda böyük şöhrət qazanırlar.

Şah tərəfindən vəqf edilmiş mədrəselərdə müdərris ilde 100 türmən maaş alır. Sair mədrəsələrdə bu maaş az, yə'nı 50 türməndir. Lakin bilmək lazımdır ki, bu maaş artırılıb, əksilmədən müdərrisə vaxtında ödənilir. Kaş Almaniyada da ustadlara, bu elm çırğını yandırınlara da belə bir xoşbəxtlik qismət olaydı.

Tələbələr mədrəselərdə yaşayırlar. Onların hər birinə yemək üçün çox az bir məbləğ verilir ki, güzəran keçirsinlər. Şaha məxsus mədrəsələrdə gündə şagirdlərə bir abbası, ya da gümüş dihəm verilir. Digər mədrəsələrdə tələbələrə gündə bir mahmudi və ya bir şahı verirlər ki, bu da abbasının yarısı və ya

dördə biridir. Tələbələrdən kimsə həmin pul ilə dolana bilməsə, təhsilini davam etdirmək üçün digər gəlir mənbəyi axtarır tapmalıdır. Həmin həftəlik kömək xərcini müdərris tələbəyə icaricədən ödəyir.

Tələbənin mədrəsəyə qəbul etmək üçün mədrəsə müdürü özü şəxşən qərar qəbul edir.

Məktəb programına əsasən şagirdlər gündə 2 saat dərsə qulaq asmalıdırular. Qalan saatlarda onların mədrəsədə olması zənuri deyildir. Onlar həmin vaxtda digər iş arxasında gedə bilərlər. Şagirdlərdən bə'zisi boş vaxtlarını kitab üzü köçürmək və ya ayn-ayn evlərde uşaqlara dərs verməklə özləri üçün bir gəlir əldə edirler.

Mədrəsə müdirləri sədr (dini, ruhani başçı— H.Ə.) tərəfindən həmin vəzifəyə tə'yin olunurlar ki, tələbələrin həyatı, davranışları və əməllərini tam nəzarət altına alınsınlar. Mədrəsə müdirləri tənbəl və başıboş tələbələrə xəbərdarlıq edir, ləyaqətsiz və bacanqsız tələbələri mədrəsədən qovur, yaxşı çalışan, bacanqli, ləyaqətli tələbələri isə mükafatlandırırlar. Tələbələrə kömək üçün təkcə İsfahanda ilde 1400 türmən pul toplanırdı.

Mədrəsələrdə daha çalışqan tələbələr yüksək dini vəzifələrə tə'yin edilir, yə'nı sonralar qazi, şeyxülislam, pişnamaz olur, hətta sədr vəzifəsinə qədər yüksələ bilirdilər. Bu şərtle ki, onları bu vəzifələrə çatdırıla biləcək şəxslərin hörmət və məhəbbətini qazanmış olsunlar.

Mədrəsə binası. Mədrəsə tam təmizdir. Bina dördguşeli geniş bir ərazidə üstüortülü tikilib və inşəkəpcilər döşəmələri əhatə olunmuşdur.

Xarici divarında heç bir dəlik-deşik qoyulmayışdır, yalnız xiyanabana tərəf bir darvazası vardır, otaqlar divarlarla bir-birindən ayrılr ki, bunlar tələbələrin yataq otaqlarıdır. Bu otaqların sayı 20—30-a qədərdir. Bina iki mərtəbəli olduqda otaqların sayı 40—60-a qədər olur.

Müdərislər mədrəsə binasında sakin olurdular. Bina bir ümumi kitabxana və astronomiya elmine aid vəsaitlə təchiz edilmişdir.

Mədrəsənin həyətində su arxi var ki, dördkünc hovuza axıb tökülür. Bu hovuzu əhəng, qum və qoyun qığı ilə qarışdırıb tikmişlər.

Mədrəsə yanında adətən bir məscid tikib istifadəyə verirlər. Bu məsciddə tələbələr namaz qılır və ümumi dərsə qulaq asırlar.

Adətən mədrəsə binası arxasında bir meyvə bağı, hətta çayxana, ümumi hamam və sair vardır ki, tələbələr onlardan istifadə edirlər.¹

İran mədrəsələrinə aid bu mə'lumatlar bu və ya digər mə'nada Azərbaycan şəhərlərində fəaliyyət göstərən mədrəsələrə də aiddir.

Məktəb tarixi baxımından bu dövrün mühüm xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, Azərbaycanda ədəbi irs ana dilində təşəkkül tapmağa başlamış, maarif və məktəb təhsilinin inkişaf etdirilməsi ideyasının ilk rüşeymləri təzahür etmişdir. Ali təhsil ocaqlarında tədris Azərbaycanın, eləcə də buraya də'vət edilmiş Yaxın və Orta Şərqi ölkələrinin ən görkəmli alim-müdərrislərinə tapşırılmışdır. Bu dövrde elm, təhsil və maarif işlərinə Nəsiməddin Tusi və F. Rəşidəddin kimi dövrün görkəmli pedaqoqları rəhbərlik etmişlər. Bununla da Azərbaycan Yaxın və Orta Şərqi ölkələri üçün mühüm təhsil mərkəzlərində birinə çevrilirdi.

XVI əsrin əvvəllerində Səfəvilər dövlətinin meydana çıxması Azərbaycan maarifi və mədəniyyətinin inkişafı üçün daha əlverişli şərait yaratdı. Azərbaycan ədəbi dili xeyli zənginləşdi. I İsmayılin sarayında şair Həbibinin başçılıq etdiyi ədəbi məclis fəaliyyət göstərir, Azərbaycan dilinde dəyərli əsərlər yazılırdı. Xətai və Füzulinin əsərlərində gənc nəslin təbiyəsi üçün böyük əhəmiyyət daşıyan təbiyəvi fikirlər irəli

sürlülmüşdü. Füzulinin "Leyli və Məcnun əsərinin mətnlər məcmuəsi ana dilində yazılmış ilk dərs kitabı kimi Azərbaycan məktəblərində tətbiq olunmuşdur. Bu dövrdə Azərbaycanda maarif işləri sahəsində gözə çarpan mühüm hadisələrdən biri də ərəb-fars dillerindən Azərbaycan dilinə tərcümə möcəlik ənənələrinin formallaşması və tərcümə sənətinin inkişaf etməsidir. Bunu da deyək ki, mövcud mədrəsə ədəbiyyatının ərəb-fars dillerindən Azərbaycan dilinə tərcümə olunması işi, şübhəsiz ki, ana dilinin tə'lim dili kimi tətbiq edilməsi ideyasının güclənməsi ilə bağlı idi və bu, tə'limin ana dilinde aparılması ideyasının tətbiqi üçün həyata keçirilmiş əməli tədbirlərdən biri idi.

Azərbaycan məktəb və pedaqoji fikir tarixində Səfəvilər hakimiyyəti dövtü milli mədəniyyətin və maarifin çöçklənməsi ilə fərqlənir.

XVI—XVII əsrlərdə Azərbaycanda gedən müharibələrin əməle gətirdiyi ağır şəlakətlərə baxmayaraq, ölkədə geniş məktəb və mədrəsə şəbəkəsi fəaliyyət göstərmişdir. XVII əsrin 30-cu illərində İranını, eləcə də Azərbaycanın şəhərlərini gəzmiş Avropa seyyahı Tavemiye (1605—1689) bu ölkələrdə gördüyü məktəblərdən danışaraq yazar:

"..... hər məhəllədə bir neçə məktəbxana mövcuddur. XVII əsrin digər seyyahı A. Oleari İran və Azərbaycan məktəbləri haqqında gördüklerini belə təsvir edir: "Elə şəhər yoxdur ki, küçələri qədər məscid olmasın. Hər küçənin bir məscidi, beləliklə də bir məktəbə malik olması məcburidir.

Bu barədə XVII əsr türk seyyahı Övliya Çələbinin seyahətnaməsində daha konkret fakt və rəqəmlərə rast gəlirik. O yazır: "Şamaxının qız məktəbi—səbiyani vardır. Təbrizin isə altı yüzə qədər dar ül-tə'limi vardır. Beləliklə, Övliya Çələbinin dediyinə görə 1640-ci ildə təkcə Şamaxı və Təbrizdə 640 məhəllə məktəbi olmuşdur. Ö.Çələbi bu zaman Şamaxıda 7 və Təbrizdə 47-yə qədər məşhur mədrəsə olduğunu qeyd etmişdir.

¹ İran şahenshahının sarayında. Tehran, 1971, s. 139-144 (farsca).

Bu dövrün ibtidai məktəblərində əsasən Qur'an, fars dili və ərəb dilinin qrammatikası tədris edilirdi. İste'dadlı şagirdlər 12 yaşdan məscidlərdə müdərrislərin dəslərində iştirak edirdilər. Mədrəsələrdə dünyəvi biliklər də tədris edilirdi. Buradan təhsil nəhvə başlayır, ilahiyyat—fəlsəfə istiqamətində davam edir, sonra riyaziyyat sahələri öyrənilir, nəhayət, tibb, yaxud nücum elminə yiylənməklə başa çatırı.

Mədrəsələrdə İbn Sina, Nəsimeddin Tusi, Aristotel, Evklid, Arximed və başqa alimlərin əsərləri tədris olunurdu.

Səfəvilər dövrünün üstün cəhətlərindən biri Azərbaycan dilinin ibtidai məktəblərdə tədris prossesinə daxil edilməsi və tə'lim dili kimi tətbiq olunmasıdır.

Azərbaycan məktəblərində tə'limin ana dilində aparılması mədəniyyət və maarifimizi milli zəmində inkişaf etdirmək üçün həla keçmiş əsrlərdən başlamış mübarizənin dönüş nöqtəsi idi. Bütün bunlar səfəvilər dövründə Azərbaycanda milli qurun və şurun yüksək inkişaf səviyyəsinə çatmasını əks etdirir.

Bu dövrdə tə'lim və təriyəvi əhəmiyyət daşıyan bir çox əsərlər ana dilində yazılmışdır. Ana dilində yazılmış dərs kitablarına da təsadüf edilir. Buna "Came-ot temsil kitabını misal göstərmək olar. XVIII əsrde yadelli işgalçılardan fasilesiz basqınları və arasıksızlıq feodal çəkişmələrinin nticəsində milli zülm kəskinləşmiş, kənd və şəhərlərdə təsəruf tonəzzülə uğramış, məktəb və maarif işlərində ciddi duরğunluq əmələ gəlmüşdür. Müharibələrin nticəsi olaraq bə'zi yerlərdə təhsil ocaqları tamamilə dağıdılmışdır. Məsələn, XVIII əsrin əvvəllərində onurlarla məktəb və mədrəsəsi olan Şabran şəhəri bütünlükle dağıdılmış, təhsil ocaqları mehv edilmişdir. Azərbaycan tarixində bu kimi nümunələr az deyildir.

Buna baxmayaraq, XVII əsrin ikinci yarısında Azərbaycanda məktəb və maarif işləri nisbətən canlanmışdı. Təbriz, Urmiya, Ərdəbil, Maku, Marağa, Xoy, Qazax, Şəki, Gəncə, Bakı, Quba, Naxçıvan və Dərbənd xanlıqlarında məktəb və mədrəsələr

fəaliyyət göstəridi. Həmin dövrdə Azərbaycanda məktəb və mədrəsə təhsili almış bir sıra görkəmlı şəxsiyyətlər tez-tez rast gəlmək olur. Onlardan bir çoxu şairlikle yanaşı müəllimliklə də məşğul olmuşlar. Məhəmməd Həsən xan Müştəq, Məhəmməd Zəri, Arif Təbrizi, Arif Şirvani, Ağa Məsih Şirvani, Baba Şirvani, Xəsta Qasim, Molla Vəli Vidadi, Molla Pənah Vaqif həm də dövrün tanınmış alim—müəllimləri və məktəbdarları idilər. Molla Veli Vidadının Cəbrayılda (Çələbələr kəndində) açdığı məktəb, eləcə də Molla Pənah Vaqifin Şuşada Saatlı məhəlləsində açdığı məktəblər əhalinin təhsilə cəlb olunmasında əhəmiyyətli rol oynamışdır.

§4. Məktəb və mədrəsə təhsilinin forma və məzmunu

Orta əsrlərdə Azərbaycanda xalqın təhsili yeganə tədris ocaqları sayılan məktəb və mədrəsələrlə bağlı olmuşdur. Əsrlər boyu mövcud olan və geniş yayılan bu təhsil ocaqlarının tarixi qədim Şərqi mədəniyyəti, ilk növbədə isə ərəb və fars təhsil sistemi ilə əlaqədardır.

Mə'lum olduğu kimi, VII əsrin ortalarında Azərbaycan ərəblərin hücumuna mə'luz qalır, böyük iqtisadi və strateji əhəmiyyəti olan Azərbaycanda öz hakimiyyətlərini möhkəmlətmək üçün ərəblər islam dinindən geniş istifadə edirdilər.

VII əsrden təşkil edilən və sonrakı əsrlərdə də fəaliyyət göstərən məktəb və mədrəsələr uzun müddət Azərbaycanda yeganə təhsil ocağı olmuşdur. Bu təhsil ocaqları XIX əsrde tokco Azərbaycanda deyil, bütün Rusiya imperiyasına daxil olan müsəlmanlar arasında geniş yayılmışdır.

İstər məktəb, istəse də mədrəsə əvvəller olduğu kimi, orta əsrlərdə də əsasən məscid nözdində və ondan asılı şəkildə idi.

Müəllimlər bir qayda olaraq əsasən mollalardan ibarət idi. Sonralar bəzi savadlı şəxslər də xüsusi məktəblər açmışlar.

Mədrəsə nəzdində olan məktəb isə mədrəsə binasında yerləşirdi. Əksər halda da məktəblər bir otaqdan ibarət olub, ya molların evində, ya da izdihamlı, gur küçələrdə kiraye edilmiş binada yerləşirdi. Məktəb üçün bina seçərkən, molla pedaqoji məqsəddən əlavə, həm də ticarət məqsədini güdürdü. Belə ki, digər qazanc mənbəyi olmayan molla öz güzəranını keçirmək üçün dərs deməklə bərabər, ticarətlə də məşgül olurdu.

Bir qayda olaraq məktəb binalarında adı şərait yox idi, otaq işıqlı, təmiz havalı olmurdu. Hifz-səhiyyə tələbləri gözlənilmirdi. Sinif otaqlarını qızdırmaq üçün manqaldan istifadə edilirdi ki, onun da istisindən çox tüstüsü olurdu. Şagirdlər döşəmənin üstündə bəzən quru yerdə, bəzən isə özləri ilə bərabər gətirdikləri palaz və ya həsir parçası üzərində dizi üstə divarların yanında və ya ortaçıqda 4—8 nəfərdən ibarət qrup şəklində otururdular. Otağın bir tərəfində nazik stolun üstündə kitab və digər tədris ləvazimati qoyulurdu.

Mədrəsə binalarına gəlincə, bunlar adətən xeyli böyük olub, iki, bəzən isə üçmərtəbəli daş binadan ibarət idi. Belə binalar xüsusiil Rusiyadan şərqində yaşayan müsəlman vilayətlərində (Orenburg, Ufa, Qazan və s.) daha çox idi.

Məktəbdə dərs ilinin başlanması və qurtarmasının müəyyən vaxtı yox idi. Məktəbə qəbul il ərzində davam edirdi. Məktəblərdə dərs cədvəli tətbiq edilirdi. Məktəblərin hamisində şagirdlər bir qayda olaraq səhər saat 7—8-də məktəbə toplanır və gündüz saat ikinci, üçə qədər oxuyurdular. Gündəkən saat 12-də bir saatlıq tənəffüs verilirdi. Bir çox hallarda ən kiçik şagirdlər saat 12-də evə buraxılırdı.

Məktəblərdə cümlə istirahət günü id. Cümə axşamı təkrara həsr edilirdi. Ayni-ayn məktəblərdə şagirdlərin sayı 10 nəfərdən 100 nəfərə çatırıldı. Şagirdlərin yaş xüsusiyyəti nəzərə alınmadı. Ona görə də məktəblərdə bir çox hallarda 7 yaşlı uşaqla birlikdə

15—16 yaşlı gənclər, mədrəsələrdə isə 15—16 yaşlı yeniyetmə ilə birlikdə 25—30 yaşlı gənclər də oxuyurdu.

Məktəblərdə dərs deyən müəllimlərə "molla", "mirzə, yaxud "axund deyirdilər. Bu adların böyük içtimai mənası var idi. Molla və ya mirzə adətən savadlı adamlara deyirdilər. Əhali savadlı mollarla böyük ehtiram bəsləyirdi.

Cəmiyyət gənc nəslin tə'lim və tərbiyəsi işini molla təsdiq etmişdir. Molla sözün tam mənasında uşaqların tərbiyəcisi, mənəvi atası idi. Ata oğlunu məktəbə qoyarkən "eti sənin, sümüyü mənim deyir, uşağın tə'lim və tərbiyəsinə bütünlükə onun öhdəsinə buraxırı. Məktəblərdə təhsil pullu idi.

Məktəblərdə, bütün Şərqi məktəblərinə xas olan fiziki cəza hökm süründü. Əm e'tibarlı pedaqoji tə'sir vasitəsi falaqqə sayılırdı. Bu, uclarına qayış bağlanmış davamlı uzun ağacdən ibarət idi. Dərsinə cavab verə bilməyən şagirdin ayaqları falaqqanın qayışına bağlanır, ayaqlarının altı çubuqla döyüldürdü.

Məktəbdə müəyyən edilmiş təhsil müddəti yox idi. Təhsil müddəti hər bir şagirdin şəxsi müvəffeqiyətindən, bacarıq və istə'dadından asılı idi. Şagird çalışardısa, məktəb tə'limini 6—8 ilə başa vura bilərdi.

Məktəb və mədrəsələrin müəyyən edilmiş nizamnaməsi yox idi. Ona görə də məktəb və mədrəsələrin nə quruluşu, nə fəaliyyəti və nə də onu tə'sis edənlərə heç bir faktik nezarət olmadığı kimi, müəyyən tə'lim kursu da yox idi. Məktəb və mədrəsələrin tədris planı və programı məktəbi tə'sis edənlərin və ya ona rəhbərlik edən şəxslərin müləhi-zəsindən asılı idi.

Məktəb və mədrəsələrdə tədris bir qayda olaraq ərəb və fars dillərində aparılırdı.

Məktəblərdə tə'lim ərəf-heca üsulu principi ilə tərtib edilmiş "Çərəkə adlanan dərsliyin orta əsr ərəb əlifbasının oxunması ilə başlanırdı. Əvvəlcə ərəb əlifbasının herfləri öyrədilir, sonra isə ərəfələrin düzülüş sistemi üzrə ərəfələrdən

heclar düzəldilirdi. Məsələn, a-əlif, b-bey, əlisbey. Bundan sonra Qur'anın mexaniki sur'ətdə öyrənilməsi başlanırdı.

Şagırdlər ərab əlisbasının hərfələrini kifayət qədər mənimədikdən və vərdiş qazandıqdan sonra, Qur'anı oxumaq üçün müəyyən xüsusi qaydaları (təcvid) gözləməklə oxumaq bacarığı əldə edirdilər.

İlk növbədə öyrədilən kitablardan biri kiçik həcmli farsca-azərbaycanca lügət idi ki, şagird gün ərzində bu lügətdən ona qədər fars sözünü öyrenməli və onu ana dilinə tərcümə etməli idi.

İstifadə olunan kitablar sırasında Azərbaycan və Şərqi ədəbiyyatı klassiklərinin — Nizami, Füzuli, Hafiz, Sə'di və başqalarının əsərləri vardır. Məktəb təhsilində Sə'dinin əsərləri xüsusi yer tuturdu. "İranın və bütün Şərqi moralist şairi, nəzm aləminin soltanlarından olan (F. Köçərli) Sə'dinin məşhur "Gülüstan" və "Bustan" əsərləri məktəblərdə əsas tədris vasitələrindən idi. Bu əsərlər böyük hikmətinə, dərin məzmununa baxmayaraq, kiçik yaşılı məktəblilərin yaş və bilik dərəcəsinə uyğun gəlmirdi.

Orta qabiliyyətli şagırdlər məktəbdə 3—6 il təhsil aldıqdan sonra ərab dilində (mexaniki) və ana dilində oxumaq, bu dillərdə yazı yazmaq, namaz və dəstəməz zamanı tələb edilən duaları əzberdən demək bacarığı ilə məktəbi bitirirdilər.

Beləliklə, köhnə üsullu məktəbin əsas vəzifəsi şagırdlərə hər şeydən avval hər bir mö'min müsəlmana lazım olan dini mə'lumatları, ilk növbədə isə evdə dua oxumaq, məscidə getmək vəzifəsini öyrətməkdən, müsəlmanların digər xalqlardan və millətlərdən ayrılmışını müdafiə etməkdən ibarət idi.

Məktəbi bitirənlərin bir hissəsi təhsilini davam etdirmək üçün mədrəsələrə daxil olurdular.

Mədrəsə adı altında müsəlman məktəbi nəzərdə tutulurdu. Məktəblər xüsusi təhsil müəssisələri sayılmaqla məscidlərlə bilavasitə əlaqədar olmadığı halda, mədrəsə ancaq məscidlərin nəzdində təşkil olunurdu. Mədrəsələrde təhsil pulsuz idi.

Tələbələr mədrəsə binasında, onlar üçün ayrılmış hücrələrdə yaşayırdılar. Hücrələrdən ən böyükü dərsxana — sınıf otagi adlanırdı.

Dini mədrəsələrdə adətən yaşı 16-dan çox olan, ana dili və fars dilində savada malik və ruhani rütbə almağa hazırlaşan gənclər daxil olurdular. Mədrəsələrdə şagırdların sayı 40—50 nəfər olurdu. Daha böyük mədrəsədə 100—200 nəfər təhsil alırdı. Şərqdə ən böyük mədrəsə Nəcəf mədrəsəsi idi ki, burada 7000 tələbə var idi. Mədrəsə müəllimi müdərris adlanırdı.

Azərbaycandakı mədrəsə müdirleri, əsasən, Şərqi ölkələrində (Iran, Türkiyə) dini təhsil almış şəxsler idi. Mədrəsə müdirinin müavini var idi ki, ona xəlifə deyilirdi.

Mədrəsə təhsilinin mahiyyəti, əsasən, ərab dilindən, müsəlman İlahiyatı və hüquqşünaslığından ibarət idi.

Mədrəsələrdə həmçinin tarix, coğrafiya, hesab və həndəsədən nümunələr keçilirdi. Tarix fənni müsəlman dövlətlərinin tarixini və din tarixini, coğrafiya isə çox qədim, Əhd-i-ətiqi (bibliyanın xristianlıqdan əvvəlki qədim hissəsini — yerin günəş ətrafında deyil, güneşin yer ətrafında dolanmasını) öyrəirdi. Qur'anda yerin günəş ətrafında dolanması qeyd edilmişdir. Rusiyanın digər müsəlman vilayətlərində olduğu kimi Azərbaycanda mövcud olan mədrəsələrdə də rus dili tədris edilmirdi.

Mədrəsədə təlimin tam kursunun dəqiq müddəti yox idi. Təlimin müddəti hər bir şagirdin fərdi müvəffəqiyətindən asılı idi. Şagırdlər mədrəsədə o vaxta qədər yaşayır və oxuyurdular ki, ya müdərris onların biliyini kifayət hesab edir, yaxud da tələbə öz biliyinin kifayət olduğunu yəqin edirdi. Başqa sözlə desək, 6—8 il, bəzən 10—15 il mədrəsədə yaşayıb təhsil alan tələbə müsəlman elmlərinin tam kursunun mənimsəməsini müdərrisin və ya özünün fikrincə kifayət etməsinə qədər təhsili davam etdirirdi.

Mədrəsələr iki növə — ibtidai və ali dərəcələrə bölündü. Ali müsəlman mədrəsələri Azərbaycandan xaricdə yerləşirdi. Zaqafqaziyanın ali mədrəsələrində təhsil almaq istəyən tələbələr (softilər), adətən, bu mədrəsələrin yerləşdiyi Tehran, Nəcəf, Təbriz, Kərbəla və başqa yerlərə gedirdilər.

Mədrəsədə ərəb, fars, türk dilləri, fizika, astronomiya, məntiq, felsefə, tarix, ədəbiyyat, cəbr, təbabət, poetika və ilahiyyat tədris olunurdu.

Şamaxı mədrəsəsində müxtəlif dövrlərdə Kəmaləddin Şirvani, Nitqi Nizaməddin Amiri, Abdullah Əfəndi Qüdsi, Sultan Mahmud, Bəlxı, Hacı Məhəmməd Təbrizi, Malik ibn Süleyman və başqa bu kimi zəmanəsinin görkəmli alim və şairləri dərs demişlər.

Azərbaycanda elmi biliklərin inkişafında ənənəvi məktəblərin, xüsusilə də mədrəsələrin tarixi rolü böyük olmuşdur.

II FƏSİL

AZƏRBAYCANDA PEDAQOJİ FİKİRİN
TƏŞƏKKÜLÜ VƏ İNKİŞAFI

§1.Xalq pedaqogikası

Həle təlim və təbiyə haqqında elm olan pedaqogika yaranmadan əvvəl gənc nəslin təbiyəsində xalq pedaqogikasından istifadə edilirdi.

Xalq pedaqogikası təlim-təbiyənin məzmunu, məqsədi, vasitələri, üsulları, təşkili və s. məsələləri haqqında zəhmətkəş kütünlərin tarix boyu gündəlik müşahidələrin nəticəsi kimi əldə etdikləri, yaşayış şəraitinin tə'siri altında topladıqları pedaqoji bilik, təcrübə, baxış, qayda-qanun və adət-ənənələrin məcmusudur. Bu pedaqogika xalq fəlsəfəsinə əsaslanır.

Xalq pedaqogikasının əhatə dairəsi çox genişdir. İnsanın kamil bir şəxsiyyət kimi yetişməsində sağlamlığın, ağlin, mərifət elminin, gözəlliliklərin və zəhmətin tə'sirinin, yeni müasir pedaqoji anlayışlarla desək, fiziki, eqli və estetik təbiyənin, əxlaq və emək təbiyəsinin rolü barəsində də xalq pedaqogikasında qiyəmtli fikirlər çoxdur.

Xalq pedaqogikası illər boyu xalqın mə'nəvi saflığı, gözəlliyinə xidmət göstərərk ona estetik zövq verməkdədir.

Xalq deyir: "Gözəl kamallı gərek; "İnsanın zahiri zərif, batını lətif olmalıdır. Deməli, əsil gözəllik üçün təbiyə-fiziki göyçəklilik intellektual-mə'nəvi kamilliyyin vəhdəti zənuri sayılır. Ancaq "Koroğlu" dastanında deyildiyi kimi; "Bələ şey çox az düşər ki, bir adam həm zahirovən gözəl olsun, həm də ağıllı, kamallı. Çoxları zahirovən o qədər də yaraşıqlı olmadığı halda, davranış və rəftarda nəzakətli, ağılcə zengin, xarakterə mərd və alicənab olurlar. Görkəmcə qəsəng görünən adamlar arasında da batını çırkın olanlar yox deyildir.

Xalq pedaqogikası materiallarında ağıllılıq mə'na gözəlliyyinin ilkin şərti sayılır və onun aşağıdakı əlamətləri tez-tez qeyd edilir. Ağlı yüksək qiymətləndirən xalq deyir: "Qüvvə hər şeyi, ağıl qüvvəni sindirir; "Baş bədənin tacıdır, "Adam başdan tanınar; "Bu dünyada maldan, puldan bir ağıllı baş yaxşıdır, anlaşılmayan bir kəllədən bircə qara daş yaxşıdır; "Ağıllı baş hər şeydən mən fətəl ala bilərə s. Ona görədir ki, atalar sözü öyrədir: "Boyunu böyüdüncə, ağılinı böyük; "Dəvəcə boyun olunca, dınaqca ağılnı olsun və s. "Ağlı böyütməkdən ötəri ne lazımdır? Bilik, elm. Əbəs yerə deyilmir ki, "Elm əqlin çırğıdır. "Elm isə yatmaqla, yaxud pulla yox, çalışmaqla əldə edilir.

Elmə, biliklərə yiylənən məyin yolları və vəsaitləri haqqında da xalq pedaqogikasında qiymətli fikirlər çıxdır. Onlarla tanışlıq göstərir ki, zəhmət adamları əqli tərbiyə işində daha çox məhz nağıl və izah etmək, müsahibə aparmaq, əyani göstərmək üsullarından, cələcə də tapmacalarдан, dastan, atalar sözü, məsələ, mahnı və s. vasitələrdən bol-bol istifadə etmişlər. Burada həm də ailə tərbiyəsi məsələləri, uşağın yaş dövrləri, təlim-tərbiyəni hansı yaşdan başlamağın məqsədə uyğunluğu və s. haqqında da çox qiymətli fikirlərə rast gəlirik.

Bunları yalnız şifahi xalq ədəbiyyatı nümunələrində deyil, orta əsrlərdə təlim-tərbiyə mütəsəsəməsi sayılan dastanlardan da seçmək mümkündür ki, bu sırada "Kitabi-Dədə Qorqud müstəsnə əhəmiyyət kəsb edir.

"Kitabi-Dədə Qorqud Azərbaycan ədəbiyyatının çox qədim nümunələrindən, Azərbaycan xalq pedaqogikasının qədim incilərindən biridir.

Təxminən 1300 il əvvəl qələmə alınmış bu dastan xalqımızın çoxəslik mədəni abidəsidir. Bir müqəddimə və 12 boydan ibarət olan bu dastan orta əsrlər Azərbaycanında cərəyan edən hadisələrlə səsləşməkdədir. Xalqımızın qəhrəmanlıq və vətənpərvərlik nümunələri ilə zəngin olan bu dastan 1300 ildir ki,

AZƏRBAYCAN MƏKTƏB VƏ PEDAQOJİ FİKİR TARİXİ

ağızdan-ağıza gəzir, eldən-elə, obadan-obaya yayılır, uşaq və gəncləri Vətən uğrunda mübarizəyə səsləyir.

Sorağı çox uzaqlardan gələn bu dastanın nüsxələri zamanın keşməkeşli hadisələrinə, feodal müharibələrinə, dövrün hadisələrinə davam gətirmədiyindən xarici ölkələrə səpələnmişdir.

"Kitabi-Dədə Qorqudun bir əlyazma nüsxəsi Dresden kitabxanasında saxlanılır. Azərbaycan xalqının tarixi və mə'nevî xəzinəsi olan "Kitabi-Dədə Qorqudun ikinci bir nüsxəsi Vatikanda tapılmışdır.

"Kitabi-Dədə Qorqud ədəbiyyatımızın, dastan yaradıcılığımızın, ümumiyyətlə, mədəniyyətimizin öyrənilməsi baxımından böyük əhəmiyyətə malik olub, əvəzsiz bir mənbədir.

1999-cu ildə "Kitabi-Dədə Qorqud dastanının 1300 illik yubileyi həm respublikamızda, həm də bir sıra xarici ölkələrdə geniş qeyd edilmişdir.

Xarici ölkələrdə keçirilən tədbirlər, o cümlədən Almaniyadın Dresden şəhərində, YUNESKO-nun Parisdəki iqamətgahında yubiley tədbirlərinin keçirilməsi, türk dövlətlərində, habelə İran, Gürcüstan, Rusiya və digər ölkələrdə "Kitabi-Dədə Qorqudun yubileyinin qeyd edilməsi, Dədə Qorqudun cahansümül əhəmiyyətini göstərir.

Bakıda türk dövlətlərinin zirvə toplantılarının keçirilməsi, "Kitabi-Dədə Qorqud un təbliği və tədqiqi sahəsində uzun müddətli programın hazırlanıb heyata keçirilməsi, xüsusi Dədə Qorqud elmi-tədqiqat laboratoriyasının yaradılması, serial filmlərin çəkilməsi və s. bu kimi tədbirlərin miqyasının genişliyini göstərir.

Respublikanın bütün ümumtəhsil məktəblərində dastana dair programdan kənar dərslerin və müsabiqələrin, ali məktəblərdə elmi konfrans və seminarların keçirilməsi, uşaqlar üçün "Kitabi-Dədə Qorqud mövzusunda müxtalif dillərdə nəşrlərin

hazırlanmasının ayrıca qeyd edilməsi "Kitabi-Dədə Qorquduñ elmi-pedaqoji, mə'nəvi və tərbiyəvi əhəmiyyətini vurğulayır.

Dədə Qorquduñ 1300 illiyinin qeyd olunması xalqımızın, o cümlədən pedaqoji fikir tariximizin, böyük bayramına çevrildi. Xalqımız yazılı və şifahi ədəbiyyatımızda dünyanın ən möhtəşəm dastanları ilə yarışa biləcək bir söz abidəsinin olması ilə fez edir. "Kitabi-Dədə Qorqud xalq pedaqoqikasının qədimliyindən xəbər verir. "Manas, "Sasunlu Davud, "İqor polku haqqında dastan və yaxud "Koroğlu ilə müqayisədə daha qədim olan "Kitabi-Dədə Qorqud türk dilli xalqların qədim və zəngin pedaqoji abidəsidir.

"Kitabi-Dədə Qorqud Azərbaycan xalqının müqəddəs kitabıdır. Bu kitab müqəddəs bir şəxsiyyətin — Oğuz elinin mə'nəvi atası Dədə Qorquduñ dilindən söylənilir. Dədə Qorqud oğuzun tamam bilicisi idi. Nə desə olardı, qaibdən cürbəcür xəbərlər verərdi. Həqq-təala onun könüllüne ilham verərdi. Həqq-təalanın könüllərə verdiyi ilham vəhyidir. Vəhy isə peyğəmbərlərə verilir. Dastandan belə görünür ki, Məhəmməd peyğəmbər zamanına kimi Dədə Qorqud oğuz elinin peyğəmbəri olmuşdur.

"Kitabi-Dədə Qorqud öz məzmununa görə real həyat hadisələrini təcəssüm etdirən əbədi idrak kitabıdır. Bu kitaba daxil olan əhvalatlarda insanların mə'nəviyyəti, dünyagörüşü, bu günü və sabahı barədə həmişə gerekli olan hökmərlər verilir.

Dədə Qorqud öz müdrikliyi, aqilliyi, elin yol göstərəni olmaqla təsəvvürdə əzəmətli, nuranı, ağıl və idrak mücəssəməsi olan bir şəxsiyyət kimi canlanır.

"Kitabi-Dədə Qorquduñ bizdən 1300 illik bir zaman məsafəsi ayırsa da müdrik Qorqud Atanın kəlamları bütün zamanlarda öz təravətini saxlamış və saxlayacaqdır. Odur ki, bu kitabı mənimsemək və gənc nəslə mənimsemək ziyanlıların, alımların, pedaqoqların mə'nəvi borcudur. Bizim mə'nəvi borcumuz bir də ondan ibarətdir ki. Ulu Dədə Qorquduñ müqəddəs kəlamlarını körpələrimizin beşik nəğmələrinə çevirə bilək.

Dastan yaradıcılığı dünya ədəbiyyatında ayni-ayn xalqların müxtəlif tarixi dövrlərdə ədəbi-bədii, ictimai-siyasi düşüncəsini əks etdirən şifahi yaradıcılıq sahələrindən biridir. Xalqımızın həyatını, məişətini, adət və ən ənənlərini özündə əks etdirən, türk dünəyinin qədim mədəniyyət abidələrindən, bədii və fəlsəfi təfəkkürümüzün ən nadir incilərindən sayılan "Kitabi-Dədə Qorqud xüsusi maraq doğurur.

"Dədə Qorqud dastanı nəsillərə mə'nəvi töhfədir, onu oxuyub mə'hasını dərk edən Vətən övladlarına obanın obaya, tayfanın tayfaya, qohumun qohuma, neslin nəslə sığınaraq oğuz elinin, oğuz cəmiyyətinin, oğuz dövlətinin birliliyini necə qorunmalarının ülvü duyularını, müqəddəs hissələrini telqin etməkdə son dərəcə gərəklidir, zənuridir. «Dədə Qorqud» dastanı indiki şəraitdə Vətən torpaqlarının işgalçı ermənilərdən azad edilməsində bir yumruq kimi birləşməyə, düşmən qarşısında əyilməyən, ulu əedadlarımızın, ata-babalarımızın yenilməz igitlikləri timsalında şücaət göstərməyə ruhlandırmağın rəhnini olmalıdır.

"Kitabi-Dədə Qorqud milli mədəniyyətimizin iftixarı olmaqla bərabər, qədim türk bədii təfəkkürünün ən qiymətli incilərindəndir. "Kitabi-Dədə Qorqud elmi-tarixi, ədəbi-estetik düşüncələr üçün tükənməz qida mənbəyidir.

"Kitabi-Dədə Qorqud dədələrimizdən qalan ərmağandır — yer üzündə nadir tapılan dastanlardan biridir.

Bu kitabda babalarımızın sınaqdan çıxmış ömrü-günü var. Bu kitab kişi diriliyinin düzgün yollarını göstərir, ata-oğul münasibətlərinə, qarşılıqlı anlaşmaya arxalanır.

Bütün dövrlərdə, o cümlədən Dədəm Qorqud zamanında "oğul atanın bir sözünü iki eləməzdi, eger "oğul atanın bir sözünü iki cılardısa, onda oğulu oğul hesab etməzdilər.

Oğuz anlayışına görə; "Oğul atanın yetiridi, iki gözünün birdi.

Dastanda gösterildiyi kimi, oğuz tayfaları yığcam yaşıyırıldılar. Bu onların üstün cəhətlərindən idi. Birlik oğuz elinin dirilik özülü idi.

Professor Pənah Xəlilovun yazdığı kimi, Dədə Qorqud kitabında "Haradansan? sualının birçə cavabı var idi: "Oğuzdan. Oğuz elindən. Oğuz başçılarının igidilikləri oğuzların hünər himni olub, qılıncañ kasərlidi.

Oğuzların diqqəti cəlb edən mə'nəvi keyfiyyətlərindən biri, ister böyük, ister kiçik, ister kişi, isterse qadın olub, ağır sinəqlarda mərdlik nümunəsi göstərməyi id. Oğul atasının namusu uğrunda diri-diri çarmixa çəkilməkdən, qovurmalıq ət üçün tike-tike doğranmadan çəkinmir. Qadın ərinin namusu yolunda, hətta doğma oğlunun ətindən qovurma yeməyə belə dözür. Sərkərdələr düşmən zirzəmisində əzablarla qatlaşır, lakin əyilmir, alçalmır. Bu igidlilik, bu yenilməzlilik, bu dözüm oğuz övladlarının nəsildən-nəslə keçən mühüm mə'nəvi-əxlaqi keyfiyyəti olub onların müzəffər rəmzi, dalğalanan bayraqı kimi insanları şərəflə yaşayış uğrunda mübarizəyə aparırdı.

Kitabda tərənnüm cdirən başqa bir keyfiyyət isə oğuz qəbilərinin birliyidir. Bu və ya digər qəbilənin, tayfanın mənliyi, xoşbəxtliyi o birinin də sevinci olduğu kimi, qəmi-kədəri də hamınıñdır. Birinin toyu olanda başqları ona darılmır. Toy da, ya da ellikdi, hamılıqdı.

Kitabın bu ruhu oğuz nəsilləri üçün ömək olduğu kimi, bu gün bizim üçün də bir hikmətdi, gözümüzü açan misilsiz bir dayaqdı. Kitabda belə iibrətamız sözlər çıxdı. Məsələn, göstərilir ki, bir təcrübəli sərkərdə yeniyetmə oğlunu başkəsən yağı qarşısına çıxmaga qymır. Oğul isə əksinə, bundan qorxmur və belə cavab verərək deyir;

Ətrafdakı erkək quzular qurbanlıq üçün deyilmi?

Və yaxud: Oğlunun öldürüləcəyini eşidən ana ağlayır, sizlaysırdı. Oğlu isə əksinə anasına təsəlli verərək deyir;

AZƏRBAYCAN MƏKTƏB VƏ PEDAQOJİ FİKİR TARİXİ

Ana sen sağ ol, babam sağ olsun, Sizə məndən daha yaxşı oğul verər. Sen isə, ana, ağı südünü halal eyle!

Qorqud Dədə Vətəni hər şeydən üstün tutur. Vətəni həmişə şad görmək istəyir və Vətəni belə alqışlayır;

Uca dağlarının yixılmasın! Kölğə salan iri ağacların kəsilməsin! Şir-şir axan bulaqlarının suyu quruma-sın! Qanadlarının ucları qırılmاسın! Vuruşlarda polad qılıncañın ağızı kütlesməsin! Qadir tanrı səni na-mərdə möhtac eyleməsin!

Qorqud Dədənin bu alqışları əsrlər boyu ata-babalarımızın, ağbircək və ağsaqqallarımızın dilinin əzberi olmuş və gənclərin Vətən sevgisinin himmətinə çevrilmişdir.

Qorqud Dədənin öyüd-nəsihətləri də iibrətamızdır. Məsələn, "Qız anadan görməyincə öyüd almaz, "Oğul atadan görməyince süfrə yaymaz və s.

Dastanın adı ilə bağlı fikirlər belə şəhər olunur. Qorqud şəxs adıdır. Dədə ağsaqqal, qəbile başçısı, atalar atası, müdrik, nüfuzlu, hökmü olan şəxs mə'nasındadır.

Kiçik Asiya oğullarının Dədəsi həmişə el içində olarmış, ölkəni dolaşarmış, düşdürü ev ocaq kimi müqəddəs tutularmış, günahkan cəzalandırılmış, faydalı işlərə xeyir-dua verər, alqışlayarmış. Dastandakı Qorqud həmin tipli dədələrdəndir.

Dədə məfhumu zəmanəmizdə də işlədilmişdir. Məsələn, Aşıq Ələsgərə Dədə Ələsgər, Aşıq Şəmsiyrə Dədə Şəmsiyr deyilməsi, onların dünyagörmüş, ustاد, böyük olmalarına işaretdir.

Azərbaycan xalq ədəbiyyatının və pedaqoji fikrinin ölməz abidi olan "Kitabi-Dədə Qorqud" eyni zamanda kollektiv pedaqoji yaradıcılıq dühləsinin məhsuludur. Daha çox məhz VII—VIII əsrərin hadisəleri ilə səsleşən bu dastan xalqımızın təkcə tarixi keçmişini, etnik xüsusiyyətlərini, milli adət-ənənələrini, dil və ədəbiyyat tarixini deyil, həm də tərbiyə məsələlərini, dil və ideyalarını öyrənmək baxımdan çox qıymətli bir mənbədir.

Dədə Qorqud boylarına dərindən nəzər saldıqda mə'lum olur ki, uzaq keçmişdə azərbaycanlılar usağı ailə həyatının bəzəyi,

nəslin davamçısı, ata-ananın sevinci və ümidi hesab etmiş, sonsuzluğu böyük dərd və faciə saymışlar.

"Dədə Qorqudda oğlanla qız, qadınla kişi arasında və onların təriyəsi məsələsində ciddi fərq qoyulmur; qadın-ana müqəddəs sayılır. "Ana haqqı tanrı haqqına bərabər tutulur. Patriarxal düşüncənin əleyhinə olaraq buradakı qadınların əksəriyyəti (məsələn, Burla xatun, Banu Çiçək, Selcan xatun və b.) uşaqlıqlan alındıqları təriyənin, alışdıqları ailə ənənələrinin, qəbilə mühitinin tə'siri nəticəsində elə formalasır ki, lazım gələndə ailə namusu, nəslin şərəfi və ədalət uğrunda kişi kimi silaha sanlır, son dərəcə dözümlü, qoçaq, qüvvətli, mərd, eyni zamanda ağılli, tədbirli, müdrik, alicənab qəhrəman kimi çıxış edirlər. Dastandakı hadisələrin gedisi, Dədə Qorquduñ özünün qəbilə həyatındaki rolü, işi, fəaliyyəti insanı xalq müdrikliyində ifadə olunmuş belə yenilməz bir qənaətə gətirir ki, "Başbilənsiz iş alınmaz, "Ağılli baş hər şeydən mən fətəl ala bilir.

Dədə Qorquda olan ümumxalq məhbəbəti və ehtiramı əslində ağıla, zəkaya, müdrikliyə olan ehtiram və məhbəbbətdir. Məsələn, Dədə Qorqu öyrədir ki, "Qafıl başın ağnısın beyn bilir, "Baba malından nə fayda, başda dövlət (yə'ni, ağıl—H.Ə.) olmasa?", "Oğul ataya müxalifət etməz, "Oğul ata sözünü iki etməz, "Qadın evin dirəyidir, "Qarı düşmən dost olmaz, "Qonağı gəlməyən qara evlər yixilsa yey, "Yalan söz bu dünyada olunca, olmasa yey və i.a. Göründüyü kimi, haqqında böyük həcmli pedagoji əsərlər və traktatlar yazılın (yaxud yazılmalı) bir sira təriyə məsələləri bu aforistik kənlamlarda çox qısa, lakin sərrast şəkildə ümumiləşdirilmişdir.

Təriyə işində valideyn nümunəsinin əhəmiyyəti barəsində də dastanda yaxşı fikirlər çıxdır. Məsələn, Dədə Qorqu deyir, "Oğul atadan görməyincə süfrə yaymaz, "Qız anadan görməyincə öyüd almaz. Bu atalar sözləri həm də oğlanın təriyəsində atanın, qızın təriyəsində ananın daha böyük rol oynaması fikrini özündə cəmləşdirir.

Dastanın ayn-ayn boylarının pedagoji təhlilində belə bir doğru qənaət hasil olur ki, insanların zahiri qəşəngliyi daxili gözəlliyi ilə vəhdət təşkil etməlidir. "Camal sahibi kamal sahibi də olmalıdır. Dastandakı müsbət surətlərin çoxu məhz bu cür adamlardır.

Dədə Qorqu boylarında sistemsiz, dağıniq və səpələnmiş şəkildə, həm də çox vaxt dolayı yollarla, cyham və işaretlərle verilmiş fikir və ideyaları toplayıb sistemləşdirəndə mə'lum olur ki, xalq "Sayı xoş, sambalı boş, "Üzü bəzək, içi təzək gözəlliyin əleyhinədir. Yə'ni o mə'ha gözəlliyini ilkin yerdə qoyur. Belə gözəlliyi tə'min edən keyfiyyətlər sırasında isə insanpervərlik, vətənpərvərlik, əməksevərlik, sədaqətlilik, doğnuçuluq, təvazökarlıq, ədəbli və kamallı olmaq, birliliy, dinc həyatı və ədalətli quruluşu qorumaq, xalqla qaynayıb-qarışmaq, təkəbbürülya, satqınılıq və digər eybəcərlik hallarına, rəzilliyə qarşı barışmaz mübarizə aparmaq kimi sıfətlər dastanda tez-tez vəsf olunur. Azərbaycan xalqının pedagoji fikir tarixində "Kitabi-Dədə Qorquduñ parlaq bir sohifə təşkil etdiyini və dastandakı təriyə ideyalarının böyük əhəmiyyətə malik olduğunu açıq-aydın sübut edir. Bu ideyalar və motivlər "Dədə Qorquduñ özündən sonra yaranmış dastanlarımıza ("Koroğlu, "Şah İsmayıł, "Aşıq Qərib, "Əslî və Kərəm, "Tahir və Zöhrə, "Qurbanı, "Aşıq Valeh və s.), eləcə də Nizami Gəncavidən tutmuş Səməd Vurğuna kimi bir sıra görkəmli sənət adamlarına bu və ya digər dərəcədə bədii və pedagoji qida vermişdir.

Ümumiyyətlə, Azərbaycan şifahi xalq ədəbiyyatı bədii və pedagoji irsimizin zəngin sahəsini təşkil edir.

Şifahi xalq ədəbiyyatı özünün mahiyyət e'tibarı ilə təriyəvi səciyyə daşıyır. Məsələn, Azərbaycan atalar sözü və zərb-məsəlləri əxlaq, mədəni davranış və məişət qaydaları haqqında xalqın təcrübəsinin müdrik nəticəsi olaraq, onların ictimai əmək fəaliyyəti və qarşılıqlı münasibətləri prosesində tarixən meydana gəlmişdir. Azərbaycan şifahi xalq ədəbiyyatı əhatə etdiyi

pedaqoji məzmunu görə ensiklopedik pedaqoji mənbə kimi qiymətləndirilə bilər. Bu ədəbiyyatın yaradıcıları sırasında aşağıdakılardan görkəmli yer tuturlar.

XVII əsrdə Abbas Tufarqanlı, Sarı Aşiq, XVIII əsrdə Xəstə Qasım və başqları məhz bələdlərindən olmuşlar.

Bəhs olunan dövrlərdə yaranmış folklor nümunələrində deyilir ki, feodal əsarətinin hökm sürdüyü dünya zülmətxanadır, "həmin dünya yaman dünyadır, ağlayan çox, gülən az, orada "həkim divan etməz, fəryad yetməz, "düşmən qoymur ki, insanın üzü gülsün, "dost-dostu yad edə bilmir, çünki əli boşdur, üzü qara, "insanın ləyaqəti ağılla deyil, var-dövlətə ölçülür, "dəriyaca ağlin olsa, yoxsul olsan, gülərlər. Həmin dünyaya qarşı çıxməq, haqsızlığı aradan qaldırmak üçün adamlar, el-oba birləşməlidir. Çünkü "birlik-dirilikdir, birlik olan yerdə dağrı da yerindən təpatmək mümkündür.

Sifahi xalq ədəbiyyatının müxtəlif janrlardan, o cümlədən "Koroğlu", "Abbas və Gülgəz", "Xəstə Qasım" və s. dastanlardan da nümunələr göstirmək mümkündür.

Pedaqogika tarixində müəyyən səhifə təşkil edən həmin fikirlər indiyə kimi yüz minlərlə insanın ümumi inkişafında özünəməxsus rol oynadığı kimi, bu gün də tərbiyəvi tə'sir gücünü saxlamaqla, gənc nəslini milli-etnik yaddaşa, xalq təfəkküründən sütüllük gələn mə'nəvi sərvətə ehtiram ruhunda tərbiyə etməkdədir.

§ 2. Nizami Gəncəvi tə'lim və tərbiyə haqqında

Nizami Gəncəvi (1141—1203) ayrıca pedaqoji əser yazmasa da, əsərlərində şəhər etdiyi tə'lim-tərbiyə məsələləri onun dövrünün pedaqoqu səviyyəsinə qalxmasına möhkəm zəmin yaratmışdır.

XI—XII əsrlərde Azərbaycanın şəhərlərində ticarət inkişaf etmiş, sənətkarlıq geniş yayılmışdı. Bunu o dövrdən qalmış bir çox tikililər, Abşeronadakı qalalar, Naxçıvandakı Atabəy məqbərəsi, Qarabağlar türbəsi və s. sənət əsərləri aydın göstərir.

Həmin dövrdə yaşayış-yaratmış olan bir sıra şairlər Əbü'l Üla, Xaqani, Fələki, Məhsəti Gəncəvi, Nizami Gəncəvi və başqlarının əsərləri o vaxtlar mədəniyyətin geniş yayılmasına şahadət edir. Məscidlər yanında və müstəqil surətdə təşkil edilmiş məktəblər, mədrəsələr, xanəgahlarda ruhani uşaqları ilə yanşışı şəhər əhalisinin də övladları təhsil alırdılar. Nizamının doğulub yaşadığı Gəncə şəhəri o vaxt Azərbaycanda böyük mədəni mərkəzlərdən biri idi.

Məlumdur ki, Nizami beş böyük poemə yazımışdır: "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İskəndərnamə" ("Şərifnamə" və "İqbəlnamə"). Beşi birlikdə "Xəmsə (beşlik)" adı ilə məşhurdur.

Dünya mədəniyyətində və ədəbiyyatında Nizamının mövqeyi və xidmətləri dünyanim bir çox şərqşünas alimləri tərəfindən yüksək qiymətləndirilmişdir.

Təkcə bir faktı qeyd edək. Amerika şərqşünası, Nyu-York universitetinin Yaxın Şərqi xalqlarının dili və ədəbiyyatı kafedrasının professoru Peter Çelkovski R.Tizenqauzenin 1975-ci ilde Nyu-Yorkda çap olunmuş "Gözə görünməz dünyadan güzgüsü" adlı əsərinə yazdığı müqəddimədə deyilir:

"Şərqi ədəbiyyatında Nizamının "Xəmsəsinə bərabər ikinci bir əsər yoxdur. Dərin təfəkkürə malik dilşünas alim, psixoloq

Nizami öz estetizmi, dramatizmi və təsvirləri ilə dahiliyini sübut edir. Bütün bunlar Nizami dühasını əks etdirən səciyyəvi cəhətlədir. Nizami əsərləri öz ətrafında yüzlərlə pərəstişkar toplamış olsa da, onu təqlid edənlərin heç biri onun səviyyəsinə qalxa bilməmişlər.... "Nizami təkcə metaforlar və bədii surətlə yaratmaqla kifayətlənmir. O, təzə sözlər ixtira edir, yaradır. Bu sözlərin yeni mə'ha və çalarlarını işlətməklə, danışığın, nitqin təzə ifadələrini yaradır. Nizami təkcə söz rəssamı olaraq qalmır, o, həm də bir heykəltəraş, bir mə'mar kimi sözlərdən binalar qurur. O, adice kərpiclərdən istifadə edərək elə hündür saraylar tikir ki, onlar adamı valeh edir. Bir dahi şe'r ustادı kimi Nizami mahir və əvəzsizdir.

Bunlardan əlavə, hamısı əldə edilməyən, bir sıra lirik şe'r'ləri də vardır. Zəhmətkeş adamlarla sıx əlaqədə olan Nizami onların zülm və istismar altında necə yaşıdlılarının şahidi olmuş, dərdlərinə şərik olaraq şahlara, bəylərə ədalətli olmaq, xalqın həyatını yüngülləşdirmək haqqındaki müraciətləri ilə onlara kömək etməyə çalışmışdır. Buna görədir ki, onun bütün poemaları kəskin siyasi istiqamət daşıyır. Bu Nizaminin təlim və təribiyə haqqındaki görüşlərində də öz əksini tapmış, onun qabaqcıl ideyalar irəli sürməsinə səbəb olmuşdur.

Nizaminin fikrincə, ağıl insanı heyvanlardan fərqləndirən əsas keyfiyyətdir. O ağıla qiymət verməyən, aqlını biliklərlə təkmilləşdirən və ancaq maddi həzz arxasında qacaq adamları heyvanlara bərabər tutur. "Yeddi gözəl poemasında oxuyunq:

Kim ki yetişmədi ağıldan bara
Oxşar insan sıfət əjdahalara.

Nizami cəhalətin, nadanlığın qatı düşməni kimi çıxış edərək hamını bilik almağa, elm öyrənməyə səsləyir və göstərir ki, elm insanı asılılıqdan xilas edir, ona müstəqillik verir, gözünü açır.

"Yeddi gözəl əsərində o oğlunu bilik əldə etməyə, təhsil almağa çağıraraq yazar:

Sən çalış yaxşıca öyrən dünyani,
Bəşəri, bitkini, daşı, heyvanı.
Qalacaq əbədi hər şey dünyada,
Öyrən günlərini vermədən bada.
Kim ki, öz-özünü düşmüsdür başa
Ona ölüm yoxdur, o ölməz haşa.

Şübəsiz, bu çağırışları ilə Nizami ancaq oğluna deyil, bütün gənc nəslə, oxuculara müraciət edirdi.

Nizami uşaqlıq dövrünü üç hissəye böлür; 7 yaşa qədər uşağıın əsas fəaliyyəti oynamaqdır; oynayır, əylənir. 7 yaşdan tə'lim başlanır və 14 yaşına kimi uşaq tə'limlə məşğul olur, müxtəlif biliklərlə silahlanır. 14 yaşından sonra ilk gənclik dövrü, əlmlərlə ciddi məşğul olmaq dövrüdür. Bu dövrə gənc özünə ixtisas seçmək üzərində ciddi düşünür və cyni zamanda özünün əxlaqi təkmilləşməsi ilə məşğul olur. Bu fikirlərini Nizami oğluna yazdığı nəsihətlərində ifadə etmişdir. Bu nəsihətlərde elmə yiylənmək haqqındaki çağırışları diqqəti xüsusi ilə cəlb edir. Bu cəhət "Xosrov və Şirin," "Leyli və Məcnun," "Yeddi gözəl əsərlərində aydınlığı ilə ifadə olunmuşdur. Doğrudan da istər ayın-ayrı nəsihətlərində və istərsə də İsgəndər səltənetinin ideal təsvirində Nizami özünü üümüti tə'limin tərəfdarı kimi göstərir. İsgəndər elmin qapılarını geniş açaraq hamının təhsil alması üçün çalışır. Tə'lim insanı əxlaqca da yüksəldir, tə'lim neticəsində korazehinlər ədalətliliyinin on ali rütbəsinə qədər yüksələ bilirlər. Buradan Nizaminin təribiyələndirici tə'lim ideyasını irəli sürdüyüünü görürük. Tə'limin üümü miliyini təbliğ edən Nizami tə'lim işində heç bir cinsi fərq qoymur.

XII əsrə qədən təhsilinə qarşı cəmiyyətdə özünü göstərən mənfi münasibətin hökm sürdüyü dövrə oğlan və qızların

məktəbdə birgə təhsil aldiqlarına inanmaq çətindir. Olsun ki, Nizami birgə təhsil keçən məktəbi təsvir etməklə öz istək və idealını verməyə çalışmışdır.

Nizaminin görüşlərində təhsilin məzmunu məsəlesi dünyəvilik baxımdan çox qüvvətlidir. Nizaminin yaşadığı dövrdə məktəb və mədrəsələr adətən məscidlər yanında təşkil edilib ruhanişlərin rəhbərliyi altında olduğu halda, Nizami öz əsərlərində təsvir etdiyi hər iki məktəbi (Leyli ilə Məcnunun oxuduqları məktəbi və "İskəndər məmədə Aristotel məktəbinə") dini təşkilatlarla heç bir əlaqəsi olmayan məktəblər kimi təsvir etmişdir.

Qəhrəmanların fərdi tə'limini təsvir edərkən Nizami onların elmlə məşgül olduqlarını, elm öyrəndiklərini xüsusi qeyd edir. İstər İskəndər, istər Bahram Gur və istərsə da Xosrov birinci növbədə elmə yiyələnmək, təbiət elmlərini, dilləri və ictimai elmləri mənimseməklə məşğuldurlar. Bütün bunlar bizi tə'limin məzmununa Nizaminin hər şeydən əvvəl dünyəvi elmləri öyrənməyi daxil etdiyini iddia etmək üçün əsas verir. Lakin, biz bununla heç də Nizamini dini dərslərin öyrənilməsini tamam inkar edən bir mütəfəkkir kimi qələmə vermək istəmirik. Nizaminin əsərlərində din müəyyən yer tutmuşdur. O, hətta oğlu Məhəmmədə nəsihətlərindən birində ona ya təbiət elmlərini öyrənib həkim olmayı, ya da dini öyrənib abid olmayı məsləhət görür. Lakin o, oradaca oğluna "Təmiz dindar olmayı, yəni zəmanəsindəki bəzi abidlər kimi fitnəkar olmamayı nəsihət edir.

Bütün bu deyilənlərdən göründüyü kimi, Nizami təhsilin məzmununu çox geniş təsvir edirdi: həm canlı və cansız təbiətin, həm də ictimai elmlərin (dil, əxlaq) tədrisini nəzərdə tuturdu. Öz xalqını sevmək, onun adını ucaltmağa çalışmaqla bərabər Nizami başqa xalqlara da hörmətlə yanaşmayı tələb edirdi. Onun qəhrəmanlar qalereyasında demək olar ki, bütün xalqların nümayəndələrini görmək olar. Nizami bunların heç birini irqi mənsubiyətinə və başqa xalqa mənsub olduqlarına görə

pisləmir. Əksinə, biz Nizaminin əsərlərində başqa irq və xalqların adının hörmətlə çəkildiyini görürük. O, qara dərili zəncinin açıq qəlbə və möhkəm xasiyyətə malik olduğunu qeyd edərək irqi mənsubiyəti əsasında adama qiymət verməkdən çəkindir.

"Zənci dəmir kimi qara, parlaqdır,
Üzü qarasə da, ürəyi ağdır

Başqa xalqlara belə hörməticil münasibət onun humanizmi ilə sıx əlaqədardır. Hansı irqə və xalqa mənsub olmasından asılı olmayıaraq Nizami bütün insanlığı sevmiş və belə sevgini təbliğ etmişdir. Leyli və Məcnun əsərində oxuyuruq: "Ögər insansansa, insanlığı sev.

Nizaminin əxlaqi görüşlərində maddi həzz arxasında qaçmaq əleyhinə olan çıxışlar xüsusi yer tutur. O, bütün əsərlərində ehtiras düşgünlərini təqnid edir, tamahkarlığı, acgözlüyü, xəsisiliyi, mənsəbperəstliyi kəskin məzəmmət edir.

Nizaminin əxlaqi görüşlərində əməksevərlik, çalışqanlıq böyük yer tutur. O, insan əməyinə böyük qiymət verir, onun təriyədici qüvvəsinə möhkəm inam bəsleyir. Əməyə olan münasibətində onun zəhmətkeş xalq ilə ayrılmaz əlaqəsi daha bariz şəkildə nəzərə çarpır. Nizami öz əsərlərində insan əməyini tərənnüm etmiş, əməkçi adamların avara, tənbəl adamlardan üstünülüklerini göstərmişdir.

Nizami əməkla məşgül olmayı asılılıqdan yaxa qurtarmaq, müstəqillik kəsb etmək üçün əsas vasitə hesab edir.

"Sirlər xəzinəsində özünün qoca yaşına bax mayaraq, kərpic kəsməklə məşgül olan bir bənnanın avara bir gənc oğlanla səhəbəti bu cəhətdən çox maraqlıdır. Qoca vaxtında ağır zəhmətdən el çəkməyi ona məsləhət gören cavana belə cavab verir.

"Onunçun öyretdim ki, əlimi bu sənətə,
Bir gün sənət əl açıb, düşməyim xəcalətə.
Mən bir kəsə deyiləm xəznədən öttü möhtac
Əlimin zəhmətiylə toxdur gözüm, deyil ac".

Bu sözlərdə öz zəhməti dolanan əməkçi xalqın məğrurluğu oks edilmişdir. Nizami hər cür avaralığa, tənbəlliyyə, ətalətə qarşı çıxır, çətinlikdən qorxmamağa çağırır.

Nizaminin əxlaqi görüşlərində dostluq və yoldaşlıq məsələsi apanıcı yer tutur. Hər cür fərdiyatçılıyın əleyhinə çıxan Nizami dostluğa böyük qiymət verir, öz oğlunu pis əxlaqlı, ikiüzlü adamlarla dəst olmaqdan çəkindiridi:

"Yaxşı ad qazanmış gözəl dəst lara,
Onda yetişərsən ağ günə, vara...
Xoş ətirli bir dəst yaxşıdır, inan,
Hərzə-hərzə durub danışanlardan.

Nizaminin əsərlərində işlədilən bir çox aforizmlər bu gün də öz tərbiyəvi gücünü, təravətin saxlayır.

Nizami müəllim haqqında da qiymətli fikirlər söyləmiş və öz əsərlərində tə'lim və tərbiyəni həyata keçirən müəllim və tərbiyəçilərin fəaliyyətinə böyük yer vermişdir. O, öz qəhrəmanlarının əsərindən əməkçi xalqın məğrurluğu olsun, onlar inkişafında mühüm rol oynayan müəllimləri heç vaxt unutmur, onlar haqqında böyük cətiramlı bəhs edir.

Nizami müəllimləri tərbiyə etdiyi uşaqlara atalıq qayğısı göstərən, məhrəban və ceyni zamanda nüfuzlu şəxslər kimi təsvir etmişdir.

Nizami tə'lim-tərbiyəyə dair orijinal fikirləri ilə orta əsr pedaqoqikasına böyük töhfə vermişdir.

§ 3. N. Tusinin pedaqoji fikirləri

Nəsiməddin Tusinin adı Azərbaycan mədəniyyəti tarixinə məşhur ensiklopedik alim və dövlət xadimi kimi daxil olmuşdur. Nəsiməddin Tusi 1201-ci il fevralın 18-də anadan olmuşdur. Bəzə mənbələrdə onun Həmədan şəhərində, digər mənbələrdə isə Xorasanın ən böyük mədəni mərkəzlərindən biri sayılan Tus şəhərində anadan olduğu gösterilir. O, ilk təhsilini də Tus şəhərində almışdır. Buradan da Tusi ləqəbini götürmüştür.

O, hələ uşaqlıq çağlarında elmlə maraqlanmış, öz çalışqanlığı və səyi sayəsində müəllim və müdərrislerin röğbəti qazanmış, özünün is'tedadı, hər şeyi tez qəvrəmaq qabiliyyətində onların heyrətinə səbəb olmuşdur.

N. Tusinin ilk müəllimi atası olmuş, sonrakı müəllimləri isə dövrünün görkəmli alim və pedaqoqları İbn Sina iməktəbinə mənsub olan alimlər, o cümlədən Azərbaycanın məşhur filosu, mütəfəkkiri Bahmənyar, dövrünün ən şöhərtli müəllim və müdərrisi hesab edilən Fəridəddin Damad olmuşdur. F.Damad öz dünyagörüşü ilə müasirlərindən xeyli fərqlənirdi, tekce şəriət ehkamları deyil, yunan fəlsəfəsi, hind hikməti, türk, fars mədəniyyəti, Azərbaycan incəsənəti ilə də yaxından maraqlanırdı.

N.Tusi çox mükəmməl təhsil almışdı və gənclik illərində böyük şöhərət tapmışdı. Hələ 30 yaşında ikən Qəhistan Hakimi Nəsiməddin Əbülfəth Əbu Mənsur (?—1257) tərəfindən fəxri qonaq kimi qəbul edilmişdir.

Lakin elə bu vaxtlar o göz dustağı kimi həbs edilir və Həşşəsilərin "Öləmət qalasına (Iranda) göndərilir. Onun həbs olunma səbəbini belə izah edirlər: guya N. Tusi Qəhistanda qonaq olduğu zaman Bağdad xəlifəsinə bir qəsidiə itthaf edərək ona göndərir. Həmin qəsidiə ilə tanış olan Əlgəmi N.Tusini təhlükəli rəqib hesab edərək onun həbs edilməsinə aid fərman verir.

N. Tusi təxminən 20 ildən çox, 1256-ci ilə qədər Ələmət qalasında bir növ süngündə yaşamlı olur. Həyatının olduqca ağır keçməsinə baxmayaraq, o, bu illərdə bir sıra əsərlər, o cümlədən: "Şəhər-ül işarət", "Təhrir əlməcəstisi", "Təhrir əqlidisi adlı əsərlərinin yazmışdır.

1256-ci ildə Bağdad üzərinə hücum edən Hülaku xan Ələmət qalasını zəbt edir, başqa məhbuslarla birlikdə N. Tusi ni də azad edir və onu özünə şəxsi məsləhətçi tə'yin edir. O, yaxşı bilirdi ki, N. Tusi'nin Şərq ölkələrində şəxsi nüfuzu və cətiramı böyükdür.

N. Tusi minlərlə günahsız alimi və bacanqlı şəxsi monqol qılıncından xilas edə bilməşdi. Hülaku xanın vəfatından sonra (1265) isə N. Tusi onun oğlu Abaqə xanın vəziri olmuşdur (1265—1274).

Monqol hücumları işgal olunmuş ərazilərin təsərrüfat həyatına elm və mədəniyyətinə ağır zərbə vurmış olsa da, bir qədərdən sonra ölkədə müəyyən canlanma baş verdi. 1259-cu ildə N. Tusi'nin başçılığı ilə Marağa rəsədxanası tikilməyə başladı.

Bağdadın işgali zamanı N. Tusi Marağa rəsədxanasının tə'sisi üçün lazımı hazırlıq görür, alımlar cəlb edir, kitablar toplanmasını təşkil edir. Rəsədxana üçün Marağa şəhəri seçilir.

Rəsədxananın tikintisine Nəsirəddin Tusi özü rəhbərlik edirdi. Şərq ölkələrindən (Hələb, Bağdad, Dəməşq və Misirdən) kitablar gətiridir və rəsədxana nəzdində böyük bir kitabxana yaradır. Bə'zi mənbələrə görə burada 400. 000 cildlik əlyazması (o vaxt çap olunmuş kitablar yox idi), müvafiq cihazlar toplanmışdı. Dövrünün tanınmış alımlarından məşhur riyaziyyatçı, astronomlar və görkəmli elm adamlarından ibarət mükəmməl bir kollektiv yaradılmışdı. Burada azərbaycanlılarla yanaşı farslar, ərəbler, türklər, gürcülər, činilər, tatarlar, monqollar, yəhudilər və başqları var idi. N. Tusi öz kollektivinə ayıncı qayğı və nəvazış göstərirdi. Marağa rəsədxanasının banisi

olan N. Tusi 15 il ona rəhbərlik etmişdir. Cahanşumul səciyyə daşıyan bu rəsədxana bütün dünya məqyasında fizika-riyaziyyat elmlərinin inkişaf tarixində çox mühüm və tarixi rol oynamışdır.

Marağa rəsədxanası XIII əsrədə dünyannın ən böyük mədəniyyət məmənəsi olmuşdur. Marağa rəsədxanasında elmin bir çox sahələrinə dair aparılan tədqiqat işləri, onların yüksək elmi səviyyədə aparılması, elmi dəyeri və ən ümudəsi Marağa rəsədxanasının qoyduğu ısrın sonrası əsrlərdə elmin inkişafına göstərdiyi böyük tə'sir səbüt edir ki, o adı rəsədxana çərçivəsindən kənara çıxaraq elmin inkişafında tam bir dövr təşkil etmişdir.

Tusinin elmi əsərləri içərisində elələri vardır ki, onlar dünya məqyasında qiymətimi itirməmiş və elmin gələcək inkişafında böyük iş görmüşdür. Bunlar əsasən aşağıdakılardır:

"Zic Elxani" — astronomiyadan bəhs edən əsərdir. "Zic Elxani" əsərində XIII əsrədə məşhur olan 256 şəhərin coğrafi koordinatları verilmişdir. Cədvəl 1652-ci ildə Londonda, 1711-ci ildə isə Oksfordda ərəb və latın dillərində çap edilmişdir. Bu cədvəllər hələ XIII əsrədə Azərbaycan alımlarının coğrafi biliklərinin yüksək səviyyədə olduğunu sübutdur. Amerikanın kəşfində de onun az əhəmiyyəti olmamışdır.

"Təhrir əqlidisi" (Evklid şəhidi) — həndəsədən bəhs edən əsərdir. Bu əsər özündən əvvəl yazılmış bütün həndəsə kitablarından üstün olmuş, XII əsrden XVIII əsərə qədər həndəsə sahəsində ən qüvvətli əsər hesab edilmişdir.

Bu əsərdə Tusinin verdiyi ədəd anlayışı müasir təsəvvürə uyğun gəlir və o, Avropa riyaziyyatçılarını 400 il qabaqlamışdır.

"Şəkl-ül qita" (Kəsişmələr şəkli) — tam dördtərəfli haqqında traktat hesab edilen bu əsər müstəvi və sferik trigonometriyadan bəhs edir.

"Hesablama məcmusu" — hesab elminin inkişafından bəhs edən əsərdir.

N. Tusinın əsərlərindən biri "Tehrir əl-məcəsta adlanır ki, bu "Almakestin işlənmiş variantıdır. Digər əsəri isə "Tezgireyi-Nəsimiyə adlanır. Hər iki əsər Ptolemeyin geosentrik sistemi daxilində planetlərin hərəkət nəzəriyyəsinə və onun təshihinə aiddir.

N.Tusi Bağdada səfəri zamanı 1274-cü ildə vəfat etmiş və Bağdadda məşhur "Came Məscidde dəfn olunmuşdur. Onun qəbir daşının üstündə aşağıdakı sözlər həkk edilmişdir:

Elmin köməkçisi,
Elm ölkəsinin şahı,
Dövr anası belə
Oğul hələ doğmamışdır.

N. Tusinın əsərlərinə Rusiya, İran, Türkiyə, Hindistan, Özbəkistan, Misir və b. ölkələrin kitabxanalarında rast gəlinir.

N.Tusi yaradıcılığında "Əxlaqi"—Nasiri əsəri ayrıca əhəmiyyət kəsb edir. Bu əsərin qəribə yazılıma tarixi var. Müəllif bu haqda belə yazır: "Qəhistan vilayətinin hakimi Nəsimeddinin xidmətində olarkən məclislərin birində görkəmli alim, kamil filosof Əbu Əli Miskəveyhin "Əl-təharə adlı kitabını ərab dilindən fars dilinə tərcümə etmək mənə təklif olundu. Mən bir az fikirləşdim və özüm-özümlə məsləhətləşərək, xəyalən belə dedim: "Bu qədər gözəl mə'naları çevirmək, onların qəşəng libaslarını soyundunub birovuz paltar geydirmək adamı meymun şəklinə salıb eybəcərləşdirməyə oxşar..."

Beləliklə, Tusi bu təklifi rədd edir və özü həmin mövzuda orijinal bir əsər yazmağa qadir olduğunu bildirir. O, öz və'dini yerinə yetirir və 1235-ci ildə özünün məşhur "Əxlaqi"—Nasiri əsərini yazar. Kitab yuxarıda adı çəkilən hökmdar Nəsimeddinin əmri və təşviqi ilə yazıldığından əsərin adını "Əxlaqi"—Nasiri ("Nasirin əxlaqa aid kitabı) qoyur.

Müəllif bu əsəri yazarkən Əbu Əli Miskəveyhin, İbn Sinanın, Əl-Fərabinin, Aristotel, Platon və başqa alimlərin fikirlərindən məhamətə istifadə etmişdir. Bu əsər tez bir zamanda Şərqdə böyük şöhrət qazanmış, onun nüsxələri Qafqaz, İran, Orta Asiya, Hindistan və başqa ölkələrdə yayılmışdı. Tərbiya, əxlaq və pedaqogikaya aid olan bu əsər Orta və Yaxın Şərq məktəblərində əxlaq dərsliyi rəslənu oynamış, indi də bə'zi orta məktəb və pedaqoji universitet proqramlarında ona müeyyən yer verilir.

"Əxlaqi"—Nasiri son vaxtlara qədər dərindən təhlil olunmamışdır. Yalnız 50-ci illərdə professor Ə.K. Zəkizadə bu əsərin tədqiqi ilə məşğul olmuş, N.Tusinın psixoloji görüşlərini təhlil etmişdir. Filologiya elmləri namizədi M.S.Sultanov bu əsəri tədqiqata cəlb etmiş, onun ayı-ayın hissələrini tərcümə və nəşr etdirmişdir.

"Əxlaqi"—Nasiri əsərini tam şəkildə Rəhim Sultanov farscadan Azərbaycan dilinə tərcümə etmiş, ona geniş müqəddimə və səhifə yazaraq, 1989-cu ildə "Elm nəşriyyatında çap etdirməklə çox faydalı bir iş görmüşdür.

R.Sultanovun çox haqlı olaraq yazdığı kimi, əgər N.Tusiye dünya şöhrəti qazandıran onun riyaziyyat və nücum elmlərinə aid yazdığı "Zic Elxani kimi əsərləri və Marağa rəsədxanasıdırsa, onu Şərq xalqlarına sevdidən "Əxlaqi"—Nasiri əsəri olmuşdur. Məzmunun ictimai, iqtisadi, siyasi, əxlaqi, fəlsəfi və tərbiyəvi səciyyəsi baxımından bu əsər xüsusi əhəmiyyətə malikdir. Onun 700 ildən artıq bir müddət ərzində Orta və Yaxın Şərq məktəblərində əxlaq dərsliyi kimi böyük şöhrət tapması da bununla izah olunur. Bu kitabın çoxlu miqdarda üzü çıxarılaraq xalq içərisində yayılmışdır. "Əxlaqi"—Nasiri özündən əvvəl Yaxın və Orta Şərqdə hökm sürən əxlaqi-fəlsəfi və pedaqoji fikirlərin bir növ yekunudur. Tədqiqatçılar çox haqlı olaraq belə fikirdədirler ki, son 700 il müddətində fars dilində "Əxlaqi"—Nasiri kimi ikinci bir orijinal əsərin yaranmasına təsadüf edilməmişdir.

N.Tusinin fikrincə, hər işi görən insandır. Bu mə'nada onun təbiyəsi hər şeydən vacibdir. Bu işlə məşğul olan elm də ən şərəfli sayılmalıdır. "Bu elm insanı-nəfsin elə xüsusiyyətlər qazana bileyəcəyindən danışır ki, onun iradəsi ilə edilən bütün davranış və rəftar gözəl, tə'rifəlayiq olsun.

"Əxlaqı—Nasiridə mərkəzi yerlərdən birini əmək, zəhmət, peşə və sənət tutur. O, yazır ki, insan yaşamaq üçün hər şeydən əvvəl yeməyə möhtacdır, insanın yeməyi isə başqa heyvanlarındakı kimi ot və sudan ibarət deyil və təbiət tərəfindən hazır verilmir ki, achiq-susuzluqlarını rəf etdikdən sonra arxayınlaşıb dincəlməyə başlasınlar. İnsanın qidası sənət və peşə olmadan, məsələn: əkmək, biçmək, təmizləmək, üyütmək, yoğurmaq və bışirmək olmadan mümkün deyildir, bunun üçün isə köməkçi işlər, kənd təsərrüfatı ləvazimatını düzəltməyi və işlətməyi bacarmaq, uzun müddət böyük əmək sərf etmək lazımdır.

N.Tusi ailəni bir bədənə, ailə üzvlərini isə bədən üzvlərinə oxşadır. Ailə dolandırmaq sənətini isə bədəni sağlam saxlamaq istəyən həkimlik sənəti ilə müqayisə edir. Təbib insan bədəninə, onun üzvləri arasında münasibətin saqlamlığına fikir verirə, ailə başçısı da bütün ailəyə, eləcə də onun üzvləri arasında olan münasibətlərə diqqət yetirməlidir.

Sonra təbiyə üsullarına keçərək, uşağı onun təbiətini korlaya biləcək adamlarla otunub-durmaq, əxlaqa zərər getirə biləcək oyunlarla əyləndirmək kimi şeylərdən qonumağı məsələhət görür. Uşağa pul vermək, esil-nəsəbi tə'rifləmək, maddi şeylərlə şimikləndirmək kimi təbiyə üsulunun əleyhinə çıxaraq uşaqların ağlına, şürununa, idrakına, tə'sir edən dəllillər, məhrİbanlıq, məhəbbət doğuran kəramətlər təbliğ edir.

Uşaqlara qarşı son dərəcə həssas olmaq, onların kiçik bir hərəkətini belə gözdən qaçırmamayaq, vaxtında pis adət və hərəkətin qarşısını almaq, ən kiçik yaxşı adət və hərəkətini tə'rifləyib adətə çevirmək, onlarda əməksevərlik, düzlik, bilik və peşəyə həvəs yaratmaq, xeyirxahlıq, başqalarına kömək

vərdişləri aşılamaq, tənbəlliyyə, yalan, böhtan, iftiraya, başqalarına bədxahlıq etməməyə, kədər və qəmlərinə nifşət hissə oyatmamaq uşaq təbiyəsinin əsası hesab edilir.

Bələliklə, orta əsr milli təbiyəşünaslığımızın beynəlxalq aləmdə nailiyətli hesab edilən N.Tusi yaradıcılığı bu gün də milli-mə'nəvi, elmi-pedaqoji irsimizin qızıl fondunu təşkil edir.

§ 4. Orta əslərdə pedaqoji fikrin sonrakı inkişafı

M A R A Ğ A L I Ə V H Ə D İ (1274—1338) — XIII—XIV əsrlərde Azərbaycanda məktəb və pedaqoji fikrin inkişafı tərixində Əvhədinin adı iftixarla çəkilir.

20 yaşında yaradıcılığa başlayan Əhvədi "Dəhnamə" və "Cami-cəm əsərləri" ilə şöhrət tapmışdır.

Şair 1307-ci ildə Marağada Bahadur xanın vəziri, maarifpərvər Xacə Ziyaəddin Yusif ibn Xacə Əsiləddin, ibn Xacə Nəsirəddin Məhəmməd Tusinin xahişi ilə «Dəhnamə» əsərini yazmış və Xacə Ziyaəddin Yusifə ithaf etmişdir.

Əvhədi 60 yaşında ikən "Cami-cəm əsərini yazmaqdə məqsədini belə izah etmişdir:

Biləsen ki, insan pərvərlik nə deməkdir,
Mərdlik nədir, insanlara necə yanaşmaq lazımdır,
Bir alçağın əlində oyuncaq olmayasan,
Yolunu azanların sırasına düşməyəsən.

Əvhədi həmin əsəri məhz pedaqoji məqsədlə yazımsıdır. Müəllif öz məsləhət və nəsihətlərini oxucuya təqdim etməzdən əvvəl kainat, canlı və cansız ələm, insanın yaranması, onun fiziki və psixi xüsusiyyətləri haqqında geniş mə'lumat verir. Bu, hər

şeydən əvvəl onunla izah edilir ki, Əvhədi insanı təbiətin, maddi aləmin bir hissəsi kimi oxucuya töqdim etmişdir.

"Cami-Cəm əsərində arzu edilən İnsan müəllifə görə ideal insandır. O, hər şeydən əvvəl sağlam, elmlı, doğruçu, həqiqətpərest, yoxsullannın mənafeyini qoruyan, zəhmətkeş, ədalətli, sade və təvazökar, övladcanlı, təsərrüfatdan baş çıxaran, sərxişləq və əyyaşlıq etməyən, dostluqda dəyanətli, öz peşəsinin dərinində bilən bir adam olmalıdır. O, ideal insanın yetişməsi üçün təbiyəni əsas vasitə hesab edir və elə güman edirdi ki, cəmiyyətdə baş verən hər cür qeyri-normal təbiyənin nəticəsidir. Lakin o, ideal insanın formallaşması işində təbiyə ilə yanaşı irsiyyətin də rolunu qiymətləndirir.

"Cami-Cəmdə təbiyənin əsas vasitəsi elm və təhsil hesab olunur. Nizami kimi Əvhədi də təhsilin təbiyədici qüvvəsinə son dərəcə inanmışdır. Onun fikrincə insanın inkişafı, hətta ərəfə qədər yüksələ bilməsi yalnız elm, təhsilə mümkündür. "Cami-Cəm" hər şeydən əvvəl elmə, biliyə, ağıla himn kimi səslənir.

Əvhədi təhsil almağın yollarını da müəyyən edir və yazır ki, elmi yüksək ideallar namine öyrənmək lazımdır. O, elmi öz rəhatlığı, yaxşı güzəran keçirmək məqsədilə öyrənənlərin təşəbbüsünü elmə xəyanət hesab edir.

Əvhədiyə görə təbiyə olunası əxlaqi keyfiyyətlər bir-birindən təcrid olunmuş şəkildə götürülməməlidir, əksinə, insanda bu keyfiyyətlərin birinin təbiyəsi o birinin də yaranmasına və təşəkkülünə səbəb olur. Necə ki, düzlük və doğruluq təbiyəsi hər şeydən əvvəl humanizm və mərdlik təbiyəsi ilə əlaqədardır.

Sadəlik və təvazökarlıq, dostluq və yoldaşlıq, mərdlik və əməksevərlik təbiyəsi haqqında, lovğalıq və sərxişləq, şəhvət və əyyaşlıq əleyhinə də "Cami-Cəmdə qiymətli fikirlər" vardır.

Əvhədi əsil insan təbiyəsində elm və təhsili əsas vasitə hesab etdiyi kimi, özünütəbiyəni də yüksək qiymətləndirir.

Bu əsərdə övlad təbiyəsinə və ailəni idarə etməyin yollarına da geniş yer verilmişdir. Qadını necə saxlamaq, övladı pis tə'sirlərdən və zərərlər adətlərdən necə qorumaq, onu necə təbiyə etmək kimi məsələlər kitabda geniş yer tutur.

"Cami-Cəmdə atanın övlad təbiyəsi sahəsindəki vəzifəsi qisaca olaraq belə müəyyənləşdirilir:

Birinci atılıq vəzifən budur.

Oğlunu elə böyüdəsən ki, ağı qaradan seçə bilsin.

İkinci budur ki, bir sənət sahibi olsun.

Üçüncüsü budur ki, malını əsirgəməyəsən.

Ona layiqincə toy edib evləndirəsən,

Onu yaman adamlardan uzaqlaşdırısan və s.

Əvhədi övladı təbiyə etməyin yollarını da öyrətməyi unutmamışdır. O, atanı ailə üçün nümunə olmağa çağırır, uşaq təbiyə edərkən kobudluğa, söyüşə yol verməməyi, öz mövqeyindən sui-istifadə etməməyi məsləhət görürdü. Bununla da o, təbiyə işində valideyn nümunəsinin əhəmiyyətinə yüksək qiymət verirdi. Əsərdə deyilir ki, oğlunu söymə ki, o da söyüş söyən olsun, atanın danışığında şərm və həya olarsa, uşaq da atanın əməlindən şərm və həya öyrənər.

Əvhədi qeyd edir ki, övlad təbiyəsindən müqəddəs bir şey ola bilməz. Lakin bu sahədə gecikmək də olmaz. "Cami-Cəmdə "Təlim və təbiyənin tə'siri, "Özbaşınalığın sonu, "Övlad təbiyəsi haqqında, "Evlenmək və artım, "Elm öyrənmək və alimlərin şərafına adlı hissələrdə ailə təbiyəsinin müxtəlif məsələləri şəhər edilmişdir. Marağlı Əvhədinin bu əsəri əsrlər boyu uşaq və gənclərin təbiyəsi işində əhəmiyyətli rol oynamış və bu gün də öz təravətinə saxlamaqdadır.

İ M A D Ə D D İ N N Ə S İ M İ (1369—1417). İnsan təbiyəsi, onun əqli və əxlaqi cəhətdən tək milləşməsi və bu təkamülə

mane olan şer amillərin ifşası Nəsiminin əsərlərində əsas yer tutmuşdur. Mə'lumdur ki, Nəsiminin görüşləri özünün fəlsəfi əsasına görə mistik mahiyət daşıyır. Ancaq şə'rlerində sufi panteizminin rasionalizmündən qidalanan dünyəvilik ideyaları çox mühüm yer tutur.

İmadəddin Nəsimi əqli-əxlaqi təkamül üçün düşüncənin və şəxsiyyətin sərbəstlərini birinci şərt hesab etmişdir.

Böyük mütəfəkkir ilahi qüvvənin insanda təcəssümünü ifadə etməyə çalışmışdır. Əslində, Nəsiminin baxışlarında insan yaradıcı varlıq kimi təzahür etmişdir. Onun fikrincə, bu, yaradan və műqəddəs varlığın hüquqi və cətiqad sərbəstliyi kimsə tərəfindən hədələn məməli və qəsb edilməməlidir. İnsanı varlığın ən qüdrətli və təkmilləşmiş surəti hesab edən Nəsimi məhz insanın özünü, onun kamal və mə'rifətini sitayış etməyə çağırılmışdır.

Mərhəba insanı kamil canımın cananəsi,
Alemiñ cismi sədəfdir, sənmisən dürdənəsi.

Nəsimi kamil insanı — “arif, biliyini — “mə'rifət istilahı ilə ifadə etmişdir. Şair “elm, “fəzl və “bacarıŋı (hünəri) isə mə'rifətin tərkib hissələri hesab edirdi.

Təhsilin ardınca gedən gənciyyə müraciət edərək onu “əski tə'limdən çıxınmaya” və nəsimilərdən tə'lim almağa də'vet edirdi. Məktəb və mədrəsələrdəki tə'limin vəziyyətilə bilavasitə maraqlanmış, mövcud tə'lim sistemi, tə'lim üsulları və tədris planlarında qüsurlarla razılışmadığını bildirmiştir.

O, əxlaq təbiyəsi üçün, hər şeyden əvvəl, mə'navi, maddi və fiziki çətinliklərə dözmək qabiliyyətinin aşılanması yolu ilə şəxsiyyətdə bütün mənfi hissələrin və sıfətlərin ləğv olunmasına nail olmayı tələb etmişdir.

Nəsiminin Azərbaycan dilində yazdığı şə'rleri və fars dilində divanı, xüsusilə “Böhr ül-əsrar əsəri böyük təbiyəvi əhəmiyyətə

malikdir. Şairin təbliğ etdiyi bir sıra əxlaqi keyfiyyətlər haqqında fikirləri indi də aktu-allığını itirməmişdir. O, haqlı olaraq orta əsr pedaqoji fikrimizin klassiklərindən hesab edilir.

ŞAH İSMAYIL XƏTƏİ (1487—1524) — Orta əsrlərin keşməkeşli dövrlərində öz əsərləri və fəaliyyəti ilə məktəb və pedaqoji fikrin inkişafına böyük tə'sir göstərən mütəfəkkirlerdən biri də Şah İsmayıllı Xətəidir.

XVI əsr Azərbaycan mühitində mədəni-ictimai hərəkatın başçısı və rəhbəri olan Xətəi gənclərin xalq üçün yararlı şəxslər kimi yetişdirilməsində tərbiyənin böyük rolunu görmüş, onun məqsədini və vəzifələrini müəyyənləşdirməyə çalışmışdır. Xətainin fikrincə, hər bir adamın təbiətində pis və yaxşı xüsusiyətlər vardır. Yaxşını pisdən ayıra bilmək, “gizli bir sırr olan həqiqəti görmək, insanı kamillik səviyyəsinə yüksəldəcək hissənin üstünü açmaq tərbiyənin vazifəsidir. Xətəi tərbiyənin məqsədini iradəli, sədəqətli, mə'rifətli, elmin qədrini bilən, xalqın mənafeyini üstün tutan kamil insan yetişdirilməsində görür, lakin bu şəxs hökmən mö'min şəx kimi tərbiyalandırılməlidir” — deyirdi. Xətainin istər “Divanına daxil olan qoşma, bayatı, qəzəl və rütbələrində, istərsə də “Dəhnənamə və didaktik mahiyətdə yazılmış “Nəsihotnamə kimi əsərlərində əxlaq tərbiyəsi haqqında fikirləri maraqlıdır.

Xətəi əxlaqi keyfiyyətləri müəyyənləşdirərək, buraya mərdliyi, qəhrəmanlığı, dostluğu, sədəqəti, doğruluğu və başqa insanı sıfətləri daxil etmişdir. O xalqın, vətənin mənafeyini müdafiəyə yönəldilmiş hər bir işə tərəddüdsüz, cəsarətə girişməyi bir iradi keyfiyyət kimi öz müridlərində görmək istəyirdi. O dost tapmaq üçün illerle götür-qoy etməyi, hər yetənə inanmamağı, dostu sınaqlardan çı-xarmağı lazımlı biliirdi. Xətəi yoldaşlıq və dostluqda qeyri-sabit olanlardan, yalançı və riyakarlardan uzaq olmayı məsləhət biliirdi.

Xətai "Nəsihətnamə məsnəvəsində öz dövrünün həyat təcrübələri ilə bağlı olan hikmətli, dərin mə'nali Azərbaycan xalq ifadə və zərbi-məsəllərdən, atalar sözlərindən gənc nəslə təbiyələndirməkdə bir vasita kimi istifadə etmişdir.

Xətainin tə'lim-təbiyə haqqındaki fikirləri içərisində sözün qüdərtinə verdiyi qiymət xüsusiə maraqlıdır. O, böyük ustad Nizami Gəncavı kimi "özündə bir inci saflığı gizləyən sözdən cəhiyatla, yerində istifadə etməyi, lazımlı olmayan yerdə danışmaqdansa, susub ağıllı adamlara qulaq asmağı lazımlı bilir.

Xətai elmin böyük gücündən, kamil insan üçün əvəzedilməz tə'sir vasitəsi olduğundan dənə-dənə bəhs etmişdir.

Xətai tə'lim məsələlərində bəhs edərkən dini təhsili ön plana çəkməyi və təbiyadə olduğu kimi, tə'limdə də əsas vəzifələrdən biri olaraq mö'min şio yetişdirməyi vacib sayırdı.

Lakin bununla belə tə'limin əsas istiqamətini elmlı, bilikli, mə'rifətli, kamil insan yetişdirməyə çağırırdı. O, belə hesab edirdi ki, yalnız elm və biliklərə sahib olduqdan sonra insan həyatda öz yerini daha yaxşı müəyyən edir, dünyanın işlərini daha yaxşı anlayır, yalnız "elmi-hikmətə yiyələndikdən sonra insanın qəflətdən ayılacağı, yaxşını pisləndən seçə biləcəyi, qüdərət xəzinəsinə sahib olacağı" fikrini təsdiqləyirdi.

Xətai gərgin əmək, ardıcıl tə'lim əsasında qazanılan biliyi insanın əti-qanı, ikinci ürəyi, canı hesab edir, elm və biliyin daha dəyərli olduğunu göstərir:

Ürfan məclisində ürfan almışam,
Lə'lı bədəxşandan mərcan almışam,
Min canı veribən bir can almışam
Ol canı saxlaram candan içəri.

Xətainin Azərbaycan dilinə böyük əhəmiyyət verməsi, bu dilin zərif ahəngdar şə'r dili olmaqla fars və ərəb dillərindən heç bir vəchlə geri qalmadığını, özünün böyük sələfi Nəsimi kimi bir

daha sübuta çatdırması, bu dili dövlət dili səviyyəsinə qaldırması faktları göstərir ki, Xətai məktəb və mədrəsələrdə də tə'limin ana dilində aparılmasını lazımlı bilmiş və bu amal uğrunda çalışmışdır. Xətainin təbiyəvi fikirləri orta əsr İslam intibahına, milli-əxlaqi tərəqqiyə xidmət edən fikirlər olmaqla bu gün də əhəmiyyətlidir.

MƏHƏMMƏD FÜZULİ (1494—1556). Orta əsr məktəb və pedagoji fikrinin inkişafına tə'sir göstərən mütefəkkirlərdən biri də öz əsərləri ilə geniş dünya şöhrəti qazanmış Məhəmməd Füzulidir. Azərbaycanın görkəmli ədib və şairlərindən olan Füzuli mütefəkkir pedagoq kimi orta əsrlərin pedagoji fikrinin inkişafı tarixində mühüm yer tutur.

Məhəmməd Füzuli 1494-cü ildə Kərbəla qəsəbəsində azərbaycanlı ailəsində anadan olmuşdur. O, çox cətimallara görə ibtidai təhsilini Kərbəlada almış, mədrəsə təhsilini isə Bağdad şəhərində tamamlamışdır.

Füzulinin ana dilinə yüksək qiymət verənisi və həmin dildə dünya şöhrəti qazanmış "Leyli və Məcnun" poemasını yazması məktəb və pedagoji fikir tariximizdə mühüm yer tutmuşdur. Onun "Leyli və Məcnun" əsərinin mətnləri Azərbaycan dilinin tədrisi üçün ilk dərs vəsaiti kimi XIX əsrin axırlarına qədər Azərbaycan və Orta Asiya məktəblərində istifadə olunmuşdur. "Söhbətül-əsmar" ("Meyvələrin söhbəti") adlı əsəri isə pedagoji ədəbiyyatda Azərbaycan dilində yazılmış ilk uşaq ədəbiyyatı nümunəsi kimi qiymətlidir.

Şairin Azərbaycan, fars və ərəb dillərində yazdığı «Divan»lardan başqa, "Söhbətül-əsmar", "Bəngü Badə", "Yeddi cam", "Önisül-qəlb", "Rindü Zahid", "Leyli və Məcnun" və s. əsərlərində də bir sira mühüm ictimai, təbiyəvi məsələlərdən bəhs edilmişdir. O, bu əsərlərində orta əsr patriarxal əxlaq normalarını pisləmiş, insan möqamını yüksəldən bir çox əxlaq keyfiyyətləri tövsiyə və təbliğ etmişdir.

Ödibin şe'rleri eşq və məhəbbət duyğularını tərənnüm edən ifadələrlə bəzədilsə də, mübaliqəsiz demək olar ki, məqsəd e'tibarilə eqli və əxlaqi keyfiyyətlərin təbiyəsi və təbliği məsələsinə həsr edilmişdir. Buna görə də Füzuliye təkcə "eşq, "məhəbbət şairi kimi deyil, həm də mütəfəkkir və pedaqoq şair kimi baxmaq lazımdır. Onun dünyagörüşündə insan və təbiyə problemi əsas yer tutmuşdur. Məhz bu problemi özünün şəxsi nümunəsində həll etməyə çalışan şair tərcüməyi-halında yazar: "Mən bütün ülüm və fünnunu özündə toplamış bir insan olmaq üçün çalışırdım.

Füzulinin pedagoji konsepsiyasında insan lirik, fəlsəfi, pedagoji və ruhani varlıq kimi nəzərə alınmışdır. Şairin fikrincə, bu varlıq "hüsн-i surət (görünüş və davranış gözləliyi) ilə "kəmal-i mə'həvini (əqli və əxlaqi keyfiyyətlər) özündə birləşdirdiyti təqdirdə cəmiyyətə faydalı tə'sir göstərə bilər.

Füzuli dünyayı elinləri və dini bilikləri "elm-i əqli və "elm-i nəqli adlandırmış, fəlsəfə, riyaziyyat, ilahiyyat və ədəbiyyat nəzəriyyəsini bu elmlərin sırasına daxil etmişdir. O, əqli təbiyə üçün həmin bilik sahələrinə yiyələnməyi lazımlı bilmışdır.

Füzuli təhsilin əsası kimi savad tə'liminə ciddi fikir verilməsini tələb etmişdir. O, hesab edir ki, ibtidai təhsil dövründə şagirdlər savadlı yazımağa, yaxşı nitq mədəniyyətinə və sözü "mə'rifət geyimi ilə təqdim etməyə alışmalı, müvafiq bacarıq əldə etməlidirlər. Bu keyfiyyət olmadan verilen təhsil "maarifə qarşı baltaya çevrilir.

Füzuli feodal əxlaq normalarını pisləmiş, insanın cəmiyyətdə fəal şəxsiyyətə çevrilməsini tələb etmişdir. Onun fikrincə, insan faydalı əməlliəti ilə cəmiyyətə xeyir verməyi bacarmalı, bunundan da özünü tanıtın, e'tibarlı mövqə kəsb etməlidir. Əks təqdirdə onun varlığı kimsə tərəfindən hesaba alınmaz.

Şəxsiyyətin formallaşması barədə Füzulinin fikirləri orijinal səciyyə daşıyır. O, farsca yazdığı şe'rlerinin birində deyir, "İnsanın zamanə zülmündən şikayət etməsi əbəsdir.

AZƏRBAYCAN MƏKTƏB VƏ PEDAQOJİ FİKİR TARİXİ

Füzuli eqli təbiyənin əxlaq təbiyəsi ilə vəhdət təşkil etməsini insan şəxsiyyətinin kamilləşməsi üçün mühüm şərt hesab etmişdir.

Füzuli "Söhbətül-əssmar, "Bəngü Badə və s. əsərlərində şöhrətpərəstliyi, riyakarlığı ifşa etmiş, insanpərvərlik və vətənpərvərlik sıfətlərinin təbliğinə çalışmışdır. Şair "Oğluna nəsibət adlı əsərində oğlunu meyvəyə, özünü ağaca, dünyani bağaya oxşatmışdır. Onun fikrincə, yetişən meyvənin ağacdan dərilməsi faydalı olduğu kimi övladın da həddi-buluğa çatdıqla valideyni tərk edib ailə qurması və müstəqil həyat sürməsi məsləhətdir. Məhz bu təqdirdə övlad gəncliyə xas olan müsbət qüvvələrini səmərələşdirməyə imkan tapar, müstəqil şəxsiyyət kimi formallaşdırıcı ictimai həyatda ləyaqətli mövqə kəsb edər.

XVII əsrin mühüm xüsusiyyətlərindən biri bundan ibarətdir ki, bu dövrdə elm, maarif, xüsusiət milli mədəniyyət xeyli irəliləmiş, insana hörmət və məhəbbət hissələrinin gənclərə aşılınması — humatinar düşüncənin əsas mövzusunu təşkil etmişdir. Bu cəhətdən Qövsi Təbrizi və Saib Təbrizi xüsüsile fərqlənir. Onlar sərf pedagoji istiqamətli əsərlər yazmasalar da, tə'lim təbiyəyə aid maraqlı fikirlər söyləmişlər.

Q Ö V S İ T Ə B R İ Z İ (1601—1676). Əlican Qövsi Təbrizi XVII ərin görkəmli ziyalılarındandır. O, gəncləri orta əsrlər ətalətinə qarşı siyasi-inqilabi əhvali-nühiyyədə təbiyeləndirməyin tərəfdarı olmuşdur. Şe'rlerindən mə'lum olur ki, yaşadığı dövrdə siyasi mütləqiyətə qarşı e'tiraz edənlər amansız to'qıbə mə'ruz qalmış, mübariz, əxlaqi kefiyyətləri lirik şe'rər vasitəsilə xalqa çatdırılmış, feodal tehkimçi quruluşun insan mə'həviyyatına vurduğu zərbələri ifşa etmişdir. Xalqı zülmə qarşı üşyana çağırmış, gəncləri də özünün vətənpərvər qəhrəmanları numunəsində təbiyə etməyi tələb etmişdir.

Qövzinin nəzərincə, vətənpərvərlik bütün əxlaqi sıfətlərin əsasını təşkil etməli, vətənpərvər şəxs isə ən mübariz sıfətlərə

sahib olmalı özünün mübarizliyi ilə məqsədə çatmaq üçün canını belə qurban verməyə hazır olmalı, əqidəsinin saflığı ilə fərqlənməlidir.

Qövsi gənclərə vətən qayğısı çəkməyi, vətən azadlığının həsrət ilə "Ürəyi dəryaya ümman kimi təlatümə alışmali bununla bərabər ahu naləni üşyankar ideyalarla birləşdirməyə öyrətməyə çağırılmışdır.

Qövsiyə görə sənət əsərlərinin pedaqoji gücü və dəyəri onun xalqa tə'siri, eləcə də həqiqət aşiqlınınə düzgün ictimai ideya istiqaməti ilə ölçülür.

S A İ B T Ə B R İ Z İ (1601—1676). Saib Təbrizi XVII əsr adəbi mühitin ən məşhur maarifpərvər nümayəndələrindəndir.

Böyük maarifpərvərin humanist ideyaları həyat və insanlığın galəcəyi barədəki nikbinliyi əsərlərində mühüm yer tutur.

Saib Təbrizinin əsərlərində mühüm yer tutan əsas məsələlərdən biri sınıfı cəmiyyətdə ağır maddi mənəvi məhrumiyyətlərə düşər olmuş sadə adamların taleyi və gənc nəslin təbriyəsidir. Bu, onun insanpərvərlik ideyalarından irəli gəldirdi.

Saibə görə insanın özünü dərk etməsi hər şeydən əvvəl vacibdir. Əks halda insanın şüuruna zülmət çökər və s.

Saib pedaqoji tə'sir vasitəsi kimi "sözdən istifadəyə" çalışmışdır. Lakin o şkolastik təbriyə üsulu kimi "sözün qurun nəsihətçiliyini rədd etmişdir.

Onun fikrincə, söz və nəsihət forma və məzmun e'tibarilə ümumxalqın düşüncə və amalını tərənnüm edərsə, şüura daxil olub əqidəyə çevrilə bilər. Buna görə də Saib sözün mə'nasının və ideyanın əqidəyə çevrilməsi üçün lazımi qanuna uyğunluğun psixoloji əsasına xüsusi diqqət yetirmişdir. Şəhərə görə pedaqoji tə'sir vasitəsi kimi "söz real varlığı dürüst əks etdirikdə məqsəd əldə edilər, "Doğru söz ox kimidir, düz dəyəcəkdir nişana, "Oğul istər kişi tək tab gətirə bilsin ona deyən Saib böyük Nəsimi,

AZƏRBAYCAN MƏKTƏB VƏ PEDAQOJİ FİKİR TARİXİ

Füzuli, Xətai kimi bədii sözün qüvvəsindən, estetik hissələrin köməyindən istifadə etməyə çalışmışdır. Görkəmlı ədib qəzel janını və bədii sonətkarlıq üsullarını təbriyə vasitəsi kimi pedaqoji xidmətə səfərbər etmişdir. Saib Təbrizinin şə'rlerində ictimai pedaqoji qayənin tam dərinliklə duyulması və təbriyəvi ideyaların dərk edilib aşilanması üçün sözin emosional tə'sir qüvvəsini artırın xüsusi üsullardan istifadə olunmuşdur.

Saibin estetik hissələrin təbriyəsinə aid fikirləri də əhəmiyyətlidir. Onun fikrincə, gənclər tərəfindən gözəlliyin batını, yəhi zahiri gözəlliyin arxasında olan mə'nəvi varlıq duyulmalıdır. O, gənclərə gözəlliyi duymaq, dərk etmək, sevmək və qıymətləndirmək qabiliyyətini aşılamaq üçün poeziyanı əsas vasitə hesab etmişdir.

M. P. V A Q I F (1717—1797). XVIII əsrde Azərbaycan realist ədəbiyyatının əsasını qoyan M.P.Vaqif Azərbaycan məktəb tarixində görkəmlı maarifpərvər, alim və müəllim kimi tanınmış simalardan biridir.

M.P.Vaqif 1717-ci ildə Qazax mahalının Qiraq Salahlı kəndində andan olmuşdur. O, dövrünün məşhur alimlərindən olan Şəfi Əfəndinin yanında təhsil almışdır. Vaqif hələ kiçik yaşlarından xalqın məişət, adət və ən'ənələri ilə maraqlanmış, aşiq sənətinə böyük həvəs göstərmişdir. Tez bir zamanda onun özü də aşiq şə'rini tərzində qoşmalar söylemişdir.

M.P.Vaqif şəxsi müttaləə nəticəsində Şərq dillərini, klassik Şərq ədəbiyyatını dərindən öyrənmiş, nücum elminə yiyyələnmişdir. Ancaq istə'dadlı şair özünün yaradıcılında klassik şə'r in köhnəlmış ən'ənələrindən əlaqəsini qırmış, şə'r i xalq ruhuna, xalq zövqünə yaxınlaşdırılmışdır. Bununla da o, şə'r-lərində təbliğ etdiyi təbriyəvi ideyaları bilavasitə geniş xalq kütłələrinə çatdırıb sevdirə bilmişdir.

M.P.Vaqif XVIII əsrin 50-ci illərində ictimaiyyət arasında böyük hörmət qazanmış, bilikli müəllim və müdrik şəxs kimi "Molla Pənah adı ilə məşhur olmuşdur.

M.P.Vaqif gənc ikən pedaqoji sahədə fəaliyyətə başlamış sonra Şuşa şəhərinə köçmüş, burada da məktəb açaraq müəllimlik fəaliyyətini davam etdirmişdir.

M.P.Vaqif işlədiyi məktəblərdə qabaqcıl bir müəllim kimi dövrün sxolastik təlim-tərbiyə qaydalarına qarşı çıxmış, pedaqoji işi real həyat üzərində qurmağa çalışmışdır. Onun açdığı məktəblərdə ilk dəfə olaraq şagirdlər zəhmətkeş və sadə adamların zövqünü oxşayan şə'rəri canlı ana dilində dinləmişlər.

Körkəmli ədib və müəllim dünyəvi elmlərlə yaxından maraqlanmış, şagirdlərə öz şə'rərinin öyrətməklə bərabər, təbiət elmləri barədə də elementar mə'lumat verməyə sə'y etmişdir. Onun fikrincə, dünyəvi təhsil idrakı gücləndirməklə insana ictimai həyat hadisələrinə düzgün münasibət bəsləməyi və əqli kamilləşdirməklə yaxşını pisdən seçməyi öyrətməlidir. M.P.Vaqif bilik əldə etməyə sə'y göstərməyi vətəndaşlıq borcu kimi qiymətləndirmişdir. Vaqifə görə əqli tərbiyənin ictimai qayası olmalıdır. O, hesab edir ki, təhsil məarif cəhalət zülmətinə qalib gəlməli, elm və kamal yoluna işiq saçmalıdır.

Vaqif dövrün feodal-patriarxal əxlaqına qarşı sadəcə e'tiraz etməklə kifayətlənmişdir. O, mədəni tərəqqi uğrunda mübarizə aparmış, gənc nəslin yüksək əxlaqi keyfiyyətlər ruhunda tərbiyəsi üçün göstərdiyi sə'yini də bu mübarizənin tərkib hissəsi hesab etmişdir.

Vaqif yaradıcılığında vətənpərvərlik ideyası mühüm yer tutur. Şair ana dilinə və ana dilində tərənnüm edilən xalq poeziyasına məhəbbət duyuları formalasdırmağı vətənpərvərlik tərbiyəsi üçün güclü vasitə hesab etmişdir.

Vaqif Azərbaycan dilinə və poeziyaya bu baxımdan yanaşaraq onları sxolastik ənənələrdən təmizləməyə, orijinallığını bərpa etməyə sə'y etmiş, canlı xalq danışq dilində

Azərbaycan xalq poeziyasının ilk orijinal nümunələrini yaratmışdır. Onun şə'rlerində sanki xalq dilə gəlib danışır, öyünd verir. Şair sadəlik və sədəqət ideyasını bu cür tərənnüm etmişdir.

Vaqifə görə mərd igidlər riyakarlıq, lovgalıq, yalan danışmaq və paxıllıq kimi pis sıfətlərdən çəkiməli, təvazökar, əxlaqca saf və qorxmaz olmalıdırlar.

Vaqif Vətən və xalq düşmənlərinə qarşı gəncləri mübariz və barışmaz əhval-ruhiyyədə tərbiyələndirməyə çox böyük əhəmiyyət vermişdir. Onun fikrincə, məhz mərd igidlər zülmkarlarla barışmazlar, həbsxanarı da mübarizə meydanına çevirirlər.

Vaqifin əsərlərində qadın tərbiyəsi da unudulmamışdır. Susqunluq və itaətkarlıq kimi mənfi sıfətləri pisləyərək, qadınlara nikbin, fəal olmayı tövsiyə etmişdir. Daha mühümü isə budur ki, Vaqif hələ o zaman qadın azadlığı ideyasını yaymağa can atmışdır.

Görkəmli maarifpərvər və ictimai xadim xalqlararası əlaqələrin möhkəmləndirilməsində də yaxından iştirak etmişdir.

II B ö l m æ

**ÇAR RUSİYASININ İŞGALİ DÖVRÜNDƏ
MƏKTƏB VƏ PEDAQOJİ FİKİR**

I F Ə S İ L

**AZƏRBAYCANIN ÇAR RUSİYASI
TƏRƏFİNDƏN İŞGAL EDİLMƏSİ**

XVIII əsrin ikinci yarısından başlayaraq feodal dövlətlərinə bölünən Azərbaycanda iyi parçalanma və feodal pərakəndəliyi XIX əsrin başlanğıcında daha da dərinləşdi. Bir tərəfdən xeyli əvvəl başlanan iqtisadi tənəzzülün daha da güclənməsi, öz daxili qüvvələri ilə xarici düşmənlərin qəsdlərindən müdafiə olunmaq qüdrətinin azalması, digər tərəfdən də əsilzadə-mülkədarların və tacirlərin mənafeyini müdafiə edən Çar Rusiyasının yeni torpaqlar zəbt etməyə çalışması nəticəsində Şimali Azərbaycan XIX əsrin əvvəllərində (1804—1813, 1826—1828) Rusiya imperiyası tərəfindən işgal edildi.

Azərbaycanın Rusiya tərəfinən işgal edilməsinin xalq maarifli və məktəb sahəsində çarizmin siyasetini göstərməzdən əvvəl, XIX əsrin əvvəllərində Azərbaycanda ənənəvi məktəb təhsilinin səciyyəsinə qısa olsa da, nəzər salıq.

Əvvəlki əsrlərdə olduğu kimi, XIX əsrin əvvəllərində də Azərbaycan xalqının təhsili qədim Şərq mədəniyyəti ilə, ilk növbədə isə ərəb və fars təhsil sistemi ilə əlaqədar idi. Azərbaycanda geniş yayılan məktəb və mədrəsələr xalqın yeganə təhsil ocaqları olaraq qalırdı.

Bu təhsil ocaqları Şuşa, Şamaxı, Bakı, Quba və Naxçıvan şəhərlərində, Qazax mahalında və Qarabağ əyalətində daha çox yerləşirdi. Keçən əsrin 30-cu illərində təkcə Şamaxıda 395

AZƏRBAYCAN MƏKTƏB VƏ PEDAQOJİ FİKİR TARİXİ

şagirdin oxuduğu 17 məktəb, Şuşada 143 şagirdin oxuduğu 17 məktəb (o cümlədən, bir mədrəsə), Bakıda 320 şagirdin oxuduğu 20 məktəb, Qubada hər birində 16-dan 22-yədək şagird olmaqla 7 məktəb fəaliyyət göstərirdi.

1842-ci ilin mə'lumatına görə təkcə Xəzər vilayətində 605 məktəb fəaliyyət göstərirdi ki, burada 5742 şagird təhsil alırdı.

Məktəblərdə bir qayda olaraq oğlanlar və qızlar ayrı oxuyurdu. Bəzi məktəblərdə (Nuxada) oğlanlarla bərabər qızların da oxumasına rast gəlirik. Mədrəsələrdə isə yalnız oğlanlar oxuyurdu.

**§ 1. İlk dövlət məktəblərinin
meydانا gəlməsi**

Azərbaycanın Rusiya tərəfindən işgal edilməsi hadisəsi yeni məktəb sisteminin meydana gəlməsinə və inkişafına səbəb oldu. Təkzibəilməz həqiqətdir ki, çarizm və onun Qafqazda nümayəndələri Zaqafqaziyada, o cümlədən, Azərbaycanda yerli dillərin, ilk növbədə isə Azərbaycan dilinin də tədris edildiyi məktəblər açmağı zənuri hesab etməklə, həm də yerli xalqları itaətə gətirmək, ruslaşdırma siyasəti yeritmək, xalqın çarizmə qarşı heyacanlarının qarışısını almaq və beləliklə də çarizmə hökmənliyini möhkəmlətmək məqsədini güdündü.

Göstərilən mülahizələrə görə keçən əsrin 20-ci illərində Zaqafqaziyada, o cümlədən Azərbaycanda Avropa Rusiyasındaki məhəllə məktəbləri tipində qəza məktəbi adı ilə tədris müəssisələri açıqın ilk layihəsi meydana gəldi. Mərkəzi hökumət 1829-cu il avqustun 2-də Zaqafqaziya məktəblərinin ilk nizamnaməsini təsdiq etdi.

Demək olar ki, Azərbaycanda xalq maarif sisteminin tarixi bu nizamnamə ilə başlayır. Belə ki, bu vaxta qədər Azərbaycanda

nə məktəb nizamnaməsi, nə xalq maarifinin ümumi sistemi, nə müəyyən büdcəsi, nə də müvafiq orqanı olmuşdur.

Göstərilən nizamnamə ilə Azərbaycanda qəza məktəbi adı ilə ilk dövlət məktəblərinin əsası qoyuldu. Nizamnamə üzrə Zaqafqaziyada açılması təsdiq edilən 20 qəza məktəbindən 9-u Azərbaycanın Gəncə, Şuşa, Nuxa, Şamaxı, Quba, Bakı, Naxçıvan və Ordubad şəhərlərində və Qazax Distansiyasında nəzərdə tutulurdu. Bu məktəblərin möqsədi yerlərdə ilk savadı və rus dilini yaymaq idi. İki sinifdən ibarət olan bu məktəblərin tədris planına şəriət, rus dili, hesab, hüsnxət və yerli dillər daxil idi. Azərbaycan ərazisində ilk qəza məktəbi 1830-cu il dekabrın 30-da Şuşada cəmi 19 şagirdlə fəaliyyətə başladı. 1831-ci ildə Nuxada, 1832-ci ildə Bakıda və 1833-cü ildə isə Gəncədə qəza məktəbləri tə'sis edildi.

Yerli əhali ilk günlərdən başlayaraq bu məktəblərə rəğbat bəsləyir, məktəb üçün müvafiq bina ayırra və maddi vəsaitlə ona kömək edirdi.

Nizamnamədə nəzərdə tutulan digər məktəblərin tə'sisi çar mə'murlarının bə'zi obyektiv və subyektiv mülahizələri, həmcinin müəllim kadrları və əlverişli tədris binalarının yoxluğu üzündən tə'xir salındı. Halbuki bu yerlərin əhalisinin dünyəvi təhsilə və rus dilini öyrənməyə ciddi-cəhd edirdi. Məsələn, Naxçıvan əyalətinin təsvirinə həsr edilmiş sənədlərin birində oxuyunraq: "Ümumiyətlə, bütün əhali öz uşaqlarına həm rus dili, həm də ictimai həyatda zəruri olan ibtidai bilik öyrətmək üçün şəhərdə rus məktəbi tə'sis etməyi ürəkdən arzu edir, hətta yerli başçılardan xahiş edirdilər. Naxçıvan əyalətini idarə edən Ehsan xanın dediyinə görə belə məktəbə şəhərdən və ətraf kəndlərdən 200-ə qədər şagird toplanan.

Zaqafqaziya məktəblərinin ilk nizamnaməsi yalnız 6 il qüvvədə qaldı. Mövcud qəza məktəblərinin iş təcrübəsi inandırıcı surətdə göstərdi ki, 1829-cu il nizamnaməsi qarşıya qoyulmuş möqsədi ödəmir, onlar təhsilin məzmununa görə mərkəzi

Rusiyadakı məhəllə məktəblərinə bərabər olduğundan çarızmin arxalandığı knyaz, bəy, dvoryan, çinovnik və tacir uşaqlarının təhsili üçün kifayət deyil.

Bələliklə, 1829-cu il nizamnaməsi 1835-ci ildə yenisi ilə əvəz olundu. 1835-ci il nizamnaməsi mahiyət etibarı ilə əvvəlkindən o qədər də fərqlənmirdi. Yalnız təhsil müddəti üç ilə qaldırıldı ki, bunlardan birincisi hazırlıq sinfi hesab edildi. İki yuxarı siniflərin tədris planına şəriət, rus dili, coğrafiya, tarix, hesab və həndəsədən başlangıç, hüsnxət, rəsm, şəkil və yerli dillər daxil idi. Yeni nizamnamədə Azərbaycan dilinin tədris dairəsi nisbətən genişləndirildi ki, bu da bu dilin cəmi Qafqazda geniş yayılması ilə əlaqədar idi. Hazırlıq sinfində təlim Lancaster üsulu ilə aparılırdı.

Zaqafqaziya məktəblərinin 1835-ci il nizamnaməsi göstərilən məktəblərin inkişafında o qədər də rol oynamadı. Açılmış yenidən təsdiq edilən məktəblərdən yalnız ikisi tə'sis edildi. Onlardan biri Naxçıvanda, digəri isə Şamaxıda (hər ikisi 1837-ci ildə yaradıldı).

Keçən əsrin 40-ci illərində ölkədəki inzibati islahat ilə əlaqədar olaraq qəza məktəblərinin məzmununda yenidən dəyişikliklər etmək mülahizələri meydana gəldi.

Zaqafqaziyanın yeni canisini knyaz M.S. Vorontsovun Zaqafqaziyada çarızmin siyasetinə, ölkəni idarə etmək üçün yararlı çinovniklər hazırlanmağa, Zaqafqaziya ölkəsi üzrə xüsusi tədris dairəsi yaratmaq, Zaqafqaziya ölkəsinə Rusiya İmperiyasının digər hissələri ilə birləşdirmək, mövcud tədris planında rus dilinin, həmcinin yerli dillərin öyrədilməsini gücləndirməyə və s. aid irəli sürdüyü başlıca prinsiplər əsasında, 1848-ci il dekabrın 18-də Zaqafqaziya məktəblərinin yeni, sayca 3-cü nizamnaməsi qəbul edildi.

Yeni nizamnaməyə görə yenə də qəza məktəbine daxil olanlardan nə təhsil haqqı, nə də toxmini bilik tələb edildi. Qəza məktəbləri yenə də üç sinifdən ibarət olub, birincisi hazırlıq sinfi

hesab edilirdi. Müəllimlik vəzifəsinə tə'lyn edilənlər məktəbin yerləşdiyi qəzanın dilini də bilməli idi. Əvvəlki nizamnamələrdən fərqli olaraq qəza məktəblərində tədris edilecək fənlər aşağıdakı kimi təsdiq edildi: şəriət, rus dili və qrammatikası, yerli dil, hesab, coğrafiyanın ibtidai əsasları, dəfərxana qaydalarına aid qısa mə'lumat və hüsnət. Hazırkı siniflərdə tə'limin, xüsusilə də yerli dilin tədrisi Lancaster üsulu ilə aparılmalı idi.

Tiflis və Kutaisi qubemiyalarından başqa bütün Zaqafqaziyanın və Stavropol qubemiyasının qəza məktəblərində yerli dil kimi Azərbaycan dilinin tədrisi təsdiq edildi.

1848-ci il nizamnaməsində deyildi ki, əgər ehtiyac olardısa, qəza məktəblərində nəzərdə tutulan fənlərdən əlavə kənd təsərrüfatının və həmçinin ticarət elmlərinin ibtidai əsasları da keçilə bilər. Bunun üçün əlavə bir sınıf, 4-cü sınıf açılmalıdır idi.

Yuxarı təbəqələrdən olub məktəbi müvəffəqiyyətlə bitirənlərin qəza idarələrində qulluğa girməsinə üstünlük verilirdi.

Amma 1848-ci il nizamnaməsi məktəb şəbəkələrinin genişləndirilməsində o qədər də dəyişiklik etmədi. Hökumət yalnız mövcud qəza məktəblərini saxlamaqla kifayatləndi. Nizamnamədə nəzərdə tutulan Lənkəran və Quba qəza məktəblərinin açılması yenə də "maddi vəsait yoxsulluğu bəhanəsi, əslində isə xəzinəyə zərər vurmamaq siyaseti ilə əlaqədar olaraq dayandırıldı.

Lakin bu vaxt lənkəranlılar, xüsusilə də qubalılar rus dilinə və təhsilinə xüsusi ehtiyac hiss edir, ərizələr yazaraq məktəb açılmasını xahiş edirdilər.

Leninqrad Mərkəzi Dövlət tarix arxivində saxlanılan bir sənəddə deyilir: "Quba sakinləri Qafqaz sərdarına ərizə göndərərək öz şəhərlərdə qəza məktəbi açmayı xahiş etmişlər. Lakin bu cür xahişlər belə məktəblərin həqiqətən zəuriyyəti üçün qətiyyən əsas ola bilməz. Nə qədər ki, bu məktəblərin xəci

AZƏRBAYCAN MƏKTƏB VƏ PEDAQOJİ FİKİR TARİXİ

dövlət xəzinəsinə aid ediləcək, bütün şəhər ictimaiyyəti, məktəb açmayı xahiş edərkən bunun üçün vəsait toplamayacaqlar, bu xahişlər əsla qəbul edilməyəcəkdir.

1853-cü ildə Zaqafqaziya və Şimali Qafqaz məktəblərinin yeni nizamnaməsi meydana gəldi. Bu nizamnamə mahiyyət e'tibarı ilə əvvəlkilərdən o qədər də fərqlənmirdi. Yeni nizamnamənin əsas ruhunu yenə də təhsili İmpériya daxilindəki eyni tipli məktəblərin istiqamətinə bir daha uyğunlaşdırmaq təşkil edirdi.

Hər dəfə Zaqafqaziya məktəb nizamnamələrini dəyişdirərkən mümkün qədər yerlərdəki məktəbləri Rusiyanın daxilindəki məktəb sisteminə tədricən yaxınlaşdırmaq çərçivən dənəmən həyata keçirdiyi müstəmləkəçilik və ruslaşdırma siyasetinin nəticəsi idi.

1853-cü il nizamnaməsindəki əsas yenilik Quba, Lənkəran və Ordubadda əvvəlki nizamnamələrdə nəzərdə tutulan qəza məktəbi əvəzinə ibtidai (bir sınıflı) məktəb tə'sis etməkdən, Şamaxı qəza məktəbini isə dörd sınıflı ibtidai məktəbə çevirməkdən ibarət idi.

Bu nizamnamə əsasında 1854-cü ildə Azərbaycanda ibtidai məktəblərin əsası qoyuldu. Həmin il noyabrın 10-da Qubada, 24-də isə Ordubad şəhərində ibtidai məktəblər açıldı. 1856-cı il sentyabrın 21-də isə Lənkəranda ibtidai məktəb tə'sis edildi.

Nisbətən geniş tədris planına malik olan Şamaxı qəza məktəbi 1854-cü il yanvann 18-de dörd sınıfli ali ibtidai məktəbə çevrildi. Bu, Zaqafqaziyada bu tipdən olan yeganə məktəb idi (1859-cu ildə baş verən zəlzələ və qubemiya mərkəzinin Bakıya köçürülməsi ilə əlaqədar olaraq Bakıya köçürülmüşdür).

Azərbaycan ərazisində növbəti məktəb 1860-cı illərdə Car-Balakən dairesinin mərkəzi olan Zaqatalada meydana gəldi (yerli müsəlman məktəbi əsasında). Məktəbin özünün xüsusi nizamnaməsi var idi. Bu, nəzdində pansionu olan və sənət öyrədilən yeganə ibtidai məktəb idi.

Azərbaycanda dövlət məktəblərinin meydana gəlməsi rus dilində xüsusi məktəblərin təşkilinə də şərait yaratdı. Belə məktəblər Şuşada və Şamaxıda daha müvəffəqiyyətlə fəaliyyət göstərirdilər.

Azərbaycanda məktəb həyatı təhkimçilik hüququnun ləğvinə qədər uzun müddət pedaqoji irticanın tə'siri altında davam etdi. Silsilik, tə'limin səthiliyi, mütləqiyətə sadıq adamlar yetişdirmək o dövr məktəblərinin başlıca xüsusiyyətlərindən idi.

Azərbaycanda xalq maarifi və məktəb təhsilinin zəif inkişaf etməsi hər şeydən əvvəl çarizmin müstəmləkəçilik və ruslaşdırma siyasəti ilə əlaqədar idi. Çar mə'murlarının "maarifpərvər hökumət kimi qələmə verdikləri mütləqiyət quruluşu Rusyanın daxili qubemiyalarında olduğu kimi, milli uçaqlarda da xalq maarifi və məktəbinin inkişafına hər cür mane olurdu. Tək-tək məktəblər açmaq və onlara cüzi maddi vəsait ayırmak heç də xalqın mədəni tərəqqisi üçün deyil, çarizmin mənəfəyindən, milli-müstəmləkəçilik siyasətindən irəli gəlirdi.

Çarizm Rusiyada olduğu kimi Zaqafqaziyada, o cümlədən Azərbaycanda hətta hökumətin ayıq nəzarətindən donmuş xalq maarifinin yayılmasından qorxurdu. RXM Naziri Şışkovun açıqcasına e'tiraf etdiyi "Maarif də duz kimidir. O yalnız dərəcəsində istifadə edildikdə faydalıdır prinsipi burada da hakim idi. Çarizmin siyasetinə, məktəb təhsilinin bir sıra qüsurlu cəhətlərinə baxmayaraq, Azərbaycanda dövlət məktəblərinin meydana gəlməsi obyektiv əhəmiyyət kəsb edirdi.

Azərbaycanın çar Rusiyası tərəfindən işgal edilməsinin xalq maarifi sahəsindəki nəticələrindən biri də məktəbə rəhbərlik edən xüsusi orqanın (QTD) yaradılmasıdır.

Azərbaycanda və bütün Zaqafqaziyada dövlət məktəblərinin meydana gəlməsi və Azərbaycan dilinin bir fənn kimi tədris edilməsi bu dildə müvafiq dərsliklərin yaradılmasına da şərait yaratdı.

Azərbaycan dilində yeni üsulla dərslik tərtib etmək sahəsində ilk təşəbbüs Azərbaycanın görkəmli mütəfəkkiri və pedaqoqu M.F. Axundova addır. O, 1836—1840-ci illərdə Tiflis qəza məktəbində Azərbaycan dili müəllimi vəzifəsində çalışarkən səs üsulu ilə ana dili dərsliyi yazmağa başlamış, lakin sonralar müəllimlik vəzifəsindən azad olmasından sonra əlaqədar bu işi davam etdirməmişdir.

Azərbaycan dilində dərslik (oxu kitabı) tərtibi işində Tiflis qəza məktəbi və gimnaziyasının digər müəllimlərinin də xeyli rolu olmuşdur. Mətbəə yoxluğu üzündən bu vəsaitlər çox zaman çap üzü görmürdü. Əlyazması şəklində olan bu dərsliklərə Sant-Peterburq, Tbilisi, Bakı və İravan şəhərlərindəki dövlət arxivlərində, elmi müəssisələrin arxivlərində rast gəlirik.

Son tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan dilində ilk əlifba və oxu kitabı 1839-cu ildə Tiflisde çap edilmişdir. Hər iki kitabın müəllifi Zaqafqaziya məktəblər direktoru vəzifəsini ifa edən N.Dementyevdir.

Səs üsulu ilə tərtib edilmiş bu dərslikdən Zaqafqaziyada, o cümlədən Azərbaycandakı dövlət məktəblərində istifadə edilmişdir.

XIX əsrin ortalarına doğru Azərbaycan dilinin tədrisi sahəsində elmi-pedaqoji cəhətcə daha üstün olan yeni-yeni dərsliklər meydana gəldi. Bu dərsliklər içərisində Qazan universitetinin professoru M. Kazimbəyin "Türk-tatar dilinin qrammatikası" (1839), Tiflis gimnaziyasının Azərbaycan və fars dili müəllimi P.M.Budaqovun "Türk-tatar dilinin əlifbası" (1844), Tiflis gimnaziyasının müəllimləri M.Ş. Vazeh ilə İ. Qriqoryevin "Kitabi-türki" (1855) adlı dərslikləri ayrıca yer tutur. XIX əsrin birinci yarısında Azərbaycanda və cəmi Zaqafqaziya dövlət məktəblərində təhsil alan məktəblilərin bütöv bir nəsl həmin kitablardan dərs almış, Azərbaycan dilini öyrənmişlər.

§ 2. Müsəlman məktəbləri

XIX əsr Azərbaycan məktəb tarixinə "Müsəlman məktəbləri" adı ilə daxil olan təhsil ocaqları özünün spesifik xüsusiyyətləri ilə fərqlənir.

Müsəlman məktəbi adlanan təhsil ocağı təşkil etmək işində ilk təşəbbüs A.A. Bakıxanova addır.

Rəsmi dövlət qulluğundan daha çox elmi, ədəbi və pedaqoji işlə maraqlanan A. Bakıxanov 1832-ci ildə Bakıda azərbaycanlı uşaqları üçün dünyəvi təhsil məktəbi açmağın müfəssəl bir layihəsinə tərtib edərək onu Qafqazın o zamankı baş hakimi baron Rozenə təqdim etmişdi. Lakin görkəmli maarifçinin bu təşəbbüsüşü çarizmin Zaqafqaziyadakı nümayəndələri tərəfindən e'tinəsəz qarşılandı.

A. Bakıxanovun layihəsi keçən əsrin 30-cu illərində həyata keçmədiyə də, cini adlı tədris ocaqlarının təşkilinə tə'sirsiz də qalmadı. Keçən əsrin ortalarında əhalinin tələbi nəticəsində çar mə'murları bu tip məktəblər təşkilinin zəuriyyətini dərk etməyə məcbur oldular.

Doğrudur, onlar bu tip məktəb açmaqla çarizmin mövqeyini möhkəmləndirmək məqsədini güdürdülər. Lakin çar mə'murlarının məxfi məqsədindən asılı olmayaraq azərbaycanlılara məxsus xüsusi müsəlman məktəblərinin təşkili nəticə e'tibarı ilə irəliyə doğru atılmış bir addım idi. Müsəlman məktəblərinin meydana gəlməsində iki mühüm cəhət; bir tərəfdən yerli əhalidən rus dilini də bilən ruhani şəxslər hazırlamaq, digər tərəfdən isə Şərqi dillərini bilən və mütləqiyətə sadıq qulluqçular hazırlamaq məqsədi bir-biri ilə uzlaşdırılmışdı.

İlk müsəlman məktəbi 1847-ci ildə Tiflisdə tə'sis edildi. Yerli əhalidən rəğbətlə qarışılan bu məktəblər sonralar Azərbaycanın Gəncə, Şuşa, Nuxa, Şamaxı, Bakı şəhərlərində, Səlyan, Lənkəran və Zaqatalada da təşkil edildi. Bu məktəblər bir

AZƏRBAYCAN MƏKTƏB VƏ PEDAQOJİ FİKİR TARİXİ

qayda olaraq könüllü ianələr hesabına saxlanılırdı. Yalnız rus dili müəlliminin dövlət vəsaitindən cüzi məbləğ ayrılmışdı. Bə'zi qüsurların baxmayaraq, bu məktəblər istər təhsil müvəffəqiyyətlərinin daha yüksək olması, istərsə də şagird çoxluğu ilə fərqlənirdi.

Müsəlman məktəblərinin QTD-nin deyil, dövlət qulluğunda olan mə'murlardan birinin xüsusi nəzarəti və müsəlman ruhani idarəsinin tabeliyində olması, xəzinədən müvafiq vəsait ayrılmaması, təsadüfi ianələrdən, maddi yardımlarından asılı olması, canişinliyin cüzi xərcinə möhtac olması, müəllimlərə ən aşağı əmək haqqı verilməsi, müvafiq müəllim kadrları ilə tə'min edilməsi, lazımi tədris binası və tədris vəsaitinin olmaması onların get-geda tənəzzülə ugraması ilə nəticələndi.

Göstərilən cəhətlər müsəlman məktəblərinin müvəffəqiyyətini dayandırdı və canişin Vorontsovun e'tiraf etdiyi kimi "onların laxlamasına səbəb oldu.

60-ci illərdə vəsaitszilik üzündən həmin məktəblər bir-birinin ardıcınca bağlı, yalnız Zaqatala müsəlman məktəbi 1860-ci ildə üç sinifli ibtidai məktəbə çevrildi.

Azərbaycandakı müsəlman məktəblərinin az yaşamasına, təhsilin məzmunundakı bə'zi qüsurlarına baxmayaraq, onların meydana gəlməsi o dövr üçün mütərəqqi hadisə idi. Bu məktəblər Azərbaycanda xalq maarifinin inkişafında və yeni məktəblərin meydana gəlməsində müəyyən obyektiv əhəmiyyətə malik idi.

§ 3. Qadın təhsili

Azərbaycanın Rusiya tərəfindən işgal edilməsinə qədərki dövrdə xalq maarifinin ümumi və vahid sistemi olmadığı kimi, qadın təhsilinin də sistemi olmamışdır. Qadın təhsili məhdud dairədə olub evlərdə xüsusi şəxslər tərəfindən həyata keçirilirdi.

Qadın təhsili ilə əsasən ruhani təhsili almış qadınlar məşğul olurdu. Keçən əsrin 30-cu illərinə aid mənbələrdə Bakıda, Şuşa və Nuxada evlərdə qız məktəbinin mövcud olmasına, orada dini kitablarla bərabər, dünyevi fənlərin də tədris edilməsinə, ipək saprlarla tikiş öyrədilməsinə və s. aid maraqlı mə'lumatlar vardır.

Bakı qız məktəbinde olmuş N.S. Stepanova adlı bir müəllif yazar, "Bakıda ikən Xirdaxanım adlı bir qadının öz evində təşkil etdiyi məktəbə getdim. Çox gözəl, zərif, gənc bir qadındır. Dediyinə görə ana dili, hesab, fars dili, tarix, nəğmə, rəsm, Qur'an və şəriət dərsləri keçir. Mənim xahişimə görə nəğmə dərsini keçdilər. Mən Şərq müsiqisini başa düşməsəm də, deyə bilərem ki, müəllimə xanım qabil xanəndədir. Şagirdlər də gözəl oxuyurlar. Sonra qızların çəkdikləri şəkillərə, tikdikləri tikmələrə baxdım, oxumalarına qulaq asdım. Adam inana bilmir ki, bu qızları öyrədən xanım müəllim deyil, adı ev qadındır.

Keçən əsrin ortalarında Güllübeyim xanım adlı bir müəllimənin Şamaxıda açdığı xüsusi qız məktəbi özünün söhrəti ilə Şamaxı qubemiyasında məşhur idi. Burada şagirdlərə gözəl xətlə yazımaq, rəvan oxumaq öyrədilir, onların çəkdiyi şəkillər, tikdiyi tikmələr, oxuduqları nəğmələr diqqətəlayiq idi. Belə məktəblər tək-tək idi və qadın təhsili əsasən dini kitabların oxudulması ilə məhdudlaşdırılırdı.

Oğlan məktəblərində olduğu kimi, qız məktəblərində də təhsil pullu idi. Təhsil haqqı valideynin varidatından asılı idi.

Azərbaycanın Rusiya tərəfindən işgalindən sonra qadın təhsilinin yeni forması meydana gəldi. Burada qulluq edən hərbi və mülki qulluqcu ailələrinin sakın olması, rus qız məktəblərinin ta'sis edilməsi ilə nəticələndi. Azərbaycan ərazisində rus dilində ilk qız məktəbi 1848-ci il aprelin 30-da Şamaxıda açıldı. "Müqəddəs Nina qız məktəbi" adlanan bu təhsil ocağı Qafqazın o zamankı canişininin M.S. Vorontsovun arvadı knyaginya Y.K. Vorontsovanın təşəbbüsü və köməyi ilə təşkil edilən eyni adlı xeyriyyə cəmiyyəti tərəfindən açılır və saxlanılırdı. "Müqəddəs

Nina qadın xeyriyyə cəmiyyətinin tərkibində azərbaycanlı qadınlar da fəal iştirak edirdi.

Elementar bilik verən bu məktəbdə rus dili, hesab tədris edilir, əl işləri öyrədilirdi.

"Müqəddəs Nina qız məktəbi" cəmi 11 il fəaliyyət göstərdi. 1859-cu il mayın 30-da Şamaxıda baş verən zəlzələ nəticəsində məktəb öz fəaliyyətini müvəqqəti olaraq dayandırmalı oldu. Qubemiya mərkəzinin Şamaxıdan Bakıya köçürülməsi ilə əlaqədar olaraq 1861-ci ildə həmin məktəb də Bakıya köçürüldü və "Müqəddəs Nina qız məktəbi" adlandırıldı.

XIX əsrin 60-cı illərində təkəcə Bakı qubemiyasında deyil, Zaqafqaziyanın şərq hissəsində rus dilində yeganə qız tədris müəssisəsi olan Bakı "Müqəddəs Nina məktəbinin" tədris planı daha geniş idi. Burada rus dili, hesab, coğrafiya, tarix, fransız dili, müsiqi, hüssnxət, əl işi və ilahiyat öyrədilirdi. Məktəbin maddi vəsaiti artıraq yeni sınıflar açılır, şagirdlərin sayı çoxalır.

1874-cü ildə Bakı "Müqəddəs Nina qız məktəbi" əsasında müstəqil gimnaziya tə'sis edildi. 1880-ci illərdə Bakı qız gimnaziyası şagirdlərin sayıma görə Zaqafqaziya qız məktəbləri içərisində birinci yerdə gedirdi. 1896—1897-ci tədris ilində burada 576 şagird təhsil alırdı. Qız gimnaziyası əlavə VIII sinif-pedaqoji sınıfı malik idi.

AZƏRBAYCANDA YENİ MAARİFÇİLİK HƏRƏKATI

Azərbaycanın Rusiya tərəfindən işgal edilməsi imperiya siyasetindən irəli gələn bir çox mənəvələrə baxmayaraq, Azərbaycan xalqının qabaqcıl rus mədəniyyətinə qoşulmasına, Azərbaycanda bir sıra mühüm elm sahələrinin və maarif ocaqlarının meydana gəlib yüksəlməsinə, Azərbaycan ədəbiyyatı və incəsənətinin yeni səpkidə daha da inkişaf etməsinə əlverişli zəmin hazırladı.

Rus demokratik mədəniyyəti Azərbaycan mədəniyyətinin müvəffəqiyyətlə inkişaf edib dövrün tələbləri səviyyəsinə yüksəlməsinə kömək etdi, ictimai-pedaqoji fikrin, xalq maarifi və məktəb təhsilinin inkişafına istiqamətverici tə'sir göstərdi. Azərbaycan mədəniyyətinin və elminin bir çox sahələrində ümumi bir inkişaf dövrü başlandı; dövlət tərəfindən açılan məktəblər ictimai həyatə bir yenilik gətirdi. Teatr və mətbuatın rüşeymləri yarandı, yeni mədəniyyət xadimləri yetişdi. Azərbaycanda maarifçilik hərəkatı özünü göstərməyə başladı. Rus və Azərbaycan mədəniyyətinin qarşılıqlı tə'siri pedaqoji əlaqələrin inkişafı üçün geniş imkanlar yaratdı.

İmpariya siyaseti zəminində təşkükül edən qabaqcıl ictimai, o cümlədən pedaqoji ideyalar Azərbaycanda bir çox halda onun rəsmi məqsədinin əleyhinə olaraq, rus məktəbləri vasitəsilə yayılır və güclənirdi.

Mə'lum olduğu kimi, XIX əsr Azərbaycan mədəniyyəti xadimlərinin böyük bir hissəsi ilk təhsilini rus məktəblərində almış və qabaqcıl rus mədəniyyətinin nailiyyətlərindən faydalanaraq Azərbaycanda xalq maarifi və məktəbin inkişafında unudulmaz xidmətlər göstəmişlər.

XIX əsrin ortalarında və xüsusilə ikinci yarısında ölkənin iqtisadi-ictimai həyatında baş verən dirçəliş ilə yanaşı, mədəni həyatda da canlanma hissə edildi. A.Bakıxanov, M.F. Axundov,

AZƏRBAYCAN MƏKTƏB VƏ PEDAQOJİ FİKİR TARİXİ

Zeynalabdin Şirvani, M.C.Topçubaşov, Mirzə Kazimbəy, Mirzə Adığözəlov, İ.Qutqaşınlı, M.Ş.Vazeh və başqa şair, yazıçı, müellim və maarifçilər qabaqcıl rus mədəniyyətinin, pedaqoji fikrinin nüfuzedici tə'siri ilə yetişib inkişaf etmişlər.

Azərbaycanın görkəmli maarifçilərləri əsasən xalqın mədəni geriliyinə qarşı mübarizə apardılar. Onlar hər vasitə ilə yeni məktəblərdən cəhalətə və mədəniyyətsizliyə qarşı mübarizə üçün istifadə etməyə, bu məktəblərin şəbəkəsini genişləndirməyə, orada oxuyan azərbaycanlıların sayını artırmağa çalışırdılar.

Zaqafqaziyada dövlət məktəblərinin açılması və burada Azərbaycan dilinin tədris edilməsi bu ölkə xalqlarının pedaqoji əlaqələrinin yaranmasına və inkişaf edib, daha da möhkəmlənməsinə əlverişli zəmin yaratdı.

Bu işdə Tiflis mühiti mühüm rol oynayındı. O zamanlar Tiflis Zaqafqaziyanın inzibati mərkəzi olmaqla, həm də elmi-pedaqoji mərkəzi idi. Digər millətlərin qabaqcıl nümayəndələri kimi, Azərbaycanın da A.Bakıxanov, M.F. Axundov, M.Ş. Vazeh kimi maarifçilər ogulları burada fəaliyyət göstərirdilər.

Zaqafqaziya xalqları arasında pedaqoji əlaqələrin möhkəmlənməsində Tiflis gimnaziyasının xeyli rol olmuşdur.

Azərbaycan dilinin müstəqil bir fənn kimi tədris edildiyi Tiflis gimnaziyasında dövrün qabaqcıl müəllimləri çalışırdı. Ana dilində sövti üsulu ilə dörsliklər yaratmaq idəyası da burada meydana gəldi və bu sahədə ilk addımlar atıldı. Azərbaycanlılardan olan elm-fənn müəllimlərinin ilkin dəstəsi de burada imtahan verərək müəllimlik şəhadətnaməsi alırdı. Azərbaycanın gələcək görkəmli maarifçisi və pedaqoqu H. Zərdabi de bu gimnaziyanı bitirmişdir. Tiflisdə nəşr edilən qəzetlərdə azərbaycanlı müəllimlərin məqalələri nəşr edilirdi.

A.Bakıxanov, M.F. Axundov və M.Ş. Vazehlə rus yazıçı və şairlərdən A.S. Qriboyedov, Bestujev — Marlinski, A.S. Puşkin, gürcü mədəniyyətinin görkəmli nümayəndələrindən G.Orbeliani, A.Çavçavadze, N.Barataşvili və başqların arasında yaranan

dostluq, həm də pedaqoji əlaqələrin sonrakı inkişafında əhəmiyyətli rol oynadı.

Rusiyanın ali məktəblərində işləyən və şöhrət qazanan azərbaycanlı alimlərin (M.C.Topçubaşov, prof.Mirzə Kazimbəy) vasitəsilə Rus-Azərbaycan pedaqoji əlaqələri daha da inkişaf edirdi.

§ 1. Abbasqulu Ağa Bakıxanovun maarifçilik ideyaları

Azərbaycanın görkəmli alimi, maarifpərvəni, yazıçı və şairi A. Bakıxanov 1794-cü ildə Bakının Əmircan kəndində anadan olmuşdur. Abbasqulu Ağa Bakıxanov nus çarizminə rəğbət bəsləyirdi. O, Azərbaycan feodalları ilə İran xalqları arasındakı iğtişaşlara və çekişmələrə son qoymaq üçün güclü mərkəzi monarxiya idarə üsulunun olmasına istəyirdi. Lakin A.Bakıxanov mütləq monarxiya tərəfdarı idi. A.Bakıxanov bə'zən padşahi olmayan konstitusiyalı quruluş haqqında da fikirləşirdi.

Abbasqulu Ağa Bakıxanov fəaliyyətinin ilk dövründə yazdı ki, padşahların və hökmədarların əmərlərinə mütləq tabe olmaq lazımdır, çünki belə olmazsa xalq bir-birinin mülkiyyətinə, namus və həyatına qəsd edər və dövlət idarəsinə anarxiya getirər. Buradan aydın olur ki, Abbasqulu Ağa Bakıxanovun təsəvvür etdiyi dövlət quruluşunun nə isə bir məşvərətçi orqanı olmalıdır. Bu məsələdə Bakıxanov daha irəliyə gedərək sonralar yazmışdır: — Allah adamları öz hərəkətlərdə təşəbbuskar və azad yaratmışdır. Lakin onun ləyaqəti, hərəkətlərin me'yarı əksəriyyətin mənəsəfiindən ibarətdir. Hər kəs törətdiyi əməllər müqabilində əvəz almmalıdır. İlən zəhərindən bədəni xilas etmək üçün çaldığı barmağı kəsib atmaq olmaz.

Abbasqulu Ağa Bakıxanov bu fikri ilə o dövrdəki şahları düşüncəli hərəkət etməyə çağırırdı.

Qadın haqqında A.Bakıxanovun xüsusi əsəri və münətəzəm şəkildə şəhər olunmuş baxışları yoxdur. Lakin onun "Gülüstani-İşəm, "Kitabi-Əsgəriyyə və başqa əsərlərindəki bir sıra faktlardan görünür ki, Bakıxanov qadınlarda qatılık, mərdlik, xarakter möhkəmliyi, müstəqillik, düşüncəli olmaq, mərhəmətli, mübariz olmaq, azadlıq meyl etmək kimi bir sıra müsbət keyfiyyətlər olduğunu qeyd edir.

A.Bakıxanov qadınada olan yaxşı, xoşa gələn davranışları, məhrİbanlılıq qiymətləndirir. Bakıxanov qadının kişi üçün əyləncə olmaq fikrini rədd etmişdir. Bütün deyilənlərdən aydın olur ki, Bakıxanov qadının kişilərlə hüquq bərabərliyinin tərəfdarı olmuşdur.

A.Bakıxanovun etikası onun ictimai-siyasi və fəlsəfi baxışları ilə əlaqədardır. İnsanı qəddarlıqdan, fitnəkarlıqdan, tənbəlliğdən və bu kimi mənfi əməllərdən çəkindirən və dinc əməkdaşlığı çağıran insanpərvərlik əlamətləri A.Bakıxanovun etikasında olduqca çoxdur.

XIX əsrin birinci yarısında Azərbaycanda kiçik bir iş üstündə təhkimçi kəndlinin gözünün çıxanlığı, huşunu itirənədək döyüldüyü bir şəraitdə Bakıxanovun əx-laq normaları müəyyən dərəcədə müttərəqı rol oynamışdır.

A.Bakıxanov etikaya dair öz baxışlarını "Təhzibül-əxlaq əsərində" şəhər etmişdir. O özünün etikaya dair fikirlərini: mö'tədillik, əməllerin ləyaqətliyi, səadət, ən'ənə, şöhrət, sevginin qüdrəti, əməllerin xeyrinə məsiş, vicedan əlamətləri, qənaət və itaət adlandırdığı fəsillərdə cəmləşdirmişdir. Biz burada dörd məsələnin üzərində dayandıq.

Bunlar ən'ənə, məhəbbət, əmək və dostluqdur. A.Bakıxanov dostluğu üç qrupa böllür:

1. *Formal dostluq: rəsmi, vəzifə münasibatlərindən irəli gələn dostluq.*
2. *Məsiş ettiyyəclarını ödəməyə əsaslanan dostluq.*
3. *İdeya, məfkurə yaxanlığı üzərində qurulan dostluq.*

A. Bakıxanov təhsil, tərbiyə və tə'lim sahəsinə dair bir sıra qiyamətli fikirlər söyləmiş və məsələlərlə hərtərəfli maraqlanmışdır. A. Bakıxanov tə'lim və tərbiyə məsələlərinə bir sıra əsər ("Nəsihətnamə", "Fars dilinin qrammatikası və s.") həsr etmişdir. Tərbiyə məsələlərinə böyük əhəmiyyət veren A. Bakıxanov əvvəlcə tərbiyənin möqsədini müəyyənmişdir. Onun fikrincə, tərbiyənin möqsədi həqiqi insan yetişdirməkdir. Bu ideyaya həm Rusyanın, həm də Qərbi Avropanın bütün maarifşərvər pedaqoqlarının yaradıcılığında təsadüf edilir.

A. Bakıxanovun pedaqoji baxışlarında insan tərbiyəsinin əsas iki cəhəti: əxlaq və əqli tərbiyə məsələləri mühüm yer tutur.

A. Bakıxanovun tərbiyəyə aid ideyalarında davranış və əxlaq məsələləri, uşaqların xarakterinin formalşaması da böyük yer tutur.

A. Bakıxanov insan xarakterində olan mənfi cəhətlərə qarşı mübarizə aparmağı tələb edir və uşaqlarda arzu olunan müsbət keyfiyyətlərin tərbiyə edilməsini məsləhət görürdü.

A. Bakıxanov əxlaqi tərbiyə ilə yanaşı, əqli tərbiyəyə də böyük əhəmiyyət verirdi. Bir xalqı və ya bir ictimai qrupu əqli inkişafda daha çox qabil, digərini isə az qabil hesab edən və ya onu əqli inkişafdan məhrum olmuş hesab edən hər cür yalançı nəzəriyyələr A. Bakıxanova yad idiler.

Qafqazlıları vəhşi və əqli inkişafə qeyri-qabil hesab etmiş çarızm ruslaşdırıcılarının hər cür vəhşi müddəalarına cavab olaraq A. Bakıxanov hər şeyin səbəbini xalqa qarşı yerdilən yanlış siyasetdə, xalqın mənafeyinə uyğun gələcək məktəb və tərbiyənin olmamasında görürdü. Buradan aydın olur ki, A. Bakıxanov xalqın irəliyə doğru tərəqqi etməsində maarifin böyük rolunu olduğunu qeyd etmişdir.

A. Bakıxanov dövrünün məktəblərində tə'limi asanlaşdıracaq bir sıra praktiki—metodiki tədbirlər görmüş və coğrafiya, tarix, qrammatika kimi bir sıra dərsliklər tərtib etmişdir. Həmin

dərsliklərdən "Fars dilinin qrammatikası (Qanuni-Qüdsi) və "Gülüstanı-İrəm, daha çox yayımlılmışdır.

A. Bakıxanov müəllimin şəxsiyyətinə böyük əhəmiyyət verirdi. O, müəllimdən yüksək dözlünlük və həssashlıq tələb edirdi. O zamankı şəraitdə irəli sürülmüş bu müsbət tələb indi də öz böyük əhəmiyyətini itirməmişdir.

§ 2. Mirzə Kazım bəyin elmi və pedaqoji fəaliyyəti

Azərbaycan torpağı çıxdan öz alımları, mütefkkirleri ilə dünyada şöhrət qazanmışdır. Mirzə Kazım bəyin (1802—1870) bu alımlar içerisinde xüsusi mövqeyi vardır. O, neinki Azərbaycanda və Rusiyada, habelə dünya miqyasında Şərqi və Avropa elmlərini sintez edən, bəşəriyyətin mədəniyyət tarixini ayni-ayni milli regionlarda deyil, vahid şərqi-qərb kontekstində öyrənən dərin zəkali elm xadimlərindən idi. Keçən əsrde tanınmış fransız şərqşünası Oskar Bothinq yazırıdı: "Mirzə Kazım bəy yalnız öz vətəni üçün deyil, bütün insanlar üçün çalışır". O, öz həyatını əvvəldən axıra kimi bu nəcib işə həsr etmişdir. Bu istə'dadlı alimin əsərlərinde biz həmişə fikir inciləri tapa bilirik.

Həyatının yarımla əsərini rus şərqşünaslığının inkişafına həsr etmiş M. Kazım bəy zəngin və məhəli özür yolu keçmişdir. 1835-ci ildə Rusiya Elmlər Akademiyası 33 yaşlı alimi özünün müxbir üzvü seçmişdir.

O, Rusiyada Şərqi filologiyası sahəsində ilk elmlər doktorlarından biri idi. Hələ sağlığında "rus şərqşünaslığının patriarxi kimi şərəflə ad qazanmışdı.

Mirzə Məhəmməd Əli Qasim oğlu Kazım bəy 1802-ci il iyunun 22-də Rəşt şəhərində anadan olmuşdur. Quba xalqının tarixinə (dair) aid materiallardan göründüyü kimi onun üç oğlusu Fətəli xanın sarayında vəzirlik etmiş, atası öz biliyi və nüfuzu

sayesinde şeyxülislam rütbəsinə yüksəlmışdır. Artıq 12 yaşında iken M. Kazım bəy doğma ana dili ilə yanaşı ərəb və fars dillerinə də mükəmməl yiyełenmişdi. O, 17 yaşında “Ərəb dili qrammatikasına dair təcrübələr adlı ilk elmi kitabını ərəb dilində yazmış başa çatırılmışdı. Dərbənddə yaşayarkən klassik Şərq ədəbiyyatının janrlar nəzəriyyəsinə həsr olunmuş “Müəmma və Lügət traktatını işləmişdir.

Keçən əsrin əvvəllərində Rusiya imperiyasının milli uçaqlarında baş verən bər sira içtimai-siyasi hadisələrlə əlaqədar olaraq kazimbəylər ailəsi Dərbəndi tərk etməli oldu. Başqa mə'lumata görə isə 1821-ci ildə üstüne böhtan atılıraq Həstərxana sürgün olunmuş atasının yanına getmişdir. Mirzə Kazım bəyin Həstərxana gəlməsi onun həyatında müüm rol oynadı. Burada Şotländiya missionerlərindən ingilis dilini öyrənməyə başlamış, onların tə'siri ilə xristianlığı və Aleksandr adını qəbul etmişdir. Beləliklə, o Avropa mədəniyyəti ilə maraqlanmağa başladı, müsəlman ilahiyatçısı olmaq fikrindən əl çəkərək nəzərlərini dünyəvi elmləri istiqamətləndirdi. 1825—1826-ci illərdə Omsk Asiya məktəbində Şərq dillerində dərs demişdir.

1826-ci ildən başlayaraq 24 yaşlı M. Kazım bəy Kazan universitetində Şərq ədəbiyyatı tarixindən mühəzirələr oxumağa başladı. “Kazanski vestnik jurnalı yazındı ki, Mirzə Kazım bəyin ...alimliyi an yüksək tərifə layiqdir.

O, Kazan universitetində 1828-ci ildə türk-tatar dilleri kafedrasının müdürü, adyunkt-prof. (1831) ekstra-ordinar-prof. (1836), ordinar-prof. (1837), fəlsəfə fakültəsinin birinci şö'bəsinin dekanı (1845) və ərəb-fars dilleri kafedrasının müdürü (1846) işləmişdir.

Kazan universitetində çalışdığı illərdə M. Kazım bəy ona dünyə şöhrəti qazandıran “Əssəb-üs-Səttar (Krim xanlarının tarixi), “Türk-tatar dilinin ümumi qrammatikası, “Uyğurlar haqqında tədqiqat, “Qur'anın bəzi surələrinin şəhəri haqqında, “Müxtəsərun-Viqayət (“Hənəfələr məktəbi üzrə müsəlman Müxtəsərun-Viqayət (“Hənəfələr məktəbi üzrə müsəlman

hüquqşünaslığının qısa kursu). “Firdovsi yaradıcılığı üzrə fars mifologiyası və s. əsərlərini yaratmışdır. Bu tədqiqatların, demək olar, hamisi dərhal müxtəlif Avropa dillərinə tərcümə olunmuş, dünya miqyasında böyük maraq və rəğbət doğurmuşdur. Gökəmli fransız şərqşünası Qustov Düqav M. Kazım bəy haqqında yazındı ki, “onun ideyalan heyvətamız dərəcədə geniş və zəngindir, onun əsərlərində maarifə, tərəqqiyə qüvvətli meyl və məhəbbət duyulur. Rusiya şərqşünaslıq elmini irəli aparan bu cür alımları ilə həqiqətən də fəxr edə bilər.

Ele buna görə də hələ sağlığında M. Kazimbəyin bir çox əsərlərindən Avropanın eksər universitetlərində dərslik kimi istifadə olunur, Parisdə çıxan məşhur “Asiya jurnalı onun hər bir yeni əsərinə öz sehifələrində məmənuniyyatla yer verirdi.

1849-cu ildə M. Kazım bəy 20 ildən artıq çalışdığı Kazan universiteti ilə vidalaşaraq, Sankt-Peterburq universitetinə keçdi, Peterburq universitetində fars dili kafedrasının müdürü (1855), eyni zamanda Peterburq xüsusi pansion və məktəblərinin inspektoru (1844—1855) vəzifələrində çalışmış, 1855-ci ildən universitetin Şərq fakültəsinin ilk dekanı (ömrünün axınnadək) olmuşdur. O, burada fars ədəbiyyatı kafedrasında öz həmyerliyi, keçən əsinin tanınmış Azərbaycan filoloqlarından biri olan profesor Mirzə Cəfər Topçubaşovu evəz etdi. Peterburq dövrü M. Kazım bəyin elmi-pedaqoji fəaliyyətinin ən coşgun dövrüdür. O, Peterburq universitetində yeni fakültənin işinə rəhbərlik etməklə yanaşı “Dərbəndnamə, “Qur'anın tam konkordansi, “Müridizm və Şamil, “Bab və Babilər, “Şəraülislam-Vərəsəlik haqqında kitab, “İslam və b. fundamental əsərlər yazar, Şərq ədəbiyyatları tarixinə, müqayiseli dilçiliyə (etimologiyaya) dair maraqlı məqalələr çap etdirir.

Müasirləri içerisinde M. Kazım bəy öz ensiklopedik biliyi, maraq dairəsinin kenişliyi ilə seçilirdi. Dilçilik, ədəbiyyatşünaslıq, tarix, fəlsəfə, pedaqogika, etika, etnoqrafiya, etimologiya, müsəlman hüququ, nüümizmatika, gatiqrafiya, ədəbi

tənqid, mifologiya — adlarını çəkdiyimiz bütün bu elm sahələrinə dair alimin bir-birindən sənballı tədqiqat əsərləri vardır. M.Kazım bəy həm də Avropa miqyasında, Şərqdə baş verən mühüm ictimai-siyasi hadisələrin ilk elmi şərhçisi və tədqiqatçısı kimi çıxış edirdi.

Təxminən 40 ilə yaxın bir dövr ərzində iki məşhur rus universitetinin professoru olmuş M.Kazım bəy həm də böyük elm təşkilatçısı və pedaqoqu idi. Rus universitetlərində tədris edilən fars, ərəb, türk ədəbiyyatları tarixi kurslarının Şərq mənbələrinin əsasında M.Kazım bəy özü yaratmışdır. Bilavasitə onun təşəbbüsü ilə Peterburq universitetində 14 Şərq dili üzrə mütəxəssis hazırlayan şərqsünashlıq fakültəsi açılmışdır. Elmə onun məhəbbəti və fədakarlığı müasirləri arasında M.Kazım bəyə böyük ehtiram və hörmət qazandırmışdır.

Görkəmli şərqsünas, akademik İ.Y.Kraçkovski yazır ki, "Rus şərqsünasları içərisində öz böyük səhrətinə və nüfuzuna görə birinci yerdə şərqsünashlıq fakültəsinin ilk dekanı M.Kazım bəy dayanırdı. Mənşəcə azərbaycanlı olan, əsaslı Şərq sxolastik məktəbi keçən Mirzə Kazım bəy üç şərq dilini mükəmməl bilirdi. Eyni asanlıqla Qərib dillərinə də yiylənmiş, bu dillərin hamisində özüne Qərbədə böyük səhrət qazandıran əsərlər yazmışdı.

Görkəmli Azərbaycan alimi rus mədəniyyətinə, böyük rus xalqına dərin rəğbat bəsləyirdi. Rusiyani Şərqlə yaxınlaşdırmaq üçün əlindən gələni əsirgəmirdi. Alim bütün ömrü boyu doğma Azərbaycandan uzaqda yaşasa da, vətəni ilə əlaqələrini heç vaxt üzməmişdi. M.Kazım bəyin zəngin kitabxanasında Azərbaycan ədəbiyyatının bir sıra qiymətli nümunələri bu günə qədər qorunub saxlanılmışdır. Burada, Nizami "Xəmsəsinin" və Füzuli "Divanının" müxtəlif nəşrləri və əlyazma nüsxələri, A. Bakıxanovun, M.F. Axundovun kitabları, Azərbaycan tarixinə və ədəbiyyatına dair digər əlyazmaları və çap materialları vardır. M.Kazım bəy "Türk-tatar dilinin ümumi qrammatikası" əsərində Azərbaycan dili materiallarına xüsusi yer ayırmışdır. Bir çox rus

AZƏRBAYCAN MƏKTƏB VƏ PEDAQOJİ FİKİR TARİXİ

və Avropa türkoloqlarından fərqli olaraq M.Kazım bəy öz tədqiqatlarında "Azərbaycan dili istilahından istifadə edirdi. Alim Azərbaycan dilinin ifadə imkanlarının genişliyini və zənginliyini xüsusi nəzərə çarpdıraraq, onun türk dilləri içərisində ən zərif, məlahətli dil olduğunu göstərirdi.

M.Kazım bəy azərbaycanca-rusca ilk lügətin də yaradıcısidir. O, Şərq klassiklərinin əsərlərini, o cümlədən Sə'dinin məşhur "Gülüstan poemasını" rus dilinə tərcümə etməklə yanaşı (1829), rus ədəbiyyatının bir sıra nümunələrini, o cümlədən dahi rus şairi A.S. Puşkinin məşhur "Bağçasaray fantarı" poemasını Azərbaycan dilinə çevirmiştir.

M.Kazım bəy Sə'dinin "Gülüstan əsəri-nin rus dilinə ilk tərcüməcisi"dir. L.N. Tolstoja, N.Q. Çemışevskiyə Şərq dillərini öyrətmüşdür. L.I. Lobaçevski ilə dost olmuş, onun pedaqoji görüşlərini təbliğ etmişdir. Ərəb elifbasının dəyişdirilməsi məsələsində M.F. Axundovla həmfikir olmuş, onun "Kəmalüddövlə məktubları" əsərinə yüksək qiymət vermişdir. Nizami-nin, Xaşanının, Firdovsinin, A.Bakıxanovun, M.F. Axundovun yaradıcılığını yüksək qiymətləndirmiştir. "Sovremennik" jurnalı ilə faal əməkdaşlıq etmişdir. Ərəb, fars və Azərbaycan xalqlarının qədim və orta əsrlər tarixinə həsr olunmuş əsərləri Rusiyada tarix elminin inkişafında mühüm rol oynamışdı. "Dərbəndnaməni" ingilis dilinə tərcümə etmiş və nəşr etdirmiştir (1851).

M.Kazım bəyin dünyagörüşü Azərbaycanın mühiti, qabaqcıl rus ictimai-siyasi fikri, antik dövri və alman klassik fəlsəfəsinin ta'siri altında formalşmışdır. O, bir çox xarici və rus elmi cəmiyyətlərinin, o cümlədən Londondakı Britaniya Kral Asiya Cəmiyyətinin həqiqi üzvü (1829), Peterburq EA-nın üzvü (1835), Kopenhagen Şimal Nadir Senedlər Kral Cəmiyyətinin həqiqi üzvü (1843), Kazan Vətən Dilleri Cəmiyyətinin üzvü (1848), Peterburq Arxeologiya—Numizmatika Cəmiyyətinin üzvü (1848), Kazan universitetinin fəxri üzvü (1849), Rusiya Coğrafiya Cəmiyyə-

yətinin həqiqi üzvü 1850), Parisdəki Fransa Asiya Cəmiyyətinin ordinar üzvü (1850), Boston Şərqsünaslar Cəmiyyətinin (ABŞ) müxbir üzvü (1851), Amerika Fəlsəfə Cəmiyyətinin üzvü (1862) və Berlindəki Almaniya Şərqsünaslıq Cəmiyyətinin üzvü (1866) seçilmişdir. Ona 1861-ci ildə Peterburq universitetinin əməkdar professoru, 1869-cu ildə Şərqi dilləri üzrə fəxri doktor adları verilmişdir. Elm üzrə üç dəfə Demidov mükafatı almışdır.

M.Kazim bəyin zəngin elmi irsi bu gün də öz qiymət və əhəmiyyətini itirməmişdir. Rusyanın ən qabaqcıl adamları ilə birlikdə Şərqi xalqlarının mənafeyini ardıcıl surətdə müdafiə edən alimin əsərləri müasir dövrədə müstəmləkəçiliyə qarşı mübarizə bayraqı qaldıran bir sıra Şərqi ölkələrində geniş kütlələr üçün ən yaxşı milli özünütəsdinq sənədine çevrilə bilər. Məhz aktuallığına, dərin tarixi və siyasi-fəlsəfi mündəricəsinə görə M.Kazim bəyin bir sıra əsərləri böyük elmi əhəmiyyətini qoruyub saxlamışdır.

Akademik V.A. Bartoldun dediyi kimi "Rus şərqsünaslığının bütün bir dövrü Mirzə Kazim bəyin və onun yetişdirmələrinin adı ilə bağlıdır.

Öz həyatını rus şərqsünaslığının təəqqisine həsr etmiş azərbaycanlı alimin maraqlı və mə'halə özür yolu əsl elm konfeylərinin bütün zamanlar və bütün xalqlar üçün doğma, əziz, gərkli olduğuna ən yaxşı sübutdur.

§ 3. Mirzə Şəfi Vazehin pedaqoji fəaliyyəti və fikirləri

M.S. Vazeh (1792—1852) özünün xəyyamənə nikbin "Nəğmələri ilə keçən əsrda Qərbi Avropada və Rusiyada böyük şöhrət qazanın gökənləri mütefəkkir, şair, XIX əsrin birinci yarısında Azərbaycan ədəbiyyatında təşəkkül tapan yeni maarifçiliyin əsas nümayəndələrindən biridir.

O, Abbasqulu Ağa Bakıxanovun müasiri, M.F.Axundovun isə müəllimi və soləfidir. M.F.Axundovun realist yazıçı, böyük

maarifçi və mütefəkkir kimi yetişməsində onun da mühüm rolü olmuşdur.

M.S. Vazeh 1792-ci ildə Gəncədə Kərbəlayı Sadıq adlı bənnanın ailəsində anadan olmuşdur. Atası Cavad xanın sarayında me'mar idi. Hələ Gəncə mədrəsəsində təhsil aldığı zaman atasını itirmiş və o vaxtlar Gəncədə yaşayan Hacı Abdulla adlı bir şəxsin himayəsinə keçmişdi. İslam ayınlarına və ruhaniyələrə qarşı laqeyd olan Hacı Abdulla gənc Mirzə Şəfinin dünyagörüşünə müsbət tə'sir göstərmış, onda qabaqcıl meylərin oyanişmasına kömək etmişdir. Mirzə Şəfinin müasiri olan şərqsünas A.Berje bu xüsusda yazır: "Hacı Abdulla bu zaman Mirzə Şəfiyə hamilik edir, elm və maarif doğru meylini inkişaf etdirir, təhsilini davam etdirmək üçün ona maddi yardım göstərirdi.

Gəncə mədrəsəsi orta ruhani təhsili verirdi. Burada şəriət dərsləri, fars və ərəb dilləri tə'lim edilirdi. M.Şəfi bu mədrəsədən yanrıçı çıxdığı zaman fars dilini yaxşı, ərəb dilini isə zəif bilirdi. Mədrəsəni tərk etdikdən sonra o, müstəqil çalışmaq yolu ilə təhsilini davam etdirdi. Şərqi tanınmış alim, mütefəkkir və şairlərinin əsərlərini öyrəndi. Fars dilini yaxşı bilməsi ona Xəyyam, Nizami, Sə'di, Hafiz kimi klassiklərin əsərləri ilə tanış olmağa imkan yaratdı. M.Şəfi yenə Hacı Abdullanın köməyi ilə Cavad xanın qızı Püstə xanımın kənd və mülklərini idarə etmək üçün mirzəlik vəzifəsinə tə'yin olundu. Onun Mirzə Şəfi adlanması da bu vəzifə ilə əlaqədardır. 1826-ci ildə Rusiya-İran arasında müharibə getdiyi zaman Cavad xanın qızı Püstə xanım qardaşı Uğurlu xanla İrana qaçmağa məcbur olur. Bu hadisə ilə əlaqədar olaraq Mirzə Şəfi işsiz qalır. Şairin hamisi olan Hacı Abdulla da təxminən bu zaman ölüür. Bir tərəfdən mirzəlik vəzifəsini itirməsi, o biri tərəfdən Hacı Abdullanın ölümü M.Şəfinin maddi vəziyyətini ağırlaşdırır. Ən nəhayət, M. Şəfi Gəncədə xəttatlıq sənəti ilə və müəllimliklə məşğul olaraq hər iki sahədə müvəffəqiyət qazanır. O, Gəncədə Şah Abbas məscidi yanındakı mədrəsədə uşaqlara nəstəliq xətti ilə yazıb

oxumağı öyledirdi. Onun tələbələrindən biri də M.F. Axundov idi. 30-cu illərdə M. Şəfi Gəncədə müəllim, xəttat və şair kimi tanınmışdı. Həmin illərdə gənc M. Fotoli də M.Şəfidən nəstə'lıq xəttinin təlimini alırdı. Bu zaman onların arasında dərin bir ünsiyət yaranır. O, öz şagirdini nühanı təhsil və məsləkindən uzaqlaşdırmağa çalışır. 1840-ci ildə M. Şəfi Gəncəni tərk edib Tiflisə köçür və həmin ilin noyabrında keçmiş tələbəsi M.F. Axundovun köməyi ilə Tiflis qəza məktəbinə Azərbaycan və fars dilleri müəllimi vəzifəsinə tə'yin olunur. Tiflisdə o, 1846-ci ilin axırlarına qədər, təxminən 6 il yaşayır, 6 ildən sonra Tiflisdən ayrıldığı zaman şair "Tiflislə əlvida adlı farsca şe'rini yazar.

Şairin heyatının Tiflis dövrü zəngin hadisələrlə dolu olduğu kimi yaradıcılığının da on möhsuldalar illəridir. M. Şəfi burada azərbaycanlı, rus, gürçü, erməni və xarici ölkə ziyyahları ilə yaxından dost olmuşdu. Tiflisdə yaşadığı zaman o, rus və Qərbi Avropanın klassiklərinin əsərləri ilə do az-çox tanış olmuşdu. Rus ədəbiyyatından V. Veltmanın şe'rərini xoşladığı üçün, bunlardan "Aydın fəcri nə üçün duiman bürüdü şe'rini fars dilinə tərcümə etmişdi.

1844-cü ildə M.Şəfi tərəfindən Tiflisdə "Divani-Hikmət adlı ədəbi məclis təşkil olunmuşdu. Burada iştirak edənlərin çoxu M.Şəfinin şagirdləri və yaxın dostları idilər. Məclisin üzvlərindən biri M.Şəfinin talobəsi, Almaniyadan Hannover şəhərindən Rusiyaya və oradan da Qafqazın baş hakimi general Neydtqartın dəvəti ilə Tiflisə gəlib burada müəllimlik edən Fridrix Bodenstedt idi. O, M.Şəfidən fars dilini öyrənirdi. M.Şəfi isə onun köməyi ilə Qərbi Avropanın bəzi klassiklərinin əsərləri ilə tanış olurdu.

1846-ci ilin noyabrında Mirzə Şəfi Tiflisi tərk edib Gəncəyə qaydır və burada dövlət tərəfindən yeni açılan qəza məktəbinə müəllim tə'yin olunur. Müəllimliklə bərabər burada o, asudə vaxtlarını şe'r yaradıcılığına həsr edir, müasirlərindən Şeyx

Ibrahim Nasch, Mirzə Mehdi Nağı və başqları ilə tez-tez görüşür və onlarla tez-tez şe'r məclislərində iştirak edirdi.

1850-ci ilin yanvarında M.Şəfi yenə Tiflis qayıdır və burada zadəganlar gimnaziyasına Azərbaycan dili müəllimi tə'yin olunur. Mirzə Şəfi bu vezifədə ömrünün axırına qədər qalmışdır. M.Şəfi 1852-ci il noyabrın 28-də Tiflisdə vəfat etmiş və orada da dəfn olunmuşdur.

M.Şəfi Vazehin rus və Qərbi Avropa dillərində nəşr olunmuş şe'rlerinin farsca və azərbaycanca orijinalları əlimizdə yoxdur. Bu şe'rərin əlyazmaları F.Boenstedt tərəfindən Almaniyaya aparılmışdır.

F.Bodenstedt Tiflisdə olarkən M.Şəfinin şe'rlerini toplayıb 1846-ci ildə onları Almaniyaya aparır və orada alman dilinə çevirərək çap etdirir. Şe'rlerin tərcüməsi üzərində necə işlədiyi haqqında bu sətirləri yazmışdır: "...o yerde ki, müəllifin fikrini vermək mümkündür, mən onları şəkillərinə əsla xələl yecitmədən alman geyimində verirəm, bu şəqilərin çoxu mənim öz gözümün qabığında vücudə gəldikləri üçün, hafizəmdə qalanların hamisini səbəbləri ilə burada qeyd edirəm.

F.Bodenstedt alman dilinə tərcümə etdiyi bu şe'rərin bir qismini "Şərqdə min bir gün əserinə daxil edərək M.Şəfinin həyatı və yaradıcılığı haqqında mə'lumat vermiş, onun həmin şe'rərin müəllifi olduğunu da təsdiq etmişdir. "Şərqdə min bir gün əsərindən sonra Bodenstedt müəllimi M.Şəfi şe'rərini 1851-ci ildə Berlində alman dilində kiçik bir kitabça şəklində "Mirzə Şəfinin şəqiləri adı ilə nəşr etdirir. Kitabça Almaniyada sürətə yayılır, müəllifinə böyük şöhrət qazandır. Az sonra M.Şəfinin əsərləri Qərbi Avropanın başqa ölkələrinə də sürətə yayılır. Alman dilindən başqa, ingilis, fransız, italyan, norveç, isveç, holland, Danimarka, poljak, çex, hətta qədim yəhudü dilinə də tərcümə və nəşr edilir.

"Şəqilərin rus dilində tərcümə və nəşri keçən əsrin 60-ci illərindən başlanılmışdır. Bu şe'rərin rus dilinə ilk tərcüməcisi

Çemışevskinin silahdaşı olan şair Mixail Lermantoviç Mixaylov (1826—1865) idi.

“Şərqilərin rus dilində tamam nəşri N.Eyfertə aiddir. Onun tərcüməsi 1880-ci ildə Moskvada çapdan çıxmışdır. Rusiyada yayılan “Şərqilər böyük ədib L.N.Tolstoyun diqqətini cəlb edir. O, şair A. Fetə yazdığı bir məktubunda “Şərqiləri oxuduğunu və “orada gözəl şəylər vardır deye həmin kitabla çox maraqlandığını bildirir.

“Şərqilərin Qərbi Avropa və Rusiyada geniş yayılmasını və böyük şöhrət qazanmasını görən F.Bodenstedt 1873-cü ildən başlayaraq M. Şəfinin müəllifliyini danıb, özünü həmin “Şərqilərin müəllifi e'lan etdi. A.Berje də guya Zaqafqaziya şeyxülislami Molla Əhməd Səlyaniyə istinadən M.Şəfinin şairliyini tamamilə rədd etdi və bununla da Bodenstedtə köməkçi çıxdı. Qərbi Avropada Bodenstedtin başqa köməkçiləri də tapıldı. Bundan sonra Qərbi Avropada və Rusiyada Bodenstedti “Şərqilərin müəllifi kimi tanıdılar.

Uzun müddət M.Şəfinin adı, demək olar ki, unudulur. Sovet dövründə bu sahədə aparılan tədqiqat “Şərqilərin həqiqi müəllifinin M.Şəfi olduğunu təsdiq etdi. Bodenstedtin bu sahədə rolu ancaq M.Şəfi şe'rlerini almancaya tərcümə etməkdən, bunları Qərbi Avropada yamaqdan ibarət olduğu aydın oldu.

M.Şəfinin şe'rlerini alman dilinə əsasən doğru tərcümə etməklə bərabər, Bodenstedt təhriflərə də yol vermişdir. Bə'zi şe'rlerin məzmununu əksildib artırmış, bə'zilərini isə tamamilə özündən uydumusdur. Buna görə “Şərqilər kitabında M.Şəfiye aid olmayan şe'rər də vardır.

Bələ bir vəziyyətdə M.Şəfi ırsını ancaq iki yolla tədqiq etmək mümkündür. Bunlardan biri tərcümə şəklində bizi gəlib çatan şe'rəri saf-qürük ədib hansıların M.Şəfiye aid olduğunu dəqiqlişdirmək, ikincisi isə tərcümələrin fars və azərbaycanca əsillərini axtarib tapmaqdan ibarətdir. Əlbəttə, ikincisi daha doğru və elmi bir yoldur. Çünkü M.Şəfi ırsının böyük

bir əksəriyyətini onun lirik şe'rleri təşkil edir. Lakin, şe'rni dildən-dilə tərcümə etdiğdə isə onun həm təravət və canlılığı, həm də lirizmi itir. Buna görə də M.Şəfi şe'rlerinin orijinalları tapılmayıncə, onun yaradıcılığı haqqında düzgün elmi təsəvvür yaratmaq çox çətindir.

Mirzə Şəfi ırsının cüzi bir hissəsini ilk dəfə məşhur ədəbiyyatşunas Salman Mümtaz üzə çıxarmış və 1926-ci ildə Bakida “Mirzə Şəfi Vazeh adı ilə kiçik bir kitabça şəklində nəşr etdirmişdir. Tapılan aşağıdakı cüzi hissə:

«Nə qədər kim, fələkin sabiti-səyyarəsi var,
Ol qədər sinədə qəmzen oxunun yarəsi var.” —

—mətlə'lilə bir qəzəldən, “Süsəni rədifi azərbaycanca müxəmməsdən, bir qitə, üç müxtəlif beyt, farsca üç qəzəl və bir məktubdan ibarətdir.

Son zamanlarda Nizami adına Ədəbiyyat İnstytutunun elmi işçilərindən filologiya elmləri doktoru Həmid Məmmədzadə Gürçüstan Elmlər Akademiyası yanında K.Kekelidze adına Əlyazmaları İnstytutunda başqa bir mövzu ətrafında axtarışlar apararkən təsadüfən M.S. Vazehin farsca iki beytini, iki qəzəl və bir lirik poemasını tapmışdır.

1840-ci ilin yanvar ayından başlayaraq M.Şəfi Tiflisdə əvvəl qəza məktəbində, sonra isə gimnaziyasında Azərbaycan dilinin təlimi ilə məşğul olur. Rusyanın daxilindəki vilayət gimnaziyalarından fərqli olaraq Zaqafqaziyada açılan gimnaziyalarda yerli dillər, o cümlədən Azərbaycan və fars dilləri təlim edilirdi. Buna görə də bu dillərdə yazılmış xüsusi dərsliklər və ya tədris vəsaitine böyük ehtiyac var idi.

M.Şəfi azərbaycanca tədris vəsaiti yaratmaq təşəbbüsünü öz öhdəsinə götürür və gimnaziyanın fars dili müəllimi İ. Qriqoryev ilə birlikdə “Azərbaycan dilinə aid müntəxəbat tərtib edir. Müntəxəbatın lügət hissesi Azərbaycan-rus lügəti 1851-ci ilin

yanvannda, müntəxəbat özü isə həmin ilin aprelində nəşr hazır idi. Lakin bəzı nəşriyyat çətinlikləri üzündən müntəxəbat onun birinci və əsas müəllifi olan M.Şəfinin sağlığında nəşr edilə bilməmişdir.

Müntəxəbat «Tatarskaə xristomatiə azerbaycanskoqo nareçio» iki hissədən ibarət idi. Birinci, «Polnaə ili prostrannəə xrestomatiə azerbaycanskoqo nareçia. İkincisi isə «İzvlęcenie iz prostrannoy xrestomatiii adlanırdı. Bunlardan birincisi gimnaziyanın yuxarı, ikincisi isə aşağı sınıfları və qəza məktəbləri üçün tərtib edilmişdir. İkinci hissə lügətlə bərabər 1855-ci ildə M.Şəfinin ölümündən sonra İ.Qriqoryev tərəfindən Təbrizdə nəşr olundu və uzun müddət gimnaziyanın aşağı sınıflarında və qəza məktəblrərində Azərbaycan dilini öyrənmək üçün dərslik kimi istifadə edildi. Müntəxəbatın tam geniş variantı olan birinci hissə 1856-ci ilin axırında nəşr edilərək maarif nazirliyinə göndərildi ki, onun dərslik kimi istifadə edilməsinə icaza verilsin. Lakin Peterburq universitetinin bəzı professorları əsər haqqında nüvə vermodiklərinə görə onun məktəblərdə dərslik və ya təlim vəsaiti kimi istifadə edilməsinə icaze verilmədi. Beləliklə, əsər yayılıb bilmədi.

Pedaqoji fəaliyyəti illərində tərtib etdiyi bu müntəxəbatı ilə M. Şəfi Azərbaycan dilində ilk dərs vəsaiti yaratdı. XIX əsrin ikinci yarısında Mirzə Əbülhəsən Vəzirov, Seyid Əzim Şirvani, Röşid bəy Əfəndiyev və başqları tərəfindən həmin ənənə davam etdirildi. Aşıqanə-lirik əsərlər, dünyəvi mahiyət daşıyan ləsəli şə'rər, dövrünün eyiblərini qəmçilayan satiralar müəllifi olan M.Şəfi öz zəngin yaradıcılığı ilə Azərbaycan klassik şə'rının bir sira qabaqcıl ənənələrinə davam etdirmiş, ədəbiyyata yeni idiyalar gətirmişdir. Onun ən yaxşı şə'rərlərdə təzahür edən maarifçi realizm və satira xüsusiyyətləri sonrakı dövr Azərbaycan ədəbiyyatında inkişaf edərək qüvvətli ədəbi cərəyanaya çevrilmişdir.

Mirzə Şəfinin “Sə'di və Şah, “Teymur, “Dərvış kimi süjetli əsərləri demokratik məzmunu ilə fərqlənir.

Ümumiyyətlə, Mirzə Şəfi Vazehin maarifçilik fəaliyyəti və təriyəvi fikirləri yeni Azərbaycan maarifçiliyinin tarixi təşəkkülündə mühüm rol oynamışdır.

§4. Mirzə Fətəli Axundovun pedaqoji fikirləri (1812—1878)

Yeni Azərbaycan maarifçiliyi və ictimai fikrinin ən böyük nümayəndəsi inqilabçı-demokrat, peşkar filosof, görkəmli ictimai xadim və pedaqoq olan M.F. Axundov özünün zəngin ədəbi, bədii publisist və fəlsəfi fikirlərində, praktik pedaqoji fəaliyyətində ana dilli məktəb uğrunda ardıcıl mübarizə aparmış və unudulmaz ırs qoymuşdur.

Mütərəqqi Şərq, Rus və Avropa mədəniyyəti ilə yaxından tanış olan M.F. Axundovun ən mühüm xidmətlərindən biri məktəb təliminin ana dilində aparılması idi.

Ma'lum olduğu kimi bir neçə əsr ərzində Azərbaycanda hökmənləq edən yadelli işgalçılar uşaq və gənclərin ana dilində təliminə e'timasız yanaşındılar. Yadellilər ölkədə islam ideologiyasını yaymaq və möhkəmləndirmək məqsədile Azərbaycan dilini assimilyasiya edir, Şərq ölkələrində olduğu kimi, burada da ərəb və fars dilləri məktəb və mədrəsələrde əsas tədris dili hesab edilir, elmi ədəbi və bədii əsərlər əsasən bu dillərdə yazılırdı.

Bütün bunlara baxmayaraq, Azərbaycan xalqı öz ana dilini yadelli işgalçılardan mühafizə edib saxladı.

XIX əsrin əvvəllerində Azərbaycanın Rusiya tərəfindən işgal edilməsi təlimin ana dilində aparılması ideyasının meydana gəlməsinə və inkişaf etməsinə əlverişli zəmin yaratdı. O vaxtlar Azərbaycan dili təkcə Zaqafqaziyada deyil, bütün yaxın Şərqdə böyük rol oynayırdı. “Fransız dili ilə Avropanı dolanmaq mümkün

olduğu kimi bu dillə “Asyanı başdan-başa dolanmaq olardı (Bestujev-Marlinski).

Zaqafqaziyadə olan səyyahlar, alim və yazıçılar bu dilə böyük əhəmiyyət verirdilər. Böyük rus xalqının mütərəqqi nümayəndələri Azərbaycan mədəniyyətinə və dilinə böyük ehtiram bəsleyir, onu öyrənməyə çalışırdılar. Məşhur rus yazıçısı A.S.Qriboyedovun, dahi rus şairi A.S. Puşkinin A.A. Bakixanovla yaxınlığı və ona böyük hörmət bəsləmələri, M.Y.Lermontovun Azərbaycan dilini və folklorunu öyrənməsi, yazıçı və dekabrist A.A. Bestujev-Marlinskinin M.F. Axundovla dostluğun və Azərbaycan dilini öyrənməyə başlaması, onu yüksək qiymətləndirməsi Azərbaycan və rus xalqları arasında mədəni, ədəbi və pedagoji əlaqələrin qızıl səhifələrini təşkil etməklə bərabər bu dilin məktəblərdə tədris edilməsinə xeyli kömək etdi. Bu vaxta qədər əhali arasında yalnız danışq dili olan Azərbaycan dili artıq müstəqil bir fənn kimi Azərbaycan şəhərləri ilə bərabər Qafqazın Tiflis, İrəvan, Dərbənd, Kutaisi, Stavropol, Qori və s. kimi iri şəhərlərdə yenice açılmış dövlət məktəblərinin tədris planına daxil edildi. Digər millətlərdən, ilk növbədə isə ruslardan olan şagirdlərin Azərbaycan dilinə belə əhəmiyyət verməsi, həm də çarizmin müstəmləkeçi təhsil siyasetindən irəli gəldi. Bununla belə həmin hadisə müəyyən dərəcədə rus və Azərbaycan xalqları arasında qarşılıqlı əlaqənin möhkəmlənməsinə xidmət edirdi.

O zamanlar Azərbaycan dilinin tədrisi nə qədər zənuri və həyatı əhəmiyyət kəsb edirdi, bir o qədər də çətin idi. Bu çətinliklərin başlıca səbəblərindən biri müəllim kadrları ilə, digəri isə yeni üsullu dərsliklərin olmaması ilə bağlı idi. M.F. Axundov Azərbaycan dilinin tədrisi sahəsində qarşıda duran hər iki mühüm problemin həllində praktik fəaliyyət göstərmişdir. Dövrünün tanınmış ziyalılarından olan M.F. Axundov öz mütərəqqi müasirləri kimi pedagoji fəaliyyətə ayrıca əhəmiyyət vermişdir.

Dövlət məktəblərində çalışan azərbaycanlılardan ilk ana dili müəllimlərinin şərəfli dəstəsinə mənsub olan M.F. Axundov Tiflis qəza məktəbində 1834—1840-ci iller arasında Azərbaycan dilindən dərs demişdir. Möhz bu dövrdən o təlim-təbiyənin, xüsusilə ana dili təliminin bir sıra vacib məsələləri ilə də yaxından tanış olmuş və onların həllinə çalışmışdır. Zaqafqaziyanın inzibati mərkəzi olmaqla bərabər, həm də ictimai elmi mərkəz olan Tiflisdə fəaliyyət göstərən M.F. Axundov, burada cəmleşən digər millətlərin qabaqcıl nümayəndələri ilə yaxınlığı sayəsində bacarıqlı pedagoq kimi məşhurlaşdı.

M.F. Axundov təkcə dərs deməklə kifayətlənməmiş, həm də ana dili tədrisi qarşısında duran digər mühüm problemlərin də həllində yaxından iştirak etmişdir.

M.F. Axundovun pedagoji fəaliyyətində diqqəti cəlb edən çox mühüm məsələlərdən biri də ana dili dərsliyi ilə bağlıdır. O zamanlar Azərbaycan dilinin tədrisi üçün nə müvafiq dərslik, nə də çap olunmuş oxu kitabları var idi. Bunun əsas səbəbi Azərbaycanın Rusiyaya birləşməsinə qədər ya İran şahlarının, ya da Türkiyə sultanlarının hakimiyəti altında olması idi. M.F. Axundov yazdı: “İran şahları hakim olduları zamanda tatarların (azərbaycanlıların —H.Ə.) yazı işləri fars dilində, Türkler hakim olduları zamanlarda isə Zaqafqaziyada yaşayan tatarların (azərbaycanlılar —H.Ə.) dilindən, kökündən fərqli olaraq türk dilində aparılırdı (M.F. Axundov. Əsərləri, 3-cü cild, Bakı, 1962, səh.69). Bütün bunların nəticəsi idi ki, şagirdlər təmiz Azərbaycan dilində ədəbiyyatdan, demək olar ki, məhrum idilər. M.F. Axundov yazdığını kimi, əgər bu dilde bə'zi əsərlər vardısa da, onlar ya başqa dillərdən tərcümə edilmiş, ya da fars, türk və ya ərəb sözleri ilə dolu, anlaşılmaz bir dilde yazılmışdı. Yəni bu tərcümələr əsasında Azərbaycan dilinin ruhunu anlamaq və bu dili xalqın işlediyi vəziyyətdə məktəbdə tədris etmək mümkün deyildi.

Beləliklə, bütün Zaqafqaziyada ilk dövlət məktəblərinin meydana gəlməsi ilə dərsliklər sahəsində acınacaqlı vəziyyət özünü açıq şəkildə göstərirdi. Sonralar, 1853-cü ildə bu məsələdən bəhs edən M.F. Axundov yazırıdı: "...Hər yerde qəza məktəbləri açıldığı zaman hökumət başqa fənlərlə bərabər bu məktəblərdə Azərbaycan dilinin öyrənilməsini də lazımlı bildi. Lakin bu dilde dərs kitabları olmadığına görə böyük çətinliklər meydana çıxdı. Bu çətinlikləri aradan qaldırmağa ilk təşəbbüs edənlərdən biri də məhz M.F. Axundov olmuşdur. O, yuxarıda göstərilən məktəbdə — Tiflis qəza məktəbində Azərbaycan dili müəllimi vəzifəsində işləyərkən 1893-cü ildə öz həmvətənləri üçün yeni üsulla bir dərs kitabı tərtib etməyə başlamışdır. X. Aboyanın bu barədəki yeganə qeydi oxucuya mə'lumdur. Bu dərsliklə əlaqədar aparılan əlavə axtarışlar, həmçinin mövcud mö'təber tədqiqatlar belə bir qənaətə gəlməyə əsas verir ki, M.F. Axundov Tiflis qəza məktəbinin Azərbaycan dili müəllimi vəzifəsindən azad edilməsi ilə əlaqədar olaraq göstərilən dərsliyi yazıb axıra çatdırılmamışdır. Onun başlığı bu xeyirxah işi davam etdirmək, M.F. Axundovun yerinə müəllim tə'yin edilmiş M.S. Vazehə nəsib oldu.

M.F. Axundov praktik pedagoji işdən azad olsa da, göstərilən məsələlərin, o cümlədən dərsliklərin hazırlanmasına kömək edir, tərtib edilən dərsliklərə rəsmi rə'y verir, ana dili tə'liminin digər vacib məsələlərini nəzərdən qaçırmırı.

1839-cu ildə Tiflisdə çap edilmiş dərsliklərin — Zaqafqaziya məktəblər direktoru vəzifəsini ifa edən saray müşaviri N.Dementyev tərəfindən yazılın "Əlibə" və "Oxu kitablarının hazırlanmasında M.F.Axundovun yaxından iştirak etdiyini söyləmək olar. N.Dementyevin e'tiraf etdiyinə görə onun hazırladığı "Oxu kitabına daxil edilən mətnlərin eksəriyyəti" onun müşahidəsi altında bu dili bilənlər vasitəsilə Azərbaycan dilinə tərcümə edilmişdir. Və yaxud "burada tatar (Azərbaycan—H.Ə.) dilini bilən məşhur şəxslərin köməyi ilə bütün material

AZƏRBAYCAN MƏKTƏB VƏ PEDAQOJİ FİKİR TARİXİ

toplannmış və ölçülüb biçilmişdir. Fikrimizə, o zamanlar məhz 1839-cu ildə Tiflisdə yaşayan və pedaqoji fealiyyət göstərən "Azərbaycan dilini bilən məşhur şəxs, ilk növbədə M.F. Axundova işaretir və Mirzə Fətəlidən qeyni heç kim deyildir. Başqa bir yerdə, "Oxu kitabının müqəddiməsində N.Dementyev yazır: "Zaqqafqaziya məktəblərində Şərq dillərindən dərs deyən müəllimlərin arzusunu nəzərə alaraq kitabdakı mətnləri Avropa qaydası ilə soldan-sağ'a deyil, yerli müsəlmanların adət etdikləri Şərq qaydası ilə sağdan-sola düzdüük. Dərslik müəllifinin bu e'tirafi da fikrimizi təsdiq edir. Belə ki, həmin dərsliklər hazırlanan və nəşr edilən zaman Zaqqafqaziya məktəblərində dərs deyən müəllimlərdən biri də M.F.Axundov idi.

Yuxanda qeyd etdiyimiz kimi M.F. Axundov digər müəlliflər tərəfindən hazırlanmış Azərbaycan dili dərslikləri və dərs vəsaitlərinin müzakirəsində fəal iştirak edir, rəsmi rə'yçi kimi çıxış edirdi. Rəsmi arxiv sənədlərində Tiflis gimnaziyasının Azərbaycan dili müəllimi Hacı Yusif Şahnəzərov — Şapurovun Azərbaycan, ərəb, fars, və türk dillərində tərtib etdiyi vəsaitlərin 1845-ci ildə Tiflis gimnaziyasında müzakirəsində gimnaziyanın Azərbaycan və fars dilləri müəllimi İ.Qriqoryev, Tiflis qəza məktəbinin Azərbaycan dili müəllimi M.S. Vazeh ilə bərabər canışın dəfərxanasının Şərq dilləri mütərcimi podporuçık M.F.Axundovun da fəal iştirak etməsi və müzakirə olunan tədris vəsaitləri barədə rə'y söyleməsi göstərilir.

M.F. Axundov Azərbaycan dilinin tədrisindəki çətinlikləri aradan qaldırmaq üçün özünün bədii əsərlərindən məktəblərdə bir tədris vəsaiti kimi istifadə edilməsini məsləhət bilirdi. Bu pyeslər Azərbaycan dilində yegana orijinal əsərlər olmaqla bərabər bu dili öyrənmək arzusunda olan şagirdlər üçün çox faydalı vəsait idi. M.F.Axundov yazırıdı: "Ancaq onların vasitəsilə Azərbaycan dilinin ruhunu, xüsusiyyətini, cümlələrin, ifadələnn quruluşunu, fə'lərin və sözlərin müxtəlif hallara düşməsini və sairəni öyrənmək olar.

M.F. Axundovun ana dilinin tədrisi və tə'limin ana dilində aparılması, ana dilli məktəb uğrundakı mübarizəsi get-gedə inkişaf edir və yeni-yeni məsələlərin həllini həyati tələb kimi qarşıya qoyurdu. Bu cəhətdən onun "Əkinçi qəzeti"ndə dərc edilən məqalələri xarakterikdir.

H. Zərdabinin və onun "Əkinçi qəzeti"nin toxunduğu ana dilli məktəb, dünyəvi elmlərin öyrənilməsi və s. məsələlər Axundovun nəzərindən qaçmırıdı. Əksinə o, qəzətdəki hər bir yazını, ideyanı izləyir və ona öz münasibətini bildirirdi. Qəzeti 1877-ci il 2-ci nömrəsində çap edilən məşhur məqaləsində Axundov yazırıdı: "Bizim əzizimiz və gözümüzün işığı Həsən bəy! Sən hər qəzeti ndə biz müsəlman tayfasına elmın fəzilətini və səməratını zikr edib, biza hey taklif edirsən elm öyrənən, elm öyrənən! ...Çox yaxşı, sözün bimənə və nəsihətin müfid və xeyirxahiğin sabit. İndi biz hazırlıq ki, sənin nəsihətini əmələ gətirək. Bizi de görək, elmi harada öyrənək, kimdən öyrənək və hansı dildə öyrənək.

M.F. Axundovun ciddi mənəna kəsb edən həmin məktubunda qaldırılan üç başlıca məsələ: 1) kütləvi xalq məktəblərinin olmaması; 2) xalq müəllimlərinin çatışmazlığı; 3) ana dilində dars kitablarının çatışmazlığı o dövrədə ana dilli məktəbləri təşkili qarşısında duran çox mühüm və həll edilməsi zəuri, vacib, ictimai və pedaqoji problemlərdən idi.

Bu problemlərdən birincisinə—kütləvi xalq məktəblərinin olmamasına işarə edən M.F. Axundov yazırıdı: "Əgər şəhərlərdə öyrənək, şəhərlərdə məktəbxanalar yoxdur. Əgər küllişəhər xalqı padşahlıq məktəbxanalarında oxusalar, yer tapılmaz. Deyəcəksən ki, özümüz şəhərlərdə, məktəbxanalar bina edək. Çox yaxşı, hansı istitəat ilə.

İkinci mühüm məsələyə — xalq müəllimlərinin olmaması məsələsinə işarə edən Axundov göstərirdi ki, tutaq ki, məktəblər açdıq. Bəs müəllimləri haradan alaq?

Üçüncü mühüm cəhət hansı dildə oxumaq məsəlesi idi. Bu məsələ demək olar ki, bütün Azərbaycan maarifçilərini düşündürən və məktəb təhsilinin inkişafına, xalqın eqli tərəqqisine mane olan bir iş idi. Belə ki, o zamanlar dövlət məktəblərində tə'lim rus dilində, ənənəvi məktəb və mədəreslərdə ise ərəb və fars dillerində apanılırdı. Bütün bunları ciddi nəzərə alan M.F. Axundov Həsən bəyə müraciətə və ürək yanğısı ilə yazırıdı: "Deyəcəksən ki, rus dilində oxuyun, öyrən! Cox yaxşı, şəhərlərdə məktəbxanalar açdıq, rus dilində elm öyrənməyə başladıq. Aya, ünas və kənd əhliniz necə etsinlər, kəndlərdə də məktəbxanalar açaq və müəllim gətirək ya yox? Əgər deyirsən aqm, insaf elə, hansı istitəat ilə və hansı qüdrət ilə?

Həqiqətən də, XIX əsrin 70-ci illərində dövlət tərəfindən yalnız şəhərlərdə, həm də yuxarı təbəqənin uşaqları üçün be'zi məktəblər açılmışdır da, kəndlərdə düzgün təşkil edilmiş xalq məktəbləri hələlik yox idi. Aydın məsələdir ki, tekçə şəhər əhalisinin təhsili qayğısına qalmalı da əsas məqsədə çatmaq mümkün deyildir. "Əgər deyirsən ki, kənd əhli qalsın, ancaq şəhər xalqı elm öyrənsin, onda sənin muradın əmələ gəlməz. M.F. Axundov "Bir gül ilə bahar olmaz zərb-məsəlini yada salır və sözünə davam edərək deyirdi ki, "Şəhər xalqı kənd əhlinə nisbət qətrədir dəryaya nisbət.

Öz mütərəqqi müasirləndən fərqli olaraq M.F. Axundov ümumtəhsil ideyasını irəli süründü. O, əhalinin bütün təbəqələrinin, şəhərli olsun ya kəndli, qadın olsun ya kişi, fərqi yoxdur, hamının ana dilində dünyəvi təhsilini lazım bilir və bu ideyanı qızğıñ müdafiə edirdi.

Keçən əsrin 70-ci illərində, dövlətin ümumxalq təhsilinə e'tinasız qaldığı bir dövrdə, M.F. Axundovun tə'birincə desək, ana dilində məktəb açıb elm öyrətməye "istitəat gərək, ittifaq gərək, vəsilə gərək idi. "İstitəat deyərkən Axundov var-dövləti, maliyyə vəsaitini nəzərdə tuturdu. Mə'lum olduğu kimi feodal — patriarchal bir ölkə olan Azərbaycanın gəliri xaricilərin cibinə, çar-

hökumətinin xəzinəsinə axındı. İttifaqın olmamasına səbəb əhalinin yarısının şə, yarısının isə sünnülərə bölünməsi idi. Vəsilə adı altında Axundov ana dilini nəzərdə tuturdu. Ana dilində dünyəvi təhsil məktəblərinin yoxluğu nəticəsində əhalinin geniş təbəqəsi öz doğma ana dilində yazib-oxumağı bacarmırdı.

M.F. Axundovun yuxarıda göstərilən məktubu H.Zərdabinin ifadəsi ilə desək, "Qışın çilləsində olan çovğun kimi onu diqqət ilə oxuyanın bədənində qorxu lərzəsi salırdı.

M.F. Axundov yuxarıda göstərilən çətinliklərin aradan qaldırılması yollarını da düşünür, xalqın dərdinə çarə axtarır, o zamankı tarixi şəraitde konkret çıxış yolu göstərməyə cəhd edirdi.

M.F. Axundovun ana dilli məktəb uğrunda mübarizəsi, bütövlükdə tə'lim və təbiyyə məsələlərinə dair fikirləri, onun ictimai-siyasi fikirlərindən nəşət edirdi. O, çox yaxşı başa düşürdü ki, beş-on məktəb açmaqla iş bitmir. O, ölkənin başdan-başa savadlanması idəyasını müdafiə və təbliğ edirdi, bununla bərabər o, mövcud şəraitde bu işi müşkül hesab əleyir və bu məsələdə inqilabi-demokratik mövqedən çıxış edirdi.

O zamanlar təhsilin ana dilində apanılmaması, tədris vəsaitinin olmaması və üstəlik ərəb əlifbasının çətinliyi o zamankı Azərbaycan məktəblərinin şikəst cəhətlərindən idi. Sünnü və şə toriqətinin saldığı ayn-seçkiliyi, çarizmin xalqı mədəni sərvətdən kəndə saxlamaq, kiçik xalqların ana dilini sıxışdırmaq siyasetini də buna əlavə etsək, ana dilli məktəblər uğrunda aparılan mübarizənin çətinliyi və mürəkkəbliyi bir daha aşkar olar.

M.F. Axundov Azərbaycan xalqının böyük vətənpərvəri idi. O, xalqını dərin məhəbbətlə sevir, həmvətənlərini savadsızlıq bələsindən xilas etməyə çalışırı. O, xalqın ümumi mədəniyyətinin, o cümlədən, ana dilinin inkişafında, xalq kütlələrinin savadlanması işində ərəb əlifbasının böyük əngəl

olduğunu görmüş və düz 20 il bu əlifbanın dəyişdirilməsi uğrunda mübarizə aparmışdır.

Məktublarından birində oxuyuruq: "Mənim məqsədim islam xalqlarını sarsıdan cəhaləti aradan qaldırmaq, elmləri, sonatları inkişaf etdirmək, xalqlarımızın azadlığı, rıfahı və sərvətinin artması üçün, vətənin abadlaşdırılması üçün və islamiyyətdən əvvəl babalarımızın malik olduğu şan və şöhrətin bərpə edilməsi üçün ədalətə rəvac verməkdir.

Bu yolda atacağımız birinci addım köhnə islam əlifbasını dəyişdirməkdir.

M.F. Axundov xalqın ümumi və iqtisadi geriliyinin əsas səbəbini ərəb əlifbasında göründü. 1869-cu ildə yazdığı "Kəmalüddövlə məktublarına əlavədə o deyirdi: "Ərəblər bizim min illik səltənətimizi yixdilar, şan və şövkətimizi bərbəd etdilər, vətənimizi elə xarabdan da xarab etdilər ki, bu gənə qədər abad etmək mümkün olmadı. Üstəlik onlar bizim boynumuza elə bir yazı da bağladılar ki, onun sayəsində ümumi müyəssər olan savadı əldə etmək bizim üçün işlərin ən çətinini olmuşdur.

M.F. Axundov başladığı işin gec-tez nəticə verəcəyinə əmin idi. O, deyirdi: "Mən sizi əmin edirəm ki, əlifba məsələsi nehayət baş tutacaqdır. Əgər bu gün olmasa, sabah, sabah olmasa da birisi gün baş tutacaqdır!

M.F. Axundovun yeni əlifba uğrunda apardığı mübarizə onun ana dili tə'limi, ana dilli məktəb — tə'limin ana dilində apanılması idəyası ilə üzvi surətdə bağlı olub, inqilabi-demokratik görüşlərinə əsaslanır və xəlqılıqından irəli gəlirdi.

M.F. Axundovun ana dilli məktəb uğrundakı mübarizəsi nəticəsiz qalmadı. Onun mütərəqqi müasirləri və həmfikirləri bu idəyanın həyata keçirilməsi uğrunda onun başladığı işi şərəfle davam etdirirdilər.

Böyük yaziçi və filosof, mütəfəkkir maarifçi və pedaqoq M.F. Axundovun nəcib idəyaları hətta ifrat siyasi doğmaların hakim olduğu Sovet Azərbaycanında əsaslı şəkildə həyata

keçməklə, müstəqil Azərbaycan Respublikası dövründə tamamilə həllini tapdı.

M.F. Axundov yeni milli mentalitetimizin tarixi təşəkkülündə müstəsna xidməti olan milli sima kimi tarixdə qalacaqdır.

III FƏSİL

XIX ƏSRİN 60-CI İLLƏRİNDE RUSİYADA
MƏKTƏB İSLAHATLARI VƏ ONUN AZƏRBAYCAN
MAARİFİNƏ TƏ'SİRİ

§ 1. Məktəb islahatının əsas istiqamətləri

XIX əsrin 50—60-ci illərindən başlayaraq Azərbaycanın iqtisadiyyatı əvvəlki dövrlə nisbətən daha artıq sürətlə inkişaf etmeye başladı. Mə'lum olduğu kimi XIX əsrin ikinci yarısında Rusiya öz tarixi inkişafının yeni mərhələsinə qədəm qoydu. Ölkə daha çox kapitalist inkişafi yoluna çıxmışdır.

1861-ci ildə Rusiyada təhkimçilik hüququnun ləğvi kapitalist istehsal münasibətlərinin bərərər olması üçün əlverişli şərait yaradıldı. Təhkimçilik qalıqlarının törətdiyi maneqəyə baxmayaraq, istehsalatdan sonra sənaye kapitalizminin inkişafı xeyli sürətləndi.

Rusiyinin mərkəzi qubemiyalarından fərqli olaraq Zaqafqaziyada, o cümlədən Azərbaycanda kəndli islahati bir qədər gec həyata keçirildi. Yerli feodallarla sıx ittifaq'a girmiş olan çar hökuməti onlarda narazılıq törətməmək məqsədile burada kəndli islahati keçirməyə tələsmirdi.

Rusiyadakı mütərəqqi içtimai hərəkatın tə'siri altında Azərbaycanın özündə də təhkimçilik hüququnu qamçılayan sədalar ucalırdı. Azərbaycanda dözülməz ikiqat zülmün mövcud olması, sinfi ziddiyətlərin kəskinleşməsi, əyn-əyni yerlərdə kəndli çıxışlarının baş verməsi ilə nəticələndi ki, bu da kəndli islahatını sürətləndirdi.

Bələliklə, Rusiyadakı islahatdan 9 il sonra, 1870-ci ildə çar hökuməti Azərbaycanda feodal asılılığını ləğv etməyə məcbur oldu. Lakin kəndlilərin bəy və mülkədarlardan şəxsi və hüquqi

asılılığının ləğv edilməsi təhkimçilik münasibətlərini tamamilə aradan qaldırmadı.

Buna baxmayaraq kəndli islahatı Azərbaycanın ic-timai-iqtisadi hayatında mühüm hadisə idi. Bütün məhdudiyyatlara baxmayaraq, o, her halda kapitalizmin inkişafına kömək edirdi.

Kəndli islahatının ardınca Azərbaycanda məhkəmə və şəhər islahatları keçirildi, inzibati quruluşda bə'zi dəyişikliklər baş verdi.

XIX əsrin 70-ci illərindən başlayaraq Bakıda neft sənayesi sürətli inkişaf etməyə başladı. Bakı şəhəri Zaqafqaziyada ən iri sənaye mərkəzinə çevrildi.

Neft sənayesinin inkişafı ilə Bakı şəhəri sürətli böyüyür, fəhlələrin sayı artırdı. Bakı proletariati özünün çox milliyyəti xarakteri ilə fərqlənirdi.

Coşqun iqtisadi inkişaf şəraitində qaynar həyat keçirən Bakı, əsrin sonlarında Azərbaycan xalqının yeni mədəniyyətinin mühüm mərkəzинə çevriləkdə idi. Məhz burada ilk milli-mədəni müəssisələr yaranır, təşəkkül tapmaqdə olan yeni Azərbaycan ziyalılarının əsas qüvvələri burada toplanırdı.

Azərbaycan xalqının inkişaf etməkdə olan yeni mədəniyyəti tərəqqipərvər rus mədəniyyətinin güclü tə'sirini özündə hiss etdiyindir.

Azərbaycan — Rusiya mədəni əlaqələrinin möhkəmlənməsində Azərbaycanın qabaqcıl adamları ilə Rusiyanın mütərəqqi şair, yazıçı və alımlarının şəxşən tanışlığı və dostluğunun da böyük rol olsmuşdur. Hələ əsrin birinci yarısında Azərbaycanın görkəmli maarifçi və mütefəkkiri A.A. Bakıxanovun A.S. Qribəyedov və A.S. Puşkinlə dostluğu, M.Y. Lermontovun Azərbaycanda olması, onun, hemçinin Bestujev — Marlinskinin Azərbaycan dilini öyrənmələri, Peterburq Universitetinin professoru Mirza Cəfər Topçubaşovla A.S. Qribəyedovun yaxın əlaqəsi, onun professor Topçubaşovun rəhbərliyi altında Şərq dillerini öyrənməsi, M.F. Axundovla Bestujev-Marlinskinin

dostluğu, A.S. Puşkinin ölmənə M.F. Axundovun həsr etdiyi "Şəriq poeması" və s. rus-Azərbaycan mədəni, ədəbi və pedagoji əlaqələrini möhkəmləndirirdi. Azərbaycan və rus ziyalılarının dostluğu getdikcə daha da genişləndirdi.

H. Zərdabinin, Ə. Haqverdiyevin və Ə.A. Goranının rus mədəniyyəti ocaqları ilə tanışlığı, nəhayət, böyük rus pedagoqu K.D. Uşinskiniin ardıcılı olan D.D. Semyonovun Qori şəhərindəki Zaqafqaziya Müəllimlər Seminarıyasında direktor işlərənən azərbaycanlı tələbələrə qayğısı və mehriban münasibəti, bütün bunlar Rusiya — Azərbaycan mədəni və pedagoji əlaqələrini xeyli möhkəmləndirdi.

XIX əsrin ikinci yarısında Azərbaycan xalqını vahid Rusiya dövləti daxilində birləşdirən Qafqaz, Ukrayna, Belorusiya, Pribaltika, Orta Asiya, Sibir və Volqaboyu xalqları ilə mədəni əlaqələri dumadan artırdı. Çar hökuməti və yerli irticəçilərin hər cür məncələrinə baxmayaraq, mədəniyyət, ədəbiyyat, incəsənət, elm, təlim və tərbiyə sahəsindəki yeniliklər Azərbaycana da nüfuz edirdi.

XIX əsrin ikinci yarısında ictimai-iqtisadi həyatdakı ümumi inkişafla əlaqədar olaraq Azərbaycanda bə'zi elmlər, realist dramaturgiya, nəşr və nəzm inkişaf edir, ədəbiyyat ideyaca zənginləşir, incəsənət sahəsində müəyyən bir irəliləmə nəzərə çarpırdı.

1875-ci ildə H. Zərdabi tərəfindən Azərbaycan milli mətbuatının əsası qoyuldu. Onun nəşr etdiyi "Əkinçi qəzeti" xalq maarifi və məktəb təhsilinin inkişafında böyük rol oynadı. Dövrün görkəmli şəxsləri, müəllim və ziyalıları "Əkinçi qəzeti"nin səhifəsində çıxış edərək fanatizmi pisləyir, xalqı elmə, maarife yiyələnməyə səsləyirdi. "Əkinçi qəzeti" az vaxt içərisində ən qabaqcıl ziyalıları öz ətrafına toplaya bildi, geniş xalq kütünlərinin gözünü açıb, onları maddi və mənəvi həyatın bütün sahələrində tərəqqiye doğru çağıraraq ictimai-mədəni həyatın bir çox cəhətlərinə müsbət tə'sir göstərdi. Əsrin sonlarında Azərbaycan

dilində "Ziya, "Ziyayı—Qafqaziyyə, "Kəşkül adlı yeni qəzet və jumallar nəşrə başladı. Bunların səhifələrinde publisist məqalələr, dil, ədəbiyyat, incəsənət, maarif və ictimai-siyasi məsələlərə dair məsləhətlər, orijinal ədəbi parçalar, rus, Avropa və Şərqi ədəbiyyatı nümunələrindən tərcümələr dərc olunurdu. "Kəşkül" "Əkinçinin demokratik ideyalarını davam etdirirdi. Dövrün görkəmli ziyalıları və pedaqoqları həmin qəzetiñ etrafına toplaşmışdı. Əsrin sonlarında yeni milli mətbuat orqanları yaratmaq cəhdini daha da gücləndi.

Çar hökuməti orqanları Azərbaycan xalqının ən azacıq milli mənlik şüurunun təzahürərini hər vasitə ilə böğməga çalışırdılar. Azərbaycanın qabaqcıl ictimai xadimlərinin, görkəmli mədəniyyət nümayəndələrinin, müəllim və pedaqoqların xalq kütlələrini maarifləndirib inkişaf etdirmək səyləri, məktəb, kitabxana və digər mədəni-maarif müəssisələri yaratmaq, Azərbaycan dilində kitab, qəzet və jurnal nəşr etmək təşəbbüsleri çar hökuməti orqanlarının inadlı müqavimətinə rast gəldi. N.Nərimanov, S.M. Qənizadə, Bakıda çıxan "Kaspi qəzetiñin" naşırı və redaktoru V.Kuzmin, M.T. Sidqi, Q.A. Şərifov və başqalarının Azərbaycan dilində mətbuat orqanları yaratmaq cəhdləri yuxanda göstərilən səbəbdən müvəffəqiyətsizliyə uğramışdı.

Ana dilində qəzet və jumalların olduqca məhdud nəşr olunması şəraitində Azərbaycan mədəniyyətinin bir çox xadimləri öz publisistik fəaliyyətlərini Qafqazın və Rusyanın rus mətbuatı səhifələrində genişləndirməli olur, Şərqi ölkələrində nəşr olunan qəzetlərin səhifələrində məqalələr çap etdirildilər (M.T.Sidqi, N.Nərimanov və başqaları).

Azərbaycan xalqının XIX əsrin ikinci yarısında xüsusi lə də 70—80-ci illərində inkişaf etməkdə olan yeni mədəniyyətinin xarakterik xüsusiyyətləri, bir tərəfdən demokratik maarifçilik ideyalarının təbliği, ateist və materialist fəlsəfənin inkişafı ilə, digər tərəfdən isə Azərbaycan mətbuatının və teatrının əsasının

qoyulması, ədəbiyyat və incəsənətdə xəlqilik ünsürlərinin qüvvətlənməsi ilə əlaqədar idi.

XIX əsrin ikinci yarısında mədəniyyətin başqa sahələrində olduğu kimi, xalq maarifi və məktəb təhsili sahəsində də ciddi inkişaf dövrü başlandı. Tehsil idarəsi əhəmiyyətli dərəcədə genişləndi. Köhnə, dini-sxolastik təhsilə nisbəten dünyəvi təhsil tədricən xalq maarifi sahəsində üstünlük təşkil edirdi.

Bu mübarizenin ön xəttində M.F. Axundov və onun yolunu davam etdirənlərdən H.Zərdabi, Ə.Hüseynzadə, Ə.Ağayev, N.Vəzirov, S.Ə. Şirvani və başqaları gedirdi. Əsrin sonlarında Azərbaycan ziyalılarının böyük bir dəstəsi bu mübarizəyə qoşulmuşdu. Ölkədə baş verən ictimai və iqtisadi canlanma Azərbaycan maarifçilərinin köhnə təhsil sisteminə qarşı inadlı mübarizəsi köhnə təhsil ocaqlarının yenidən qurulmasına tə'sirsiz qalmadı. Köhnə təlimin formasında və təhsilin məzmununda yeniliyə doğru ilk addımlar atıldı.

Əsrin birinci yarısına nisbəten ikinci yarısında rus dilində olan məktəb şəbəkəsi həm kəmiyyət, həm də keyfiyyətce artı, inkişaf edirdi. Təkcə şəhərlərdə deyil, kəndlərdə də rus məktəbləri tə'sis edilir və genişləndirdi. Rus təhsili alan azərbaycanlı gənclərin, əsrin birinci yarısına nisbəten sayca xeyli artması, bu məktəbləri bitirmək nticəsində Qafqazın və Rusyanın orta və ali ixtisas məktəblərinə daxil olmaları rus məktəblərinin çox mühüm mütərəqqi nəticələrindən idi.

1879-cu ildə Qori şəhərindəki ZMS nezdində azərbaycanlı şöbəsinin tə'sisi azərbaycanlılardan böyük bir müəllimlər dəstəsinin yetişməsində, mütərəqqi rus məktəblərinin, rus pedaqoji fikrinin Azərbaycanda yayılmasında böyük rol oynadı. Azərbaycan məktəb tarixində ilk dəfə olaraq müəllim kadrları hazırlanıñ bünövrəsi qoyuldu.

XIX əsrin ikinci yarısında mütərəqqi rus pedaqoji ideyaları, Rusiya xalqlarının təcrübəsi əsasında Azərbaycanda ilk rus-Azərbaycan məktəbləri meydana gəldi və genişləndi. Oğlanlarla

bərabər qızların təhsilində də xeyli irəliləyiş oldu. Şamaxı, Bakı, Şuşa, Gəncə və s. şəhərlərdə yeni qız məktəbləri təşkil edildi. Qabaqcıl maarifçilər kəndlərdə də qızları dünyəvi təhsilə cəlb edirdilər. Əsrin sonlarında qadın təhsili Azərbaycan ictimai fikrinin diqqət mərkəzində duran vacib pedaqoji problemlərdən idi. Əsrin son rübündə rusca orta və ali təhsil görmüş azərbaycanlı gənclərdən artıq böyük bir ziyanlı kütləsi yetişmişdi. Müasir elm, inqosənət, ədəbiyyat, teatr və mətbuatın əsas yaradıcıları bunlar idilər.

Bu qızğın fəaliyyət fars və ərəb dillərində köhnə ruhani təhsili almış ziyalılara da az-çox tə'sir göstərərək, onların müəyyən qismində də mütərəqqi mədəniyyətə meyl və rəqəbat doğunurdu.

XIX əsrin ikinci yarısında çar Rusiyasının digər müsəlman regionlarında olduğu kimi, Azərbaycanda da müşahidə olunan mədəni canlanma, yeni məktəb və mədəni-maarif müəssisələrinin, ana dilində mətbuatın meydana çıxmazı və s. bütün bunlar milli ucqarlıda məktəblər, maarif və mətbuatın ta'qibini daha da gücləndirən çar hakim dairələrinin ciddi narahatlılığına səbəb olurdu.

Lakin nə ərəb, nə də yerli cəhalətpərəstlər tarixi inkişafın təkərini saxlamaq, Azərbaycan xalqının yeni mədəniyyətinin bərəqər olmasına, müasir məktəb təhsilinin inkişafına əngəl törətmək iqtidarına malik deyildilər.

XIX əsrin ortalarında Azərbaycandakı dövlət məktəbləri əvvəlki vəziyyətdə qalmadı idi. Zaqqaziyə məktəblərinin 1853-cü il nizamnaməsi təhsil işini elə "əsaslar üzrə qurmuşdu ki, 1860-cı ildə nizamnaməyə yenidən baxıllarkən məktəb həyatında elə bir dəyişiklik edilmədi. Əksinə, tədris müəssisələrinin ali idarəsi olan QTD ləğv edildi. Məktəblərin idarə edilməsi yerli inzibati rəislərə həvalə edildi.

Car mə'murlarının fikrincə, bu desentralizasiya ölkənin müxtəlifliyindən irəli gəlib, yerlərdə təhsil işinin

müvəffəqiyyətinə yaxından kömək etməli idi. Bu mülahizələrə əsasən yerlərdə daha üç direksiya — Terski, Bakı və İrəvan məktəblər direktisi-ası yaradıldı ki, Azərbaycan ərazisində olan məktəblərin bir hissəsi Bakı, bir hissəsi isə İrəvan və Tiflis məktəblər direktisiyasına tabe edildi.

Lakin məktəblərin 1860-cı il nizamnaməsi təcrübədə özünü doğrultmadı.

Rusiya və Zaqqaziyənin başqa regionları kimi, Azərbaycanda da xalq maarifi və məktəbin inkişafı ölkənin ümumi iqtisadi və ictimai vəziyyətdən asılı olub müvafiq islahat tələb edirdi.

XIX əsrin 60-cı illərində Rusiya özünün tarixi inkişafının yeni mərhələsinə qədəm qoydu. Təhkimçilik hüququnun ləğvi ölkəni kapitalist inkişaf yoluna çıxardı.

Rusiyada əmələ gələn ciddi dəyişikliklər xalq maarifi və məktəb sahəsində də özünü göstərdi. 1861-ci il kəndli islahatının ardınca hökumət 60-cı illərin ictimai-pedaqoji hərəkatının güclü tə'siri nəticəsində məktəb təhsilinin qeyri-mükəmməl sisteminin bütün sahələrində islahat keçirməyə məcbur oldu. 1864-cü il iyulun 14-də "İbtidai xalq məktəbləri haqqında əsasnaməsi, həmin il noyabrın 19-da isə "Gimnaziya və progimnaziyaların nizamnaməsi qəbul edilərək təsdiq edildi. Hökumət ictimaiyyətin tələblərinə güzəştə getməyə məcbur oldu. Bu tə'sir Qafqazda da özünü göstərdi və Qafqaz canişini xalq maarifi sahəsində bə'zili təcili tedbirler görməyə başladı.

Rusiya məktəblərinin yeni nizamnaməsinə müvafiq olaraq, 1867-ci ildə Qafqaz və Zaqqaziyə məktəblərinin yeni nizamnaməsi təsdiq edildi. Bu, ayrıca Qafqaz məktəbləri üçün təsdiq edilmiş son nizamnamə idi. Bu nizamnamə yerlərdəki imperiya daxilindəki məktəblərə bir daha uyğunlaşdırıldı, rus dilinin tədrisini gücləndirdi. Ruslardan olan şagirdləri yerli dilleri öyrənmək məcburiyyətdən azad etdi; yerli şəraitlə əlaqədar olaraq müstəsna hal kimi yerli dillerin tədrisinə və hazırlıq

siniflərinin təşkilinə yol verilirdi. 1867-ci il nizamnaməsi məktəb şəbəkəsini nisbətən genişləndirdi, mövcud qəza məktəbləri üç sinifli olmaqla yenidən təşkil edildi, məktəb pansionları meydana gəldi, ən başlıcası isə QTD bərpa edildi. 1867-ci ildən etibarən QTD-nin "Sərəncamlar adlı aylıq orqanı nəşrə başladı.

Bələliklə, keçən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan məktəbləri Ümumrusiya məktəb nizamnaməleri ilə idarə olunmağa başladı. Xalq maarif sisteminde əvvəlkə yerliçilik və müstəsnalıq tədricən aradan qaldırıldı. Azərbaycan təhsil sistemi Rusiya imperiyasındaki sistemə daha da uyğunlaşdırıldı.

Ali məktəblərə daxil olanlara verilən az-çox üstünlük aradan qaldırıldı. Rus dilinin tədrisi gücləndirildi.

Keçən əsrin 70-ci illərindən etibarən məktəblərin sayı və maliyyə tə'sisatı nəzərə alınmaqla nəzərdə tutulan yeni məktəb direksiyaları tədricən yaranmağa və fəaliyyət göstərməyə başladı. 1867-ci il nizamnaməsi ilə təsdiq edilmiş İrəvan—Yelizavetpol xalq məktəblər direktoriyası 1876-ci il aprelin 1-də, Bakı—Dağıstan xalq məktəblər direktoriyası isə iyulun 1-də təsis edildi.

Məktəblər direktoriyasının təşkili xalq məktəblərinin, məktəb təhsilin son rəki inkişafına xeyli kömək etdi.

§ 2. Şəhər məktəblərinin meydana gəlməsi

Yeni tipli bu məktəblər 60-ci illərin məktəb islahatı nəticəsində meydana gəldi. 31 may 1872-ci il tarixli xüsusi nizamnaməyə əsaslanan şəhər məktəblərinin təşkilində hökumətin əsas məqsədi bütün təbəqələrdən olanların uşaqlarına ibtidai eqli və dini-əxlaqi təhsil verməkdən ibarət idi. Nizamnaməyə görə şəhər məktəbləri bir, iki, üç və dörd sinifdən ibarət ola bilərdi. Dərəcəsindən asılı olaraq ayrı-ayn siniflərdə

təhsil müddəti müxtəlif idi. Şəhər məktəblərinin tədris planına şəriət, oxu və yazı, rus dili, hesab, təcrübə həndəsə, coğrafiya və tarix, tabiyyat tarixindən mə'lumat və fizika, rəsm və məktəblərde fransız dili və musiqi tədris edilir, kənd təsərүfatı və sənət şö'bələri təşkil olunurdu. Şəhər məktəbləri mövcud qəza məktəbləri əsasında yarandı. 1874-cü ildə ilk dəfə Şuşa, sonralar isə Şamaxı, Gəncə, Nuxa, Naxçıvan və Zaqatala qəza məktəbləri şəhər məktəbinə çevrildi. Bakıda ilk şəhər məktəbi 1889-cu ildə iki sinifli Mixaylovski ibtidai məktəbi əsasında yarandı.

Şəhər məktəbləri Azərbaycanın iqtisadi, ictimai və mədəni həyatında xeyli rol oynadı. Bu məktəbin mə'zunları mülki işlər üzrə müvafiq dövlət qulluğuuna getməkdən əlavə, ölkənin müxtəlif ixtisas məktəblərinə daxil olurdular. Bu məktəblərin nəzdində qısa müddətli pedaqoji kurslar açılması və həmin məktəbin mə'zunlarının ora cəlb edilməsi azərbaycanlılardan müəllim kadrları hazırlığının başlangıcını qoymuştu.

Şəhər məktəblərinin nəzdində yaşlılar üçün bazar günü və axşam kurslarının təşkili və bunların müvəffəqiyyətli davamı o məktəblərin nüfuzunu artırırdı.

§ 3. Kənd normal məktəblərinin təşkili

Azərbaycan ərazisində rus dilində ilk kənd məktəblərinin meydana gəlməsi keçən əsrin 60-ci illərinə təsadüf edir. İbtidai xalq məktəbləri adlanan bu tədris ocaqları vaxtı ilə Rusiyadan köçürülmüş rusların sakin olduqları kəndlərdə (Birinci Astraxanka, Nikolayevka, Prişib, Xılmilli, Mərzəzə və s.) kənd icmaları tərəfindən açılmışdır. Gələcəyin məşhur pedaqoqu A.O. Çemyayevski (1840—1894) tərəfindən 1866-ci ildə əsası

qoyulan Mərəzə məktəbi böyük şöhər qazanmışdı. 70-ci illərdən başlayaraq kənd məktəblərinin sayı artmağa başladı.

Keçən əsrin sonunda yalnız Bakı və Gəncə qubemiyalarında 172 ibtidai xalq məktəbi fəaliyyət göstərirdi ki, onlardan 160-i sonuncu iki onillikdə açılmışdı. Bu məktəblərdə 11400 şagird təhsil alırdı (o cümlədən 2473 qız) Naxçıvan qəzasında və Zaqatala dairəsində xalq məktəbləri long olsa da, inkişaf edirdi. 1904-cü ilin mə'lumatına görə Naxçıvan qəzasında 29 ibtidai xalq məktəbi fəaliyyət göstərirdi ki, onların əksəriyyəti (26) kəndlərdə idi.

Bələliklə, XIX əsrin 80-ci illərindən başlayaraq meydana gələn və inkişaf edən kənd xalq məktəbləri xalqın ümumi ibtidai təhsil işində xeyli rol oynadı.

A.O. Çəmyayevski xalq maarifi sahəsində əldə edilən nəqliyyətləri Azərbaycandan 300 il əvvəl Rusiya tərkibinə daxil olmuş Qazan müsəlmanlarının (tatarların) təhsil səviyyəsi ilə müqayisə edərək yazırı ki, "Rusiya tabeliyində olan bütün müsəlman tayfaları içərisində Qafqaz müsəlmanları irəlidədir. O, bu cəhəti sevindirici hal hesab edirdi.

Xalq məktəblərinin təşkili orta və natamam orta məktəblərdə de azərbaycanlıların sayının artmasına xeyli tə'sir etdi. 1894-cü ildə bütöv Qafqazda yaşayan 2.886.000 nəfər müsəlmanlardan 438 nəfəri (o cümlədən 9 qız) orta, 578 nəfəri şəhər, 2336 nəfəri isə xalq məktəblərində təhsil alırdı. Bundan əlavə 23900 nəfər (o cümlədən 2199 qız) məktəb və mədrəsələrdə təhsilini davam etdirirdi. Bu vaxt məktəbyaşlı uşaqların 27252 nəfəri bu və ya digər məktəbdə təhsil alırdı. Orta hesabla əhalinin hər 106 nəfərine 1 şagird düşündü.

Xalq məktəbləri kənd əhalisi arasında nus dilini, dünyəvi təhsili yayan yeganə ümumtəhsil məktəbləri idi. Bu məktəblərin meydana gəlməsi Azərbaycan dili və ədəbiyyatının, teatr və incəsənətin bir çox sahələrinin inkişaf etməsində de çox mühüm rol oynadı. Kənd məktəblərinin xalq müəllimləri bu işdə

AZƏRBAYCAN MƏKTƏB VƏ PEDAQOJİ FİKİR TARİXİ

unudulmaz xidmət göstərir, özlərinin çoxcəhətli fəaliyyəti ilə xalq maarifi, məktəb və milli mədəniyyəti inkişaf etdirildilər.

Bütün bunlarla bərabər keçən əsrdə xalq məktəbləri zəif inkişaf edirdi. Xalq məktəblərinin zəif inkişaf etməsi, həm də maliyyə vəsaiti ilə əlaqədar idi. Belə ki, mövcud xalq məktəblərinin çox cüzi hissəsi (hər qubemiyada üçü) dövlət vəsaiti, böyük əksəriyyəti isə bir qayda olaraq zəmstvo və ya icma vəsaiti ilə idarə olunurdu.

Çarizmin mürtəce siyasetinə baxmayaraq, əhalinin qabaqcıl dəstəsi, xalq maarifi işçiləri hər cür vasitə ilə təhsilin yayılmasına ciddi cəhd edirdi. Bu xeyixah işdə Şuşa, Nuxa, Gəncə və Qazax qəzalarının sakinləri xüsusi şərflənlərdi. Xalq məktəbləri teatr həvəskarlarının verdiyi tamaşalardan əldə edilən vəsaitdən de faydalayırdı. Qabaqcıl xalq müəllimləri yerlərdə teatr tamaşalarının təşkilatçuları idilər. Bə'zi yerlərdə "şagirdlərə kömək cəmiyyəti" təşkil edilmişdi, bu cəmiyyətlər kasıblardan olan şagirdlərin təhsil haqqını ödəyir, tədris vəsaiti və paltarla kömək edirdi. Nuxa, Şuşa, Göyçay və Lənkəran qəzalarının bir sıra kəndlərində məktəb binaları yerli əhali tərəfindən tikilib istifadəyə verilmişdi. Bütün bunlar xalqın rus dilinə, rus təhsilinə ehtiyac və tələbindən irəli gəldi.

Bir və ya iki sinifli olan bu məktəblərdə təlimin mahiyəti şagirdlərə elementar savad verməkdən ibarət idi. Tədris planına şəriət, Azərbaycan və nus dilləri, hesab, coğrafiya, tarix, təbiyyat və rəsm daxil idi. Bə'zi məktəblərdə elementar hendəsə, el işi, nəğmə və gimnastika da keçilirdi. Rus dilinin təcrübə yolla öyrənilməsi əsas yeri tuturdu. Azərbaycan dili A.O. Çəmyayevskinin "Vətən dili, R.Əfəndiyevin "Uşaq aləmi və "Bəsirətül-Ətfal adlı dərslikləri, nus dili isə N.F. Bunakovun "Əlisba, K.D. Uşinskinin "Vətən dili və "Uşaq aləmi, M.Volperin "Rus dili dərslikləri, hesab isə Yevtuşevskinin "Hesab məsələləri və Popovun "Məsələlər məcmuəsi əsasında tədris edilirdi. Məktəblərin çoxunda kiçik kitabxanalar var idi.

Təhsilin məzmununa görə iki sinifli (təhsil müddəti 5 il) məktəblərə halinin tələbinə daha müvafiq idi. Azərbaycan dili səs üsulu, rus dili isə mürtəcə "lal üsul ilə tədris edilirdi. "Lal üsulunun qızığın tərəfdarlarından biri əvvəllər Kutaisi, sonralar isə Yelizavetapol (Gəncə) məktəpler direktoru olan F.Z. Levitski idi. Rus dilinin öyrədilməsində ana dilinin iştirakını tamamilə inkar edən və təlimdə eynilik prinsipinə aid klassik pedaqoqların fikirlərini fetişləşdirən "lal üsul və onun ideoloqları Zaqafqaziyann mütərəqqi pedaqoqları tərəfindən kəskin tənqid edilirdi. Zaqafqaziyada bu "üsulun əleyhinə mübarizə aparanlar içərsində ZMS-nin direktoru, K.D. Uşinskiinin ardıcılı D.D. Semyonov, A.O. Çemyayevski, F.Köçərli, R.Əfəndiyev, görkəmli gürcü pedaqoqu Y.S. Qoqebəşvili xüsusilə fırqlanırdı. Sonralar H.Zərdabi, N.Nərimanov, Ü.Hacıbəyov, H.Mahmudbəyov və b. bu üsul qarşı inadlı mübarizə aparmışlar. 1906-ci ildə Qafqaz müsəlman müəllimlərinin birinci qurultayının qərarı ilə həmin "üsul qusurlu üsul kimi rədd edildi.

Dövlət arxivlərində saxlanılan bir çox rəsmi sənədlərdə və dövrü mətbuatda bu məktəblərin təhsil əhəmiyyətinə aid çoxlu maraqlı faktlar vardır. Məsələn, Qutqəsen kənd məktəbinin müdürü V.Musabəyov 1895-ci ildə yazdı: "Məktəbin təsis edildiyi 1882-ci ildən bəri gəndlilər arasında 100-dən artıq savadlı adam var ki, bu ancaq məktəb təhsilinin nəticəsidir.

Salahlı, Göyçay, Ağdam, Bərdə, Ağdaş, Qubadlı, Cabrayıl, Ağcabədi, Şixli, Dağkəsəmən kənd məktəblərində təlim-tərbiyə işləri daha müvaffəqiyyətli idi. Şixli kənd məktəbinə aid bir sənəd daha xarakterikdir. Orada deyilir: "Kənddə məktəb açılana qədər əhali oğurluq və adam öldürmək kimi kütłəvi cinayət törədirdi. Məktəb açıldıdan sonra bunlar azalıb, məişətdə yaxşılığı doğru xeyli dəyişiklik olub. Əhali öz uşağını böyük həvəsle məktəbə qoyur, hətta qızlar da ayrıca şö'bə açmağı xahiş edirlər.

AZƏRBAYCAN MƏKTƏB VƏ PEDAQOJİ FİKİR TARİXİ

Bir sıra məktəblərin nəzdində yaşıların rus dilini və savad öyrənməsi üçün axşam kursları təşkil edilmişdi.

Kənd məktəblərində şagirdlərin milli tərkibi əsasən azərbaycanlılardan ibarət idi. Bəzilərində ermənilər, az miqdarda ruslar və digər milletlərin nümayəndələri de var idi. Bəzə məktəblərdə oğlanlarla bərabər, az olsa da, qızlar da oxuyurdı. Xalq məktəblərinin bəzisində sənət və kənd təsərrüfatı şö'bələri (xüsusi ipəkçilik) fəaliyyət göstərirdi.

Azərbaycanın bəzə kənd məktəbləri (Vartaşen (Oğuz), Ağcabədi, Göyçay, Qusar, Kürdəmir) Rusiyada və Qafqazda təşkil edilen bir sıra səngilərdə müvəffəqiyyətlə iştirak etmiş, medallarla təltif edilmişdir.

Xalq məktəblərinin qabaqcıl müəllimləri kənddə mədəni—maarif, səhiyyə, mədəni—kütłəvi işlərin əsas təşkilatçıları olmaqla bərabər elmi-pedaqoji əsərlərin de müəllifləri idilər. Onların "SMOM i PK adlı məcmuədə dərc etdirdikləri dəyerli məqalələr bu gün də öz əhəmiyyətini saxlayır. Əsrin sonlarında bir sıra qəzalarda müəllimlərin sahə qurultaylarının çağırılması, elmi-metodiki, pedaqoji-psixoloji məsələlərin müzakirəsi, referatlar hazırlanması və s. kimi işlərdə kənd müəllimləri mühüm xidmətlər göstərmişlər.

§ 4. Dəmiryolu, bazar günü və sənət məktəbləri

Dəmiryolu məktəblərinin meydana gəlməsi keçən əsrin 80-ci illərinə təsadüf edir. Əvvəller bu məktəblər RXMN-nin 4 iyun 1875-ci il tarixli bir və iki sinifli məktəblər haqqındaki nizamnaməsinə müvafiq olaraq açılmışdır. 1898-ci ildə bu məktəblərin xüsusi qaydaları təsdiq edildi. Bu tip məktəblər dəmir yolu idarəsi ilə dəmir yolu qulluqçuları və fehlələrinin uşaqları üçün idi. Bir sinifli dəmir yolu məktəblərinin tədris planına şənət, rus dili, hüsnxət və hesab, iki sinifliyə isə

bunlardan əlavə, tarix, coğrafiya, təbiətsünaslıq, rəsmxət və rəsm daxil idi. Bir sinifli məktəbdə təhsil müddəti 3, iki siniflədə isə 5 il idi. Təhsil pullu idi. Kasıblardan olanlar pedaqoji şurunın qərarı ilə təhsil haqqından azad oluna bilərdilər.

Azərbaycan ərazisində ilk dəməriyolu məktəbi 1888-ci ildə Gəncə dəmir yolu stansiyasında açıldı. Burada oğlanlarla bərabər qızlar da oxuyurdu (1894-cü ildə 115 şagird, o cümlədən 45 qız). Məktəbin müəllimləri Tiflis Aleksandrovski Müəllimlər İnstитutunun və Moskva Qızlar İnstитutunun məzunlarından idilər. Əsrin sonlarında Ağcaqapı (1893), Bakı (1896) və Ağstafa (1901) stansiyalarında da dəmir yolu məktəbləri meydana gəldi.

XIX əsrin ortalarında Rusiyada meydana gələn və şöhrət qazanan bazar günü məktəbləri Zaqaqaziyaya da nüfuz edirdi. 80-ci illərdə bu tip məktəblər Azərbaycanda da təşkil edildi. Bazar günü məktəbləri əvvəller şəhər məktəbləri nəzdində yaradılırdı. İlk dəfə belə məktəb 1881-ci ildə Samaxı şəhər məktəbi nəzdində meydana gəldi. Təhsil müddəti bir il olan bu məktəblərdə oxu və yazı öyrəndildi. Məktəb Azərbaycan və rus dilində olmaqla iki şö'bədən ibarət idi. Məktəbin pulsuz axşam kursları da var idi. Müdavimlərin əksəriyyətini azərbaycanlılar təşkil edirdi (1898-ci ildə 141 nəfər azərbaycanlı, 2 rus, 22 erməni).

Əsrin sonlarına doğru Nuxa, Gəncə, Bakı və s. yerlərdə də belə məktəblər meydana gəldi. Bu məktəblərə müxtalif fabrik və zavodlarda işleyən fəhlələr cəlb olunurdu. Az müddət ərzində bazar günü məktəbləri əhalinin böyük tərəbatını qazandı. Bakı bazar günü məktəbi özünün təlim müvəffəqiyəti və şagird çoxluğu ilə Rusiyadakı bazar günü məktəbləri içərisində fərqləndirdi. Bu məktəb nailiyyətlərinə görə 1896-ci ildə Nijni-Novgorodda Ümumrusiya sərgisində ikinci dərəcəli, Nuxa bazar günü məktəbi isə IV dərəcəli diploma layiq görüldü.

Bakıda bazar günü məktəbi ilə bərabər texniki məktəbin nəzdində açılan axşam kursları da böyük şöhrət qazanmışdı.

Əsrin sonlarında bazar günü məktəbləri kəndlərdə də meydana gəldi. 1900-cü ildə tekçə Bakı qubemiyası kəndlərində 19 axşam məktəbi, 14 bazar günü məktəbi fəaliyyət göstərirdi. Bazar günü məktəblərində qabaqcıl müəllimlər, ziyatlılar pulsuz dərs deyir, savad öyrədir, yeniyetmələrin sınıfı və milli şürunu inkişaf etdiriridər. Dövrün məşhur müəllimi, gələcəyin böyük siyasi xadimi N.Nərimanov, görkəmli yazıçı Ə.Haqverdiyev bu işdə xüsusi şərqləndirdi.

Azərbaycanda iqtisadi həyatın inkişafi, sənətkarlığın genişlənməsi ilə əlaqədar olaraq xüsusi sənət məktəbləri meydana gəldi. Hələ 1843-cü ildə Nuxada təşkil edilən "Təcrübə ipəkçilik məktəbi" geniş şöhrət tapmışdı. 236 şagirdi olan bu məktəb tekçə Azərbaycanda deyil, bütün Zaqaqaziyada ipəkçiliyin inkişafı üçün mühüm əhəmiyyətə malik idi.

XIX əsin ikinci yarısında Rusiyada kapitalist münasibətlərinin inkişafı və bunun ucqarlarına da tə'sir etməsi kənd təsərfüfatı və sənaye üçün gənc kadrlara olan ehtiyacı artırdı.

Bütün bu mülahizələr mövcud şəhər məktəbi nəzdində olan sənət şö'bələrindən əlavə, müstəqil sənət məktəblərinin təşkili ilə nəticələndi. Keçən əsin 70—80-ci illərindən başlayaraq Azərbaycanda sənət şö'bəleri və məktəbləri meydana gəldi. Bu məktəblər əsasən Bakıda, Zaqatalada və Gəncədə idi.

Çarizmin məxfi məqsədindən asılı olmayaraq sənət şö'bəsi və məktəblərinin təşkili kənd təsərfüfatı və senayenin müxtalif sahələrini inkişaf etdirən yeni kadrların yaranmasına böyük kömək etdi. Azərbaycan sənət məktəblərinin (xüsusi Gəncə Mixaylovski sənət məktəbi) işində xüsusi bir sıra diqqəti cəlb edən cəhətlər var idi.

5. Müəllim kadrları hazırlığı problemi

70—80-ci illərdə çarizmin mürteccə məktəb siyasəti Azərbaycanda kənd məktəblərinin inkişafına böyük maneə

törətdi. Halbuki şəhərlərdə olduğu kimi, kəndlərdə de əhalı rus dilinə, rus dilində dünyəvi təhsilə böyük ehtiyac hiss edirdi. Qaşqazda, o cümlədən Azərbaycanda qeyri-rus xalqların nümayəndələrinin özləri məktəblərdə uşaqlara rus dilini öyrətməyə çalışırdılar. Külli miqdarda arxiv sənədləri göstərir ki, ayn-ayn kənd və qəzaların əhalisi kollektiv şəkildə ərizələr yazaraq rus dilində məktəb açmağı tələb edirdilər. 1879-cu ildə təşkil edilən Qori müəllimlər seminariyasının azərbaycanlı şö'bəsi bu sahədə tarixi rol oynadı.

Əhalinin rus dilini öyrənmək cəhdı, 60—70-ci illərin pedagoji ictimaiyyətinin tələbi hökuməti xalq məktəbləri üçün müəllim hazırlamaq məsəlesi ilə məsələ olmağa məcbur etdi.

Qaşqazda kənd məktəbləri üçün müəllim kadrları hazırlayan xüsusi məktəblər ancaq keçən əsrin 70-ci illərində meydana gəldi. 1871-ci ildə Kuban müəllimlər seminariyası, 1876-ci ildə isə Qori şəhərində Zaqaşqaziya Müəllimlər Seminariyası (ZMS) təsis edildi. 1879-cu ildə ZMS nəzdində xüsusi şö'bə, Azərbaycan şö'bəsi yaradıldı.

Çarızmin ucqalarda xalq maarifi sahəsindəki mürtəcə siyasetinin nəticəsi olaraq ZMS Azərbaycan şö'bəsinin Azərbaycan şəhərlərindən birində deyil, ondan uzaq bir yerdə, Qoridə açılmasına baxmayaraq, onun təşkili XIX əsrə milli müəllim kadrları hazırlığı içinde mühüm xidmətə təşkil edir. Bu şö'bə təkə Azərbaycanda deyil, cəmi Zaqaşqaziyadəki Azərbaycan kənd məktəbləri üçün xalq müəllimləri hazırlığında mühüm rol oynadı. Bu seminariyanın mə'zunları Azərbaycanda xalq maarifinin məşhur carçıları, dünyəvi təhsilin ilk intişar etdiriciləri oldular. Azərbaycanda XIX əsr xalq maarifi və məktəb, ədəbiyyat və incəsənətin bir çox görkəmli nümayəndələri həmin seminariyada təhsil almışlar.

ZMS-nin Azərbaycan şö'bəsi fəaliyyət göstərdiyi 40 il ərzində 250-dən artıq əsl xalq müəllimi hazırlamışdır. Azərbaycan xalq pedagoğikasının qiymətli incilərindən

qidalanın, mütərəqqi rus və dünya pedagoğikasının görkəmli nümayəndələrinin pedagoji ideyalarından və qabaqcıl məktəb təcrübəsindən faydalanan ilk xalq müəllimləri! Elm və maarif məş'əlini Zaqaşqaziyanın uzaq-uzaq kəndlərinə aparan, dünyevi təhsildən kənarda qalmış gənclərin gözünü təhsil nuru ilə işıqlandıran, elm, maarif mədəniyyət və incəsənət carçıları!

Tarixə xalq müəlliminin nümunası kimi daxil olmuş, müəllimlik sənətinin, öz peşəsinin vürgunu olmuş, xalqa bilik verməyi qarşılara məqsəd qoymuş, özlərini xalq yolunda şam kimi əridən neçə-neçə cavanlar! Firudin bəy Köçərli, Rəşid bəy Əfəndiyev, Səfərli bəy Vəlibəyov, Əlişbəy Tahirov, Mahmud bəy Mahmudbəyov, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Pənah Qasımov, Hənəfi Terequlov, Əli Hüseynov, Fətəhad Ağazadə, Səmədbəy Acalov, Teymur bay Bayraməlibəyov, Süleyman Sani Axundov, Bədel bəy Bədelbəyov, Azad Əmirov, Əhmədağa Mustafayev, Yusif Qasımov, Əli Qəmərli, Əhməd Seyidov və onlara başqları.

Birincilər seminariyanın otaqlarına ilk qədəm qoyanlar, sonuncular şö'bənin sonbeşikləri. Hər biri bir tarixi şəxsiyyət, hər biri bir sənətkar, hər biri bir ustad!

Mübülgəsiz demək olar ki, Lomonosov adına Moskva Dövlət Universiteti Rusiyada elm, maarif və mədəniyyətin inkişafı sahəsində hansı xidmətləri göstərmişsə, Azərbaycanda bu şərəflə işi Qori Müəllimlər Seminariyasının Azərbaycan şö'bəsi yerinə yetirmişlər.

Bu şö'bənin təşkilində və onun tərəqqisində şö'bənin uzun müddət inspektoru olan A.O. Çəmyayevskinin (sonra isə F. Köçərlin) xüsusi xidməti olmuşdur.

Göstərilən şö'bənin fəaliyyəti Azərbaycanda məktəblərin genişlənəməsinə böyük kömək etdi.

Zaqaşqaziya Müəllimlər Seminariyasının Azərbaycan şö'bəsi mövcud olduğu dövrdə 250-dən artıq müəllim hazırlamışdır.

Bir faktı qeyd etmək kifayətdir ki, 1900-cü ildə Parisdə keçirilən müəllimlər seminariyasının ümumdünya sərgisində iştirak edən ZMS Azərbaycan şö'bəsinin göndərdiyi bir sıra materiallar yüksək qiymətləndirilmiş və ZMS qızıl medala layiq görülmüşdür.

**§ 6. A. O. Çernyayevski
(1840-1894)**

A.O. Çernyayevski 1840-ci ildə Şamaxıda anadan olmuşdur. O, ilk təhsilini Şamaxı qəza məktəbində almış və oranı müvəffəqiyətlə bitirdikdən sonra Mərəzə kəndində stansiya nəzarətçisi vəzifəsinə tə'yin olunmuşdur. 60-ci illərdə Bakı qubernatoru M.P.Kolyubakinin təşəbbüsü ilə bir sırə rus kəndlilərinde, o cümlədən 1866-ci ildə Mərəzə kəndində ilk xalq məktəbi tə'sis edildi. Müəllimlik vəzifəsini pulsuz olaraq Çernyayevski öz öhdəsinə götürdü. Mərəzə məktəbi elə ilk illərdən başlayaraq nəzər-diqqəti cəlb etdi.

1867-ci ilin martında QTD-nin popeçiteli Y.Neverov Mərəzəyə gələrək məktəbin işi ilə tanış oldu və məktəb ona elə qüvvətli tə'sir bağışladı ki, o özünün illik hesabatında bu məktəbin vəziyyəti, xüsusiələr də Çernyayevskinin fəaliyyəti haqqında Qafqaz canişininə ətraflı mə'lumat verməyi lazım bildi. Həmin hesabatda deyildi: general—leytenant Kolyubakin malakan kəndi olan Mərəzədə məktəb təşkil etdiğindən sonra, müəllim olmadığından onu idarə etməyi həmin kənddə stansiya nəzarətçisi işləyən Çernyayevskiye həvalə etdi. Şamaxı qəza məktəbində oxumuş 23—24 yaşlı gənc Çernyayevski məktəbdə tə'lim işini pulsuz aparmağı öz öhdəsinə götürdü.

Cox maraqlıdır ki, o vaxt yuxarıda göstərilən kəndlərdə oğlanlarla qızlar bir qayda olaraq ayrı-ayrılıqla təhsil alıqları halda, Mərəzə məktəbində bu bir yerde təşkil edilmişdi. Xüsusi pedaqoji təhsili olmamasına baxmayaraq, Çernyayevski tədris

işini elə təşkil etmişdi ki, onun məktəbi QTD-yə tabe olan dövlət ibtidai məktəblərindən çox-çox yüksəkdə durdu. Bu, onun pedaqoji işə həvesi, təmənnasız olaraq ürkəkə çalışmasından irəli gəldi.

A.O.Çernyayevskinin məktəbinin şöhrət qazanması onun xalq kültəsinə yaxınlığı, təhsilin pulsuz və kütləvi olması ilə əlaqədar idi. Dövlət məktəblərindən fərqli olaraq, burada yalnız kəndlilərin uşaqları oxuyurdu. Məktəbdə fiziki cəza yox idi. Orada rus dilində oxu və yazı, hesab tədris edilir, coğrafiya və təbiyyatdan ilkin mə'lumat verilirdi. Tə'lim əyanlık prinsipine əsaslanır. Tə'limdə əsas yeri mexaniki əzəbərləmə deyil, şüurlu mənimsemə tuturdu. Qısa müddət ərzində Çernyayevski valideynlərin köməyiylə məktəb binası tikilməsinə nail olmuş, məktəbdə kitabxana təşkil etmiş, müvafiq kitablar əldə etmişdi. Bütün bunların neticəsi idi ki, Mərəzə məktəbində şagirdlərin sayı get-gedə artırdı. 1867-ci ildə orada 81 şagird oxuyurdu.

A.O.Çernyayevski 1867-ci ildə Şamaxı qəza məktəbinin hazırlıq sınıfında müəllim tə'yin olunur və bütün həyatını pedaqoji işə bağlayır

1879-cu ildə Qori şəhərində ZMS nəzdində Azərbaycan şö'bəsi yaradılır və seminarının direktoru D.D. Semyonov şö'bənin müfettişi vəzifəsinə A.O. Çernyayevskini dəvət edir.

İravan, Bakı və Gəncə quberniyalarını gəzib tələbə toplayan Çernyayevski bu şö'bənin işinə xüsusi qayğı göstermiş, tələbə və müəllimlərin böyük rəhbətinə qazanmışdı.

Azərbaycan müəllimlərinin böyük bir dəstəsi A.O.Çernyayevskidən dərs almışlar. A.O.Çernyayevski xalqın təhsilində, maarifin yayılmasında müəllim böyük əhəmiyyət verirdi. Müəllim və onun hazırlığına aid K.D.Uşinskinin müddəalarını rəhbər tutan Çernyayevski yazırı: "... İbtidai xalq məktəblərinin canı müəllimdir. Tədris işinin müvəffəqiyəti ondan asılıdır. O, kənd əhalisinin qarlılıqla qalan kütləsi içerisinde maarif

pioneeridir. Bu cəhətdən o, Azərbaycan şö'bəsinin mə'zunlarının rohunu xüsusi qeyd edirdi: "Həqiqətən, demək lazımdır ki, tatar (azərbaycanlı —H.Ə.) şö'bəsi mə'zunlarının çoxu avam xalq kütlesi içərisinə təhsil işi gətirmiş və gətirir.

A.O. Çəmyayevskinin çox mühüm xidmətlərindən biri onun dərslikləri ilə bağlıdır. Mirzə Elxanovun nəşr olunmamış "Vətən dili adlı dərsliyinin istisna təşkil etdiyini nəzərə alsaq, sövtü üsul ilə ilk "Əlifba" kitabının tərtibi Zaqafqaziya müəllimlər seminariyası Azərbaycan şö'bəsinin müdürü A.O. Çəmyayevskinin çox mühüm xidmətlərindəndir.

Onun "Vətən dili dərsliyi sövtü üsul əsasında azərbaycanlılar üçün nəşr edilmiş ilk Azərbaycan dili dərsliyi idi.

Bu əsulun Azərbaycanda yayılması böyük nus pedaqoqu K.D.Uşinskinin ana dili tə'limi ideyası və onun Qafqazdağı ardıcılı olan D.D. Semyonovun, habelə A.O. Çəmyayevskinin xüsusi rolu və xidməti olmuşdur. A.O. Çəmyayevskinin göstərilən dərsliyi istər höccələmə, istərsə də hərf-heca əsuluna qarşı ilk qüvvətli zərbe idi. Onu da qeyd etmək lazımdır ki, bütün türk-tatar xalqları içərisində sövtü üsulla dərs demək və dərslik tərtib etmək təşəbbüsü Azərbaycanda başlamış və ilk dəfə Azərbaycan məktəblərində tətbiq olunmuşdur. F.Köçərlinin yazdığına görə, tamam islam aləmində təşəbbüs birinci dəfə Azərbaycanda ortaya çıxmışdır.

"Vətən dili özündən sonra yazılın əlifba və ondan sonrakı ilk oxu kitabları üçün ömək olmuş, Azərbaycan ziyahlarının böyük bir nəslidir. Bu dərslik üzrə savada yiyələnmişdir.

"Vətən dili (birinci hissə) kitabının müvəffəqiyyəti onun ikinci hissəsinin tərtibinə də zəmin hazırladı.

1880-ci illərin sonlarında A.O. Çəmyayevski seminariyanın azərbaycanlı şö'bəsinin ibtidai məktəb müəllimi S. A. Vəlibəyovla birlükde "Vətən dili" kitabının ikinci hissəsini tərtib etdi. Bu kitabın tərtibində yaxından iştirak edənlərdən biri də görkəmli müəllim və şair Həsənəli Qaradağıdır (1850—1929).

"Vətən dilinin ikinci hissəsi ilk dəfə Hicri 1305-ci (1888) ildə Tiflisde "Kəşkül mətbəəsində çap olunmuşdur.

"Vətən dili (ikinci hissə) ikinci tədris ilində ana dili tə'limi üçün nəzərdə tutulmuşdur.

Kitab sade xalq dilində yazılmışdır. O vaxt bə'zi ziyahlar arasında belə bir yanlış müdədə hökm süründü ki, azərbaycanlı uşaqları ana dilini öyrənməzdən əvvəl fars və ərəb dilini öyrənməlidirlər. "Vətən dilinin tərtibçiləri bu müddəann əleyhinə olaraq dərsliyi bə'zi ziyahların "vulqar adlandırdıqları xalq dilində tərtib etmişlər.

Dərsliyə daxil edilən imla və inşa qaydaları məsələsində əsasən prof. M.Kazimbeyin "Azərbaycan dilinin qrammatikası ("Qrammatika tatarskoqo əzikə) kitabına həmçinin Budaqovun və Vəzirovun əsərlərinə əsaslanmışdır.

"Vətən dili"nin bimci hissəsi kimi ikinci hissəsi də K.D. Uşinskinin pedaqoji prinsiplərinin tə'siri altında yaranmışdır. Bununla belə, müəlliflər yerli şəraitə müvafiq bə'zi mətnləri kitabə daxil etmişlər.

K.D. Uşinskinin "Ana dili dərsliyinin nümunəsi" əsasında tərtib elilmiş bu dərsliklər F.Köçərlinin yazdığını kimi, o zamana qədər fars dilində mövcud olan çərəkə əsasında, yəhi hərfli höccələmək üsulu ilə dərs keçən Azərbaycan məktəblərində tamamilə yeni bir islahat əmələ gəttirdi. "Demək olar ki, Çəmyayevski ilə Vəlibəyovun kitabı və zəhməti sayəsində azərbaycanlılarda da pedaqoji iş elmi zəmində aparılmışdır.

Yeri gəlmışkən onu da əlavə edək ki, A.O. Çəmyayevski ilə S.Vəlibəyovun Azərbaycan dili dərsliyi tərtib etmək təcrübəsi, bizi də — Şimali Azərbaycanda olduğu kimi Cənubi Azərbaycanda da tezliklə mənimşənilidir. "Vətən dili" dərsliyi nəşr edildi. Həsənbəy Mehdi də Çəmyayevskinin təcrübəsindən istifadə edərək öz kitabını sövtü üsulu ilə tərtib etmişdi.

K.D. Uşinskinin pedagoji ideyalarından faydalanan A.O. Çemyayevski "Rus dili" dərsliyi və bu dərsliklə işləyen müəllimlər üçün "Rəhbərlik" də tərtib etmişdir. A.O. Çemyayevskinin ideyalarını nəzəri və təcrubi cəhdədən inkişaf etdirənlərdən biri də S. Vəlibeyov olmuşdur.

ZMS-nin ilk mə'zunlarından biri olan S. Vəlibeyov "Vətən dili" dərsliyinin hazırlanmasında yaxından iştirak etmişdir.

S. Vəlibeyov həm də yeni üsullu məktəb açılmasında səs üsulunun üstünlüklerini sınıqdan keçirmək işində fəalıq göstərirdi.

XIX əsrin 80-ci illərindən başlayaraq qabaqcıl ziyahların ana dilli məktəbi yaratmaq cəhdləri get-geydə artırdı. Bakı, Şuşa, Naxçıvan, Nuxa, Şamaxı və s. şəhərlərdə ayrı-ayrı şəxslər, mütərəqqi maarifçilər ibtidai təhsil verən ana dilli məktəblər açmaqdə davam edirdilər. Belə məktəblərdən biri 1883-cü ildə Şuşada S. Vəlibeyov tərəfindən açıldı. Yay tə'tili zamanı Şuşada istirahət edən ZMS-nin azərbaycanlı şö'bəsinin ibtidai məktəb müəllimi Səfərəli bəy Vəlibeyov müvəqqəti olsa da, bir məktəb açaraq uşaqlara savad öyrəndirdi. Onun məktəbində müxtəlif təbəqələrdən olan 25 şagird oxuyurdu. Tədris səs üsulu ilə aparılırdı. S. Vəlibeyov şagirdlərə yalnız savad öyrətməklə kifayətlənmirdi. O, eyni zamanda yerli məktəbdarlarla səs üsulunun üstünlüyünü izah edir, bu üsul ilə dərs deməyin əhəmiyyətini eyani olaraq göstərirdi.

Tə'limin cansızıcı ərəb və fars dillərində deyil, məhz Azərbaycan dilində aparılması və bunun müvəffəqiyyəti S. Vəlibeyovu sevindirirdi. O, 1883-cü ildə "Qafqaz" qəzetində dərc etdirdiyi məqaləsində "Vətən dili" əsasında vətən övladlarının heqiqi tərbiyə alacaqlarını ürək dolusu ilə qeyd edirdi.

§ 7. Orta məktəblər

Azərbaycanda orta təhsil müəssisəsinin təşkilinə keçən əsrin 40-ci illərində təşəbbüs edilmişdir. Rusiyada XMN sisteminə daxil olan tədris müəssisələrinin ümumi tərkibinə görə hər bir qubemiya mərkəzində bir orta məktəb-gimnaziya təşkil edilməli idi. Belə ki, qubemiya ehəlisinin maarifşəhər hissəsinin, əslində isə dövlət qulluqçularının eksəriyyətinin quberniya mərkəzində yerləşdiyindən və qəza mərkəzlərinə nisbətən qubemiya mərkəzinin daha çox inkişaf etdiyindən hökumət qubemiya mərkəzlərində daha yuxarı məktəb tipi açmağı qanunlaşdırılmışdır. Belə bir qanunun mövcud olmasına baxmayaraq qubemiya mərkəzi olan Şamaxı şəhəri, həmçinin İrəvan Zaqafqaziyada müstəsnalıq təşkil edirdi. Yerli əhali isə qəza məktəbinə nisbətən daha yuxarı tipli məktəb tə'sis edilməsini tələb edirdi.

Orta təhsil müəssisəsinin təşkili qaydalarına mövcud qanun və 40-ci illərin inzibati İslahatı zamanı Zaqafqaziyada xüsusi tədris dairəsi yaratmaq zəruriyyəti ilə əlaqədar olaraq Tiflis gimnaziyasından əlavə, ikinci bir gimnaziyanın olması lazım bilindi və bunu Xəzər vilayətinin mərkəzi olan Şamaxı şəhərində mövcud qəza məktəbi əsasında tə'sis etmək təklif edildi. Layihəyə görə Şamaxı gimnaziyasının tədris planına rus, Azərbaycan, erməni, ərəb, fars və fransız dilleri, mənqıq, riyaziyyat, fizika, tarix, coğrafiya, statistika, rəsm, rəsmxət və hüsnxət daxil idi.

Hökumətin göstərilən qanununun və əhalinin tələbinə baxmayaraq, o vaxtlar Şamaxıda orta məktəb tə'sis etmək məsəlesi təxitə salındı. QTD-nin popeçiteli Semyonov 1852-ci ildə mərkəzi hökumətə yazdığı raportlarından birində Şamaxı şəhərində (həmçinin İravanda) gimnaziya tə'sis etməyin hele vaxtı çatmadığını bəhanə gətirərək, əslində isə xəzinəyə maddi zərər vurmamağı əsas götürərək, imperiyanın qərb qubemiyalarında olduğu kimi, bu yerlərdə də gimnaziyanı 5

sinifli quberniya məktəbi ilə əvəz etməyi daha faydalı hesab etdi. Bu mülahizələr onunla nəticələndi ki, 1853-cü il nizamnaməsi əsasında Şamaxı qəza məktəbi ali 4 sinifli məktəbə çevrildi. Beləliklə, XIX əsrin birinci yarısında Azərbaycanda orta məktəb açmaq cəhdini baş tutmadı.

Azərbaycan ərazisində natamam orta və orta təhsil müəssisəsi (nis dilində) yalnız keçən ərin 60-ci illərində meydana gəldi. Azərbaycanda orta təhsil müəssisələrinin meydana gəlməsi Rusiya gimnaziya və progimnaziyalarının 1864-cü il nizamnaməsi ilə əlaqədar idi. Bu nizamnamə mahiyət e'tibar ilə əslində, 1861-ci ilin kəndli islahatının nəticəsi idi. Mə'lum olduğu kimi, kəndli islahatının ardınca hökumət məhkəmə, idarə, yerli özünüdərə və s. sahələrlə yanaşı orta məktəbdə de islahat apardı.

1864-cü il nizamnaməsi gimnaziyalarının ümumi təhsil verən orta məktəblər olduğunu bildirdi. Orta məktəbin silkiliyi aradan qaldırıldı. Bütün silklərə məxsus və müvafiq texmini hazırlığa malik olan uşaqlar orta məktəbə o şərtlə qəbul oluna bilərdi ki, onun təhsil haqqı ödənilsin.

Gimnaziya və progimnaziyalarının 1864-cü il nizamnaməsinə görə Rusiyada 7 illik təhsil kursu olan 2 gimnaziya növü müəyyən edildi;

1. Bir və ya iki qədim dilli klassik gimnaziya.

2. Qərbi Avropa dillərini xeyli artırmaqla realni gimnaziya.

Həm nizamnamədə, həm də təcrübədə bu iki müxtəlif tipli gimnaziyanı bitirənlərə heç də eyni hüquq verilmirdi. Klassik gimnaziyanı bitirənlər universitetlərə və digər ali təhsil müəssisələrinə tam hüquqla daxil ola bildikləri halda, realni gimnaziyanı bitirməyə aid şəhadətnamə isə ali ixtisas məktəblərinə qəbul olunmağa heç bir xüsusi hüquq vermir, yalnız nəzərə alınırı.

60-cı illərin orta məktəb islahati Azərbaycanda da natamam orta və natamam — orta təhsil müəssisələrinin meydana gəlməsinə tə'sir etdi. Əhalinin orta təhsilə olan tələbi və 1864-cü

il nizamnaməsinin tətbiqi ilə əlaqədar olaraq 1865-ci il sentyabrın 13-də Bakı ali dörd sinifli məktəbi əsasında ilk orta məktəb — realni progimnaziya təşkil edildi. Əvvəller yalnız iki aşağı sinifdən ibarət olan Bakı progimnaziyası 1867-ci ildə realni gimnaziaya çevrildi.

Bakıdan sonra Azərbaycanda sayca ikinci natamam orta məktəb Yelizavetpol (Gəncə) şəhərində tə'sis edildi. Bu, çənn 1867-ci il 9 dekabr tarixli "Qaflaqaz və Zaqafqaziya ölkəsinin idarə olunmasının deyişdirilməsi haqqında adlı fərmanı əsasında müstəqil Yelizavetpol quberniyasının yaradılması və Gəncənin quberniya mərkəzine çevirilməsilə əlaqədar idi.

Keçən ərin 70—80-ci illərində orta təhsil sahəsində çarizmin müraciətəsi orta məktəblərin həm kəmiyyət, həm də keyfiyyətə inkişafını ləngidir, ona ciddi mane olurdu. Bütün bunlara baxmayaraq, yerli əhali orta təhsilə ciddi cəhd edirdi. Arxiv sənədləri göstərir ki, orta məktəb tələbi Şuşa şəhərində də güclü idi.

Şuşalıların orta məktəb tələbi və bunun üçün müvafiq bina və pul vəsaiti ayırmaları qərarı get-gedə güclənirdi. Əhalinin orta təhsilə ciddi sə'y göstərməsi bütün Zaqafqaziyada diqqətəlayiq hadisə idi.

Beləliklə, 1881-ci il sentyabrın 20-də şəhər ictimaiyyətinin tələbi ilə Şuşada 6 sinifli realni məktəbinin əsası qoyuldu.

Şuşa realni məktəbi ilk dəfə hazırlıq və üç əsas sinifdən ibarət təşkil edildi. Məktəbə ilk dəfə 159 şagird qəbul edildi ki, onlardan 58 nəfəri azərbaycanlı, 91 nəfəri erməni, 10 nəfəri isə digər millətlərin nümayəndələri idi.

XIX əsrin sonlarında Bakıda orta məktəb tə'sisi məsələsində iki fikir hökm sürüşüdü. Klassik gimnaziyanı açmaq, yoxsa orta texniki məktəbi tə'sis etmək? Dövlət idarə rəhbərləri-çinovniklər öz uşaqlarına universitet təhsili vermək üçün ilk növbədə klassik gimnaziyanı lazımlı bilir və bunu möhkəm müdafiə edirdilər. Fabrik-zavod və neft-mədən sahibkarları isə sənayenin artmaqdə

olan tələbatını əsas götürərək, texniki məktəb açmağı tələb edirdilər.

Şəhərin gimnaziya sandan böhran keçirdiyini dərk edən Bakı şəhər duması və onun məktəb komissiyası 1856-ci il aprelin 2-də gimnaziyanın bütün xərcini öhdəsinə götürmək və onu III. Aleksandrın adı ilə adlandırmak şərti ilə Pobedonostsevin xüsusi məktəbini gimnaziyaya çevirməyi qərara aldı. Şəhər dumasının məktəb komissiyasında H.Zərdabi kimi maarifinin iştirakı bu məsələnin həllinə tə'sir etməyə bilməzdi.

Nəhayət, 1896-ci il mayın 28-də QTD-nin popeçiteli, iyulun 2-də isə mərkəzi hökumət Bakı şəhər dumasının qərarını təsdiq etməyə məcbur oldu. Beləliklə də, 1896-ci il sentyabrın 1-də A.İ.Pobedonostsevin xüsusi məktəbi əsasında imperator III. Aleksandr adına Bakı oğlan klassik gimnaziyası təşkil edildi. Yenice təşkil olunmuş gimnaziyaya ilk gündən şagird axını başlandı. 1896-ci ildə buraya qəbul olunmaq üçün ərizə verənlərin sayı 600 nəfərdən çox idi.

Beləliklə, əsrimizin ilk əvvellərində Azərbaycanda oğlanlar üçün natamam orta və orta təhsil müəssisələri olmaq e"tibarı ilə cəmi 7 məktəb fəaliyyət göstərirdi. Bunlar iki realni məktəb (Bakıda və Şuşada), iki klassik gimnaziya (Gəncədə və Bakıda), iki progimnaziya və bir ticarət məktəbindən (Bakıda) ibarət idi. Qızlar üçün isə bütöv XIX əsr ərzində cəmi bir orta məktəb (Bakıda) və bir natamam orta məktəb (Gəncədə) tə'sis edilmişdi.

Yeri gəlməkən qeyd edək ki, bütün Zaqafqaziyada kəsiblərdən olan uşaqların dövlət məktəblərində oxumasına maddi kömək etmək məqsədilə "Cəmiyyəti-xeyriyyə təşkil etmək fikri" ilk dəfə Azərbaycanda—Bakıda meydana gəlmişdir. Bu sahədə ilk təşəbbüs H.Zərdabiya aiddir. Onun bu fikri dərhal QTD tərəfindən bəyənilmiş və təqdirləyiş hesab edilmişdi.

Bütün bunlara baxmayaraq, bir tərəfdən xalq maarifi sahəsində carizmin müraciəcə siyaseti və ucqar xalqların maarifinə cətinəsiz münasibəti, digər tərəfdən de orta təhsilin rus dilində

AZƏRBAYCAN MƏKTƏB VƏ PEDAQOJİ FİKİR TARİXİ

olması və təhsil haqqının çoxluğu əhalinin geniş hissəsi içərisində dini-fanatizmin möhkəm kök salması və s. sabəbələrə görə geniş əhali kütlesi orta təhsildən demek olar ki, kənarda qalırıdı. Orta məktəblər Azərbaycanın yalnız üç şəhərində olduğundan digər şəhərlərin (hələ kəndlər bir yana qalsın) sakinləri öz uşaqlarına orta təhsil verməkdən məhrum idı.

XIX əsrde orta məktəbin elm-fənn müəllimləri arasında azərbaycanlılar çox azlıq təşkil edirdi. 1869-cu ildə Bakı realni məktəbinə təbiyyət tarixi müəllimi vəzifəsinə qəbul edilən H.Zərdabi cəmi Zaqafqaziyada yaşayan azərbaycanlılar arasından çıxmış ilk ali təhsilli elm-fənn müəllimi idi. Bakı realni məktəbinin nümunəvi müəllimlərindən olan H.Zərdabi, əsrin sonlarından isə N.Nərimanov azərbaycanlı uşaqlarının orta təhsile çəlb edilməsi işində xüsusi xidmət göstərmişdir.

Carizmin siyasetinə baxmayaraq, XIX əsr Azərbaycan ədəbiyyatı və mədəniyyətinin görkəmli nümayəndələri məhz rus dilində orta təhsil almaq nəticəsində yüksələ bilmişlər. Azərbaycanlılardan olan orta məktəb mə'zunlarının bir dəstəsi Rusiyanın bir sıra ali məktəblərinə daxil olmuş və orani bitirdikdən sonra Azərbaycanda xalq maarifi, elm və mədəniyyətin müxtəlif sahələrində unudulmaz xidmətlər göstərmişlər.

§ 8. Qadın təhsili

60-ci illərin məktəb islahati qadın təhsilinin az-çox inkişaf etməsinə tə'sirsiz qalmadı. 60-ci illərin ictimai-siyasi və pedaqoji hərəkəti nəticəsində ayrı-ayrı yerlərdə qız təhsilinə ehtiyac və tələb get-gedə artırdı. Bu tələb və ehtiyac nəticəsində 1864-cü il oktyabrın 1-də Zaqatalada 2-ci dərəcəli qız məktəbi açıldı. Təhsil pullu idi. Zaqatala qız məktəbinə ilk dəfə 33 şagird qəbul olunmuşdur. Tədris planına ilahiyyat, rus dili, hesab, hüsnxət, el

əməyi və təsərrüfat işləri daxil idi. Zaqtala qız məktəbi az müddət ərzində yerli əhalinin rəğbətini qazandı və 1904-cü ildə dörd sinifli Marinski qız məktəbinə çevrildi.

Qadın təhsilinə olan tələbat Azərbaycanın digər şəhərlərində, xüsusilə de Şuşada daha çox idi. Şuşalılar qızların ana dilində təhsili ilə bərabər rus dilində de təhsil almasına cəhd edirdilər.

1875-ci il oktyabrın 26-da Şuşada xeyriyyə cəmiyyəti tərəfindən qız məktəbinin əsası qoyuldu. Tədris planına rus dili və hesab, ana dilində oxu və yazı, hüsnxət, rəsm, rəsmxətt, ümumi coğrafiya, tarix, Şuşa qəzasının, Qafqazın, Rusiya imperiyasının xəritəsini çəkməklə ölkəşünaslıq daxil idi. Bunlardan başqa, xorla milli mahnilar oxudulur, təbiyyat və fizikadan ümumi mə'lumat verilirdi. Təhsil pullu idi. Kasiblardan olanlar təhsil haqqını — dan azad idi. Əlavə təhsil haqqı verənlərə həmçinin fransız və alman dilləri, musiqi öyrədilirdi. Rus dili K.D.Uşinskiyin "Vətən dili dərsliyi" üzrə keçirilirdi.

Şuşa qız məktəbi 1894-cü ildə Marinski qız məktəbinə çevrildi. 1895—1896-ci dərs ilində burada 147 nəfər təhsil alındı.

Növbəti qız məktəbi 1895-ci il yanvarın 14-də Gəncə şəhərində meydana gəldi. İlk dəfə cəmi 6 şagirdlə işə başlayan Gəncə "Müqəddəs Nina" qız məktəbi get-gedə inkişaf edərək 1889-cu ildə progimnaziyaya, 1902-ci ildə isə gimnaziyaya çevrildi.

Bələliklə, keçən əsr ərzində Azərbaycanda rus dilində cəmi 4—5 məktəb açılmışdı ki, burada oxuyanlar da əsasən qeyri millətlərin uşaqları idilər. Azərbaycanlılar bu məktəblərin təşkilində yaxından iştirak edir, maddi kömək edirdilərse də, orada oxuyan azərbaycanlı qızların sayı çox-çox az idi. Azərbaycanlı qızlarının cüzi hissəsi evlərdə təşkil edilən məktəblərdə, yaxud da ailənin böyük üzvlərinin yanında bu və ya digər təhsil alırdı.

AZƏRBAYCAN MƏKTƏB VƏ PEDAQOJİ FİKİR TARİXİ

1876-ci ilin mə'lumatına görə Gəncə—İrəvan qubemiyaları xalq məktəbləri direksiyası üzrə xüsusi məktəblərdə 647, Bakı—Dağıstan qubemiyaları xalq məktəbləri direksiyası üzrə isə 376 nəfər azərbaycanlı qız təhsilə cəlb edilmişdi.

Rus qız məktəblərinin meydana gəlməsi azərbaycanlı qızların da dünyəvi təhsili ideyasının meydana gəlməsinə xeyli kömək etdi. Bir tərəfdən mütərəqqi rus məktəbi və pedaqoji fikrinin, digər tərəfdən isə inkişaf etməkdə olan milli mədəniyyətin qüvvəti tə'siri və dövrün ictimai-mədəni tələbi azərbaycanlı qızların dünyəvi təhsil ideyasını sürətləndirdi. Bu ideyanın ilk carçıları da Rusiyada təhsil alan azərbaycanlı gənclər oldu. Dünyəvi qadın təhsili ideyasının irəli sürülməsində ilk təşəbbüs, dövrünün məşhur müəllimi və maarifçisi H.Zərdabiye məxsusdur. Bu ideyanı ilk dəfə H.Zərdabi və onun "Əkinçi qəzeti" irəli sürdü.

Qadınların dünyəvi təhsil ideyası nəticəsiz qalmadı. Keçən əsrin 70-ci illərində azərbaycanlı qızları üçün ayrıca məktəb açmaq sahəsində ilk təşəbbüs edildi. Bu təşəbbüs H.Zərdabinin arvadı Hərifə xanımı məxsus idi.

Həsenbəylə Hərifə xanım Məlikovların bu təşəbbüsü Zaqafqaziyanın digər şəhərlərində, ilk növbədə isə Zaqafqaziyanın həm inzibati, həm də mədəni mərkəzi olan Tiflisdə azərbaycanlı qızlar üçün rus dilində ümumtəhsil məktəbi açmaq fikrini gücləndirdi.

Əsrin sonlarına yaxın azərbaycanlı qızlan üçün ümumi təhsil məktəbi açmaq fikri daha da gücləndi. Azərbaycan maarifçilərinin qabaqcıl dəstəsi də qız məktəbinin tə'sisində böyük əhəmiyyət verir və onu müdafiə edirdilər.

Lakin xəzinədən vəsait buraxılmadığından, ianələrdən toplanan vəsait isə azlıq etdiyindən Tiflis müsləman qız məktəbinin tə'sisi bir daha baş tutmadı.

Bələliklə, Azərbaycanın Rusiya tərkibinə daxil olmasından sonra keçən uzun müddət ərzində çar hökuməti azərbaycanlı

qızları üçün (rus dilində olsa da) nəinki orta, hətta ibtidai məktəb belə açmadı. Azərbaycanlı qızların təhsili sahəsində çarizmin mürteccə siyasetinə baxmayaraq, Azərbaycanın qabaqcıl maarifçiləri qadın təhsilinə böyük əhəmiyyət verir, ayı-ayrı mütərəqqi müəllimlər qızların məktəbə cəlb edilməsinə sə'y göstərir, özləri xüsusi qız ümumtəhsil məktəbləri açırdılar.

Bu sahədə unudulmaz xidmət göstərənlərdən biri məşhur maarifçi-pedaqoq M.T.Sidqi idi. O, 90-ci illərdə Naxçıvanda ayrıca "Qız məktəbi açmağa nail olmuşdur.

Əsrin sonlarına doğru qadın təhsilinin zəruriyyəti təkcə şəhərlərdə deyil, kəndlərdə də özünü göstərirdi. Bir sıra qabaqcıl kənd müəllimləri dərs dedikləri oğlan məktəblərinə qızları da cəlb edirdilər. Bu məsələdə görkəmli yazıçı və pedaqoq C.Məmmədquluzadənin xidmətləri unudulmazdır. 1890-1897-ci illərdə Nehrəm kəndindəki iki sinifli məktəbin müdürü vəzifəsində çalışan C.Məmmədquluzadə qızların məktəbə cəlb edilməsinə xüsusi sə'y etmiş və buna nail olmuşdur.

Qızların oğlan məktəblərinə cəlb edilməsinə Nuxa qəzasının Vartaşen (Oğuz) və Qarabulaq, Cəbrayıl qəzasının Qarğabazar kənd məktəblərində də rast gelirik. Qarabulaq kəndində oxuyan 80 nəfərdən 5 nəfəri qızlar idi. 1895-ci ildə Qubada iki sinifli ibtidai məktəb nəzdində qızlar üçün ayrıca şö'bə açılmışdı.

"Rus-Azərbaycan məktəblərinin və yeni üsullu məktəblərin bə'zisinin nəzdində ayrıca qız şö'bəsi də təşkil edildi. Belə şö'bələrdən biri 1894-cü ildə Nuxada, görkəmli müəllim M.Şeyxzadənin "Darüssüada məktəbi" nəzdində, digəri isə 1901-ci ildə Bağmanlar "Rus-Azərbaycan məktəbi" nəzdində meydana gəldi.

XIX əsrin sonlarında Azərbaycan ziyalılarının qadın təhsili uğrunda mübarizəsi get-gedə genişləndirdi. Onların bir hissəsi öz həmvətənlərinin dini görüşlərini nəzərə alaraq və ona hörmət əlaməti olaraq, qız məktəblərinə, orada yalnız qadın müəllimlərinin dərs deməsi şərti ilə açmağı məqsədə daha

AZƏRBAYCAN MƏKTƏB VƏ PEDAQOJİ FİKİR TARİXİ

müvafiq hesab edirdilər. Ziyalıların bir dəstəsi isə bu sahədə praktik addım atmağa çalışır, imkan daxilində qızların düzgün təşkil edilmiş dünyəvi məktəblərə cəlb edilməsinə cəhd edirdilər.

1896-ci il yanvarın 19-da Bakı qubematoruna ərizə ilə müraciət edən H.Zərdabi Bakıda azərbaycanlı qızları üçün təhsil müddəti üç il olan bir sinifli məktəb açmağa icazə istədi. O, məktəbin tədris planına aşağıdakı fənləri daxil etməyi nəzərdə tuturdı:

1. Şəriət
2. Azərbaycan dili
3. Rus dili
4. Hesab
5. Hüsnət və rəsmxət
6. Əl işləri

H.Zərdabinin təklif etdiyi tədris planı mövcud Rus-Azərbaycan məktəblərinin tədris planına uyğun idi.

H.Zərdabinin Bakıda qız məktəbi tə'sis etməye hazırlaşması xəbəri tez bir zamanda bütün Qafqaza yayıldı.

Lakin H.Zərdabinin ərizəsinə müsbət cavab verilmədi. Çar mə'murları H.Zərdabiya siddətli hücum edərək, onu "öz məqalələri, şifahi çıxışları ilə kəndliləri müntəzəm surətdə həyəcana gətirdiyini və bütün maddələr üzrə siyasi cəhətdən e'tibarsız və dövlət üçün təhlükəli hesab edərək, onun xahişini rədd etdilər.

Azərbaycan milli burjuaziyasının görkəmli nümayəndəsi olan H.Z. Tağıyev bu işdə xüsusi şərfləndirdi. Azərbaycanda dünyəvi elmləri öyrədən ilk qız məktəbinin yaradılması da məhz yuxarıda göstərilən yol ilə meydana gəldi.

H.Z. Tağıyev 1896-ci ilin aprelin 24-də QTD-yə müraciət edərək, özünün vəsaiti ilə azərbaycanlı qızlarına dünyəvi təhsil verən məktəb açmağa sə'y etməsi Bakıda müsəlman qız məktəbinin təşkili ilə nəticələndi. Bu münasibətlə "Nasiri qəzeti"nin Bakı şəhərindən verdiyi mə'lumat maraqlıdır. Qəzeti

1896-ci il 17 noyabr tarixli 28-ci nömrəsində yazılmışdır: "Mərdlik və əliaqlılıqda, mədəniyyət və insanlıqda yeganə şəxsiyyət olan Hacı Zeynalabdin Tağıyev yetim və yoxsul qızların təhsil alması üçün Bakıda məktəb açmaqdan ötrü var qüvvəsinə sərf etməklə yanaşı bu yolda öz mərdlik kisəsindən çoxlu pul xərcləmişdir. Məktəbin 1898-ci il mayın 16-da Rusiya XMN tərəfindən təsdiq edilmiş xüsusi nizamnaməsi var idi.

Nizamnamaya görə qız məktəbi qapalı idi. Məktəbə yalnız azərbaycanlılardan 7 yaşı tamam olmuş qızlar qəbul olunurdu (§5). Tədris planı və programı cəhətinca bir sinifli məktəbə bərabər idi. Təhsil müddəti 4 il idi. Əlavə sınıf hesab edilən 4-cü sınıfın sənət şöbəsi adlanırdı. Məktəbin pansionu var idi. Buraya ancaq kasibəldən olanlar qəbul olunurdu (20 nəfər). Pansionda öz vəsaitləri ilə yaşayanlar, bundan əlavə evlərdə yaşayış məktəbə davam edənlər də var idi ki, onlardan təhsil haqqı alınırı.

Məktəb üçün pedagoji və hifz-səhiyyə tələblərinə cavab verən xüsusi bina tikilmişdi.

Nizamnamaya görə məktəbin müdürü və müəllimləri mütləq azərbaycanlı qadınlardan olmalı idi (§12). Bu maddənin nizamnamaya daxil edilməsi, xalqın o zamankı fanatik görüşlərindən irəli gəlib, məktəbin müvəffaqiyətini tə'min etmək üçün idi.

Qafqazda ilk dəfə olaraq müsəlman qızlarının Azərbaycan və Rusiya mədəniyyəti ilə tanış olması məqsədilə tə'sis edilən və ilk "şitillikdən" ibarət olan bu məktəb 1901-ci il oktyabrın 7-də gündüz saat 12-də təntənəli surətdə açıldı.

Bələliklə, XIX əsrin sonlarında Bakı xalq maarifi və məktəb sahəsində baş verən canlanma, Rus-Azərbaycan məktəblərinin müvəffeqiyətli davamı, Çar III Aleksandrın tac qoyması şərəfinə Bakı varlıklarının şəhər qubemiya məktəblərinə az-çox ianə verməsi, kapitalist münasibətlərinin sürətli inkişafı və əhalinin dünyəvi təhsil tələbi göstərilən məktəbin yaradılmasını sürətləndirdi.

Bakı qız məktəbinin təşkili Azərbaycanın bütün ziyanlılarını sevindirdi. Onlar əsrlərdən bəri həsrəti çəkilən bu maarif ocağının meydana gəlməsini alqışlayır, ona mə'nəvi kömək edirdilər. Məktəbin açılışı münasibəti ilə göndərilen teleqramlar, ünvanlar onun böyük həyatı əhəmiyyətinə eyani sübut idi. Müsəlman ziyanlı qadınları məktəbin açılışını öz həyatlarının mədəni bayramı, bütün bayramlardan və şənliklərdən ən əzizi sayırdılar. Teleqramlardan birində deyildi: "Biz nəslimizin və gələcəyimizin yaxşı olacağını görüb sevinirik və şadlığımızdan coşuruq. Azərbaycan ziyanları tərəfindən tərtib edilən təbrik məktubunun altından ilk imzani milli ziyanların veterani H.Zərdabi qoymuşdu. Qazan müsəlmanlarının təbrikində Bakı qız məktəbinin Rusyanın digər ucqarlarında yaşayan müsəlman qadınlarının həyat yolunu işıqlandıracağı, bu məktəbin digər məktəbler üçün ana rolü oynayacağı ayrıca qeyd edildi. Xarici ölkələrdə nəşr edilən kitablar belə, Bakıda Azərbaycan qız məktəbinin açılışını xəbər verirdi. O vaxtlar Bakıda olmuş fransız səyyahı Baron-deBay 1901-ci ilde Parisdə nəşr etdirdiyi "Rusyanın icmali adlı əsərinin "Tatarlar arasında. Dərbənddən Yelizavetapoladək fəslinde ilk rus-Azərbaycan qız məktəbinin açılışını yüksək qiymətləndirək" yazırkı ki, bu ideya müasirdir, maraqlıdır, tə'sirələndiricidir. O, böyük çətinliklə hesabına meydana gelmişdir.

Bakıda qız məktəbinin açılışı Azərbaycan maarifinin çox mühüm hadisələrbydən biri idi. Təkcə Azərbaycanda deyil, cəmi Qafqazda və Rusiyada nəşr edilən bir sıra dövri mətbuat Bakı qız məktəbinin açılışını böyük ruh yüksəkliyi ilə qarşılıdı. "Şərqi rus qəzeti yazırkı: "Afşırın Hacı Zeynalabdin Tağıyevə ki, yüz minlərlə manat sərf edib, müsəlmanlar içində qız məktəbi açıb. Müsəlman arvadlarını əsəratdən xilas etmək üçün tə'siredici çare vücuda gəldi..."

Bakının qabaqcıl ziyanları qəzet sehifələrində çıxış edərək Bakının müsəlman əhalisinə müraciətlə öz qızlarının məktəbə qoymağça çağırıldılar.

Məhəmməd Əmin Rəsulzadə Qafqaz müsəlman əhalisindən, xüsusiə Bakı əhalisindən xahiş edirdi ki, öz qüvvəsinə görə uşağını məktəbə qoyub, onları papaqçı, dükan şagirdi və sair etməsin.

Həmin məktəbin Azərbaycan dili müəllimi Şəfiqə Seyxzada "Şərqi rus qəzeti"nin 1903-cü il 5 may tarixli 15-ci nömrəsində "Bir çox ümidişlərimiz başlığı altında dərc etdirdiyi məqalədə yazdı: "Həmin talibələrimiz gələcəkdə millət anası olub, millətin üzünü güldürəcəklər. Qeyrətkeşlikdə və qələm yürütməkdə bizdən artıq olsunlar gərək. Çünkü bizlər nə müsəlmana məxsus məktəb gördük, nə mədrəsədə təlim aldiq, nə də zəmanəmizdə məktəb adı eşitdik. Bu saat, bu gün məktəbimizdə 80-ə qədər qız balalarımız təhsil alır.

Məktəbin ilk müdürü H.Zərdabının arvadı Hərifə xanım Məlikova olmuşdur. Məktəb ilk dəfə 34 nəfər şagird ilə işə başlamışdı. Az müddət ərzində şagirdlərin sayı artaraq 58 nəfərə çatmışdır. 1902-ci ildə onların sayı artıq 71 nəfər idi. Onlardan 35 nəfəri pulsuz oxuyurdu. Qəbul olunan şagirdlərin içerisinde Şuşa və Tiflisdən, Zaqqaziyə və Qafqazın digər yerlərində olanlar da var idi. Şagirdlər xüsusi məktəb forması geyinirdi.

Qısa müddət ərzində məktəb geniş əhali kütłəsinin hüsnə rəğbətini qazandı. Bakı rus-Azərbaycan qız məktəbi digər yerlərdə də qız məktəblərinin meydana gəlməsinə qüvvətli tə'sir etdi. Onun məzunları isə xalq maarifinin, qadın təhsilinin carçıları, yeni məktəblərin açılmasında, gənc nəslin, ilk növbədə isə qızların təhsili sahəsində fəal mübarizlər oldular. İnqilabdan əvvəlki ziyanlarının əsas dəstəsi Bakı qız məktəbinin yetişdirmələri olmuşlar.

Bakıda ilk Azərbaycan qız məktəbinin təşkili bütün Qafqazın ictimai həyatında bir canlanmaya səbəb oldu. Bu məktəbin müvəffəqiyəti az sonra Tiflisdə, İravanda, Naxçıvanda və başqa yerlərdə də yeni qız məktəblərinin meydana gəlməsinə qüvvətli təkan verdi.

IV FƏSİL

XIX ƏSRİN İKİNCİ YARISINDA
ƏN'ƏNƏVİ MƏKTƏB VƏ MƏDRƏSƏ
TƏHSİLİ

§1. Məktəb və mədrəsə təhsilinin məzmunu

XIX əsrin birinci yarısında olduğu kimi, ikinci yarısında da məktəb və mədrəsələr öz köhnə təhsil sistemini saxlamış, bununla bərabər əvvəlki dövrə nisbətən onların sayı xeyli artmışdır. 60-cı illərin natamam mə'lumatına görə QTD ərazisində belə təhsil ocaqlarının sayı 8000-dən artıq idi, orada təxminən 15000 şagird təhsil alırdı. Məktəblərin daha çox yayıldığı yerlərdən biri Şamaxı qubemiyası idi. 1858-ci ildə burada 299 məktəb və mədrəsə fəaliyyət göstərirdi ki, orada 4700 şagird oxuyurdu. Məktəblərdən 37-si şəhərlərdə idi.

Ən'ənəvi məktəblər bütün Qafqazda yayılmışdı. Əsrin sonlarına doğru burada oxuyan şagirdlərin sayının ümumiyyətlə artımı müşahidə olunur. Dövlət xəzinəsi vəsaitindən qət'i faydalananmayan, əsas e'tibarı ilə valideynlərin vəsaiti hesabına mövcud olan bu məktəblərin şagirdləri cəmi Qafqazda mövcud olan dövlət məktəbi şagirdlərinin təxminən yarısına bərabər idi. Məsələn, 1897-ci ildə QTD-yə tabe olan 1486 məktəbdə cəmi 55,592 şagird təhsil alıdıq halda, cəmi Qafqazdakı 1800-dən artıq müsəlman ruhani məktəblərində 25,081 şagird oxuyurdu.

Bu məktəblərdə oxuyan şagirdlərin eksəriyyəti, şübhəsiz ki, azərbaycanlı idi. Az miqdarda ləzgilər, dağlılar, qabardinlər, osetinlər, çəçenlər və inqiloylar da var idi. Axırıncılar ancaq Zaqqatala dairesindəki məktəblərde idilər. Be'zi mənbələrdə erməni və gürçü uşaqlarının məscid məktəblərində oxumasına rast gəlirik.

Şagirdlərin böyük eksəriyyətini oğlanlar təşkil edirdi. 1878-ci ildə 18,604 şagirddən yalnız 1035-i və ya 5,6%, 1879-cu ildə isə 15818 nəfərdən yalnız 754 nəfərini və ya 4,8%-ni qızlar təşkil edirdi.

Əsrin sonlarında qızların sayıının nisbətən artımı müşahidə edilir. 1899-cu ildə Qafqazdakı müsəlman ruhani məktəblərində oxuyan 23,130 şagirddən 3,749 nəfəri qızlardan ibarət idi ki, bu da 16,2 % təşkil edirdi.

Bu məktəblərin bir xüsusiyyəti də, orada oxuyan şagird hə'yətinin əsasən aşağı təbəqələrindən ibarət olmasıdır. Bu məktəblər və orada oxuyan şagirdlər özünün kütləviliyindən əlavə, dövlət məktəblərindən bir də onunla fərqlənirdi ki, dövlət məktəblərində təhsil ciddi təbəqəlik xarakteri daşıdığı halda, məscid məktəbləri ümumi xarakter daşıyırı. Dövlət məktəblərinin azlığı, silkiliyi və təhsil haqqının çoxluğu və s. üzündən zəhmətkeş balaları bu məktəblərde oxuyanların çox az hissəsini təşkil edirdi. Onların eksəriyyəti ən ənəvi məhəllə məktəblərinə davam edindilər. Bu məktəblərin böyük eksəriyyəti kənd yerlərində olduğundan, kəndli uşaqları çoxluq təşkil edirdi. Məsələn, 1879-cu ildə Bakı qubemiyasındaki məktəblərde oxuyan 2946 şagirddən 2713 nəfər kəndli uşaqlarından ibarət idi. Gəncə və İrəvan qubemiyalarındaki məscid məktəblərində oxuyan şagirdlərin hamısı kəndli uşaqları idi.

Şəhərli uşaqlarından olan şagirdlərin azlığı onların şəhərlərdə mövcud olan dövlət məktəblərinə davam etmələriyle əlaqədar idi.

Müəllim-mollaların təhsilinə gəlinçə onların bir hissəsi Şərqi ölkələrində, o cümlədən Təbrizdə, Ərdəbildə, Xorasanda və Dağıstandakı məktəb və mədrəsələrdə və ya ayn-ayn ruhani şəxslərin yanında təhsil almışdır. Onların bir çoxu ərəb və fars dillərini mükəmməl bilirdilər. Məktəbdarların bə'zisinin müdərrislik adı və müəllimlik üçün şəhadətnaməsi var idi.

Məktəblərdə təhsil müddəti müxtəlif idi. 1895-ci ildə Şuşa məktəblərində təhsil müddəti 4 ildən 7 ilə, kəndlərdə isə 10 ilədək idi.

Əvvəller olduğu kimi təhsil fərdi xarakter daşıyırı. Məktəbə qəbul bütün il ərzində davam edirdi. İmtahan yox idi. Tədris binaları pedaqoji və gigiyena tələblərinə cavab vermirdi. Fiziki cəza tətbiq edilirdi. Təhsilin məzmunu yenə də məktəbdarnın bilik seviyyəsindən asılı idi. Ancaq bütün məktəblərde Qur'an oxudulması ümumi hal idi.

Təhsilin ümumi məzmunu şagirdlərin yaş və bilik seviyyəsinə uyğun deyildi. Tə'limdə asandan çətinə prisipinə riayət edilmirdi. Tə'lim ən ənəvi hərf-heca üsulu ilə aparılırdı. Tə'limin ən ənəvi məzmununda sistemsizlik hökm süründü. Bununla belə bu məktəblərdə Azərbaycan və Şərqi ədəbiyyatı klassiklərinin şah əsərlərinin oxudulması, Azərbaycan, ərəb və fars dillərində oxu və yazı öyrədilməsi o məktəblərin müsbət cəhətlərindən idi. Məktəblərin bə'zisində, xüsusi də dövrün savadlı və mə'lumatlı müəllim və şairləri tərəfindən poeziyaya ayıncı fikir verilirdi. Ordubad məktəblərində əlavə təhsil haqqı almaq yolu ilə həmçinin kimya, astronomiya, magiya (səhrbazlıq), ərəb farmakologiyası, müsəlman hüquqsunaşlığı da öyrənilirdi.

Əvvəller olduğu kimi, XIX əsrde də məktəblərin eksəriyyəti çox az real bilik verdikleri halda, əlverişli təhsil quruluşu ilə fərqlənən az çox məktəbler də var idi.

Bələ məktəblərin baniləri adətən xalq içərisində çıxmış ruhani təhsili olsa da, dinc qulluq etmək istəməyen şəxslərden ibarət idi.

Şamaxıda Mirzə Rzanın, Qubada Molla İbrahimxəlilin, Səlyanda Molla Əbülhəsənin, Bakıda Mirzə Qasim Qüdsinin məktəbləri yaxşı məktəb hesab olunurdu. Burada dillerin tədrisi ilə yanaşı hüsnxətə və xəttatlığa böyük diqqət verilirdi.

Bütün Şərqi olduğu kimi, Azərbaycan məktəblərində də xəttatlığa xüsusi fikir verilirdi. Avropana işlədilən yazı alətlərinə

nisbətən Şəhər qələmləri ilə yazılın yazı çox zərif və gözəl olurdu.

Məktəb və mədrəsə təhsili alanlardan bir qrupu realist, maarifpərvər ədəbiyyata yaxınlaşır, elmi, maarifi təbliğ edir, tüseylər ictimai zümərləri ifşa edir, insanpərvərlik ideyalarını yayınlılar (S.Ə.Şirvani, M.Sidqi, M.M.Nəvvab, M.İ.Qasir və b.); digərləri isə ruhani təhsil almaları ilə dini fanatizmi ifşa edir, dünyayı elmləri təbliğ edirdilər (M.Ş.Vazeh, M.F.Axundov, S.Ə.Şirvani və b.).

Məktəblərə nisbətən mədrəsələr sayca az idi və bir qayda olaraq inşəhərlərdə mövcud idi. Mədrəsələr əsasən Bakı, Naxçıvan, Ordubad, Şamaxı, Şuşa və Gəncə şəhərlərində fəaliyyət göstərirdi. 1895-ci ildə Şuşa şəhərin-də 12 mədrəsə fəaliyyət göstərirdi ki, orada 500-dən artıq tələbə oxuyurdu.

Məktəbler kimi mədrəsələrin də ən mühüm qüsurlarından biri tədris proqramlarının məhdudluğudur, təlimin ana dilində deyil, əsasən ərəb və fars dillərində aparılması idi. Onların proqramları özünün çox qadimliyi, tarixi şəraitə uyğun gəlməməsi, dövrün tələbindən geri qalması ilə fərqlənirdi.

Məktəb və mədrəsələrin bir qüsuri da onlara rəhbərlik edən bir orqanın olmaması idi. Məktəbdarlar təlim işində təmamılık azad idilər. Nə ali ruhaniyələr, nə məktəbler direktoriyası, nə şəhər bələdiyyə idarəsi, nə də inzibati idarələr nə onlara, nə də onlun təliminə qarışdırı. Məktəbdarlar yalnız Allah və öz vicedanı qarşısında məs'ul idilər.

Azərbaycanda rus dilində məktəblərin bir çox üstünlükleri, o cümlədən əvvəller təhsilin pulsuz olması, bədən cəzasının yoxluğu, az-çox dünyəvi təhsil verməsi, qabaqcıl rus mədəniyyəti ilə tanışlıq və s. nəticəsində məktəb və mədrəsə təhsili sistemində də ciddi dəyişiklik etmək zəruriyyəti meydana gəldi.

§ 2. Məktəb və mədrəsə təhsili barəsində çarizmin siyaseti

XIX əsrin birinci yarısında olduğu kimi, ortalarında da məktəb və mədrəsə təhsili çarizmi o qədər də maraqlandırmırıldı. Məktəb və mədrəsələr mütləqiyətə məmurlar hazırlamaqda hökumətin tələbələrinə cavab vermədiyinə görə dövlət bunların yenidən qurulması, mövcud rus məktəbləri nümunəsinə ümumtəhsil məktəblərinə çevriləməsi, xəzinədən vəsait ayrılması, müəllim kadrları hazırlığı və s. kimi məsələlərə bigane qaldı. Zaqqafqaziya məktəblərinin 1848 və 1853-cü il nizamnamələri ilə bu məktəblərin məktəblər direktoriyasına tabe ediləməsi formal xarakter daşıyır, məktəb rəislərinin bu məktəblərin işinə qarışması yalnız onların miqdardan, şagirdlərin sayı və məktəbdarların adları haqda məlumat toplamaqla məhdudlaşırı. Bununla belə öz hökmənliyini möhkəmləndirmək, özünü müsəlman ruhaniyənin düşmənçilik hərəkəti təhlükəsindən mümkün qədər qorumaq, onların fəaliyyətini nəzarət altında saxlamaq çar hökumətinin diqqət mərkəzində idi. Məktəb və mədrəsə təhsili ilə çarizmin siyaseti arasında heç bir ziddiyət olmadığından hökumət onlara toxunmurdur və bu vəziyyət keçən əsrin 70-ci illərinədək davam etdi.

1870-ci illərdə hökumət müsəlman ruhani idarələrinə, məktəb və mədrəsələrə aid ayrıca qanun və nizamnamə qəbul etdi. Bunları mahiyyət cətibarı ilə iki yere bölmək olar. Birinci növ qanunlar təhsilin məzmununa, digəri isə rəhbərliyə aid idi.

Təlimin məzmununa aid olan qanunlarda məktəb və mədrəsələrin tədris planına rus dilinin daxil edilməsi əsas yeri tuturdu.

1872-ci il aprelin 5-də müsəlman ruhaniyinin əsasnaməsi təsdiq edildi. Bu əsasnamə ruhani işlərinin idarə edilməsini və ruhani rəhbərlərinin vəzifəsini, o cümlədən məktəb və mədrəsələrə münasibətini qanunilaşdırıldı.

1872-ci il əsasnaməsinə görə məscid məktəblərini müşahide etmək qəza qazılara həvələ edildi. Mədrəsə açmaq və məscid məktəblərinə nəzarət etmək isə qubemiya məclisində tapşırıldı. Ruhani məktəbləri üçün program tərtib etmək ruhani idarəsinin vəzifəsinə daxil edildi.

1873-cü il noyabrın 22-də hökumət Qafqazda tədris işlərinə aid yeni Qanun qəbul etdi. Bu Qanuna görə digər məktəblər müvafiq direktoriyalara təbə edildiyi halda, məktəb və mədrəsələr məktəblər direktoriyalarının formal tabeliyindən də kenar edildi; yeni açılacaq məktəb və mədrəsələrdə rus dilinin də tədris edilməsi qanuniləşdirildi.

1874-cü il noyabrın 20-də məktəb və mədrəsələrə aid hökumətin yeni qanunu meydana gəldi. Ümumrusiya müsəlman məktəb və mədrəsələrinə çarizmin münasibətini daha da konkret şəkildə müəyyən edən bu qanuna görə məktəb və mədrəsələr, xalq məktəblər direktoriyası inspektorunun nəzarətinə verildi. İnspektor:

1. Mövcud məktəb və mədrəsələrdə əhalinin vəsaitilə rus dilində sınıfların açılmasına sərəncam verməli;
2. Yeni məktəb və mədrəsələrin açılmasına yalnız xalqın vəsaitilə rus dili müəlliminin olması şartlı icazə verməli;
3. Məktəb və mədrəsələrdə təlimin istiqamətinə diqqət verməli, istifadə edilən dərsliklərə nəzər yetirməli, xarici ölkələrdən gətirilən dərslikləri qadağan etməli;
4. Bu məktəblərin ümumi hifz sahiyyə tələblərinə nə dərəcədə cavab vermələrinə görə yetirməli idı.

Beləliklə, məktəb və mədrəsələr üzərində 1874-cü il 20 noyabr qanunu ilə müəyyən edilmiş nəzarət sistemi, bu tədris ocaqlarına hökumətin yaxından bələd olmamasının nəticəsi olub, onların yenidən qurulması işində heç bir əhəmiyyət kəsb etmədi. Əksinə, hökumətin müsəlman əhalisine e'tibarsızlığını bürüüzə verdi; bu tədris ocaqlarının sonrakı inkişafının qarşısına sədd çəkildi.

Nəhayət, 1893-cü ildə məktəb və mədrəsələrə aid yeni qanun qəbul edildi. Bu qanuna görə ümumrusiyada olduğu kimi, cəmi Qafqazda, o cümlədən Azərbaycanda da məktəb və mədrəsələr ümumi inzibati orqanlara, başqa sözə desək, nə müvafiq məktəblər direktoriyasına, nə də ruhani məclisində deyil, formal olaraq bilavasitə qubematorlara təbə edildi.

Qubematorlar isə özlerinin bilavasitə vəzifələrinin çoxluğu üzündən bu məktəblərin işinə qarşı bilmirdi.

Beləliklə, istər məktəb, istərsə də mədrəsələr müstəsnə şəkildə özbaşına fəaliyyətini davam etdirirdi.

Xalqın cahalətdə saxlanması çarizm üçün də mənfiətli idi. Lakin ruhanişər və onların şəxsi tabeliyində olan külli miqdarda məktəblərin İran və Türkiye ta'sirinə məruz qalması hökumət üçün zərərli idi. Ona görə də əsrin sonlarında bu məktəb və mədrəsələrə nüfuz etmək, onlara hökumətin nəzarətini artırmaq, təlimin məzmununa rus dili daxil etmək fikri daha da gücləndi.

Hökumətin bu tədbiri heç də xalq maarifinə qayğı göstərməkdən deyil, yerli əhalini ruslaşdırmaq siyasetindən irəli gəlirdi.

Rusiya müsəlmanları arasında mövcud olan iki mühüm təriqət — şia və sünnü təriqəti tərəfdarlarının vahid islam məfkuriyi adı altında birləşmək ideyası təbliğ edildi. Məktəb və mədrəsələrin faktik olaraq nəzarətsiz qalması bu ideyanın güclənməsinə şərait yaradırdı.

Çarizmin məktəb və mədrəsələrə rus dilini daxil etmək cəhdinə qarşı panislamizm ideyasının müridləri məktəb və mədrəsələri Türkiyə məktəb və mədrəsələri timsalında yenidən qurmayı təklif edirdilər. Azərbaycanda bu ideyanın təbliğatçısı "Kaspı qəzeti"nin redaktoru Ə. Topçubaşov idi.

Əsrin sonlarında bir tərəfdən artmaqdə olan dövlət məktəblərinin mütərəqqi rolü və tə'siri, digər tərəfdən isə əhalinin rus dilinə, dünyəvi təhsilə olan tələb və ehtiyacının artması məktəb və mədrəsələrin isə bu tələbi ödəməməsi

nəticəsində onların yenidən qurulması, oraya rus dilinin və ümum təhsil fənlərinin daxil edilməsi sahəsində ilk addım atıldı.

Bu işdə Gəncə qubemiyası xüsusilə fərqlənirdi. Qubemiyanın Gəncə, Nuxa, Şuşa şəhərinin müsəlman ictimaiyyəti imzalar toplayaraq rus dilinin də öyrəndildiyi məktəblər açmağı qərara aldılar. Mütərəqqi məktəbdarlar da bu işə qoşuldu.

Bu hadisə, əslində ruhani məktəblərinin dünyəvi məktəblərə çevriləməsi yolunda islahatın başlangıcı idi. Ayni-ayn məktəblərdə başlanan bu islahat sonralar təd-ricən digər qəza və qubemiyalara da yayıldı.

Çarızmin ruhani məktəbləri barəsindəki müraciətə siyasetinə baxmayaraq, bu tədris ocaqlarının yenidən təşkili və rus dili tədrisinin məktəb programına daxil edilməsi nəticə cətibarı ilə obyektiv əhəmiyyət kəsb etdi.

Göründüyü kimi, XIX əsrin ikinci yarısında, xüsusilə də 70-ci illərdən sonra Azərbaycanda xalq maarifi mürəkkəb bir inkişaf prosesi keçirirdi. Bir neçə əsr ərzində dəyişilməmiş şəkildə qalan məktəb və mədrəsalərin ba'zları konfessional təlimdən ümumi təhsil məktəbinə keçməyə cəhd etdi. Əsrin sonlarında məktəb və mədrəsə təhsili barəsindəki iki nöqtəyə nəzər: konservativizm və mütərəqqi fikir arasında gedən mübarizə diqqəti cəlb etdi. Fanatik mollalari əhatə edən birinci fikrin tərəfdarları məktəbin ən'ənəvi konfessional xarakterini saxlamağa çalışırdı. Mütərəqqi maarifçi pedaqoqların ciddi tə'siri altında olan ikinci qrupun tərəfdarları isə mövcud məktəb və mədrəsə təhsilinin forma və məzmununu əsaslı şəkildə dəyişdirmək, ona ümumi təhsil fənlərinin tədris edildiyi təhsil müəssisəsi xarakteri vermək istəyirdilər.

XIX əsrin Azərbaycan ictimai və pedaqoji fikrinin görkəmli nümayəndələrinin qabaqcıl rus və Avropa təhsil sistemi ilə yaxından tanışlığı onlara imkan verirdi ki, ən'ənəvi məktəb programlarını, təlim və təbiyyə üsullarını kəskin təqnid etsinlər.

Konservativlərlə mütarəqqilərin mübarizəsi əsrin sonlarında daha kəskin şəkil aldı. Bu mübarizə nəticəsində məktəblər tədricən köhnə və yeni üsullu olmaqla iki yerdə böldündü.

"Üsuli-cədid adlanan yeni üsullu məktəblər rus məkəblərində təhsil alanlar və yeni təlim-tədris üsulları ilə az-çox tanış olan maarifçilər tərəfindən açılırdı (Şamaxıda S.Ə.Şirvani, Şuşada Mir Möhsün Nəvvab, Ordubad və Naxçıvanda M.T. Sidqi). Bu məktəblərdə şəriətdən əlavə Azərbaycan, rus və fars dilləri, hesab, tarix, coğrafiya, təbiət və s. tədris edilirdi. Şagirdlər yaş və bilik seviyyələrinə görə sınıf və qruplara bölünür, döşəmə əvəzində partalarda oturur, yazı taxtası, xəritə və s.-dən istifadə edilirdi. Əsrin sonlarında yeni üsullu məktəblər Gəncə, Şuşa və Nuxa şəhərlərində de meydana gəldi.

Gəncə yeni üsullu məktəbinə az vaxt içərisində 290 şagird toplanmışdı. Kasıblardan olan 50 şagird təhsil haqqından azad idi. Yerli ziyalilar məktəbin nəfinə teatr tamaşaları göstərirdi. Yerli əhalisi de bu işə yaxından kömək etdi.

Əsrin sonlarında Azərbaycan kəndlərində məscid məktəbindən fərqli olaraq savad məktəbləri de meydana gəldi. Burada yalnız yazı və oxu öyrəndildi. Bu məktəbi açanlar əsasən "Müsəlman məktəblərinin məzunları idilər. Savad məktəbləri məscid məktəbləri ilə yeni üsullu məktəblərin arasında bir körpü olub məscid məktəblərinə nisbətən irəliyə doğu atılmış" bir addım idi.

Arxiv sənədlərində belə məktəblərə Gəncə qubemiyasının və Cəbrayıl qəzasının kəndlərində rast gelirik (Horadiz, Böyük Behmənli, Qarğabazar və s.). Bu məktəblərdə oğlanlarla bərabər qızlar da oxuyurdular. Savad məktəbləri Zəngəzur və Nuxa qəza kəndlərində de mövcud idi.

V F Ə S İ L

ANA DILLİ MƏKTƏBLƏRİNİN MEYDANA
GƏLMƏSİ VƏ İNKİŞAFI

Azərbaycanın Rusiya tərəfindən işgal edilməsi ana dili tə'limi ideyasının meydana gəlib inkişaf etməsinə mane ola bilmədi, əksinə bütün ciddi-cəhd ilə gələcək milli müstəqillik uğrunda mübarizənin əsas hədəfi kimi qəbul edildi.

Azərbaycan dilinin dövlət məktəblərinin tədris planına daxil edilməsi, bu dilda dərslik və tədris vəsaitləri hazırlamaq, program tərtib etmək ana dili tə'limi ideyasını xeyli gücləndirdi. XIX əsrin 60-ci illərində Rusiyada başlayan ictimai pedaqoji hərəkat, N.Q. Çəmişevskinin, K.D. Uşinskiyin ana dili tə'limi ideyası Azərbaycanda da tə'limin ana dilində aparılması fikrini qüvvətləndirdi. M.F.Axundov, H.Zərdabi və onun «Əkinçi» qəzeti, sonralar isə M.Şahtaxtılı və b. ana dilli məktəblər uğrunda mübarizənin ön cəngəsində gedir və bu işə istiqamət verirdilər.

Ana dili tə'limi ideyasının həyata keçirilməsində İ.Qasir, S.Ə. Şirvani, M.T. Sidqi, S.M. Qənizadə, H.Mahmudbəyov, F.Köçərli, M.Mahmudbəyov, R.Əfəndiyev, N.Nərimanov, füyuzatçılar, mollanəsrəddinçilər və onlarla başqları mühüm rol oynadı. Onlar bir tərəfdən yeni-yeni məktəblər açır, ana dilində program və dərsliklər tərtib edir, bu dilin tədrisinə yaxşılaşdırmağa çalışır, ana dilinin tə'lim və tərbiyəvi rolunu ciddi müdafiə edirdilər.

XIX əsrin görkəmlisi rus mütefəkkirlərinin dərin elmi fikirləri Rusyanın ucqarlarında, o cümlədən Azərbaycanda milli məktəb ideyasının meydana gəlməsinə və inkişafına böyük təkan verdi. Ana dili tə'limi uğrunda mübarizənin ikinci dövrü başlandı.

AZƏRBAYCAN MƏKTƏB VƏ PEDAQOJİ FİKİR TARİXİ

60-cı illərdən başlayaraq Azərbaycanın bir çox görkəmlili nümayəndələni, müəllim və maarifçiləri tə'limin ana dilində aparılması işində gərgin mübarizəyə başladılır.

§ 1. Ana dilli məktəblərinin təşkilində
ilk addımlar

M.F.Axundov, H.Zərdabi və yeni milli maarifçilik hərəkatının digər görkəmlili nümayəndələrinin ana dili tə'limi ideyası nöticəsiz qalmadı. Bu ideya fars və ərəb dillərində ruhani təhsil görmüş ziyalılara da az-çox tə'sir göstərərək onların müəyyən qismində xalq maarifinə və mütərəqqi mədəniyyətə mayl oyadır (M.İ. Qasir, M.M.Nəvvab), bə'ziləri isə hətta ruhani təhsilin əleyhinə çıxaraq müasir təhsil və tərbiyə, ana dili məktəbi uğrunda mübarizə aparırdılar. (S.Ə. Şirvani, M.T. Sidqi və b.)

XIX əsrin ikinci yarısından başlayaraq ana dili tə'limi ideyasını təcrübə olaraq həyata keçirməyə yönəldilmiş ayrı-ayrı cəhdlər nəzəri cəlb edir. Bir qrup ziyalılar rus dilində təhsil almalarına baxmayaraq, mütərəqqi rus məktəbi və pedaqoji fikrinin tə'sirilə ana dilində məktəb açır, öz həmvətənləri içərisində rus və dünya mədəniyyətinə yamaşa çalışırlar.

XIX əsrin ortalarında və ikinci yarısında açılan ana dilli məktəblərdən biri Mirzə İsmayıllı Qasirin məktəbidir.

Qasir təxəllüsü ilə məşhur olan Mirzə İsmayıllı Hacı Molla Səlim oğlu Axundov 1806-cı ildə Şirvanın Ləki kəndində anadan olmuşdur. Qasir gənclik illərində Cənubi Azərbaycanın bir sıra şəhərlərini gəzmiş, ərəb və fars dillərini mükəmməl mənimsemiş, sonralar rus dilini öyrənmiş və 1840-cı illərdə Qaradonlu səhəd idarəsində tərcüməçilik etmişdir.

Füzuli ədəbi məktəbinin davamçılarından olan Qasir dövrünün görkəmlisi maarifşərvərləri ilə, o cümlədən M.F. Axundov, M.T.Sidqi, M.M.Nəvvab və başqları, həmçinin

qabaqcıl rus ədəbiyyatı və mədəniyyəti nümayəndələri ilə tanış olmuş, onlarla yaxından əlaqə saxlamışdır.

M.İ. Qasirin fəaliyyətində yeni üsullu məktəb açması xüsusi yer tutur. O, XIX əsrin ortalarında, texminən 1848-ci ildə Talyş mahalında bir məktəb açmış və burada ana dilində dərs demişdir.

Qasirin yeni tipli məktəb açmasına dövrünün gözüəcəq və ziyalı mülkədarlarından olan Mirzə Sadıq bəy Mehmandarov (rus ordusunun görkəmli generalı Səməd bəy Mehmandarovun atasıdır — H.Ə.) səbəb olmuşdur. Mehkəmə tərcüməçisi kimi Qarabağdan Lənkərana gələn Mirzə Sadıq bəy xalqın təhsilə olan cəhiyacını hiss edərək yerli ziyahıların yeni məktəb açmaq meylinə kömək edir, bu məqsədlə də Qasiri Qaradonluдан Lənkərana dəvət edir.

Qasirin məktəbində ana dili ilə bərabər rus və fars dilləri, ədəbiyyat tədris edilir, təbiyyatdan ibtidai mə'lumat verilirdi.

Qasirin mühüm xidmətlərindən biri də öz müasirləri kimi, tədris vəsaiti tərtib etməsidir. O, İrandan gətirilən çərəke və digər vəsaitləri bəyənməmiş, özü öz gözəl dəst-i-xətti ilə hər şagirdə məxsus ayrıca çərəke əlibə yazmış, hər il bunu yeniləşdirmişdir.

Qasir şagirdlərə məişətdə çox işlənən əməli yazılar — məktub, ərizə nümunələri məcməsi tərtib etmişdi. O, tədris etdiyi materialları toplayaraq 1894-cü ildə «Qanuni-Mirzə-İsmayıllı Qasir» adlı bir dərs vəsaiti düzəltmişdir. Sövtü-üsul ilə tərtib etdiyi bu kitabçada o ərab əlibəsində olan çətinlik və uyğunsuzluqları aradan qaldırmaga sa'y göstərmişdir.

Qasir tə'limdə höccəlləmə üsulunu islah etməyə, hərfləri nisbətən köhnə adları ilə deyil, sözün daxilində işlədilən səs ilə göstərməyə cəhd edir, hərflərdən heca, hecalardan ise sözər düzəltməyi üstün tuturdu. Qasirin həmin dərsliyi uzun müddət Talyş mahalında ən çox işlədilən bir vəsait olmuşdur. M.İ. Qasir 1860-ci illərdə digər ziyahılarla birlikdə Talyş dilinin grammatikasına aid bir kitabça da tərtib etmişdir.

Qasir ömrünün təxminən son 18 ilini (1883—1900-cü illər) Lənkəran 2 sinifli ibtidai məktəbində ana dili və şəriət müəllimi vəzifəsində işləmişdir.

XIX əsrdə Lənkəran ziyahılarının böyük bir dəstəsi ilk təhsilini Qasirin dərs dediyi məktəbdə almışdır.

§ 2. Ana dili məktəbi uğrunda mübarizənin görkəmli nümayəndələri:

Həsən bəy Zərdabi (1842—1907)

XIX əsrin ikinci yarısında Azərbaycan maarifçiləri içərisində H.Zərdabi fəxri yer tutur. Azərbaycanda ictimai və pedaqoji fikir tarixinə ən parlaq səhifələrindən birini xalqımızın fəxri olan H.Zərdabi tutur. Bu böyük ictimai xadim, maarifçi, mütəfəkkir şəxsiyyət xüsusilə təqdirə layiqdir.

Zərdabinin ən mühüm xidmətlərindən biri və birincisi budur ki, o, mövhumat və orta əsr geriliyinin hökm sürdüyü bir dövrdə maarif məş'əlini yandırınlardan biri olmuş və ömrünün sonuna dek bu məş'əli əlində yera qoymamışdır. «Maarifdən, elmdən məhrum olan xalq işqəndən məhrumdu» deyən Zərdabinin bütün həyatı xalqın maariflənməsi işi ilə bağlı olmuşdur.

Həsən bəy Zərdabinin tarixi xidməti də bundadır ki, o, M.F.Axundovdan sonra ana dili tə'limi ideyasını inkişaf etdirərək yeni yüksəkliyə qaldırdı. Savad tə'limi ideyasını irəli süren Həsən bəy M.F. Axundovdan fərqli olaraq, uşaqların ümumi təhsilini, ana dilində dünyəvi məktəblər yaratmaq ideyasını dövrün tələblərinə müvafiq olaraq əsaslandırdı. Mürtəceb adamların, cahil ruhaniyərin onun cəhdlərinin müvəffəqiyətə nəticələnməsinə imkan verməmələrinə baxmayaraq, o, ömrünün sonuna dek bu ideyaya sadıq qaldı. O haqqı olaraq Azərbaycanda ana dilində təhsilin, həmçinin qadın təhsilinin, Azərbaycan teatrı

və mətbuatının banisi hesab edilir. Ömrünün 40 ildən artıq bir dövrünü Azərbaycan xalqının səadəti və tərəqqisi uğrunda mübarizəyə hər edən Həsən bəy Azərbaycan ziyalılarının bütöv bir nəslini yetişdirmişdir. Mehəz buna görədir ki, müasirləri onu «Zaqafqaziya müsəlman ziyalılarının müəllimi və mə'nəvi atası» adlandırmışdır.

1842-ci ildə Şamaxı qubemiyası Goyçay qəzasının Zərdab kəndində anadan olan Həsən bəy ilk təhsilini mədrəsədə almışdır. Lakin dini təhsilə maraq göstərməyen Həsən bəy 1852-ci ildə Şamaxı şəhərindəki qaza məktəbine daxil olur. Həmin məktəbi müvəffəqiyətlə bitirən Həsən bəy 1860-ci ildə Tiflis gimnaziyasına (V sinf) daxil olaraq 1861-ci ildə oranı da müvəffəqiyətlə bitirir və Moskva Universitetinin fizikarriyatiyyat fakültəsinin təbiətşünaslıq şöbəsinə qəbul edilir. O, hökumətin 11 iyun 1849-cu il qanunu üzrə universitetdə Qafqaz mə'zunlarından olan dövlət təqaüdçüsü idi.

1865-ci ildə Moskva Universitetini ə'la qiymətlə bitirib Vətənə qayıdan Həsən bəy coşqun pedaqoji fəaliyyətə başlayır. O, 1869-cu il noyabrın 18-də Bakı realnı gimnaziyasına təbiyyat tarixi müəllimi vəzifəsinə tə'yin edildi.

H.Zərdabi qısa müddət içərisində böyük hörmət qazandı. H.Zərdabi yalnız dərs deməklə kifayətlənmir, o, həm də azərbaycanlı balalarını məktəbə cəlb edir, tələbələrə maddi kömək etmək məqsədilə bir tərəfdən teatr tamaşaları təşkil edir, digər tərəfdən də «xeyriyyə cəmiyyəti» düzəltməyə çalışır. Onun müəllimlik fəaliyyəti dövründə ən mühüm xidmətlərindən biri Azərbaycan dilində ilk dəfə qəzet nəşr etməsidir. Zərdabi öz arzusunu həyata keçirmək — doğma ana dilində qəzet çıxarmaq üçün 1873-cü ildə bilavasita əməli fəaliyyətə başlayır.

Bələliklə, 1875-ci il iyul ayının 22-də Azərbaycanda ilk milli qəzet olan «Əkinçi»nin birinci nömrəsi çapdan çıxdı. «Əkinçi» qəzeti özünün meydana gəlməsilsə bütün Rusiyada olan müsəlmanları hərəkətə getirdi.

AZƏRBAYCAN MƏKTƏB VƏ PEDAQOJİ FİKİR TARİXİ

Sütunlarında maarif, elm ziyasi nurlanan «Əkinçi»nin nüsxələri dövrün qabaqcıl adamların qəlbini riqqətə getirdi, onları maarifçilik işi uğrunda mübarizəyə ruhlandırdı. Rusiyanın bir çox şəhərlərindən göndərilən təbrik teleqramlarında «Əkinçi» «maarif xəzinəsinin qapısını yazıq dağlı xalqlarının üzünə açan schrli bir açar» adlandırmışdır.

Həsən bəy Bakı realnı məktəbində 1878-ci ilə qədər işləyə bildi və «Əkinçi»ni de ancaq bu dövrdə çıxarmığa nail oldu. 1877-ci ildə Rusiya ilə Türkiyə arasında müharibənin başlanması, Dağıstanda baş verən үşyanlar nəticəsində «Əkinçi»nin üzərində senzor nəzarəti gücləndi, onun özü isə «siyasi cəhətdən təhlükeli və e'tibarsız» e'lan edilərək gizli və aşkar tə'qiblərə mə'uza qaldı.

«Əkinçi»nin üzərində nəzarətin artırılması, adlı və adsız danoslar, Həsən bəyin özünün «siyasi cəhətdən təhlükeli və e'tibarsız» e'lan edilməsi həm qəzətin bağlanması həm də onun müəllimlikdən azad edilməsi ilə nəticələndi.

Müəllimlikdən azad olunan H.Zərdabi ömrünün 16 ilini (1880—1896-ci ildə) doğma Zərdab kəndində keçirmiş, müraciətlərin təzyiqinə və müqavimətinə baxmayaraq, orada məktəb açmağa təşəbbüs etmişdir.

1896-ci ildə Bakıya qayıdan Həsən bəy «Kaspı» qəzətində əməkdaşlıq etməklə, 1897-ci ildən ömrünün sonuna dek şəhər dumasının tərkibinə seçilmiş və burada məktəb komissiyasının daimi üzvü olmuş geniş ictimai fealiyyət göstərmişdir.

H.Zərdabi 1907-ci il noyabr ayının 28-də vəfat etmişdir. Onun dəfn mərasimi demokratik qüvvələr birliyinin nümayişinə çəvilmışdır.

XIX əsrin 70-ci illərində Azərbaycan ictimai-iqtisadi və mədəni cəhətdən hələ də geri qalırdı. Uzun illər ərzində xalqın yadelli işğalçıların hücumuna mə'uza qalması, habelə çarizmin başqa uşqarlar kimi burada da müstəmləkəçilik siyaseti yentməsi nəticəsində çoxəslik bir mədəniyyət malik olan Azərbaycanda

əhalinin eksəriyyəti, H.Zərdabinin dediyi kimi «cəhalət və zülmət dumani» içərisində boğulmaqdır idi. Bakıda və Azərbaycanın başqa rayonlarında kapitalist münasibətlərinin yaranmasına və inkişaf etməsinə baxmayaraq, bütövlükdə kənd təsərrüfat ölkəsi olaraq qalmaqdır davam edən Azərbaycanda xalq maarifi, dünyəvi təhsil aşağı səviyyədə idi.

Həsən bəy Zərdabi ana dili məktəbləri ilə bərabər, dünyəvi təhsil uğrunda mübarizə aparırdı. Moskvada təhsil alarkən, ola bilsin ki, o, 60-ci illərdə Rusiyada klassik və real təhsil tərfədlər arasında gedən mübarizədən xəbərdar idi. Lakin onun «Ökinçi» qəzetində «elm-əbdan» və ya «elm-ədyan» haqqında qaldırıldığı məsələ, Azərbaycan xalqının həyatında gedən mübarizənin özünəməxsus bir növ in'ikası idi.

XIX əsrin 70-ci illərində xalqın geridə qalmış hissəsi içərisində belə bir fikir hakim idi ki, müsəlmanlara dünyəvi elm lazımlı deyil. Ata-babalarımız hansı yol ilə gediblərsə, biz də o yol ilə keçməliyik.

H.Zərdabi başda olmaqla «Ökinçi» qəzeti və onun mütərəqqi müxbirləri M.F. Axundovun ideyalarını inkişaf etdirərək öz məqalələrində «elm-əbdan», «elm-ədyan», dünyəvi elmlərin öyrənilməsini ilahiyatçılıqdan ayırmagi tələb edir, məvcud məktəblərdə dünyəvi elmlərin tədris edilməsini tabliğ edirdilər.

Ruhanıllar və cəhalətpərəst ziyanlılar isə necə olırsa-olsun köhnə qaydaları saxlamağa, yəni əvvəlki kimi, məktəblərdə yənə yalnız şəriət dərsləri keçilməsinə tə'kid edirdilər.

«Ökinçi»nın açlığı mübahisələrdə H.Zərdabi ilə yanaşı N.Vəzirov, Əhsənül Qəvaid, Ələkbər Heydəri, Zaqafqaziya şeyxülislamı axund Əhməd Hüseynzadə, Məhbəs Dərbəndi və başqları yaxından iştirak edirdilər.

Zərdabi və onun tərfədləri dünyəvi elmlərin həyatı əhəmiyyətini, cəmiyyətin maddi və mə'nəvi tərəqqiyə çatmasında rolunu xalqa başa salmağa, dünyəvi fənlərin tədrisinin faydasını anlatmağa çalışırdılar.

Həsən bəy Zərdabinin ana dili məktəbi uğrunda mübarizəsində bəhs edərkən yuxarıda — M.F. Axundovla bağlı bölümde qeyd etdiyimiz kimi M.F. Axundovun ona göndərdiyi və «Ökinçi» qəzeti 1877-ci il 2-ci nömrəsində çap edilən məşhur məqalə ilə əlaqədar olan fikirlərini bir daha nəzərdən keçirmək bu cəhətdən çox maraqlıdır. M.F.Axundov yazdı:

«Bizim əzizimiz və gözüümüzün işığı Həsən bəy, sən hər qəzətində biz müsəlman tayfasına elmin fəzilətini və səməratını zikr edib, bize hey təklif edirsən: elm öyrənən, elm öyrənən!... Çox yaxşı, sözünbamə'na və nəsihətin müfid və xeyirxahlığın sabit. İndi biz hazırıq ki, sənин nəsihətini əmələ getirək. Biza de görək, elmi harada öyrənək və kimdən öyrənək və hansı dildə öyrənək?»

M.F. Axundovun məktubunda göstərilən üç mühüm məsələ: kütłəvi xalq məktəblərinin olmaması, xalq müəllimlərinin olmaması, ana dilində məktəbin və dərs kitablarının yoxluğu o dövrdə yeni məktəb, ana dilli məktəb təşkilii qarşısında duran çox mühüm və həll edilməsi zəruri olan vacib pedaqoji problemlər idi.

M.F. Axundovun bu məktubu «qışın çilləsində olan çovğun kimi onu diqqət ilə oxuyanın bədəninə qorxu lərzəsi salırdı». Lakin bununla belə, hayata daha nikbət münasibət bəsləyən Həsən bəy M.F. Axundovun qeyd etdiyi çətinlikləri aradan qaldırımağın yollarını düşünür, xalqın dərdinə çarə axtarır, konkret yol göstərməyə cəhd edirdi.

H.Zərdabinin ardınca «Ökinçi» qəzetiñin fəal müxbirlərindən olan N.Vəzirov, S.Ə.Şirvani və başqları da ana dilli məktəb, dünyəvi elmlərin öyrədilməsi idəyasını müdafiə edirdilər.

Məktəb problemlərinə münasibətdə M.F. Axundovun fikirləri Zərdabinin baxışları ilə eyni idəya zəminindən, maarifçilik rişələrindən qidalanlığı üçün əsasen yekdil və vəhdətdə idi. Lakin onların fikirləri arasında müəyyən fərqlər və

ziddiyətlər də yox deyildi. Onların baxışlarındakı cəhət bu idiki, hər ikisi xalqın savadlanmasını, elm bilik kəsb etməsi zərurətini təxirəsalınmaz vəzifə kimi irəli sürürdülər. Lakin bu işin konkret olaraq necə həyata keçəcəyi, hansı yollarla aparılacağı məsələlərində onların fikri haçalanırdı; istər tə'lim, istərsə də tərbiyə məsələlərinə dair Axundovun fikirləri, onun ictimai-siyasi fikirləri ilə üzvi şəkildə bağlı idi. O, yaxşı bilirdi ki, 5—10 məktəb açmaqla iş bitmir. O, ölkənin başdan-başa savadlanmasını mövcud qunluşda müşkül hesab edirdi və bu məsələdə Zərdabidən fərqli olaraq inqilabi-demokratik səviyyədə dururu.

Təhsilin ana dilində aparılması, tədris fənlərinin əsasən dini məhiyyət daşıması, tədris vəsaitinin olmaması və üstəlik ərab əlifbasının çətinliyi o zamanki Azərbaycan məktəblərinin çatışmayan cəhətlərindən idi. Sünnü, şia təriqətinin saldığı ayrı-seçkiliyi, çarizmin xalqı mədəni sərvətdən kənarada saxlamaq, ana dilini sixışdırmaq siyasətinə də buna əlavə etsək, ana dili məktəbləri uğrunda aparılan mübarizənin çətinliyi və müərkkəbliyi bir daha aydın olar.

M.F. Axundovdan fərqli olaraq H.Zərdabi ana dili məktəbi məsələsinə sırf maarifçilik nöqtəyi-nəzərindən yanaşındı.

Azərbaycanın maarifçiləri, bir tərəfdən XIX əsrərə maarifçi-demokratik elm, ədəbiyyat və incəsənət nümayəndələrinin məskurə sərvətindən, digər tərəfdən isə qabaqcıl rus alimlərinin, inqilabçı demokratlarının, habelə Avropa mütəfakkirlərinin ideya irtədən bəhrələnirdilər. Onlar ağıl və idrakın gücünə inanır, xalqın elmə, savada yiyələnəməsini qızığın töbliğ edirdilər. Bu işdə H.Zərdabi xüsusilə fərqlənirdi. O, cəmiyyətdəki xəstə halları sağaltmağın çərosunu hər şeydən əvvəl xalqın maariflənməsində, mədəni tərəqqi yoluna düşməsində görür, təhsil işlərinə, tə'lim və tərbiyə məsələlərinə xüsusi əhəmiyyət verirdi.

«Əkinçi» mövcud cəmiyyətin dəyişdirici, təzəleyici qüvvəsini xalq maarifində, elmdə axtarırdı. Zərdabi Avropanın Şəhər nisbətən yüksək tərəqqi səviyyəsində dayanmasının

səbəblərindən bəhs edərək deyirdi: «Bu səbəblərin ümddəsi onların bizdən artıq elm təhsil etməsidir».

H.Zərdabinin pedaqoji ideyalarında fiziki tərbiyə məsələləri ayrıca yer tutur. «Sağlamlığın gözənlənməsi üçün rəhbərlik» («Gigiyena») adlı əsərində Zərdabi fiziki tərbiyə problemini hərtərəfli şəhər etmişdir. O, fiziki tərbiyəyə yalnız məhdud didaktik və pedaqoji problem kimi deyil, həm də ictimai bir problem kimi yanaşmışdır. O, sağlam bədəni ister uşaq üçün, ister böyük üçün, ister varlı, istərsə də yoxsul üçün böyük nə-mət hesab edirdi.

H.Zərdabi təmiz və saf havanı sağlamlığın ikinci vacib amili hesab edirdi. O deyirdi: təmiz hava həyat, korlanmış hava isə ölümdür. Bu cəhətdən xüsusilə şəhər yerlərində yaşılığa diqqətin artırılmasını lazımlı bilirdi.

H.Zərdabinin fiziki tərbiyəyə, sağlamlığa aid fikirlərində suyun başlıca amil olması ayrıca göstərilir. Yeməyin həzmə verilməsi, orqanızmin təmiz saxlanması üçün başlıca şəmdir.

Düzgün qidalanmaqla yanaşı, normal yuxu, istirahət, təmiz havada olmaq, gəzinti, üzmək, idmanla, fiziki işlə məşğul olmaq da sağlamlığın vacib şərtlərindəndir. Bədənin, palṭarın, yatağın təmizliyi də bu qəbildəndir.

Ümumiyətlə, H.Zərdabi fiziki tərbiyəni insan şəxsiyyətinin ahəngdar inkişafının zəruri şərtlərindən biri hesab edirdi. Onun «Yer, su, hava» adlı dərsliyində də fiziki tərbiyədə tibbi amillərdən düzgün istifadə edilməsinin əhəmiyyəti geniş şəhər edilmişdir.

Onun pedaqoji ideyalarına rus mədəniyyətinə geniş maraq göstərməsi də mühüm tə'sir etmişdir. H.Zərdabi hələ Moskva Universitetində təhsil alarkən mütərəqqi rus mədəniyyəti və onun bir sıra nümayəndələri ilə tanış olmuşdur.

H.Zərdabi harada olursa-olsun Rusiyanın qabaqcıl fikirli adamları ilə əlaqə saxlayır, rus dövri mətbuatında tez-tez müxtəlif mövzularda məqalələrlə çıxış edirdi.

H.Zərdabinin müasirlərindən olan məşhur jurnalist N.Q.Bayzdrənko onu 60-ci illərin demokratik hərəkatının nümayəndələrindən hesab edir və haqlı olaraq göstərir ki, Zərdabi o dövrün rus ictimai həyatındaki ideya cərəyanının məhsuslu idi. O, keçən əsrin 60-ci illərində Rusiyada başlanan mütərəqqi pedaqoji hərəkatın tələb və nailiyyətlərini yaradıcı surətdə Azərbaycana tətbiq edir və həyata keçirirdi.

H.Zərdabi həmçinin 60-ci illərin pedaqoji hərəkatının qabaqcıl nümayəndələrinin təhsil haqqında ideyalarını Azərbaycanda yayır və yerli şəraitə uyğun olaraq tətbiq edirdi.

Bir sözə, H.Zərdabi əməkçi xalqın, ilk növbədə isə zəhmətkəs kəndlilərin maraqlarının müdafiəçisi idi.

H.Zərdabinin tə'lim-tərbiyəyə aid fikirləri XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan pedaqoji fikrini daha da zənginləşdirmişdir.

S. Ə. Şirvani (1835-1888)

S.Ə.Şirvani XIX əsr Azərbaycan pedaqoji fikrinin görkəmli simalarından biridir. Əsrinin böyük şairi və maarifşərvəni olan S.Əzim öz sələfi və müasiri olan A.Bakıxanov, M.Ş. Vazeh, M.F. Axundov və başqa maarifçilər kimi bilavasitə pedaqoji işlə möşğul olmuş və özündən sonra zengin ırş qoymuşdur.

Seyid Əzimin pedaqoji fəaliyyəti başladığı dövr XIX əsrin 60—70-ci illərinin əvvəllərinə təsadüf edir. Bu vaxt Şamaxı şəhərində ayrı-ayrı şəxslər tərəfindən açılmış bir sıra məhəlli məktəbləri mövcud idi. Bu məktəblərdən bə'zilərində tə'limin məzmunu köhnə məktəblərdən fərqlənirdi. Belə məktəblərdən biri da S.Əzim tərəfindən 1869-cu ildə açılan xüsusi məktəb idi.

S.Ə. Şirvanının pedaqoji fəaliyyəti Şamaxıdakı daha iki məktəbə sıx bağlı olmuşdur. Bu məktəblərdən biri Bakı vilayəti ruhani məclisinin nəzarəti altında Şamaxıda 1874-cü ildə açılan yan dünyəvi, yarı ruhani məktəbidir.

Azərbaycan məktəb tarixinə S.Ə. Şirvanının ana dilli məktəb kimi daxil olmuş həmin məktəb özünün quruluşu, tədris planı və programı ilə yeni tipli məktəb idi. Uşaqlar diz üstə deyil, skamyalarda otururdular. Dərs otağında yazı taxtası var idi. S.Əzimin müasiri, məşhur pedaqoq H.Mahmudbeyovun yazdığını görə, «məzκur məktəb Azərbaycan və farsı olmaq üzrə iki şö'bədən ibarət idi».

S.Əzimin məktəbində tətbiq edilən yeniliklər məhz qabaqcıl Azərbaycan pedaqoji fikrinin, ana dili məktəbi ideyasının, mütərəqqi rus mədəniyyətinin tə'sirinə nəticəsi idi.

Az müddət içərisində S.Əzimin məktəbi ruhani məktəblərdən fərqləndi və şöhrət qazanmağa başladı. Bu, məktəbin daxili qayda qanunlarından başqa, həm də quruluşu, məqsədi, tə'limin məzmunu və mahiyyəti, yəni tə'lim üsulu ilə əlaqədar idi. Burada şəriətdən əlavə, Azərbaycan, rus, ərəb və fars dilləri, hüsnxat və rəsmxat öyrədilir, tarix, coğrafiya, hesab və digər fənlərdən ibtidai mə'lumat verilirdi.

Məktəbin tədris planında ana dili əsas yeri tuturdu. Məhz bu xüsusiyyətinə görə həmin məktəb Azərbaycan məktəb tarixində ilk nümunəvi ana dilli məktəb hesab edilir.

Ana dili və rus dili ilə bərabər ərəb və fars dillərinin tədris planına daxil edilməsi isə onunla əlaqədar idi ki, o vaxtlar hələ də ərəb və fars dilləri Azərbaycanda elmi və ədəbi dil kimi öz nüfuzunu saxlayındı. Klassik Şərq ədəbiyyatı ilə tanışlıq üçün də bu diller böyük əhəmiyyət kəsb edirdi. Lakin bununla belə, S.Əzimin məktəbi burada ərəb və fars dilləri tədris edildiyinə görə deyil, ana dili və rus dili öyrənildiyinə görə məşhurlaşdı.

Bunun nəticəsidir ki, Şamaxının bə'zi mühafizəkar adamları belə öz uşaqlarını mollaxanaya deyil, məhz S.Əzimin məktəbinə qoymağa basıldılar. Dövrün mühafizəkar şəxslərindən biri olan Məşədi Zeynalabdin öz oğlu Ələkbəri (Sabiri) məhz mollaxanadan çıxanb S.Əzimin məktəbinə qoymuşdur. Az

müddət ərzində Seyid Əzimin məktəbi yalnız Azərbaycanda deyil, bütün Zaqafqaziyada məşhurlaşdı.

S.Əzimin məktəbində ana dilində şe'r oxunmasına fikir veriliirdi. Şagirdlərin öz vaxtlarının çoxunu şe'r oxumağa həsr etmələri göstərir ki, Şirvani onları bə'zən ana dilində şe'r yazmağa həvəsləndirirdi. Sınıfda fars dilindən ana dilinə şe'r tərcümə edilir, şagirdlər özləri də ana dilində şe'rler yazırırdılar. Şagirdlər içərisindən Sabir kimi istə'dadlı şair çıxmazı da məhz bununla əlaqədardır.

S.Əzimin məktəbi yeni üsullu məktəb idi. Burada ana dili təlimi köhnə hərf-heca üsulu ilə deyil, yeni üsul — «üsuli-cədidi» ilə aparılındı.

S.Ə.Şirvani ana dili ilə bərabər hayatın tələbindən irəli gələn nus dilinin tədrisinə də böyük əhəmiyyət verirdi.

Rus dili K.D.Uşinskinin «Vətən dili», hesab isə Yevtuşevskinin "Hesab məsələlərin" kitabı üzrə tədris edilirdi.

S.Ə.Şirvani özünün ağır maddi vəziyyətinə baxmayaraq, məktəbin tərəqqisi üçün daim çalışırırdı. Şairin müasiri, görkəmli əski xatirələrində yazar ki, S.Əzimin sə'yı və fəaliyyəti sayəsində "məktəb müntəzəm və gözəl şəkli girmiş, dərslərinin düzgün və müntəzəm getməsile məktəb az zaman içinde gərək mütəşəbbislərin, gərək sairələrinin diqqətlərini cəlb ilə e'tibarlarını qazanmağa müvəffəq olmuşdu. Seyidin yaxın günləndən beş-altı nəfər tərəfindən məktəbin ziyanət edilməyən yox idi. Gələnlər saatlarla son sınıflarda oturular, Seyidin gözəl bir tərzi-tədris ilə verdiyi fars dərslərini dinləyər. Cocuqların cəld və çapuç cavabları ilə maraqlanardılar. Məktəb cocuqları arasında ən çox diqqəti cəlb edən zəki və cəld cocuq Sabir idi".

S.Ə.Şirvani uzun müddət qüsursuz işlədiyinə görə 1886-ci ilde Stanislav ləntində sinədə daşımak üçün üzərində «Sə'y göstərdiyinə görə» sözləri yazılmış gümüş medalla təltif edildi.

S.Əzimin gümüş medal ilə təltif edilməsi bir tərəfdən onun zəhmətinin, digər tərəfdən isə çar mə'murlarının S.Əzim kimi «siyasi cəhətdən hökumət üçün e'tibarsız hesab edilən» bir şəxsi hökumətin tərəfincə çəkmək siyasetinin nəticəsi idi.

S.Əzimin məktəbi texminən 14 il fəaliyyət göstərdi. Mürtəce ruhanişlərin təzyiqi, məktəbin ağır maddi vəziyyəti nəticəsində onun məktəbi 1887-ci ildə bağlandı.

S.Ə.Şirvani 1877-ci ildən həm də Şamaxı üç sinifli şəhər məktəbində Azərbaycan dili və şəriət dərsleri müəllimi vəzifəsində çalışmışdır.

S.Əzim Şamaxı şəhər məktəbində müəllimlik edərkən Azərbaycan dilinin təliminə böyük əmək sərf edərək şagirdlərə Qur'an və şəriət kitabları əvvəzində özünün müasir ruhda yazdığını şe'rini və Şərqi böyük klassiklərindən olan Sə'di, Hafiz və başqalarından etdiyi tərcümələri oxudurdu.

Ana dilində dərslik olmadığından S.Ə. Şirvani Sə'dinin «Gülüstan» və «Bustan» əsərlərindən və başqa mənbələrdən təbiyəvi əhəmiyyəti olan bədii parçaları Azərbaycan dilinə tərcümə edir və özü də kiçik və maraqlı şe'rler yazıb uşaqlara oxudurdu. O, bir neçə il bu qayda ilə dərs verdikdən sonra həmin parçalardan «Şəriət» adlı bir dərslik tərtib etmişdi.

S.Əzimin pedagoji fəaliyyətində şəhər məktəbinin birinci və ikinci sınıf şagirdləri üçün tərtib etdiyi «Rəbiül-Ətfal» (1877) və «Tacül-Kütüb» (1883) adlı dərslikləri müühüm yer tutur.

S.Əzim hər iki dərsliyini sonralar «Müntəxəbat» adı altında yenidən işləmişdir. Lakin bu dərslik də özünün sağlığında çap üzü görmədi. Buna baxmayaraq, həmin dərsliyin materiallarından A.O. Çəmyayevski özünün «Vətən dili» dərsliyində istifadə etmişdir.

S.Ə.Şirvanının çox müühüm xidmətlərindən biri də onun ana dili programı tərtib etməsidir. 1886-ci ilə qədər Qafqazdaçı dövlət məktəblərində öyrənilən yerli dillərin, o cümlədən Azərbaycan dilinin programı yox idi. Bu dillərin tədrisinin

keyfiyyətini yaxşılaşdırmaq məqsədilə QTD-nin popeçiteli K.Yanovski 1886-cı il mayın 10-da bütün məktəblər direktsiyalarına sərəncam verək qarşidakı yay tə'tili zamanı yerli dil müəllimlərinin program tərtib etmələrini tapşırıdı. Popeçitelin bu sərəncamı ilə əlaqədar olaraq Bakı, İrəvan, Tiflis, Nuxa, Quba, Göyçay, Kürdəmir, Səlyan və b. şəhərlərdəki dövlət məktəblərinin Azərbaycan dili müəllimləri program tərtib etdilər. O cümlədən ZMS-nin Azərbaycan bölməsinin və Şamaxı şəhər məktəbinin müəllimi S.Əzim də həmin məktəb üçün program tərtib etdi. Bu program həmin il oktyabrın 16-də Bakı—Dağıstan məktəblər direktisiyası vasitəsilə QTD-yə göndərilmişdi.

S.Ə.Şirvani 1879-cu ildə Qorı şəhərindəki ZMS nəzdində Azərbaycan söhbəsinin açılması ilə əlaqədar olaraq, Tiflisə gedir və seminariyaya Azərbaycan dili müəllimi vəzifəsinə qəbul olunmasını xahiş edir. Lakin bir tərəfdən Şamaxıdan qərəcəiliklə göndərilən ərizələr, digər tərəfdən də çarizmin müraciəce siyaseti onun bu faydalı təşəbbüsünə mane oldu. Ərizəsinə rədd cavabı verildi.

S.Ə.Şirvani dövrünün böyük şairi olmaqla bərabər görkəmli pedagoqu və maarifçisi idi. O, özünün əməli işi ilə Azərbaycanda ana dili məktəbinin bünövrəsini qoymuş, zəngin yaradıcılığı ilə Azərbaycan pedagoji fikrini daha da inkişaf etdirmişdir.

M. T. Sidqi (1854-1904)

XIX əsrin sonlarına doğru ölkənin iqtisadi və mədəni həyatında əmələ gələn və get-gedə artan canlanma, rus dilində olan məktəblərin genişlənməsi və onların müvəffəqiyəti, ana dilində yeni mətbuat orqanlarının yaranması ana dili məktəbinin zəruriliyi həyatı tələb kimi irəli sürüldü. M.F. Axundov, H.Zərdabi və onların ideya ardıcıllarının ana dili tə'limi ideyası, S.Ə. Şirvaninin ana dili məktəbinin müvəffəqiyətləri digər

yerlərdə də yeni üsullu məktəblərin yaranmasına təkan verdi. Rusiyanın ali məktəblərində təhsil alan mütərəqqi Azərbaycan ziyalılarının qabaqcıl rus pedagoji ideyalarını menimsəməsi və Azərbaycanda yayılması da ana dili məktəblərinin təşəkkülüne və genişlənəməsinə qüvvətli nüfuz edirdi. Belə məktəblərdən biri də əsrin sonlarında dövrünün məşhur müəllimi və pedagoqu «Sidqi» təxəllüsü ilə məşhur olan M.T. Səfərovun (1854—1904) məktəbidir. Ordubad mədrəsəsində təhsil alan M.T. Sidqi özünün sə'y və çalışqanlığı nəticəsində xalq arasında görkəmli müəllim olmaqdan başqa, şair və alim kimi də tanınmışdır.

M.T. Sidqi gənclik illərində Ordubadda təşkil edilmiş «Əncüməni-şüəra» adlı ədəbi məclisin fəal üzvlərindən olmuş, məclisin digər üzvləri ilə birlikdə klassik ədəbi irsi yaşatmaq və yamaq sahəsində xeyli iş görmüş, 1883-cü ildə Naxçıvanda gənc teatr həvəskarlarının köməyi ilə M.F.Axundovun komediyalarının tamaşaşa qoyulmasında yaxından iştirak etmişdir.

M.T. Sidqi Azərbaycanın başqa şəhərlərile əlaqə saxlayır, Rusiya və xarici ölkələrdən mütərəqqi qəzet və jumallar alır, öz yerlilərini maarifləndirirdi. Bütün bununla bərabər, XIX əsrin Azərbaycan mədəniyyəti tarixində Sidqi hər şeydən əvvəl özünün yeni üsullu məktəbləri ilə məşhurdur.

O, 1892-ci ildə Ordubad şəhərində ilk dəfə olaraq İbrahimxan mədrəsəsi adlanan binada ana dilində bir məktəb açmış və ona «Əxtən» («Ulduz») adı vermişdir. Sidqinin «Əxtən» məktəbinin meydana gəlmesi o vaxt Ordubad və bütünliklə Naxçıvan mühitində çox mühüm pedagoji hadise idi. Köhnə mollaxanalardan fərqli olaraq bu məktəb ana dili məktəbi idi. Tə'limin məzmunu və mahiyyətinə görə ruhani məktəblərindən tamamilə fərqlənir, yeni tə'lim və təbiyyə əsərləri tətbiq edilirdi. Məktəbin tədris planına ana dili, hesab, coğrafiya, hifzi-səhiyyə, fars və ərəb dilləri daxil idi. Şagirdlər partalarda otururdu. Az müddədətə uşaqların savadlanması gören əhalisi ya-vaş-yavaş «Əxtən» məktəbinə rəğbet bəsləməyə başladı. M.T. Sidqi öz

məktəbi üçün əlyazması şəklində ana dili, coğrafiya və hesabdan dərsliklərdə tərtib etmişdir.

«Əxtən»in sədasi az vaxt içərisində bütün qubemiyaya yaxıldı. Heç də təsadüfi deyil ki, İrəvan qubernatoru eلهə həmin ilde qubemianın hesabatına əlavə olunan icmaldə bu məktəb haqqda mə'lumat verməyi lazımlı bilmişdi.

Ordubadda belə bir məktəbin açılmasını eşidən və onun müvafiqiyeti ilə tanış olan Naxçıvan əhalisi 1894-cü ildə M.T. Ordubad məktəbi kimi yeni tipli məktəb açmaq məqsədile Naxçıvana gəlmış və «Əxtən» məktəbinin quruluşunda burada yeni bir məktəb açaraq onu «Məktəbi-tərbiyə» adlandırmışdır.

«Tərbiyə» məktəbinin açılması Naxçıvan ziyalıları üçün də böyük hadisə idi. Naxçıvanın demokratik ziyalıları şəhərdə birinci və yeganə milli mədəniyyət ocağı olan bu məktəbin ətrafında birləşmişdilər.

«Əxtən»de olduğu kimi, «Tərbiyə» məktəbində də dünyəvi fənlər tədris edilirdi. Məktəbin tədris planına Azərbaycan, rus, daxil edilmişdi. Mollaxanalardan fərqli olaraq sınıf dərs sistemi tətbiq edilir, şagirdlər həsir üstündə deyil, partada otunurdu. Coğrafi xəritə, globus və yazı taxtasından istifadə edilirdi. Şagirdlər sınıf və sö'bələr bölnünmüşdül. Fiziki cəza yox idi. Orada Sidqi tərəfindən tərtib edilən və bu günə qədər mühafizə edilib saxlanılan yeni «Ədəb qaydaları» tətbiq edilirdi. Tədris planında özüne möhkəm yer tutan etika dərsleri (III sinifda həftədə 3 saat) ona böyük şöhrət qazandırılmışdır. Məscid məktəbləri və mədrəsələrin yenidən qurulmasından bəhs edən İrəvan qubematoru 1895-ci ilə aid hesabatında yazırırdı: «Son vaxtlar müsəlmanlar arasında düzgün təşkil edilmiş məktəb açmaq sahəsində dönüş hiss edilir. Hesabat ilində Naxçıvan şəhərində də məcburi fənn kimi tədris edilir. İstər Ordubad, istərse də

Naxçıvanda bu məktəblərin meydana gəlməsi məscid məktəblərinə böyük zarbə idi. Təkcə bunu qeyd etmək kifayətdir ki, «Tərbiyə» məktəbinə ilk dəfə 100-ə qədər şagird qəbul edilmişdi. Bu məktəbin ta'sisi ilə məscid nəzdindəki mədrəsə şagirdlərinin sayı müvafiq şəkildə azaldı.

«Tərbiyə məktəbi»ndə ana dili, fars və ərəb dillərini Sidqinin özü, rus dili və digər fənləri ZMS-ni bitirmiş Ələkbər Süleymanov, şəriət dərslərini isə Hacı Ələsgər Hacı Məmməd oğlu Kərimov tədris edirdi.

«Məktəbi-tərbiyə» 1896-ci ildə rus-Azərbaycan məktəbinə çevrildi və xalq məktəblər direksiyasının tabeliyinə keçdi. Sidqinin rəsmi müəllimlik şəhadətnaməsi olmadıqdan və rus dilini yaxşı bilmədiyindən o məktəbin müdürüyindən azad edildi. Məktəbin müdürü vəzifəsi rus dili müəlliminə—Ələkbər Süleymanova tapşırıldı.

«Tərbiyə məktəbi» kimi «rus-Azərbaycan» məktəbi də məhz Sidqinin fəaliyyəti, onun zəhməti və qayğısı nəticəsində get-gedə inkişaf etmiş, əhalinin hüsn-rəğbətinə qazanmışdır.

M.T. Sidqinin «Tərbiyə məktəbi»nin həyatılıyının və əhalinin hörmətini qazanmasının nəticəsi idi ki, istər «Tərbiyə», istərse də «Rus-Azərbaycan» məktəbi şagirdlərin çoxluğu cəhətdən Naxçıvanın həm dövlət, həm də ruhani məktəblərindən əsaslı surətdə fərqlənirdi. Burada şagirdlərin sayı 80 ilə 120 arasında olmuşdur.

M.T. Sidqi rus dili, rus ədəbiyyatı və rus mədəniyyəti ilə maraqlanır, onu tövliq etməyin həqiqi nümunəsini göstəridi. 1899-cu ildə böyük rus şairi A.S. Puşkinin anadan olmasına 100 illiyi münasibətilə Sidqinin «Tərbiyə» məktəbində etdiyi qiyaməli mə'ruzəsi buna sübutdur. S.Şirvani kimi M.T. Sidqi də rus dilinə, böyük rus xalqına, rus ədəbiyyatına rəğbet bəsləyir, onu tövliq edirdi.

M.T. Sidqi zəmanəsinin böyük pedaqoqu idi. Ruhani təhsili almasına baxmayaraq o, xalqın maari fləməsi, mədeni xalqlar

cərgəsinə çıxması üçün böyük əzmlə çalışırdı. M.T. Sidqinin çox mühüm xidmətlərindən biri onun öz məktəbləri üçün müvafiq dərsliklər tərtib etməsidir. Müxtəlif yerlərdən gətirdiyi dərsliklərlə kifayətlənməyən Sidqi, özü müxtəlif fənlər üzrə dərsliklər tərtib edərək nəşr etmeye sa'y edirdi. Onun arxivində saxlanılan «Nümuneyi-əxlaq», «Coğrafiya xüsusunda mə'lumat-mücmələ», «Əssərfül-ümmü'l-elm və Nəhvü-Ərəb» (Ərəb dilinin səfni-nəhf), «Tənviri Əfkar və təfhimi-insaniyyət», «Təhfe-i-Bənat, yainki qızlara hədiyyə», «Qiraəti-fənniyə», «Hifzi-səhhə» kimi dərslikləri Sidqinin dərin biliyi və mə'lumata malik olduğunu göstərir. O, əlyazması şəklində olan bu dərsliklərindən bir tədris vəsaiti kimi istifadə etmişdir. Sidqi bu dərslikləri nəşr etmək üçün yollar axtarırıdı.

M.T.Sidqinin çox mühüm xidmətlərindən biri də onun dünya pedaqogikasının görkəmli nümayəndələrindən olan Y.A. Komenski (1592—1670), Y.Slavinetski (..?—1675), F.I. Yankoviç (1741—1814) kimi şagirdlər üçün nizamnamə tərtib etməsidir. Onun əlyazması şəklində saxlanılan məktəb nizamnamələri Azərbaycan məktəb tarixində ilk təşəbbüs kimi qiymətlidir.

Sidqinin mühüm xidmətlərindən biri də yenə onun ilk dəfə «Pedaqogikə» adlı dərslik tərtib etməsidir. Bu dərslik o vaxtlar çap olunmamasına baxmayaraq, Sidqinin pedaqogika dərsliyi yazması, onun bu işlə nə qədər yaxından məşğul olduğunu göstərir. O, pedaqogikanı təhsil və tərbiyə haqqında elm adlandırmışdır.

M.T. Sidqinin əsərlərində öz dövrü üçün əhəmiyyəti olan bir sıra qiymətli fəlsəfi və pedaqoji fikirlər irəli sürürlür, əlifba məsələsindən bəhs edilir, yazının inkişaf mərhələləri göstərilir. O, ərəb əlifbasından latin əlifbasına keçməyə tərəfdar çıxırıdı. Əlifba haqqında fikirlərinə əsaslanaraq demək olar ki, o, M.F. Axundovun ərəb əlifbasını dəyişdirmək haqqındaki böyük ideyalarından xəbərdar idi və buna dərin rəğbət bəsləmişdi.

Dövrünün məşhur müəllimi və adibi N.Nərimanov kimi,

M.T. Sidqi də «məktəb, məktəb» deyərkən yeni üsullu məktəbi, ana dilli məktəbi nəzərdə tuturdu.

M.T.Sidqi məktəblərdə ana dilinin tədris olunmasını tələb edirdi. O, müxtəlif dillərin qarışığını ciddi tənqid edərək deyirdi ki, «bele bir dil bir libasa bənzəyir ki, guya pambığı Türküstanda əkilib, ipəyi İranda əyrilib, rəngi Ərəbistanda verilib, özü Azərbaycanda toxunub, Rusiyada kömürkəlnibdir».

M.T. Sidqi demək olar ki, bütün əsərlərində ana dilini, elmi və maarifi təbliğ edir, yeni məktəb açmayı, orada ana dilini, bu dildə elm və ədəb öyrətməyi günün vacib məsəlesi hesab edirdi.

M.T. Sidqi bu dövrün yeganə Azərbaycan pedaqoqudur, ki, onun «Seçilmiş pedaqoji əsərləri» çap edilərək oxuculara çatdırılmışdır. Onun əsərlərindəki bir sıra müddəələr dövründə böyük əhəmiyyət kəsb etdiyi kimi, bə'ziləri, bu gün də öz təravətinə saxlayır.

M. M. Nəvvab (1883-1918)

XIX əsrin sonlarında ana dilində məktəb açan görkəmli müəllimlərdən biri də Mir Möhsün Nəvvabdır.

Azərbaycan mədəniyyəti, ədəbiyyatı məktəb və pedaqoji fikir tarixində özünəməxsus yer tutan Nəvvab Şuşada ibtidai təhsil almış, şəxsi mütləciyi sayesində dövrünün bir çox elm sahəsini dərinlən mənimsemiş, görkəmli alim, rəssam, müsiqi nəzəriyyəçisi, tarixçi, nəqqas, xəttat, şair, ədəbiyyatşunas, astronom kimi tanınmışdır.

M.M. Nəvvab köhne təhsil almاسına baxmayaraq, ədəbi və pedaqoji fəaliyyətində yeniliyə meyl edirdi. Şuşada «Məclisi-fəramuşan» (və ya «Məclisi-xamuşaq») adlı ədəbi məclisinin təşkilatçısı olan Nəvvab ana dilinin təravətinin mühafizə

edilməsinə kömək etmiş, ana dili məktəbi ideyasını inkişaf etdirmişdir.

Nəvvab keçən əsrin 90-ci illərində Şuşada yeni üsullu ana dilli məktəb açmışdır. Orada Azərbaycan dili, ədəbiyyat, fars dili və digər fənlər tədris edilir, dünyəvi elmlərdən mə'lumat verilirdi.

M.M. Nəvvabın çox mühüm xidmətlərindən biri, S.Ə. Şirvani və M.T. Sıdqi kimi öz məktəbində tədris etmək üçün dərslik və tədris vəsaitləri tərtib etməsidir.

M.M. Nəvvabın «Kəşf-ül-həqiqə», «Kifayət-ül-ətfal», «Vüzüh-ül-ərqam» və «Nəsihətnamə» adlı dörd dərsliyi mə'lumdur. Bu əsərlərdə səxavət düzgünülk, şərabın zərəri, qonaq qəbul etmək, bədəni salamat saxlamaq və s. haqqında təmsillər və həkayələr toplanmışdır. Bu əsərlərdə həmçinin elmin əhəmiyyətindən, millətin geri qalmasından təəssüfə dənmişdir, müsiqi tarixindən, müsiqinin insan orqanizmi üçün müalicə əhəmiyyətindən bahs edilir.

M.M. Nəvvabın fəaliyyətində onun 800 bənddən ibarət olan «Nəsihətnamə»si ayrıca əhəmiyyət kəsb edir.

M.M. Nəvvab dövrünün əsas elm sahələrinin demək olar ki, hamısına aid kitablar yazan, onları öz evində əlinin zəhməti ilə çap edən, həmin kitablara bədii tərtibat verən, bu kitabları öz məktəbində tədris edən nadir səxsiyətlərdən olmuşdur. Onun ana dili məktəbi Qarabağ mahalında yeni üsullu məktəblərin açılmasına qüvvətli tə'sir etmişdir.

F. Köçərli (1863-1920)

F.Köçərli 1863-cü il yanvar ayının 26-da Şuşa şəhərində anadan olmuşdur. İlk təhsilini Şuşa 4 sinifli şəhər məktəbində almışdır. Həmin məktəbin III sinifində oxuyarken A.O. Çəməyayevski tərəfindən Qori müəllimlər seminariyasına

AZƏRBAYCAN MƏKTƏB VƏ PEDAQOJİ FİKİR TARİXI

aparılmış və seminariyanın hazırlıq sinfinə qəbul olunmuşdur. 1885-ci ildə seminariyanı bitirdikdən sonra, İrəvan gimnaziyasına Azərbaycan dili müəllimi vəzifəsinə tə'yin edilmişdir.

F.Köçərli burada 10 il işləmiş, özünün hərtərəfi və səmərəli pedaqoji fəaliyyəti ilə fərqlənmişdir.

F.Köçərli QTD popeçitelinin 1895-ci il 30 oktyabr tarixli əmriyle Qori Müəllimlər Seminariyasına deyişdirilmişdir. Burada rus yazıçı və şairlərindən tərcümələr etmiş, dövri mətbuatda çıxış edərək tə'lim-terbiye və təhsil probleminin bir çox cəhətlərinə aid faydalı fikir və mülahizələr söylemişdir.

F.Köçərlinin ədəbi-estetik görüşləri kimi, pedaqoji və metodiki görüşləri də rus inqilabçı demokratlarının, mütarəqqi rus pedaqoji fikrinin müsbət tə'siri altında formalşmışdır. Ömrünün sonuna qədər müəllimlik edən F.Köçərli 1910-cu ildə həm də seminariyanın Azərbaycan şö'bəsinin müdürü tə'yin edilmiş, onun təşəbbüsü ilə həmin şö'bə 1918-ci ildə Qazağa köçürülmüş və o, 1920-ci ilə qədər Qazax müəllimlər seminariyasının müdürü olmuşdur.

1920-ci ildə Gəncədə ölürtləmişdir.

Mə'lum olduğu kimi, 60-ci illərdə ana dili tə'limi ideyası, ictimai-siyasi hərəkatın tərkib hissəsi olmaqla Rusiyada geniş müzakirə obyekti olmuşdu. Rus mütarəqqi pedaqoji fikri çarizmin mürtece siyaseti eleyhinə olaraq ana dili tə'limi ideyasını əsaslı surətdə irəli sürür və qızığın müdafiə edirdi.

Ana dilinin tə'lim və tərbiyəvi əhəmiyyəti məsələsində K.D. Uşinski, M.F. Axundov, H.Zərdabi, S.Ə. Şirvaninin tükənməz pedaqoji ırsını davam etdirən F.Köçərli Azərbaycan dilini məktəblərdən sıxışdırıb çıxarmaq istəyən bə'zi «maarif» çinovniklərinin qənimi kəsilmişdi. K.D. Uşinskinin mə'lum fikirlərinə «bir millətin malını, dövlətini və hətta vətənini əlindən alsan olüb itməz, amma dilini alsan fot olar və ondan bir nişan qalmaz» —sözlərinə qol-qanad verən F.Köçərli «Ana dili» adlı məşhur məqaləsində yazırı:

«Hər millətin özünəməxsus ana dili var ki, onun məxsusı malidir. Ana dili millətin mə'nəvi diriliyidir, həyatının mayesi mənziləsindəndir. Ananın südü bədənin mayesi olduğu kimi, ananın dili də ruhun qidasıdır, hər kəs öz anasını və vətənini sevdiyi kimi, ana dilini də sevir».

F.Köçərli ana dili uğrunda ciddi mübarizə aparır, ruslaşdırma siyaseti yeridən ilminskiləri, miropiyevləri, levitskiləri kəskin tənqid atəşinə tuturdu. Əlisba məsələsindəki qüsurları tənqid edən F.Köçərli yazdı:

«İndiyədək mə'nəvi tərəqqimizə mane olan millət bir isə, indi iki olur. Bir tərəfdən hürfat qüsürü, digər tərəfdən dil qüsürü əlimizi və ayağımızı bağlayıb qoymur ki, irəli gedək».

Əvvəlki maarifçilər kimi F.Köçərli də ərəb əlisbasının tə'limişində tərətdiyi əngəllərə bigana qalmamış, onun qüsurlarını açıb göstərmiş, M.F. Axundovun başladığı işə ürkədən tərəfdar olmuş və onu davam etdirmişdir.

F.Köçərli sonralar ana dili, əlisba dərsliklərinə yazdığı bir çox rə'yərdə bu dilin tədrisinin yaxşılaşmasına mühüm xidmətlər göstərmişdir. O, yeni üssullu məktəbləri, o cümlədən «Rus-Azərbaycan» məktəblərini təqdir edir, onların banilərinə böyük rəğbətlə yanaşındır. O hələ İrvanda işləyərkən yerli ziyalılardan olan M.F. Axundovun davamçısı Mirzə Kazımın tə'limin sövti-üsülu ilə aparıldığı xüsusi məktəbi onun diqqətini cəlb etmişdi.

F.Köçərlinin yazdıqlarından belə mə'lum olur ki, o, Mirzə Kazım ilə şəxsən tanış və dost idi.

F.Köçərlinin mühüm xidmətlərindən biri də Azərbaycanın görkəmli şair və yazıçıları ilə bərabər məşhur müəllim və məktəbdarlar haqqında da müfəssəl mə'lumat verməsidir.

F.Köçərli müəllimliyi özünə peşə seçib, ömrünün sonuna dek bu peşəyə sadiq qalanları yüksək qiymətləndirir, bu sənətin ağırlıqlarına dözməyib, başqa yüngül işlə, yaxud avam camaatın

nəzərində daha hörmətli sayılan vəzifələrə, o cümlədən polisde xidmətə gedənləri tənqid edirdi.

F.Köçərli S.M. Qənizadənin dördə bir əsr xalq maarifi yolunda ləyaqətə çalışdığını yüksək qiymətləndirir, böyük hünər hesab edirdi. O yazdı ki, 25 il xalq maarifi yolunda çalışmaq böyük hünərdir. «Bizim maarif qədri bilməyən avam camaat arasında bu əmri əmələ getirmək daha böyük hünərdir».

F.Köçərlinin təqdir etdiyi pedaqoq-maarifçilərdən biri məhz öz müəllimi —Azərbaycan xalq müəllimlərinin bütöv və ilkin dəstəsinin hamisi və tərbiyəcisi, ZMS Azərbaycan şö'bəsinin müdürü A.O.Çəməyayevski, digəri isə K.D.Uşinskinin Zaqafqaziyada ardıcıllarından olan məşhur gürçü pedaqoqu və maarifçisi Y.S.Qoqebaşvili idı.

F.Köçərlinin pedaqoji fikirləri içərisində tədris planı, program və dərsliklərlə bağlı olan bir çox maraqlı cəhətlərə vərdir ki, onların bir parası bu gün də öz aktuallığını saxlayır.

F.Köçərlinin dərslik və tədris vəsaitləri ilə bağlı olan fikirlərinə gelincə qeyd etməliyik ki, uzun müddət məktəblərimizdə ana dilində müvafiq dərslik və dərs vəsaitinin olmaması F.Köçərlini narahat etmişdir. «Tə'lim və tədris üçün ana dilimizdə kitablarımız olmadığını görə müəllimə fəndilər fars və ərabdən hansı kitabı xoşlaşa idilər, şagirdlərinə onlardan dərs verəndilər» —deyən Köçərli milli məktəblərimizdə «Tarixi-Nadi», «Leyli və Məcnun» oxutdururdu. Buna baxmayaraq, F.Köçərli orada «zəif halda olmuş olsa da, mə'rifət işi» göründü.

Milli məktəbdarlarımızdan Q.Zakir, Abdullabəy Asi, S.Ə.Şirvani, M.F.Axundov, Kazım Ağa Salik, İsmayılbəyov Nakam, Mirzə Mehdi Naci və qeyriləri kimi «xoşbəxt şairlər və dəqiq ədiblərin meydana gəldiyin» xüsusi qeyd edirdi. O, bu hələ milli məktəblərimizin müvəffəqiyyətli cəhətləri ilə yanaşı, həm də millətimizin mə'rifət qabiliyyəti, təbii istə'dad sahibi olması ilə izah edirdi.

Bütün bunlarla bərabər, F.Köçərli Qori Müəllimlər Seminariyasının təşkili ilə əlaqədar sövti üsul ilə meydana gələn dərslikləri, ilk növbədə A.O. Çəməyayevskinin 1882-ci ildə nəşr olunmuş «Vətən dili»ni (II hissə, Tiflis, 1888) yüksək qiymətləndirmişdir. «Bu dərsliklər o zamana qədər fars dilində mövcud olan çərəkə əsasında, yəni hərfləri höccələmək üsulu ilə dərs keçən Azərbaycan məktəblərində tamamilə yeni bir islahat əmələ getirdi» —deyən Köçərli tamamılıq haqlı idi.

F.Köçərlinin əsərlərində R.Əfəndiyevin «Uşaq bağçası», «Bəsiət-ül-Ətfab» kitabları orfoqrafiya qaydalarının az-çox qaydaya salınmasında N.Nərimanovun «Türk-Azərbaycan dilinin müxtəsel sərf-nəhvi», A.Y.Talibzadənin qrammatika dərsliyi yüksək qiymətləndirilir.

F.Köçərlinin dərslik və onun müəlliflərinə münasibəti məsələsi ilə bağlı daha bir cəhəti də qeyd etmək lazımdır. Bu da F.Köçərlidən əvvəl İrəvan gimnaziyasında 30 ilə qədər Azərbaycan dili müəllimi vəzifəsində işləmiş M.Ə. Elxanov və onun «Vətən dili» dərsliyi barəsində F.Köçərlinin mə'lumat verməsidir. Onun özüñün «Balalara hədiyyə» (1912) adlı kitabı bir tədris vəsaiti rolunu oynamışdır. F.Köçərlinin əsər və məqalələrində qadın təhsili, rus dilinin əhəmiyyəti, təbiyya məsələlərinə aid çoxlu və qiymətli fikirlər vardır.

F.Köçərli xalqın ehtiyaclarını ödəmək dərdinə çərəx tamğının yolunu da göstərməyə sə'y edir və deyirid ki, hər şey əql ilə, hünər, qeyrət və birlik ilə, sə'y və cəhd ilə elm və mə'rifət nuru ilə əldə edilir. «Bir maarifçi-demokrat kimi, F.Köçərlinin göstərdiyi əsas, həlliəcici çıxış yolu xalqı maarifləndirməkdən, mədəniyətdirməkdən ibarət idi». XX əsrin başqa maarifpərvər-demokratları kimi, o da ictimai bələlərin kökünü cəhalətdə, nadanlıqda, elmsizlikdə görür, maarifə, elmə xalqı azadlığa çıxaran bir vasitə kimi baxırı. XX əsrde Azərbaycanda maarifçilik ideyalarının təbliğinə müəyyən ehtiyac var idi və bu ideyaların təbliğini obyektiv olaraq xalqın ayılmamasına,

oyanmasına, tərəqqisinə böyük kömək göstərirdi. O həm de xalqın tələb və ehtiyaclarını düzgün görür və onu təqdim atəşinə tutur, xalqı qəflət yuxusundan aylıtmaga cəhd edir, S.Ə.Şirvanının «Nadanlıq dərдинin dərmanı elmdir», «hər kimin elmi var, o insandır» müddəsini təbliğ edirdi.

F.Köçərli milletin naxışlığını müalicə edənlərə, xalqı cəhalət qarənligindən işıqlığa çıxaranlara—müəllimlərə ümidi edirdi. O yazırı ki, «müəllimlərin sə'y i və qeyrəti sayəsində çox qövm və tay falar xoşbəxt olub ağ güne çıxıblar, şan və hörmət qazanıblar, dövlət və qüvvət kəsb ediblər».

Həqiqətən də, Azərbaycanın Rusiya tərəfindən işğal edilməsi və XIX əsrin 70-ci illərinə qədərki dövrdə müsəlmanlardan müəllim kadrları hazırlayan xüsusi müəssisə olmadığından uzun müddət uşaqların tə'lim və təbiyyası əsasən «üsuli-tə'limdən bixəber və ədəbi-təbiyyədən binəsib olan məktəbdarların əlində idı».

O haqlı olaraq qeyd edirdi ki, müəllim məktəbin canı və içində olduğu camaatin çırığı məqamındadır. Müəllim öz peşəsinə sevsə, öz şagirdlərini övladı kimi istəsə, onlannı tə'lim və təbiyyəsinə can yandırsa, əhalinin görünüşə aqmağa və xeyir yetirici biliklər ilə cəhalət pərdəsini yırtmağa sərfi-hümmət etse, bilaşubha, böyük kəramətlər göstərər və cümlənin rəğbat və məsabətinə məzher olar.

F.Köçərli müəllimlik peşəsinə uşağa—körpə balalara məhəbbətin olması ilə əlaqələndirirdi. «Hər bir şey məhəbbətlə bağlıdır», — deyən Köçərli yazırı ki, hər bir şəyə həyat verən, hər bir şeyi tər və təzə qılan, hər bir şəyi gözəl, məqbul və nuranı, ədən məhəbbətdir, lakin bəzilərinin qəlbində o bu ali və pakizə hissin, bu yandırıcı atasın olmamasına çox heyslənirdi. Bütün bunlarla belə, o, ümidsiz də deyildi. Müəllimin məktəbin canı olduğunu və məhəbbət ilə çox işlər görüldüyü Azərbaycanda da görür, müsəlman millet xadimləri, canı-dilden tə'lim və təbiyyə verən kənd müəllimlərindən fəxile bəhs edirdi. Köçərli

belələrinə misal olaraq İsbəy Abakarov ilə Əhmədəga Mustafayevi göstərirdi.

F.Köçərlinin fikrincə, müəllimlərin öz sevimli peşələrindən əzaqlaşmasına başlıca səbəblərdən biri də onların ehtiyacının ödənilməməsi ilə, həddən ziyadə az məvacib almaları ilə izah olunur.

«Bir peşə ki, öz ərbabını həmisiş fəqir və zillətdə saxlaya, onun ehtiyaclarını necə ki, lazımdır ödəməyə, aclıqdan və susuzluqdan, istidən və soyuqdan özünü və əyalini mühafizə etməyə, o peşəyə dəxi ərbabı tərəfindən artıq meyl və rəğbat olunmaz. O peşənin sahibi çalışır ki, özgə bir xeyirli işin və mənəfətli kəsbin dalışınca getsin».

F.Köçərli nəinki kənd məktəbləri, həm də gimnaziyalar üçün müəllim hazırlığında nəzərə çarpan ciddi qüsurları tənqid edir, onun fikrincə, «gimnaziyalarda mahir və öz işlərinə bələd olan müəllimlərin yoxluğuna ümdə səbəb... kamil müəllim yetirən dərülmüəllimlərin yoxluğudur, o institutlar və dərülmüəllimlər ki, ondan müəllimlər hasilə gelir, qayda üzrə tə'sis olunmamışdır. Onlarda pedaqogika elminə dair və tə'limat işlərinə mənsub mə'lumat verilməyib. Gimnaziya müəllimlərindən çoxlarını tanıyıram ki, pedaqogika fənni və elminin babası sayılan Yan Amos Komenskinin və İohan Henrix Pestalotsinin adlarını eşitmış olsunlar.

F.Köçərli bu qənaəətə gəlir ki, əgər müəllimlərin dərdinə çarx edilər, əmək haqqı artırılsara, onlar da çalışacaqlar ki, öhdələrinə götürdükləri uşaqların tə'limi və tərbiyəsi kimi mühüm vəzifəni və borcu layiqincə icra etsinlər. O vaxt cavanlarımız nəinki müəllimlikdən qaçarlar, belkə çoxları sair qulluqdan müəllimliyə keçməyə meyl və rəğbat göstərərlər və camaat nəzərində dəxi müəllimlərin şan və hörməti artar».

F.Köçərli ümidsiz deyildi. O, Azərbaycan xalqının tərəqqisinə böyük inam bəsleyirdi. O, məşhur gürcü şairi Akaki Sərefelinin «müsəlman qardaşlarına» sərlövhəli şe'rində

müsəlmanların qəflətdən ayılmağını müşahidə edərək dediyi «Çox çəkməz ki, Sizi zəif, bacanqsız və elmsiz bilənlərdən siz qüvvətli, bacarıqlı və elmlı olacaqsınız» fikrinə inanırdı. Heyat A.Sereteli və F.Köçərlinin arzu və fikirlərinin doğruluğunu təsdiq etdi.

F.Köçərlinin adı Azərbaycan məktəb və pedaqoji fikir tarixinə görkəmli müəllim, metodist, maarifçi-demokrat kimi daxil olmuşdur.

F.Köçərli pedaqoji fəaliyyəti ilə bərabər ədəbi və publisistik məqalələri ilə dövrünün bir çox vacib elmi-pedaqoji, ədəbi və metodiki problemlərinə aid bu gün də əhəmiyyətini itirməyən fikirlər söyləmişdir.

F.Köçərlinin ədəbi və pedaqoji irsi zəngindir. Ə.Seyidov, H.Əhmədov, S.Əzimova onun pedaqoji görüşlərini tədqiq etmiş, məqalələrlə çıxış etmişlər.

R.Əfəndiyev (1863-1942)

Rəşid bəy Əfəndiyev XIX əsrin sonu və XX əsrin birinci yarısında Azərbaycanda xalq maarifi və pedaqoji fikrin inkişafı tarixində mühüm yer tutan, Azərbaycanda Sovet hakimiyəti qurulduğundan sonra özünün eməli pedaqoji fəaliyyəti ilə sovet pedaqogika elminin və maarifin inkişafı üçün mühüm xidmətlər göstərən görkəmli müəllim və pedaqoqlardan biridir.

R.Əfəndiyev 1863-cü ildə Nuxada anadan olmuşdur. Nuxada Cümə məscidi yanındakı mollaxanaların birində ilk təhsil alan Rəşid bəy, həmçinin Nuxadakı şəhər rus məktəbində də oxumuşdur.

Rəşid bəy təhsilini davam etdirmək üçün hərbi məktəbə daxil olmağa hazırlanır. Lakin 1878-ci ildə M.F. Axundovla görüşü onu bu məqsəddən çəkindirir. Rəşid bəy sonralar öz tərcüməyi-halında bu münasibətlə yazmışdı:

«M.F. Axundov mənə hərbi məktəbə girməyi məsləhət görəmədi. Ancaq dedi ki, qardaş oğlu, gələn il Qoridə yalnız müsəlmanlardan ötrü tatarski otdelenie (azərbaycanlı şö'bəsi-H.Ə.) açılır. Oraya mən səni indidən kandidat yazdıraram». 1879-cu ildə A.O. Çemyayevski (1840—1894) Qori müəllimlər seminariyasının Azərbaycan şö'bəsinə tələbə toplayarken İrəvan, Naxçıvan, Şuşa, Şamaxı, Qazax və s. şəhərlərə yanaşı, Nuxaya da gəlir və Rəşid bəyi Qoriyə aparan. Həmin il Rəşid bəy Qori Müəllimlər Seminariyasına daxil olur. 1882-ci ildə oranı bitirib Qutqaşendə açılan 2 sinifli ibtidai xalq məktəbinə müdir və müəllim tə'yin olunur. 8 il Qutqaşendə müəllimlik etməklə yanaşı, Qafqaz arxeoloji cəmiyyətə əməkdaşlıq etmiş və özünün «Nohur gölü», «Qutqaşen kəndi haqqda bir neçə mə'lumat», «Nuxa qəzasında xalq səhiyyəsi» və s. adlı məqalələrini nəşr etdirmişdir. Rəşid bəy 1892-ci ildə Tiflisə köçür. Orada müəllimlik etməklə bərabər, həm də Zaqqafqaziya müsəlmanlarının ruhani idarəsində katib müavini vəzifəsində çalışır.

Rəşid bəyin həyatı və fəaliyyətində diqqəti calb edən cəhətlərdən biri onun 1900-cü ildən 1916-ci ilə qədər Qori Müəllimlər Seminariyasında müəllimlik etməsidir. O, bu dövrdə seminariyanın müəllim və şagird kollektivi arasında yüksək hörmət və nüfuz qazanmışdır. Məhz buna görədik ki, Qafqaz Tədris Dairəsinin popeçaytelisi onu 1911-ci ildə fərqlənmə medallı təltif etmişdir.

Rəşid bəy sonralar İrəvan qubemiyasında müsəlman məktəblərinin müftəssi işləmiş, Naxçıvanda, Kuban vilayətinin tatarlar yaşayan Tiberda rayonunda və Qaraçay vilayətində qısa müddətli müəllimlər kursu təşkil etmiş və 1918—1919-cu illərdə Bakıda müəllimlər seminariyasının direktoru vəzifəsində işləmişdir.

Rəşid bəy həyatının son dövrünü doğma Nuxa şəhərində keçirmiş və orada fəaliyyət göstərmişdir. O, 1920-ci ildə Nuxada

darülmüellim (kişi seminariyası) və darülmüəlimat (qadın seminariyası) təşkil edir və xüsusilə zəhmətkəş balalarından, yülzlərlə gənc müəllim kadrları hazırlayırlar.

1925-ci ildə Nuxa ictimaiyyəti R.Əfəndiyevin pedaqoji və ədəbi fəaliyyətinin 43 illik yubileyini keçirmişdir. Həmin ildən Rəşid bəyə ömürlük dövlət təqaüdü tə'yin edilmişdir. Lakin o, pedaqoji fəaliyyətindən aynla bilməmiş və 1933-cü ilə qədər Nuxa pedaqoji məktəbində rus dili müəllimi vəzifəsində işləmişdir.

R.Əfəndiyev 1942-ci il avqustun 31-də Nuxada 79 yaşında ikən vəfat etmişdir. Hal-hazırda Nuxada R.Əfəndiyevin adına küçə salınmış və onun yaşadığı ev ölkəşünaslıq muzeyinə çevrilmişdir.

R.Əfəndiyev elmi və pedaqoji fəaliyyətə hele Zaqqafqaziya Müəllimlər seminariyasının tələbəsi ikən başlamışdır. O, seminariyanın I kursunda oxuyarken özünün müəllimi A.O.Çemyayevski ilə birlikdə azərbaycanlı şö'bəsinin tətbiqat məktəbi (nümune—baza məktəbi —H.Ə.) üçün program tərtib etmişdir.

Seminariyanın III kursunda ikən həndəsə və cəbrdən həll etdiyi məsələlərdən ibarət «Həndəsə ilə hesab məsələləri macməası» kitabını yazmış, həndəsə kitabını rus dilindən Azərbaycan dilinə tərcümə etmişdir. Həmin əsərlər Moskvada təşkil olunmuş Ümumrusiya sənaye, kənd təsənnüfatı, elm və mədəniyyət sərgisinə göndərilmiş və Zaqqafqaziya Müəllimlər Seminariyası bu kitablar üçün sərgi komitəsi tərəfindən 1882-ci ildə II dərəcəli diplom və gümüş medalla mükafatlandırılmışdır. Bütün bunlarla bərabər R.Əfəndiyev seminariyada oxuyarken A.O. Çemyayevskinin «Vətən dili» adlı «Əlifbə» dərsliyinin tərtibində də fəal iştirak etmişdir.

Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, Azərbaycan məktəb və pedaqoji fikir tarixinə aid bir sıra mənbələrde sövti üsul ilə ilk əlifba kitabının 1844-cü ildə Lazar Budaqov adlı bir

erməni tərəfindən, sonralar isə İsmayıł bəy Qasprinski tərəfindən (onun «Xaceye-Səbyan» və «müəllimlərə təlimat kitabları» nəzərdə tutulur —H.Ə.) yazılışı söylənir. Bə'zi sənədlərdə isə 1840-ci illərdə Tiflis qəza məktəbində Azərbaycan dili müəllimi vəzifəsində işləyən məşhur yazıçı, mütəfəkkir və pedaqoq M.F. Axundov tərəfindən Azərbaycan dilinə aid dərs kitabı tərtib edildiyi söylənir. Bütün bunularla berabər, sözün tam mə'nasında yeni milli dərs kitabımızın ilk yaradıcılarından biri Rəşid bəy Əfəndiyevdir.

R.Əfəndiyev bütün bu nöqsanları aradan qaldırmaq və savad təlimini altı ay müddətində deyil, bir ayda başa çatdırmaq işinə kömək üçün özünü beş illik pedaqoji təcrübəsinə və böyük rus pedagoqu K.D. Uşinskinin pedaqoji görüşlərinə əsaslanaraq 1887-ci ildə «Uşaq bağçası» adlı əlifba kitabını yazmışdır. Kitab ilk dəfə 1898-ci ildə İstanbulda çap edilmişdir.

R.Əfəndiyevin «Uşaq bağçası» kitabının Çemyayevskinin «Vətən dili» kitabından bir sıra fərqi və üstünlüyü vardır. Bu fərq ondan ibarətdir ki, Çemyayevskinin «Vətən dili» kitabı vasitəsilə ərab əlifbasını şagirdə 6 aydan az vaxtda öyrətmək mümkün olmadığı halda, R.Əfəndiyevin «Uşaq bağçası» kitabı vasitəsilə bu əlifbanı bir ay müddətində öyrətmək, şagirdlərə yazı vədişləri aşılamaq mümkün idi. Buna görə də Rəşid bəy kitabı titul səhifəsində belə yazmışdır: «Savadsız adam bir ayda oxuyar və yazar».

R.Əfəndiyevin «Uşaq bağçası» kitabı Azərbaycan dilində təhsil verən bütün dövlət və xüsusi tədris məktəblərində istifadə etmək üçün Qafqaz Tədris Dairesi tərəfində bayənilmişdir. «Uşaq bağçası» dörd dəfə (cəmi 90000 nüsxə) nəşr edilmişdir. «Uşaq bağçası» kitabı təkcə Zaqafqaziya məktəblərində deyil, Şimali Qafqaz və Orta Asiyadakı müsəlman məktəblərinin inkişafında da mühüm rol oynamışdır.

R.Əfəndiyevin ikinci məşhur dərsliyi «Bəsirət-ül-Ətfal» kitabıdır. Rəşid bəy Zaqafqaziya Müəllimlər Seminariyasının

Azərbaycan şö'bəsinə müəllim tə'yin olunarkən, həmin şö'bənin tələbələri üçün Azərbaycan dilində mükəmməl bir ədəbiyyat kitabı yox idi. Buna görə də o, hələ Tiflisdə işləyərkən tərtib etdiyi ədəbi-qiraət kitabını 1901-ci ildə 2 min nüsxə tirajla «Bəsirət-ül-Ətfal» adı ilə Bakıda nəşr etdirmiş və seminariyada dərslik kimi istifadə edilmişdir.

«Uşaq bağçası»nda olduğu kimi, müəllif bu kitabda da şagirdlərə savad təlimi, oxu texnikasını inkişaf etdirməkə yanaşı, həm də onların tərbiyə edilməsinə, əxlaqına tə'sir etməyə də xüsusi fikir vermişdir.

«Bəsirət-ül-Ətfal» kitabı 3 hissədən ibarətdir. Birinci hissədə hər biri bir dərsdən ibarət olan kiçik hekayələr verilmişdir ki, bunların bə'zisi nəzm, bə'zisi isə nəsrdən ibarətdir.

Kitabın II hissəsində ədəbiyyat və tərbiyə məsələlərinə həsr edilmiş mətnlər verilmişdir ki, müəllifin fikrincə, müəllim bu mətnlər vasitəsilə «şagirdlərin qəlbinə, kamalınca nəsiət etdirəcəklər».

Üçüncü hissədə «müsəlman dininin» eqidəsinə münasib və əhkam ilahiyənin fəzilətinə dair» bir sıra mətnlər verilmişdir.

«Uşaq bağçası» kitabında olduğu kimi «Bəsirət-ül-Ətfal» kitabında da müəllif rus və Azərbaycan klassiklərinin bə'zi əsərlərinin tərcüməsini vermişdir.

Azərbaycan klassik şairlərindən M.Füzuli və S.Ə.Şirvan idən bir sıra parçalar vermeklə yanaşı, böyük rus şairlərindən İ.A.Krilovun «Ana və meymun», «Kəndli və ilan», «Qurd və pişik», A.S.Puşkinin «Kaftan», «Torçu və balıq», «Baxçasaray fontan» və s. hekayə və şe'rərini tərcümə edərək kitaba daxil etmişdir.

R.Əfəndiyevin «Bəsirət-ül-Ətfal» kitabında kənd təsərfüati, təbiət və coğrafiyaya aid bir sıra mə'lumatlar da verilmişdir. Kitabın sonunda Azərbaycan dilinin imla qaydaları, ədəbiyyat tarixi və ədəbiyyətşünaslığa aid bir sıra mə'lumatlar da vardır. Kitabın son hissəsindəki məqalələr içərisində Rəşid bəyin ərab

əlifbasının Azərbaycan dilinin imla qaydalarına uyğun gəlməməsi haqqında tənqidi qeydləri də nəzəri cəlb edir. «Bəsirət-ül-Ətfal» əsərinin ən yaxşı cəhətlərindən biri də uşaqlara məktub, ərizə və başqa əməli yazılar öyrətmək üçün nümunələr verilməsidir.

Təkcə onu qeyd etmək kifayətdir ki, «Bəsirət-ül-Ətfal» kitabı 1901-ci ildən 1902-ci ilə kimi 42000 tirajla 4 dəfə çap olunmuşdur. Kitabı hər dəfə çapa imzalayan zaman müəllif əlavə materiallarla onu zənginləşdirmiş və bir daha təkmilləşdirmişdir. Ona görə də kitabın 1901-ci ildə olunmuş birinci çapı 128 səhifə olduğu halda, axırıncı çapı 226 səhifəyə qaldırılmışdır.

O, müəllimlərə məsləhət görürdü ki, təlimdə müvəffəqiyət qazanmaq üçün mə'lumdan məchula, yaxından uzağa, konkretdən mücərrədə, sadədən mürekkebə doğru getsinlər.

R.Əfəndiyev uşaqların yaş xüsusiyətindən və tədris fənlərindən asılı olaraq müxtəlif təlim üsullarının tətbiq edilməsinə aid də fikirlər söylemişdir.

K.D. Uşinskinin xeyirli tə'siri R.Əfəndiyevin «Müəllimlər üçün əsili-cədid üzrə ən əvvəl dərsə şuru etmənin qəvaидidin» kitabçasında da (1901) özünü göstərmışdır.

Bütün bunlara bərabər, Rəşid bəy Uşinskinin pedaqoji fikirlərindən istifadə edərkən onu heç də kor-koranə təqlid etməmiş, əksinə, Uşinskiden Azərbaycan xalqının həyat və mösiatın dəha çox uyğun olan şeyləri götürmüş və onları yerli şəraite görə tətbiq etmişdir.

Beləliklə, R.Əfəndiyev Azərbaycanda K.D. Uşinskinin ardıcılı və onun ideyasını əməli surətdə həyata keçirən ilk görkəmli pedaqoq və maarif xadimlərindən biri olmuşdur.

Rəşid bəyin pedaqoji fikirləri içərisində təlimin ana dilində aparılması ilə yanaşı, elmin əhəmiyyəti, qadın təhsili, vətənpərvərlik və əmək təribiyəsi, həmçinin ailə təribiyəsinə aid bir sıra fikirləri vardır.

Rəşid bəy elmin qüdrətinə inanmış, onu tükenməz bir xəzinə hesab etmişdir. Özünün «Elm tükenməz xəzinədi» adlı

məqaləsində göstərmişdir ki, «Elm elə bir xəzinədir ki, onun üçün nə qıflı sandıq, nə də gözətçi lazıım deyildir». Rəşidbeyin fikrincə, «ələlxüsus bizim əsrimizdə elmin qədir və qıyməti hər şeydən alıdır. Cüntki əvvəldən elm bu halda puldan və parçadan zengin, topdan və tüfəngdən ötgün, xəncərdən və qılıncdan kəskindir».

Rəşid bəyin fikrincə, elmin böyük bir fəziləti də budur ki, nə kiçiyə, nə böyüyə, nə nəcibə və nə də bədəsil adama fərq qoyur. Bu adamların hansı birinin elmə həvəsi və marağısı olarsa, o, elmə nail olacaqdır.

R.Əfəndiyev təhsil və elm öyrənmək məsələsində qadınların kişilərlə bərabər hüquqa malik olmasına qızığın müdafiə etmişdir. Bu məsələ onun pedaqoji görüşləri içərisində mühüm yerdən birini tutur. Onun qadın azadlığı və qadın təhsilinə aid fikirləri 1914-cü ildə nəşr etdirdiyi «Arvad məsələsi» adlı məşhur kitabında və bir sıra məqalə, şə'r və hekayələrində öz əksini tapmışdır.

R.Əfəndiyev dövründəki qadın əsarətini görmüş, qadınları əsarətdə saxlayanlara, onların təhsil almasına manc olanlara qarşı barışmaz mübarizə aparmış və qadınların cəhalətdə qalmasını böyük «uçurum» və «fəlakət» hesab etmişdir. Qadın azadlığı və təhsili məsələsində M.F. Axundovun ideyasını davam etdirən Rəşid bəy bu məsoləni ictimaiyyət qarşısında qoyur.

R.Əfəndiyevin pedaqoji fikirləri içərisində diqqəti cəlb edən məsələlərdən biri də təribiyənin məqsədidir. Rəşid bəy təribiyənin tə'rifini belə müəyyən etmişdir: «Təribiə insanı bəsleyib onun bədəninə, ruhuna və əxlaqına yavaş-yavaş qüvvət kəsb etdirməyə deyilir».

R.Əfəndiyev təribiə deyəndə üç cəhəti: fiziki, əqli və əxlaqi təribiyəni nəzərdə tuturdu. O, yazmışdır: «Hər kəs bədəncə, ruhca və əxlaqca üç qism təribiyyə möhtacdır ... Bu üç qism təribiyyədən məhrum olan şəxs həqiqətdə adam cərgesində sayılmaz».

Göründüyü kimi, Rəşid bəy üç cəhətin içərisində bədən tərbiyəsini birinci yerde qoymuş və bədən tərbiyəsi vasitəsilə insan bədənində mövcud olan əzələrin lazımnıca inkişaf etdirilməsinə xüsusi əhəmiyyət vermişdir. Hərtərəfli inkişaf etmiş insan şəxsiyyəti məsələsində əqli tərbiyəni ikinci yerde qoyan Rəşid bəy bunun vasitəsilə insanların zehnini, onun şüurunu, dəmrakəsini, fikrini, xəyal və hafızesini inkişaf etdirməyi lazım bilmişdir.

R.Əfəndiyevin fikrincə, əxlaq tərbiyəsi insanda «insaf, mürvət, rəhm, səbr, vəfa, dəyanət» və s. kimi keyfiyyətləri tərbiyə etməyə xidmət etməlidir.

Rəşid bəy əxlaq tərbiyəsinin aşağıdakı sıfətlərini müəyyən etmişdir: doğuluq, sadıqlıq, insaf və mürvət, həya və ədəb, əmanət və dəyanət, hümmət və şəfqət, elm və mə'rifət, əfkar və aqibət.

R.Əfəndiyev insan şəxsiyyətinin təşəkküllündə tərbiyənin roluna böyük yer vermiş və beləliklə də, insanların tərbiyəli və tərbiyəsiz böyüməsinin fitri, anadangəlmə olmasını rədd etmişdir. O göstərir ki, insanların əxlaqi keyfiyyətləri sonralar tərbiyə sayəsində formalaşır.

R.Əfəndiyevin ailə tərbiyəsinə aid də geniş fikrləri vardır. Onun 1904-cü ildə nəşr etdirdiyi «Qan ocağı» adlı əsəri bu cəhətdən daha xarakterikdir.

Rəşid bayın özünün yazdığı kimi, bu əsər xalqın mə'nəvi tərbiyəsinə həsr edilmişdir. Burada ailədə baş verən oğurluq, yalan danışmaq, qadın hüququnun tapdalanması və s. kimi o zamanlar ailədə özünü göstərən cəhətlər Rəşid bəy tərəfindən kəskin tənqid edilmişdir.

R.Əfəndiyevin «Qan ocağı» əsəri Zaqqafqaziya və Orta Asiya səhnələrində dəfələrlə tamaşa qoyulmuşdur.

R.Əfəndiyev, dinə inanmış, bə'zi tərbiyəvi fikrlərini şəriətlə əlaqələndirmiştir.

R.Əfəndiyev Azərbaycan pedaqoji fikir tarixində mühüm yeri tutur. O, özünün əməli pedaqoji fəaliyyətilə minlərlə müəllim kadrları tərbiyə edib yetişdirməklə bərabər, nəzəri fikirlərində də Azərbaycanda pedaqoji fikri zənginləşdirir. Onun qabaqcıl nus pedaqoji ideyalarını təbliğ etməsi, Azərbaycanda maarif və pedaqoji fikrin inkişafına böyük kömək etmişdir.

Səfərəli bəy Vəlibəyov (1861-1902)

Səfərəli bəy Vəlibəyov XIX əsr Azərbaycan pedaqoji fikir tarixinin görkəmli simalarından biridir. O, Zaqqafqaziya (Qor) müəllimlər seminariyasını bitirən ilk üç azərbaycanlıdan biri olmuş, ömrünün on doqquz ilini pedaqoji işə sərf etmişdir. Bu müddədə o, onlara istə'dadlı gənc yetirmişdir ki, bu gənclər elm, maarif, ədəbiyyat və incəsənətin müxtəlif sahələrində, habelə ictimai-siyasi işlərdə fəal çalışmış, vətənə və xalqa namisla xidmət göstərmişlər. C.Məmmədquluzadə, N.Nərimanov, S.S. Axundov və bir çox başqları ibtidai təhsilərini S.Vəlibəyovdan almış, tələbkar və qayğılaş müəllimlərini həmişə minnətdarlıqla yad etmişlər. Onu da qeyd edək ki, S.Vəlibəyov böyük ədib və müəllim S.S. Axundovun doğma dayısıdır.

S.Vəlibəyov 1861-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Əvvəller mollaxanada oxumış, ərəb və fars dillərini mükəmməl öyrənmiş, 1875-ci ildə Şuşa şəhər məktəbinə daxil olub, 1879-cu ildə həmin məktəbi bitirmiştir. Ele bu ildə Zaqqafqaziya (Qor) Müəllimlər Seminariyasının nəzdində açılmış Azərbaycan şö'bəsində tələbə toplamaq məqsədilə Şuşaya gələn A.O. Çəmyayevski gənc Səfərəli ilə səhəbat aparmış, zirək və hazırlıqlı olduğunu görüb, onu seminariyanın 2-ci sinfinə qəbul etmişdir.

Seminariya həyatı, buradakı tə'lim-tərbiyə sistemi başqa seminaristlər kimi S.Vəlibəyovun da mə'nəvi inkişafına müsbət

tə'sir göstərirdi. Geləcək müəllim təhsilin ilk günlərdən başlayaraq özünü qabil və işgūzar bir gənc kimi göstərir, tədris fənlərinə dərindən yiyələnir, dünya ədəbiyyatı nümunələrini sevə-sevə mütləq edir, pedaqogika elmi haqqında mükəmməl bilik alır.

Qarı Müəllimlər Seminariyası nəzdində bir ibtidai məktəb açılmışdı ki, bu məktəbdə bir tərəfdən şagirdlərə sövti üsulla hazırlanırdı, digər tərəfdən də seminariyanın siniflərində oxuyan tələbələr üçün təcrübə dərsləri keçirilirdi. Müəllim olmadığına görə bu məktəbi idarə etməyi də əvvəller öz üzərinə götürən Çəmyayevski sonralar bu vəzifəni tutmağa Səfərli bəy Vəlibəyovu hazırlamışdı.

1881-ci ildə seminariyanı bitirən S.Vəlibəyov burada vəzifəsində saxlanılır. 1896-ci ilə qədər bu məktəbdə fəaliyyət göstərir. İbtidai məktəbdə işlədiyi zaman bir tərəfdən burada təhsil alan uşaqları əsas şö'bəyə hazırlayırdı, digər tərəfdən burada şö'bənin tələbələrinin bu məktəbdə keçdikləri pedaqoji praktikaya rəhbərlik edirdi. Səfərli bəy Vəlibəyov tələbələrin pedaqoji praktikasına çox ciddi yanaşmış və döndə-döndə göstərmüşdür ki, bu, gələcək müəllimlərin hazırlığında əsas məsələlərdən biri olmalıdır.

Səfərli bəy Vəlibəyov ancaq bu məktəbdəki fəaliyyəti ilə kifayətlənmemişdir. O, ictimai və pedaqoji fəaliyyətini yay tə'tili zamanı da davam etdirmişdir.

1883-cü ildə yay tə'tili zamanı Şuşada istirahət edən S.Vəlibəyov burada bir məktəb açaraq uşaqlara savad öyrəndirdi. Onun məktəbində müxtəlif təbəqələrdən olan 25 şagird oxuyurdu. Tədris səs üsulu ilə aparılırdı. O, eyni zamanda yerli məktəbdarlarla da səs üsulunun üstünlüyünü izah edir, bütünlüklə dərs deməyin əhəmiyyətini əyani olaraq göstərirdi. Bu vacib işinə görə o, Qafqaz Təhsil Dairəsi popeçiteli tərəfindən mükafatlandırılmışdır.

AZƏRBAYCAN MƏKTƏB VƏ PEDAQQOJİ FİKİR TARİXİ

Aparılmış tədqiqatlar göstərir ki, S.Vəlibəyov seminariyada ancaq pedaqoji işlə məşğul olmamışdır. O, həm də seminariya daxilində gedən məskurə mübarizəsində daim fəal iştirak etmişdir.

Mə'lumdur ki, XIX əsrin 90-ci illərində Qafqaz təhsil orqanlarının bəzi mürtəce başçıları Azərbaycan və gürcü dillərini seminariyanın tədris programından çıxarmağa cəhd edirdilər. Buna qarşı çıxan A.O. Çəmyayevski, Ə.Axundzadə və N.Lomouri ilə bərabər S.Vəlibəyov da böyük iş görmüşdür. O, bu mürtəce siyasetə qarşı aks mövqə tutmuşdur. Zaqqafqaziya müəllimlər seminariyasından azad edilməsinin bir səbəbi də məhz bu məsələdə prinsipial mövqə tutması olmuşdur.

S.Vəlibəyov 1896-ci ildə Bakıya köçmüş, burada iki il müəllimlik etmişdir. Daha sonra isə Bakı gəmrükxanasında tərcüməçi vəzifəsində işləmişdir.

S.Vəlibəyov 1902-ci ildə avqust ayının 31-də Bakıda vəfat etmişdir.

S.Vəlibəyovun mühüm xidmətlərindən biri də ana dilində dərslik tərtib etməsidir. Onun A.O. Çəmyayevski ilə birlikdə 1888-ci ildə nəşr etdirdiyi «Vətən dilü» (II hissə) uzun müddət məktəblərdə istifadə edilmişdir.

S.Vəlibəyov 1888-ci ildə Tiflisdə «Qüdrəti-xuda» adlı kitabını nəşr etdirir. Cəmi 44 səhifədən və 20 qiraət materialından ibarət olan bu kitab sinifdən kanar oxu üçün nəzərdə tutulmuşdur. Burada tabiat, cəmiyyət haqqında səhi anlayış verilir, uşaqlara ağıllı məsləhətlər aşılanırı.

Səfərli bəy Azərbaycan dilində qamus yaratmağa da ilk təşəbbüs göstərmişdir. O, bu gözəl təşəbbüsə başlamış, lakin mə'lum olmayan səbəblərə görə onu davam etdirməmişdir. «Xəzinəyi-əxbar» («Xəberlər xəzinəsi») adlandırıldığı bu qamusun I və II hissələrini o, 1891-ci ildə Tiflisdə çap etdirmişdir. Bu, 240 səhifədən ibarət ensiklopediya tipli kitab idi. Təkcə «A» hərfini və 300-dən yuxarı istilahı əhatə edən «Xəzinəyi-əxbar»da

ədəbiyyat, tarix, coğrafiya, etnoqrafiya və s. haqqında qısa mə'lumatlar verilir, ayrı-ayrı gölkəmli şəxslərin tərcüməyi-hali nəql edilirdi.

Müxtəlif fənlər üzrə dərsliklərin olmadığı bir vaxtda bu kitab qiyamətli bir vəsait olmuşdur.

S.Vəlibeyov həm də fars məktəbləri üçün sövti üsulla ilk dərslik tərtib edən müəlliflərdən biridir.

1896-ci ildə Bakıda «Üsuli-cədidi-lisan-i-farsi» adı ilə çap olunan bu dərsliyi o, qabaqcıl rus və Avropa pedaqoji elminin son naiyyətləri əsasında tərtib etmişdi.

Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının nəzdindəki ibtidai məktəbdə 15 il dərs deməsi, Çemyayevski ilə birlikdə «Vətən dili» dərsliyinin II hissəsinin hazırlanması bu kitabın tərtib olunmasında böyük rol oynamışdır. «Üsuli-cədidi» 160 səhifədən ibarət olub bir neçə hissəyə bölündür. I hissədə uşaqlara sövti üsulla hərfər öyrənilirdi. Kitabın böyük bir hissəsini təşkil edən II hissədə mənzum və mənsur parçalar verilirdi.

S.Vəlibeyov Azərbaycan məktəb və pedaqoji fikir tarixində özünəməxsus yer tutan məşhur pedaqoq, kamil metodist olmuşdur.

§3. Ana dilli məktəblərin

Zaqafqaziyada yayılması və Cənubi Azərbaycana tə'siri

XIX əsrin 80-ci illərindən başlayaraq qabaqcıl ziyalıların ana dili məktəbi yaratmaq cəndləri get-gedə artırdı. Bakı, Şuşa, Naxçıvan, Nuxa, Şamaxı və s. şəhərlərdə ayrı-ayrı şəxslər, mütərəqqi maarifçilər ibtidai təhsil verən ana dili məktəbləri açmaqdə davam edirdilər.

Bələ məktəblərdən biri 1883-cü ildə Şuşada S.Vəlibeyov tərəfindən açıldı. Yay tə'tili zamanı Şuşada istirahət edən ZMS-in azərbaycanlı şö'bəsinin ibtidai məktəb müəllimi S.Vəlibeyov müvəqqəti olsa da, bir məktəb açaraq, uşaqlara savad öyrəndirdi.

AZƏRBAYCAN MƏKTƏB VƏ PEDAQOJİ FİKİR TARİXİ

Onun məktəbində müxtəlif təbəqələrdən olan 25 şagird oxuyurdu. Tədris səs üsulu ilə aparılırdı. S.Vəlibeyov şagirdlərə yalnız savad öyrətməklə kifayatlenmirdi. O, eyni zamanda yerli məktəbdarlarla səs üsulunun üstünlüyünü izah edir, bu üsul ilə dərs deməyin əhəmiyyətini əyani olaraq göstərirdi.

Azərbaycanda başlayan yeni məktəb hərəkatı Zaqafqaziyanın digər şəhərlərinə da tə'sir edirdi. Bu tə'sir Tiflis və İrəvan kimi iri şəhərlərdə özünü daha çox göstərir, burada da yeni üsullu məktəblər meydana gəldi.

Bələ məktəblərdən biri 1880-ci ildə Tiflis şəhərində hər iki cinsindən olan uşaqlar üçün müsəlman cəmiyyəti tərəfindən açılmışdır. Az sonra 1883-cü ildə "Kəşkül" qəzetinin redaktoru Cəlal Ünsüzadə QTD-yə müraciət edərək Tiflis şəhərinin Meydan sahəsində azərbaycanlı uşaqlar üçün III dərəcəli xüsusi məktəb açmağa rəsmi icazə istəmişdir.

İrəvan şəhərində yeni üsullu ana dilli məktəbin meydana gəlməsi də bu illərə təsadüf edir. İrəvanda yeni üsullu məktəb Məşədi Molla İsmayılov Hacı Kazımov (1845—1886) tərəfindən 1882-ci il martın 28-də açıldı. Məktəbə ilk dəfə 14 şagird qəbul olunmuşdur. Onlardan 12-si azərbaycanlı, 2-si isə erməni idi. Məktəbdə ana dili ilə bərabər rus dili, hesab tədris edildi.

XIX əsrin II yarısında Azərbaycanda və bütün Zaqafqaziyada meydana gələn yeni məktəb hərəkatı tezliklə Cənubi Azərbaycana da nüfuz etdi.

Yeri gəlmışkən qeyd edək ki, Zaqafqaziyada başlayan yeni məktəb hərəkatının İran, o cümlədən Azərbaycan maarifinin inkişafına tə'siri bə'zən xarici mətbuatda kölgədə buraxılır və ya inkar edilir. Lakin o dövrün mətbuatından və son zamanlar aparılan tədqiqatlardan aşkar olunur ki, Zaqafqaziyada başlayan yeni məktəb hərəkatı İran və Cənubi Azərbaycan xalq maarifinin tərəqqisine əsaslı tə'sir göstərmüşdür.

XIX əsrin ikinci yarısında və sonlarında İran ilə Zaqafqaziya arasında ticarət və ədəbi əlaqələr mövcud idi. Bu əlaqələr

nəticəsində Zaqafqaziyada, o cümlədən Azərbaycanda ana dili məktəbi, xalq maarifi sahəsində başlanmış yeniliklər Cənubi Azərbaycanın mütərəqqi maarifçi-pedaqoqlarının nəzər-diqqətini cəlb edir, onları əməli təşəbbüs göstərməyə sövq edirdi. Bu sahədə ilk təşəbbüs edənlərdən biri inqilabçı demokrat Mirzə Həsən Rüşdiyyə Təbrizli (1850—1943) olmuşdur. Mütərəqqi təlim-təriyə üsullarını İranda yaymayı qarşısına məqsəd qoyan M.H.Rüşdiyyə təlimin yeni üsullarını və məktəb açmaq qaydalarını öyrənmək məqsədilə İrandan mühacirət edib Zaqafqaziyaya gəlmışdır. O, xeyli zaman İrvanda qalmış, pedaqogika elminin yeniliklərini öyrənməyə böyük sə'y做过事。Rüşdiyyə təkcə nəzəri məsələlərlə məşğul olmamış, həm də təcrübə aparmaq məqsədilə 1883-cü ildə İrvanda yeni üsullu bir məktəb açmışdır.

İrandan İrvana gəlib yeni məktəb açan və onun qaydalarnı öyrənənlərdən biri də Rüşdiyyənin böyük qardaşı Axund Mirzə Əli, digəri isə onun həmvəteni olan Mirzə Kazım idi. Onlar İrvan gimnaziyasında Azərbaycan dili müəllimi vəzifəsində işləyən məşhur pedaqoq F.Köçərlini və metodist Çistyakovun açıq dərslərində iştirak edir, ana dilinin tədrisində yeni üsulu mənimşəyirdilər.

Rüşdiyyə məktəbi İrvan pedaqoji ictimaiyyətinin rəğbətini qazanmışdır. Hətta məktəblər direksiyası ona mükafat vermiş və maddi yardım göstərmişdir.

1888-ci ilədək bu məktəbdə çalışan Rüşdiyyə zəngin pedaqoji təcrübə toplayaraq Təbrizə qayitmış və həmin ildə "Mədrəsə-ye Rüşdiyyə" adlı bir məktəb açmışdır. Lakin cahillərin xoşuna gəlməyən bu məktəbi tezliklə bağladılar. Ruhdan düşməyən Rüşdiyyə 1893-cü ildə Təbrizin "Şəkilan" məhəlləsində "Rüşdiyyə-ye-müzəffəriyyə" adlı başqa bir məktəb açır. Burada savad tə'limi ana dilində aparılırdı. "Rüşdiyyə-ye Müzəffəriyyə" Səfəvilər dövründən sonra Cənubi Azərbaycanda ilk Azərbaycan məktəbi idi. Bu məktəbin meydana gəlməsi

Cənubi Azərbaycan maarifi üçün tarixi bir hadisə idi. Qısa müddət ərzində "Rüşdiyyə" məktəbi yaxşı metodlu və intizamlı bir məktəb kimi Təbrizdə, eləcə də İranda şöhrət qazanmışdır. 1895-ci ildə Rüşdiyyə məktəbi 200-dən çox şagirdə malik idi. Bunların yandan çoxu yoxsulların uşaqları olub, pulsuz təhsil alırdı.

Rüşdiyyə məktəbi Cənubi Azərbaycanda yeni məktəb uğrunda mübarizənin başlangıcına və ruhani məktəblərdə islahat aparılmasına səbəb oldu. İranın digər şəhərlərində, o cümlədən Tehranda Rüşdiyyə məktəbi nümunəsində yeni tipli məktəblər tə'sis edildi.

Azərbaycanda başlanan yeni məktəb ideyası ilə bərabər, sövüt üsulla dərslik tərtib etmək təcrübəsi də Cənubi Azərbaycana yayıldı. İravan, Tiflis, Şuşa, Şamaxı, Nuxa və Bakının qabaqcıl məktəb və müəllimlərinin nailiyyətləri ilə tanış olan Rüşdiyyə adə etdiyi zəngin pedaqoji təcrübəni təbliğ etmiş və bunu Təbrizdə aqidi məktəblərde təcrübədən keçirmiş, "Vətən dili" adı ilə 1894-cü ildə Təbrizde nəşr etdirmişdir.

Maraqlıdır ki, M.Ə.Elxanov və A.O. Çəmyayevski kimi Rüşdiyyə de öz dərsliyini "Vətən dili" adlandırmış və müəllimlər üçün ayrıca metodik vəsait tərtib etmişdir.

İran maarifçilərindən olan M.Təriyətin yazdığını göro, Rüşdiyyə "Vətən dili"nde M.F. Axundovun əlifba haqqındaki fikirlərindən istifadə etmişdir.

§4. «Rus-Azərbaycan məktəbi» və onların baniləri S.M.Qənizadə və H.Mahmudbəyov

Azərbaycan pedaqoji fikrinin görkəmli nümayəndəsi, Bakıda ilk «rus-müsəlman məktəbləri»nın təməlini qoyan Sultanməcid Qənizadə 1866-ci ilin aprel ayında Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Şamaxı şəhərində anadan olmuşdur.

Hələ uşaq iken yazış oxumağı atasından öyrənən S.Qənizadə ilk təhsilini məhəllə məktəbində almış, sonra isə dövrünün məşhur şair və müəllimi S.Ə. Şirvaninin «Üsuli-cədidi» məktəbində və Şamaxıdakı rus məktəbində oxumuş, oranı bitirmişdir. Əvvəldən pedaqoji işə meyl göstərən Sultanməcid Şamaxıdakı pedaqoji kurslara davam edərək məhəlli və ibtidai məktəb müəllimi adını almışdır. Təhsilini davam etdirmək üçün S.M. Qənizadə 1883-cü ildə Tiflisə gedərək o zaman Zaqafqaziyada yeganə ali pedaqoji məktəb sayılan Aleksandrovski Müəllimlər İnstututuna daxil olmuşdur.

Tiflis Müəllimlər İnstututunda təhsil alması S.Qənizadənin dünya baxışının formallaşmasına və onun gələcək maarifçilik fəaliyyətinə çox böyük müsbət tə'sir göstərmişdir. 1887-ci ildə oranı müvəffiqiyyətlə bitirən S.M. Qənizadə həmin ilde Bakıya gəlmüş, özünün məslək yoldaşı Həbib bəy Mahmudbəyovla bərabər ilk yeni tipli «rus-müsəlman» ibtidai məktəbini açaraq 1905-ci ilə qədər burada çalışmışdır.

S.Qənizadə müəllimlik etməklə, həm də ədəbi fəaliyyətə başlamışdır. O, 1894-cü ildə uşaqlar üçün xalq nağılları əsasında «Tülü və Çaq-çaq bəy» adlı mənzum hekayə, 1898-ci ildə «Məktubatı-Şeydabəy Şirvani» ümumi başlığı altında nəşr etdirdiyi məşhur «Müəllimlər iftiخار» və 1900-cü ildə «Gəlinlər həmayili» adlı əsərlərini yazmışdır.

XX əsrin əvvəllərində S.Qənizadənin ədəbi-pedaqoji fəaliyyəti daha da genişləndi. Bu dövrdə onun həyatı və pedaqoji fəaliyyətində diqqəti cəlb edən cəhətlərdən biri Zaqafqaziya Müəllimlər Seminariyasındaki müfettişlik fəaliyyətidir. S.Qənizadənin müfettiş tə'yin edilməsini alqışlayan N.Nərimanov 1906-ci ildə «Həyat» qəzetində dərc etdirdiyi «Mühüm bir məsələ» adlı məşhur məqəlesində yazırı. «Yüz illərdə ixtiyarlarını itirmiş, indi zor ile hərəkat edən millətlərə yavaş-yavaş ixtiyar verilir, hər millətin ana dili uşaqlar üçün vacib olub məktəblərdə oxunur». Azərbaycan dili də müəllimlər

seminariyasında məcburi fənlərdən hesab edilir, hətta «seminariyanın müsəlman şö'bəsinə məşhur, qeyri-tli, hümmətli mühəmrirlərimizdən Sultanməcid Qənizadə inspektor tə'yin edildi» («Həyat» qəzeti, 18 iyun 1906, № 131).

S.Qənizadə 1908-ci ildə Qori seminariyasından Bakı quberniyası və Dağıstan vilayəti xalq məktəblərinin ikinci rayon müfettişi vəzifəsinə köçürülmüş və 1917-ci ilə kimi bu vəzifədə çalışmışdır.

Sovet hakimiyəti illərində S.Qənizadə respublikanın Xalq Maarif Komissarlığında və bir sıra elmi-pedaqoji idarə və müəssisələrində çalışmış, bütün qüvvə və bacarığı ilə xalq maarifinin inkişafına kömək göstərmişdir.

S.Qənizadənin yaradıcılığında pedaqoji məsələlər mərkəzi yer tutur. O, Azərbaycan məktəb və pedaqoji fikir tarixinə ilk «rus-müsəlman» məktəblərinin banisi, görkəmli müəllim, qabaqcıl maarif xadimi, təcrübəli pedaqoq və metodist, eyni zamanda pedaqogika nəzəriyyəcisi kimi daxil olmuşdur.

Onun pedaqoji fəaliyyətində və fikirlərində yeni maarif və məktəbin tablığı, elm və təhsilin əhəmiyyəti mühüm yer tutur. Özünün sənət yoldaşları olan H.Mahmudbəyov, F.Köçərli, N.Nərimanov, M.T.Sidqi, Ə.Cəfərzadə və onlarla başqları kimi, Azərbaycan xalqının elm və mədəniyyət yolunda tərəqqi etməsinə sədaqətənən çalışmışdır. O, hər şeydən əvvəl, feodal-patriarxal adetlərin düşməni, yeni məktəbin, maarif və mədəniyyətin carıçı olmuşdur.

S.Qənizadə milletin mə'ruz qaldığı ictimai bələlərin kökünü elmsizlikdə, savadsızlıqda görürdü. S.Qənizadə bu fikirdə idi ki, xalqı zülmətdən, qaranlıqdan, cəhalətdən xilas etmək üçün işq lazımdır. «İşq gələndə zülmət öz-özündə məhv olar və onunla bələ, hər şey öz rəngində görünən». Onun fikrincə, xalqın cəhalətdən qurtarması üçün lazımlı işq — məktəbdir. Bələ ki, «tərəqqiyi-selimin əvvəlinci pillesi məktəbxana astanasından

başlanır. «Hər bir tərəqqinin» binası məktəbxana üstündə bərəqərar olsa gərəkdir.

Bələliklə, dövrün bir sıra problemlərini, millətin mənəzur qaldığı bütün ictimai bəlaların kökünü elmsizlikdə görən S.Qənizadə elmi, məktəbi bütün tərəqqinin əsası hesab edirdi. O, «Müəllimlər iftixarı» əsərində ürək döyüntüsü ilə yazdı: «Bizlər üçün əgər bir çəraq yanacaqsə, məktəb ocağının şö'ləsindən yansa gərəkdir. Cəhalət mülküə, əgər bir möhtab doğacaq isə, yəna məktəb divarından tülü edəcəkdir...».

Maarif və məktəbi xalqın ümumi tərəqqisində mühüm amil hesab edən S.Qənizadə xalqın oyanacağına, bütün şəhər və kəndlərdə yeni-yeni məktəblər açılacağına, millət balalarının məktəbə cəlb edacəyinə və xalqın əxlaqi tətbiyişində özünü göstərən qüsurların aradan qalxacağına böyük inam bəsləyirdi.

Məhz buna görədir ki, o, Azərbaycanda meydana gələn yeni məktəbləri və məktəbdarları alqışlamış, ona sevinmişdir.

Yeri gəlmışken qeyd edək ki, XIX əsr Azərbaycan məktəb tarixinin «rus-tatar» məktəbi adı ilə daxil olunmuş bu yeni tipli məktəblər özünün spesifik cəhətləri ilə fərqlənilirlər. Tədqiqat nüfəticəsində müəyyən edilmişdir ki, Azərbaycan ərazisində ilk rus-Azərbaycan məktəbi bir çox tədqiqatçıların göstərdiyi kimi, 1887-ci ildə deyil, hələ xeyli əvvəl, 1875-ci ildə Gəncə qubemiyasının Qazax qəzasının Salahlı kəndində tə'sis edilmişdir. Bu məktəbin banisi milliyətçə tatar olan Qazax sakını Tauxiddin Mamleyev idi.

Keçən əsrin 70-ci illərində Tiflisə gələn T.Mamleyev 1872-ci ildə imtahan verərk müəllimlik hüququ almış, QTD-nin icazəsi ilə Salahlı kəndində rus-Azərbaycan məktəbi açmışdır. Bu məktəb bir sinifli xüsusi məktəb idi. Tədris planına şəriət, Azərbaycan və rus dillərində oxu və yazı, hesab, rəsmxət, təcrübə qrammatika və gimnastika daxil idi. Məktəb qısa müddət ərzində əhalinin hüsn-rəğbətini qazandı. Zaqqafqaziyanın müsəlman kəndləri içərisində rus dili və ibtidai təhsili yayan bu yeganə məktəbin

müvəffəqiyəti digər qubemiyalardan əvvəl məhz Gəncə qubemiyasının kəndlərində rus dilində dövlət məktəblərinin meydana gəlməsini sür'ətləndirdi.

Göstərilən məktəb 1878-ci ildə zemstvo məktəbinə çevrildi və təhsil haqqı ləğv edildi. Bir sıra müvəffəqiyətlərinə baxmayaraq Salahlı rus-Azərbaycan məktəbi eyni adlı təhsil ocaqlarının sonrakı inkişafında elə bir rol oynamadı. Sonralar bu adla məktəblərin meydana gəlməsi və cəmi Qafqazda geniş yayılması sözün həqiqi mənasında Azərbaycanın görkəmli pedaqoqları «iki həmvətən, həmdərd və həmməslək» (H.Vəzirov) olan S.M.Qənizadə ilə H.Mahmudbəyovun fəaliyyəti ilə bağlıdır.

Müsəlman dininə mənsub olduqlarından şəhər məktəblərində dərs demələri qanunla qadağan edilen S.M. Qənizadə ilə H.Mahmudbəyov Bakıya gələrək 1887-ci ildə xüsusi rus-Azərbaycan məktəbi tə'sis etdilər. Məktəbin tədris planına Azərbaycan, rus və fars dilləri, hesab, coğrafiya, tarix və şəriət daxil idi. Qısa müddət ərzində xalqın hörmətini qazanan Bakı rus-Azərbaycan məktəbi 1891-ci ildə camaatın tələbi nəticəsində dövlət xərcinə keçirildi. Bu məktəblərin sayı ilbel artırdı. XIX əsrin son 10 ili ərzində təkə Bakı şəhərində 10 rus-Azərbaycan məktəbi fəaliyyət göstərirdi.

Əmin dövründə Şuşa, Nuxa, Naxçıvan, Şamaxı, Gəncə şəhərlərində və digər yerlərdə də rus-Azərbaycan məktəbləri meydana gəldi və XIX əsrin əvvəllərində xeyli genişləndi.

Endlərdə də belə məktəblər tə'sis edildi. Rus-Azərbaycan məktəbləri özünün oricinallığı, daxili quruluşu, təhsilin məzmunu, yerli əhali üçün dəha əlverişli olması ilə Zaqqafqaziyan və Qaqqazın digər yerlərində yaşayan müsəlmanların da diqqətini cəlb etdi və o, yerlərə də yayıldı.

Göstərilən məktəblərin müvəffəqiyəti hər şeydən əvvəl orada real fənlərin tədrisi, təlimin yeni üsulla aparılması ilə əlaqədar idi. Məktəbin baniləri təlim-tətbiye işini irəliledən

dərsliklər, tədris vəsaitləri tərtib edir və nəşr etdirirdilər. Onun nəşr etdirdiyi «İstilahi-Azərbaycan», «Lügəti-rusi və türki», «Kelide ədəbiyyat» (Ə.Cəfərzadə ilə birlikdə) uzun müddət tədris vəsaiti rolunu oynamışdır. S.M.Qənizadə praktik pedaqoq olmaqla bərabər özünün oricinal fikirləri ilə Azərbaycan pedaqoqikasını zənginləşdirmiş və inkişaf etdirmişdir.

Rus-Azərbaycan məktəbləri Azərbaycanda məktəb təhsili və xalq maarifinin sonrakı inkişafında mühüm rol oynadı. Azərbaycan ziyalılarının elm, ədəbiyyat və incəsənət xadimlərinin böyük bir dəstəsi (o cümlədən, M.Əzizbəyov, H.Ərəblinski, M.A.Əliyev, Ü.Hacıbəyov, S.M.Əfəndiyev, C.Cabbarlı, M.Müşfiq, S.Rüstəm, S.Hüseyn, F.Qasızməzadə və b.) ilk təhsilini bu məktəblərdə almışlar. Bu məktəblər azərbaycanlılardan olan müəllim kadrlarının hazırlanmasına da xeyli kömək etdi. Rus-Azərbaycan məktəblərinin müəllimləri, çarizmin ağır şəraitinə baxmayaraq xalq arasında elmi, təhsili, qabaqcıl rus və Azərbaycan mədəniyyətini yayırdılar. Bu məktəblər XIX əsr Azərbaycan ibtidai məktəbləri içərisində ən əhəmiyyətli və faydalı məktəb tipi idi.

İnqilabdan sonra Azərbaycanda sovet məktəblərinin yaradılmasında rus-Azərbaycan məktəblərinin qabaqcıl təcrübəsindən istifadə edilmişdir.

Xarakterikdir ki, yeni tipli tədris ocağı olan bu məktəblərin şöhrəti Bakıdan çox-çox uzaqlara yayılmış, az bir müddət içərisində Azərbaycanın bir sıra rayon və şəhərlərində (məsələn, Naxçıvan, Səlyan, Şuşa, Gəncə, Nuxa, Şamaxı və başqa yerlərdə), sonralar isə İrəvanda, Orta Asiyada, Stavropolda, Teymurxanşurada da həmin tipdə məktəblər meydana gəldi. S.Qənizadə 1893-cü ildə Səmərqəndə gedərək 40 gün orada qalıb səs üsulu ilə dərs verilən məktəb açmışdı.

S.Qənizadənin mühüm xidmətlərindən biri də bundan ibarət idi ki, o, dərsliklər yaratmaq kimi məs'ul bir işə girişmiş və bu sahədə də xeyli iş görmüşdür.

S.Qənizadə rus və Azərbaycan dillərinin qarşılıqlı surətdə öyrənilməsi işinə xüsusi əhəmiyyət verirdi. Onun «Azərbaycan dilində yazib oxumaq və sərf-nəhvi öyrənmək üçün rusca yazılmış dəstəvuz» hesab etdiyi «İstilahi-Azərbaycan» Qafqazda yaşayan azərbaycanlıların rus və Azərbaycan dillərini təcrübə yolla öyrənməsinə kömək eden ən yaxşı dərslik idi. Məhz bunun nəticəsidir ki, bu dərslik 1890-ci ildən 1922-ci ilə qədər 6 dəfə nəşr edilmiş, hər dəfə müəllif onun üzərində yenidən işləmiş, müvafiq dəyişikliklər edərək sadə mətnlər, sxemlər, izah və lügətlər daxil etməklə dilin təcrübə öyrənilməsini yaxşılaşdırmağa çalışmışdır.

Onun dərslikləri sadədən mürəkkəbə, yaxından uzağa prinsipi əsasında tərtib edilmişdir.

Bu dərsliklərin bir əhəmiyyəti budur ki, cümle təhlili və qrammatik qaydaların öyrədilməsi üçün verilən mətnlər, şagirdlərin əxlaqi tərbiyəsi nöqtəyi-nəzərindən seçilmişdir.

S.Qənizadə tekçə dərsliklər tərtib etməklə kifayətlenməmiş, həm də şagirdlər üçün sinifdən kənar oxu kitabları tərtib etmiş və öz dostlarını da bu işə colb etmişdir.

Təzəcə açılmış yeni tipli məktəbdə şagirdlərin yaş səviyyəsinə uyğun, sağlam məskurəli oxu kitabları yox idi. S.Qənizadə bələ bir vəziyyətin qarşısını almaq, şagirdləri sağlam məskurəli ədəbiyyatla qidalandırmaq, onları birinci növbədə, mütərəqqi rus mədəniyyəti ilə tanış etmək məqsədi ilə «Nüban», «Cəmi-mə'rifət», «Çıraq» və N.Nərimanova birlikdə «Sovqəb» adlı uşaq qəzet və jumalları nəşr etməyə təşəbbüs göstərmişdir. Lakin S.Qənizadənin bu nəcib sə'yı çar senzurasına xoş gəlməmiş, onun bu təşəbbüsleri redd edilmişdi.

S.Qənizadə öz dövrlünün şairlərinə müraciət edərək onları millət balalarının tərbiyəsinə, əxlaqına və təhsilinə kömək edən əsərlər, xüsusilə hekayələr yazmağa çağırırdı.

S.Qənizadə Azərbaycan xalq nağıllarının elm və tərbiyəvi tə'sirinə xüsusi əhəmiyyət verirdi.

S.Qənizadənin pedaqoji fikirlərində əxlaq, onun tarixi kateqoriya olması, zəhmətkeşlərin mütarəqqi əxlaqi keyfiyyətlərə malik olması göstərilir.

Onun fikrincə, dünya malına, dövlətə malik olmaqdansa, yüksək əxlaqi keyfiyyətlərə malik olmaq, mə'rifət sahibi olmaq daha faydalıdır. Dünyada dövlət təkcə mala, mülkə, çoxlu qızılıla malik olmağa deyilmir, insanın əsil dövləti onun əxlaqi keyfiyyətləri, səxavəti, dəyanətidir və bu dövlət tükənməzdır.

S.Qənizadənin pedaqoji fikirlərində, ümumi şəkildə olsa da, əxlaqi tərbiyənin üslub və vasitələri öz əksini tapmışdır. O, xalqın, o cümlədən gənclərin əxlaqi tərbiyəsinə tə'sir edən amillər içərisində bədii ədəbiyyatın rolunu xüsusi sil qıymətləndirir, bədii əsərlər vasitəsilə oxucunun əxlaqına, tərbiyəsinə tə'sir etməyi mühüm vasitə hesab edirdi. S.Qənizadə öz bədii əsərlərinə bu nöqtəyi-nəzərdən yanaşmış və bunlar vasitəsilə oxucunun şüuruna nüfuz etməyə, ona nəcib insanı hissələr aşılamağa çalışmışdır.

S.Qənizadə maarifçi dostu M.T. Sidqiyə yazdığı bir məktubda da bu məsələyə toxunur və oxucunun əxlaqına, tərbiyəsinə müsbət tə'sir göstərən həyatı əsərlər yazmağı lazımlı bilindi. Bu cəhətdən o, Sidqinin əsərlərinə yüksək qiymət verir və deyirdi ki, «Sidqinin əsərlərinin hamısı sidq-ürəkdəndir, onları əzberləmək lazımdır».

S.Qənizadənin fikirlərində bədii əsər və teatrla bərabər, həmçinin mətbuatın, xüsusi sil qəzetiin böyük tərbiyəvi rolü öz əksini tapmışdır. O, qəzeti «ümmumi və mühüm iş» adlandırır, qəzet nəşr edənləri müdafiə edir, nəşri başlayan hər bir yeni qəzeti alqışlayır, xalqın maariflənməsi və ümumi mədəni tərəqqisi yolunda iştiraiətli bir addım hesab edirdi.

S.Qənizadənin fikrincə, şəxsiyyətin təşəkkülündə özünütərbiyənin da böyük rolü vardır. O, deyirdi ki, hər bir insanın əxlaqi saflığı daim özünütərbiyə etməkdən, öz qüsurlarını ləğv etməyə çalışmaqdan asılıdır.

S.Qənizadənin pedaqoji fikirlərində mərkəzi yerlərdə birini müəllim məsəlesi tutur. Bu fikirlər onun bir sıra bədii əsərlərində, xüsusilə «Müəllimlər iftixan»nda öz əksini tapmışdır.

S.Qənizadə tərbiyə işinin müvəffəqiyyətlə aparılmasında müəllimin bacarığını, istə'dadını yüksək qiymətləndirirdi. O, deyirdi ki, «Hünərli ustاد xam dəmirdən səbirle misri qılınc yapara bilirsə, yaxşı müəllim kəctəb millətdən xoşəxləq cəmiyyət hazırlaya bilər».

S.Qənizadə parta arxasında oturan körpə uşaqların arasında sabahın yaradıcılarını görür və onların düzgün tərbiyə olunmasını tələb edirdi. Onun fikrincə, müəllimin nəşihəti, tərbiyəsi hər cür bahalı şeylərdən, məsələn, qızıl həməyildən və mirvari kəlübəndən qiymətlidir. Çünkü onlar sinə və gərdən zinəti ikən, bu, ruh və can nicatı üçündür.

Azərbaycanda mütarəqqi pedaqoji ideyalardan qidalanan və onu davam etdirən S.Qənizadənin pedaqoji irsi çox zəngindir. Onun əsərləri Azərbaycanda pedaqoji fikrin inkişafında müeyyen rol oynamış, onun tə'sis etdiyi ilk «nus-müsəlmən» məktəbi əsasında yaradılan məktəblərdə minlərlə azərbaycanlı balalara təlim — tərbiyə almış, onun dərslikləri, lüğətləri, bədii əsərləri və tərcümələri azərbaycanlı balalarının və zəhmətkeşlərin zəhnini və mə'nəvi tərəqqisinə kömək etmişdir.

S.Qənizadənin yarımsəsliyik praktik pedaqoji fikirləri milli və pedaqoji fikir tariximizin aynılmasız hissəsini teşkil edir.

XIX əsr Azərbaycan məktəb tarixində fəxri yer tutan "rustatar" (Azərbaycan) məktəblərinin meydana gelməsi və inkişafı sözün həqiqi mənasında S.M. Qənizadə ilə bərabər, həm də, H.L. Mahmudbəyovun adı ilə bağlıdır.

Azərbaycanda məktəb və maarif işlərinin tərəqqisində yonulmadan çalışan, şüurlu həyatının 41 ilini maarif işlərinə sərf edən Azərbaycanın qabaqcıl maarifşərvəri və ilk müəllimlərindən olan Həbib bəy Mahmudbəyov 1864-cü il iyun

ayının 6-da Şamaxı şəhərində anadan olmuşdur. Onun atası İbrahim Xəlil xeyirxah və məktəb işini sevən bir adam idi. O, Şamaxıda uşaqları məktəbə cəlb etmək və yoxsul şagirdlərə yardım göstərməkdən çəkinməzdı.

Həbib bəy 8 yaşında ikən Şamaxıda məhəllə məktəbində oxumağa başlamışdır.

Molla Mirzə Hüseynin məktəbində verilən dini-sxolastik təhsil Həbib bəyi tə'min etmediyindən, o, Şamaxı şəhər məktəbinə daxil olmuşdur. 1872-ci ildə Şamaxı zəlzəlesi nəticəsində şəhər məktəbinin binası tamamilə uçduğundan Həbib bəy təhsilini davam etdirmek üçün Bakıya köçmüştür. 1873-cü ildə Bakıda realni məktəbinə daxil olmuş və 1881-ci ildə oranı müvəffeqiyətlə bitirmişdir.

Həbib bəy müəllim olmaq, xalqı cəhalətin və avamlığın ağır pəncəsindən xilas etmək arzusu ilə yaşayan gənclərdən idi. O, bu məqsədlə də 1882-ci ildə Tiflis Aleksandrovski Müəllimlər İnstitutuna daxil olmuşdur. Azərbaycanda maarif və məktəb işlərinin ağır vəziyyətdə olduğu illərdə, yəni 1887-ci ildə o, həmin institutu bitirib şəhər məktəbi müəllimi adını almış və Sultan Məcid Qənizadə ilə birlikdə Bakıya gəlmİŞdir.

Çar maarif mə'murlarının və yerli mürtece əhval-nuhiyəli şəxslərin, həmçinin ruhaniyərin müqavimətdən qorxmayan Həbib bəy və S.Qənizadə Tədris Dairəsinə ərizə verib məktəb açmaq üçün icazə istəmişlər. Böyük əzab-əziyyətdən sonra Qafqaz Tədris Dairəsinin 27.09.1887-ci il, 5771 №-li tə'liqəsi əsasında həmin ilin oktyabr ayımda azərbaycanlı uşaqlara yeni qaydada tə'lim-tərbiyə vermək və xüsusi fənn kimi ana dilini tə'lim etmək üçün Bakıda ilk "rus-tatar" məktəbini açmağa nail olmuşlar.

Həbib bəy, sonralar, bu məktəbin təşkilinin böyük əhəmiyyətdindən bahs edərək göstərirdi: "Bütün Rusiyada bizim məktəblər müdhiş bir vəziyyətdə idi... Ana dili hər yerdə görən düşmüştü, onu öyrənmirdilər, bir dənə də olsa türkçə dərslik yox

idi... Biz — şüurlu gənc müəllimlər, neçə olursa olsun öz ana dilimizi diriltməli, rus-tatar məktəblərində onun məcburi bir fənn kimi keçilməsinə nail olmalı... dərsliklər tərtib etməli, rüscadan türkçəyə (azərbaycancaya) uşaq həckayələri tərcümə etməli, qiraətxana və kitabxanalar açmalı, uşaq jumalları nəşr etməli idik". Beləliklə gənc müəllimlər öz qarşılırmada çox mühüm məsələlərin həllini qoymuş və mə'nali həyatlarını xalqa namusla xidmət etmək kimi müqəddəs bir işə həsr etmişlər.

Həbib bəyle S.Qənizadənin açıqlanı məktəbin bir məqsədi də azərbaycanlı uşaqları hökumət məktəblərinə, xüsusən də realni məktəblərə hazırlamaq idi.

Sınıf məşğələləri üçün ayrılan 2 otağın təchizatı 16 ədəd partadan, 2 yazı taxtasından, 2 stol və bir neçə stuldan ibarət idi. III otaq isə müəllimlər otağı idi. Həmin məktəbin 1887-ci il üzrə dərs cədvəldində göründüyü kimi, orada rus, tatar və fars dilləri, həmçinin hesab və şəriat dərsləri keçirilirdi. S.Qənizadə ana dili ilə fars dilini, Həbib bəy isə hesab və rus dilini tə'lim edirdi.

Bu məktəbin rus-tatar məktəbi adlanmasının səbəbi o idi ki, burada həm dövlət dili olan rus dili, həm də yerli xalqın dili kimi Azərbaycan dili tədris olunurdu. Həbib bəyin məktəbində ilk günlər 10-15 nəfər şagird oxuduğu halda, az bir vaxtda şagirdlərin sayı 50 nəfərə çatır, 2-ci dərs ilində isə məktəbdə 80 nəfər şagird təhsil alırdı.

Bu, xüsusi məktəb sayıldığından, dövlət ona maddi yardım göstərmirdi. Burada təhsil haqqından əldə edilən pul çox az olduğundan müəllimləri və məktəbi idarə etmək mümkün deyildi. "Rus-tatar" məktəbində oxuyan şagirdlərin bir çoxu Bakının yoxsul tebəqəsinə aid olduğundan onlar təhsil haqqından azad edilmişdi.

Həbib bəy də, Sultan Məcid də maddi cəhətdən çox çətinlik çəkirdilər. Yoxsulluq və məhrumiyyətlərə dolu olan həyatlarını az da olsa yüngülləşdirmək məqsədi ilə onlar boş vaxtlarda xüsusi

dərs deyir, xəritə və yazı nümunələri çap etdirib satmaqla özlərini dolanınlardır.

Həbib bəy məktəbin maddi vəziyyətini bir qədər yüngül-ləşdirmək üçün onu dövlət hesabına keçirməyi Bakı şəhər Dumasından xahiş etmişdi. Dumannın sərəncamı ilə təşkil olunmuş məktəb komissiyası şagirdlərin biliyini yoxlayıb onların müvəffəqiyyətlərindən razi qalır. Ümumiyyətlə, digər məktəblilərlə müqayisədə "rus-tatar" məktəbinin şagirdləri tə'lim müvəffəqiyyətlərində heç də onlardan geri qalmışdır.

Bundan sonra Həbib bəy məktəbin ümumi xərci üçün Bakı Duması nəzdində olan məktəb komissiyasından ildə 600 manat pul almağa müvəffəq olur. Xeyli əziziyətdən və bir çox çətinliklər çəkdikdən sonra Həbib bəy Məhəmmədbəyovun və S.Qənizadənin gərgin əməyi səmərə verməyə başlayır, "rus-tatar" məktəbini bitiñən şagirdlər o vaxta qədər azərbaycanlı uşaqların daxil ola bilmədikləri Bakı realnı məktəbinə, həmçinin texniki və ticarət məktəblərinə müvəffəqiyyətlə imtahan verirlər.

"Rus-tatar" məktəbinin fəaliyyət göstərdiyi 4 ildə oranı 100 nəfərə qədər şagird bitmişdi.

Beləliklə, 1887-ci ildə Həbib bəy Mahmudbəyovun və S.Qənizadənin təşəbbüsü ilə Bakıda ilk dəfə açılmış xüsusi rus-tatar məktəbinin sayı getdikcə artdı. Belə ki, 1913-cü ildə Azərbaycanda 13 belə məktəb var idi. Onlardan doqquzu oğlan, üçü qız rus-tatar məktəbi və biri isə 6 sinifli "rus-tatar" məktəbi idi. 70 müəllimi olan bu məktəblərdə 2.243 oğlan, 337 qız təhsil almışdı ki, onlar da azərbaycanlı qızlar idi.

Həbib bəy Mahmudbəyov rus-tatar məktəbi ilə yanşı olaraq 1889-cu il 20 sentyabrdan 1891-ci il 1 sentyabra kimi Mixaylovski Bakı şəhər məktəbində müəllimlik də etmişdir. Qafqaz Tədris Dairəsinin 1905-ci il 17.09.1386 №-li əmrinə əsasən Həbib bəy 1.09.1905-ci ildən 1916-ci ilə qədər Bakı 2 sinifli şəhər məktəbində müdir vəzifəsində çalışmışdır.

Bu görkəmli maarif xadimi 25 ilə qədər Bakıda Duma nəzdində olan məktəb komissiyasının üzvü olmuşdur. Burada o, müəllimlərin, xüsusiət nüshələrində dərs deyən Azərbaycan dili müəllimlərinin əmək haqqının artırılması üçün xüsusi se'y göstərmişdir.

Həbib bəy Azərbaycanda sovet hökumətinin yeni tədbirlərini, xalq maarifi və məktəb sahəsindəki bəyannaməsini təbii qarşılımasıdır. O, Azərbaycanda sovet hakimiyətinin qurulduğu ilk günlərdə etibarən bütün bilik və qüvvəsini xalq maarifin yenidən qurulmasına, sovet məktəbinin təşkilinə yönəltmişdir. Yeni müəllim kurslarının təşkilində yaxından iştirak edən Həbib bəyin özü də şəxsen orada dərs demişdir.

Həbib bəy Mahmudbəyov 1921-ci ildə Azərbaycan Ali Pedaqoji İnstytutunun təşkili və açılışında yaxından iştirak etmiş, 1927-ci ilə kimi institutda direktor müavini vəzifəsində işləmiş və rus dili dərsi demişdir.

Fədakar xalq müəllimi və görkəmli maarif xadimi olan Həbib bəy Mahmudbəyov 1928-ci ilin yayında 64 yaşında vəfat etmişdir.

Azərbaycan xalqı gənc nəslin tə'lim-tərbiyəsində və maarif sahəsində böyük xidmət göstərmiş H.Mahmudbəyovu daim yüksək ehtiram və hörmətlə yad edir və xatırlayır.

VI fəsil

**XX ƏSRİN ƏVVƏLLƏRİNĐƏ MƏKTƏB
TƏHSİLİ VƏ PEDAQOJİ FİKİRİN İNKİŞAFI
(1900-1918)**

XIX əsrin sonu, XX əsrin əvvəlində Azərbaycanda məktəb və professional təhsilin inkişaf etməsi tendensiyası özünü bürüzə verirdi. Məktəb şəbəkələrinin inkişafı, şagirdlərin saylarının artması Rusiyada, xüsusilə Azərbaycandakı iqtisadi və ictimai-siyasi yüksəlşləşlə bağlı idi. Bakı şəhəri Rusiyasının iri sənaye və iqtisadi mərkəzlərindən birinə çevrildi. Bu ilk növbədə neft sənayesi, gəmiçilik və ticarətin inkişafı ilə bağlı idi. Kənd təsərrüfatı, xüsusən pambıqçılıq və ipəkçilik inkişaf edirdi. Yüngül sənaye müəssisələri nəinki Bakıda, həm də digər şəhərlərdə - Gəncədə, Şəkidə və Şuşada yaradıldı. Savadlı adamlarla xüsusi məarifçiliyin inkişafına maddi vəsait ayırmaga başlayırdılar. XX əsinin əvvəlində Bakı və Gəncədə yaranmış məarifçilik cəmiyyətləri də məktəbə maddi kömək edirdilər. Ayni-ayın məktəblərin, əsasən isə peşə məktəblərinin hesabına vəsaitlər qoyulur, köməklə edilirdi.

Rus təlimli məktəb işinin inkişafında əsas rol Azərbaycan proletariatına məxsus idir. 1904-cü ilin dekabrında olan geniş Bakı tövildində 50 minə yaxın adam iştirak etmiş və xeyli tələbələr irəli sürmiş, tətil fəhlələrin qələbəsi ilə qurtarmışdır. Tətil tələbələrinin 34-cü bəndi sahibkarlardan hər sənaye rayonunda pulsuz məktəblər açılmasını tələb edirdi.

Azərbaycanda xalq təhsilinin inkişafına 1905-1907-ci illər inqilabı böyük tə'sir göstərdi. O, xalqın təhsil hüquqlarını müdafiə etmək kərə Azərbaycan proletariatının siyasi və iqtisadi tələbələrlə yanaşı, həm də fəhlə uşaqları üçün ana dilində açılan məktəblərin saylarının artırılması, onlara lazımı biliklər verilməsi, fəhlələr üçün nəzərdə tutulan bütün mədəni müəssisələrin

AZƏRBAYCAN MƏKTƏB VƏ PEDAQOJİ FİKİR TARİXİ

proletar tə'sirinə tabe edilməsini tələb edirdi. «Qudok» qəzeti yazırı: «Neft sənayesi proletariati kimlərin varlanması üçün əsr boyu belini öyir, öz sağlamlığını, qüvvə və hətta həyatını itirirsə, onlardan istədikləri sayda həm əzləri, həm də uşaqları məktəblər alacaqlar».

Ana dilində məktəblər yaradılması, rus-Azərbaycan məktəb şəbəkələrinin genişlənməsi, azərbaycanlılardan müəllim kadrlarının hazırlanması, rus məktəblərində Azərbaycan dilinin tədrisinin keyfiyyətinin yaxşılaşdırılması uğrunda Azərbaycan ziyalılarının qabaqcıl nümayəndələri mübarizə aparırdılar ki, onların sırasında məarifçi-pedaqoq Həsən bəy Zərdabi, ictimai-siyasi xadim Nəriman Nərimanov, görkəmli şair Mirzə Ələkbər Sabir, məşhur pedaqoq Mahmudbəy Mahmudbəyov, dramaturq-pedaqoq Cəlil Məmmədquluzadə, yazıçı-pedaqoq Sultan Məcid Qənizadə, tənammış pedaqoqlar-Rəşidbəy Əfəndiyev, Firudin bəy Köçərli, Üzeyir Hacıbəyov, istədəli şair Abbas Səhhət və digərləri var idi. Demokratik ziyalılar qeyri-rus xalqlarından olanlara qarşı çarizmin məktəb siyasetini, məktəblərdə hökm sürən şcolastikanı, yerli konservativ ziyalıların məktəb fəaliyyətini tənqid atəşinə tuturdular.

Çarizmin məktəb siyasetini həm də «Təkamül», «Yoldaş» bolşevik qəzetlərindən başqa, «Bakinski raboci», «Hümmət» və digərləri də sərt tənqid atəşinə tuturdu. Məsələn, «Təkamül» qəzeti yazırı ki, hökumət zavod və fabriklərdə fəhlə uşaqları üçün məktəblərin açılmasına çox çətinlikle icazə verir, açılmış məktəbləri isə çox təz-tez olur ki, bağlayırlar, girməziyalar, realnı məktəblərdə təlim üçün elə böyük məbləğdə ödəniş müəyənləşdirir ki, əhalinin kasib təbaqəsi bu tədris müəssisələrində təhsil almaq barədə belə heç düşünə də bilmirlər.

Ictimai-pedaqoji hərəkat, Azərbaycan məarifçi pedaqoqlarının məktəb təhsilinin demokratikləşdirilməsi və uşaqların düzgün tərbiyə olunması uğrunda apardıqları ardıcıl və məqsəd-yönlü mübarizə ibtidai və professional təhsilin inkişafında sıçrayış

verməklə, məktəb şəbəkəsinin və məktəbdən kənar təhsilin genişlənməsinə kömək edirdi.

§1. Ümumi, peşə və məktəbdən kənar təhsil

a) Ibtidai məktəblər. Təsilin əsasən rus dilində verildiyi Azərbaycandakı ibtidai məktəblərin nisbətən inkişafı şəhər özünüidarə orqanları və maarifçilik cəmiyyətlərinin yaranması birinci rus inqilabı dövrünə təsadüf edir.

Proletariatın təzyiqli tələbləri nəticəsində rus dili təlimli ibtidai məktəblər nəinki şəhər özünüidarə orqanları, maarifçilik təşkilatları, həm də sahibkarlıq hesabına açıldı. XIX əsrin 90-ci illərinin sonlarından Bakı fəhlələrinin tə'kidi ilə rus dili təlimli ibtidai məktəblərin əsas hissəsi şəhərlərdə, xüsusən Bakıda yerləşirdi. XIX əsrin 90-ci illərinin sonlarından Bakı fəhlələrinin tə'kidi ilə rus dili təlimli bir sıra ibtidai məktəblərin tə'sis edilməsinə neft sənayeçiləri qurultayının şurası başladı. Nəticədə 1897-ci ildə əvvəlcə Balaxanı və Bibiheybətə 2 məktəb, sonra isə Bakının mə'dən rayonlarında, o cümlədən Romanıda (1900-cü il), Zabratda (1904-cü il), Sabunçuda (1900-cu il) belə məktəblər fəaliyyətə başladı.

Rus dili təlimli məktəblər həm də xüsusi adamlar tərəfindən də açıldı. Bununla belə Azərbaycanda ibtidai məktəb şəbəkəsi son dərəcə ləng inkişaf edir və məktəb yaşılı uşaqların çoxu məktəbdən kəndada qalır. Məsələn, Bakı və Yelizavetapol quberniyalarında 1902-ci ildə müxtəlif tipli 230 ibtidai məktəbdə 14958 nəfər təhsil alırdı ki, onlardan cəmi 3643 nəfəri, yaxud 24,3% azərbaycanlı idi. 1908-ci ildə Azərbaycanda ibtidai məktəblərin sayı 236-ya çatdı ki, burada 20618 şagird vardı və onlardan cəmi 5456 (26,4%) nəfəri azərbaycanlılar idi.

1905-1907-ci illərdə baş verən birinci rus inqilabı geniş fəhlə və kəndli kütłəsinin, müəllim və şagirdlərin siyasi fəallığı xeyli artdı. Bu inqilab bütövlükdə xalqın, ilk növbədə zəhmətkeşlərin

AZƏRBAYCAN MƏKTƏB VƏ PEDAQOJİ FİKİR TARİXİ

fəallığının yüksəlməsinə, yeni hayat, maarif və yeni məktəb, demokratiya uğrunda mübarizənin güclənməsinə, siyasi şüurun yüksəlməsinə və pedaqoji fikrin formalşmasına kömək edirdi.

Bütün bunların nəticəsi idi ki, keçən əsrin ilk əvvəllerində Azərbaycanda getdikəc ictimai-siyasi oyanma, elm və mədəniyyətə canatma, milli bərabərlik, məktəb şəbəkələrinin genişlənməsi dövrü başladı.

1905-ci ilin martında Azərbaycan müəllimlərinin demokratik qanadı Bakı xalq müsəlman müəllimləri adından çar hökumətinə hər iki cinsdən olan müsəlman (azərbaycanlı) uşaqları üçün təlimin ana dilində, ümumi və pulsuz olmasının və ibtidai məktəblərdə tədris olunan fənlər siyahısına ana dili və rus dilinin, riyaziyyatın, dövlət və diyarın coğrafiyasının, xalq və dövlət tarixinin, təbiətşünaslığın, dövlət qanunları haqqında əsas anlayışların, elementar gigiyeninin daxil etməyə icazə verilməsi haqqında petitsiya göndərdilər. Müsəlman müəllimləri xüsusi məktəblərin açılmasını, pedaqoji məsələlərin müzakirə olunması üçün icələs və qurultaylar çağırılmasını, müsəlman müəllimlərin digər millətlərdən olan müəllimlərlə hüquqlarının bərabərləşdirilməsini, müəllim kadrlarının hazırlanması üçün xüsusi seminariaların açılmasını, müəllimlərin maddi vəziyyətlərinin yaxşılaşdırılmasını da nəzərdə tuturdular.

Ictimai-pedaqoji hərəkat nəticəsində 1906-ci ildə ilk pedaqoji jurnal — Ə.Cəfərzadə və M.Əfəndizadənin redaktorluğu ilə "İbtidai məktəb" və məşhur pedaqoq M.Mahmudbeyovun redaktorluğu ilə "Rəhbər" nəşr olunmağa başladı. 1911-ci ildən 1920-ci ilə qədər elmi-pedaqoji və adəbi-bədii səpkili "Məktəb" jurnalı nəşr olunurdu. Bu jurnalın ilk nömrəsinin sehifələrində N.Nərimanovun "Öziz uşaqlar" adlı müraciəti dərc olunmuşdu. "Məktəb" jurnalı uşaqlarda və onların tərbiyə olunmasında, elmə, maarifə yiyələnməsində, dönya görüşlərinin genişlənməsində və dərinleşməsində, müsbət mə'nəvi keyfiyyətlərinin

formalaşmasında böyük rol oynamıştı. Jumalın naşiri Qafur Rəşad, redaktorları isə Qafur Rəşad və Ə.Əfəndizadə idi. Onun səhifələrində H.B.Zərdabının, M.Ə. Sabirin, S.S. Axundovun, Ü.Hacıbeyovun, A.Şaiqin, A.Şəhətin, C.Cabbarlıının və b. məqalələri dərc olunurdu. Jumalda həm də rus klassiklərindən tərcümələr və uşaq ədəbiyyatı seriyası nəşr olunurdu.

Birinci rus inqilabi illərində digər qəzet və jumallar, o cümlədən "Molla Nəsreddin" jurnalı çap olunurdu. Bu jurnalın səhifələrində demokratik-pedaqoji fikrin formalaşmasında, ümumtəhsil ideyalannı yayılmasında, aktual tərbiyəvi fikirlərin formalaşmasında pedaqoji istiqamətli məqalələr öz əksini tapmışdı.

Bakıda "Nəşri-maarrif" (1906-1917-ci illər), "Nicat" (1906-1917-ci illər), "Səadət" (1907-1917-ci illər) kimi xeyriyyəçilik cəmiyyətləri aktiv fəaliyyətə başlamışdır. Bu cəmiyyətlərin məqsədi, əsasən, əhali arasında savadın yayılması, fəaliyyətdə olan məktəblərə maddi kömək göstərilməsi, yeni məktəblərin, kitabxanaların, oxu zallarının açılmasına qayğı göstərmək, müəllim kadrları hazırlığına şərait yaratmaqdand ibarət idi. "Nəşri-maarrif" cəmiyyəti kasib ailə, yetim uşaqların tərbiyəsini və onların saxlanılmasını öz üzərinə götürmüştü.

Analoji cəmiyyət Şamaxı, Nuxa, Lənkəran və başqa yerlərdə yaradıldı. Bu xeyriyyəçilik cəmiyyətlərinin fəaliyyəti nəticəsində yeni tədris ocaqları nəinki Bakı şəhərində, həm də Gəncə, Nuxa, Ağdam, Göygöl və digər şəhərlərdə açılmağa başladı.

Xalq təhsili sahəsində demokratik ziyalıların tələblərinin həyata keçirilməsində "Nəşri-maarrif" ilə "Nicat" cəmiyyəti və onun rəhbərləri H.Zərdabi və N.Nərimanov böyük rol oynamışdır. Qabaqcıl müəllimlərin təşəbbüsü ilə H.Zərdabi və N.Nərimanov başda olmaqla 1906-ci ilin yayında Bakıda azərbaycanlı-müəllimlərin birinci qurultayı açıldı ki, ora Zaqqafqaziyənin digər qubemiyalarından da nümayəndələr dəvət

olunmuşdu. Qurultay Azərbaycan ibtidai məktəbləri üçün ana dili üzrə tədris planı və program, ana dilində dərsliklərin tərtib olunması və nəşr edilməsi haqqında qərar qəbul etdi, müəllimlərə ana dilinin tədrisində səsləndirmə metodundan cəsaretli istifadə etmək, məktəblərə Azərbaycanlı qızların cəlb edilməsi ilə bağlı işin genişləndirilməsinin yollarını göstərdi.

Qabaqcıl ziyalılar vəziyyətdən çıxış yoluunu yalnız əhali arasında maarifin yayılması, ana dilində məktəblərin açılması, yeni tədris proqramlarının, dərsliklərin və dərs vəsaitlərinin qəzet və jumalların nəşr olunmasında göründü.

O zamanlar Qabaqcıl ziyalıların fəaliyyəti nəticəsində Azərbaycandan xeyli sayıda dərsliklər hazırlanıb nəşr edilmişdir. XIX əsrin sonlarında N.Nərimanovun "Azərbaycan dilinin qrammatikası", "Rüslər üçün Azərbaycan dilinin müsteqil öyrənilməsi" (1899-cu il), hesabdan bir sıra dərsliklər, XX əsrin əvvələндə daha yeni dərsliklər, o cümlədən M.Mahmudbəyovun "Türk əlifbası və ilkin oxu", "İkinci il" və s. nəşr edilmişdir. Q.S. Eyvazovun "Tə'lim metodları və tərbiyə öyrənmə", S.Q.Məmmədəminin "Tə'lim və tərbiyə nümunələri", H.Zərdabının "Türk nəğmələri nümunəsi", Ü.Hacıbeyovun "Hesabdan məsələlər" və b. nəşr olunmuşdur.

Qadın tədris müəssisələri şəbəkələri genişləndirdi. 1907-ci ildə Qazax qəzasının Salahlı kəndində Mədinə xanım Vəkilovanın təşəbbüsü ilə qızlar üçün məktəb açıldı.

Həsənbəy Zərdabının qızı Qəribəltən Zəyəmdə, Adilə Məmmədzadə Ağdamda, Xədicə xanım Ağayeva və Xuraman xanım Abdullayeva Gəncədə, Həmیدə xanım Məmmədquluzadə Qarabağda qız məktəbləri açıır və qadın təhsilinin inkişafı uğrunda faal mübarizə aparırdılar.

İnqilabi yüksəlik illərində, həm də müsəlman ruhaniyərin, dini məktəblərin mövqeyi zəifleyir, rus dilində ibtidai məktəb şəbekəsi kütləvi hal alır. 1914-15-ci tədris ilində onların ümumi sayı 943-ə çatmışdır. Bu məktəblərdə 61,2 min şagird təhsil alırdı

ki. bunların da 35,5%-i azərbaycanlılar, o cümlədən 3%-ə yaxını isə qızlar idi. Bununla belə, azərbaycanlı qız-şagirdlərin ibtidai məktəblərdə ümumi sayı 1,7 min nəfərdən artıq deyildi.

Azərbaycanlı şagirdlərin sayının artmasına dörd illik rus-Azərbaycan məktəbləri də xeyli kömək etdi. 1912-ci ildə tekçə Bakıda 2546 şagirdi olan 12 rus-Azərbaycan məktəbi var idi ki, onlardan üçü qız məktəbləri idi. Belə tipli məktəblər Gəncə, Şəki, Suşa, Naxçıvan, Şamaxı şəhərlərində də fəaliyyət göstərir və 1914-cü ildə onların sayı 25-ə çatmışdı.

XIX əsrin 80-ci illərindən xalq məktəbləri direktorluğunun tabeliyində olan bu tədris məktəblərində aparılan ruslaşdırma siyasəti ana dilinin tədrisini sıxışdırınb aradan çıxarmağa xidmət edirdi. Birinci rus inqilabının tə'siri altında, 1905-1906-ci tədris ilində, rus-Azərbaycan məktəblərində tədris birinci sinifdə ana dilinde başlayır, ikinci yarım ildən isə tədricən rus dilində davam etdirildi. Sonrakı siniflərdə tədris, əsasən, rus dilində aparılırdı. İbtidai məktəblərdə əsas fənlər ilahiyyatdan, ana dili və rus dilindən başqa, hesab, təbii tarix, rus tarixi və coğrafiyasının elementar kursu idi.

Azərbaycanlılar arasında maarifin inkişafında rus-Azərbaycan məktəbləri son dərəcə müsbət rol oynayaraq, gənclərdə müasir elmə həvəs oyadı. Bu məktəblərin mə'zunları sonra orta məktəblərə, texniki və özəl məktəblərə qəbul oluna bilirdilər.

Artıq XX əsrin əvvəllərində rus-Azərbaycan məktəbləri mə'zunlarını kontorlarda, firmalarda, mətbəə və nəşriyyatlarda görmək olardı. Onlara həm də müsəlman qəzət və jumallanın əməkdaşları, artistlər, gəmi sahibləri, texniklər və hətta ali məktəb tələbələri arasında da rast gəlinirdi.

Təhsilin yayılmasında Rus-Azərbaycan məktəblərinin müsbət rolundan danışmaqla, bu tədris müəssisələrinin fəaliyyətindəki çatışmazlıqları da göstərmək lazımdır. Bu məktəblər, əsasən, imkan daxilində kiçik tacirlərin uşaqları

qəbul edilirdi. Heç də təsadüfi deyil ki, Bakı-Dağıstan xalq məktəbləri direktorluğunun inspektoru, məşhur maarifçi-pedaqoq S.Qenizadə yazındı ki, "yaxşı dərsliklərin və ana dili üzrə sınıfındən xaric oxu üçün kitab və jumalların olmaması, müəllim və şagirdlərin tədris programını yerine yetirməkdən məhrum edir, bu məktəblərin şagirdləri nəinki rus dilində, həm də öz doğma dilində sınıfındən xaric oxu ilə məşğul olmurdular".

Mə'dən fəhlələri balalarının təhsil aldığı məktəblər fəhlə qəsəbələri mərkəzindən 2-3 verst kənarda yerləşirdi. Məktəblər pis tə'mir olunmuşdu, sınıfların sayı həddən artıq çox idi (hər sinifdə 60 nəfərə yaxın). Bu məktəblərdə təhsil işinin səviyyəsi də son dərəcədə aşağı idi. Belə məktəblərdən birinin hesabatında deyilirdi: "Uşaqlar mə'dənlərdə, əsasən dar mənzillərdə, çətin həyat şəraitində ehtiyacdan boğulan fəhlələr içərisində yaşayırlar" (Bibi-Heybət məktəbinin 1908-ci ilə aid hesabatından); Başqa bir mənbədə isə oxuyunuq "Mə'dən və zavod fəhlələri balalarının həyatı o qədər çətindir ki, həyat onları o qədər sıxır və zeiflədir ki, onlar hamyə, hətta məktəbə də eyni hissələrə yanaşır, inamsızlıqla baxırlar". (Qaraşəher məktəbinin 1907-ci ilə aid hesabatından); "Mə'dən uşaqlarının təəssüratı küləşib. Yalnız güclü tərənişdə onların diqqəti qıcıqlana bilir" (Bayıl məktəbinin 1907-ci ilə aid hesabatından).

1872-ci il "Əsasnamə"sinə uyğun olaraq Azərbaycanda ibtidai məktəblərlə yanaşı yüksək tipli ibtidai məktəblər — şəhər məktəbləri fəaliyyət də göstərirdi. Lakin onların şəbəkələri çox ləng inkişaf edirdi. 1902-ci ildə cəmi 10 şəhər məktəbi fəaliyyət göstərirdi ki, onlardan da ikisi Bakı və Şuşada, digərləri isə Gəncə, Şamaxı, Zaqatala, Naxçıvan və Ordubadda idi. XX əsrin ilk onilliyində Lənkəran, Quba və Sabuncuda da şəhər məktəbləri tə'sis olundu.

1912-ci ildə şəhər məktəbləri ali ibtidai məktəblərə çevrildi. 1914-1915-ci tədris ilində onların sayı 18-ə çatdırıldı orada 4,7 min tələbə təhsil alırdı. Bu məktəblərlərə üçüllük ibtidai şəhər və

kənd məktəbləri, «Rus-Azərbaycan» məktəblərini qurtaranlar qəbul edildi. Ali ibtidai məktəblərdə ədəbiyyat, cəbr, həndəsə və fizika tədris olunurdu. Azərbaycanlılar arasında şəhər məktəblərinə xüsusi maraq var idi. Validəynlərin çoxu öz uşaqlarının bu məktəblərdə təhsil almasını isteyirdilər, çünki orta məktəblər onlar üçün əlçatımadı. Ali ibtidai məktəblərdə verilən təhsil isə onların orta peşə məktəblərində ve ibtidai məktəblərdə müəllimlik etməyə, mühasibat kurslarına daxil olmağa, müəssisə yaxud xüsusi firmaların kontorlarında yüksək vəzifə tutmağa imkan verirdi.

b) Orta təhsil. 1914-1915-ci tədris ilində Azərbaycanda 15 orta məktəb-gimnaziya və realnı məktəbləri var idi (onlardan 9-u Bakıda, qalanları isə Gəncə, Şuşa, Şamaxı və Lənkəranda idi). Bu tədris müəssisələrində hər iki cinsdən 7,2 min şagird təhsil alırdı ki, onlardan yalnız 700 nəfəri azərbaycanlı uşaqlar idi.

Dövlət orta məktəblərindən başqa, 60 nəfər uşağın təhsil aldığı 3 xüsusi orta məktəb də fəaliyyət göstərirdi.

Zəhmətkeş balaları orta məktəbdə təhsil və təlim almaqdan praktik olaraq məhnət idilər. Təhsil üçün tələb edilən son dərəcədə yüksək ödəniş (bir il üçün 75 manatdan 125 manata qədər) hətta çar mə'murlarının e'tirafına görə «çoxlarında öz uşaqlarını orta məktəblərə vermək həvəsini öldürdü».

Lakin orta məktəblər hətta imkanlı adamların balaları üçün də çatışmındı: məsələn, boş yerlər olmadığı üçün 1908-ci ildə Bakıda 150 nəfər uşağın orta məktəblərə qəbul edilməsinə razılıq verilməmişdi.

Azərbaycan orta məktəblərindəki təhsil sistemi Rusiya imperiyasındaki ümumi qəbul olunmuş qaydalardan heç nə ilə fərqlənmirdi. Həm təhsilin məzmunu (yalnız yerli xalqlardan dan şagirdlərin ana dilini qeyri-məcburi öyrən mələrlərdən başqa), həm tədris üsulları, həm də şagirdlərə olan münasibət — hər şey eyni idi. Orta məktəblərin pedaqoji hey'ətinin əsas hissəsi monarxik əhvali-nuhyyəli formalist mə'murlardan ibarət idi. Yalnız orta

məktəblərdəki bəzi mütərəqqi əhvali-nuhyyəli və demokratik fikirli müəllimlər öz qüvvə və biliklərini maarif həsr edirdilər.

Bu məktəblərdəki tərbiyə sistemi da şagirdlərin mə'nəvi təşəkkül və inkişafına pis tə'sir etməklə, xırda nəzarətə, sistematiq bəhanələrə əsaslanır, bəzi hallarda isə, xüsusən, 1905-1907-ci illər inqilabı dövründə, müəllimlər özləri şagirdlər arasında milli hissələri qızışdırır, milli və dini zəmində dağıntı, talanlar və s. təşkil edir və bunu şərait yaradırdılar. Belə vəziyyət gənclərin şüurlu hissəsində mövcud qaydalara və onu yaradan içtimai-siyasi quruluşa nifrat yaradırdı. 1905—1907-ci illər inqilabi dövründə Bakı, Gəncə, Şuşa gənclərinin qabaqcıl hissəsi inqilabi hərəkatın ümumi axınına qoşularaq nümayiş və mitinqlər təşkil edir, bütün məktəb təhsili sisteminin demokratikləşdirilməsi, sərt qaydaların qadağasının götürülməsini tələb edir, pedaqoji şurallarda iştirak etməyə icazə verilməsini tələb edirdi. Çar usul-idarəsinə qarşı yönəldilmiş bəyannamələrdən birində yazılırdı: «Hökumət bizim məktəbi kazarmaya çevirib. Biz burada əsl bilikdən başqa hər şey alınq ki, burada bizlərdən... kütbaş nökrələr hazırlayırlar».

v) Peşə təhsili Azərbaycanda əsasən Bakıda cəmləşmişdi. XX əsrin əvvəllərində şəhərdə texniki vəzifələnde çalışanların 70% xüsusi hazırlığı olmayan adamlar idi. Texniki mütexəssislərin çatışmazlığı, təbii ki, işin texnikasının inkişafında və həm də bütün fabrik, zavod hayatının iqtisadi quruluşunda özünü ziyanolu cəhətdən göstərirdi. Bakı neft sənayesinə mühəndisler, texniklər lazımdı. Mühəndis hey'əti isə əsasən mərkəzi Rusyanın institut və politeknikum mə'zunlarından formalaşırırdı. Fəhlə kadrları əsasən şeyirdlik yolu ilə hazırlanırdı. Ümumiyyətlə, texniki kadrların hazırlığı o dövrlərdə çox çatın idi, onlar daha çox Rusiyasının daxilində olduğu kimi, xüsusən isə Türküstanda və Qafqazda da çatışmındı.

1896-ci ildə açılmış aşağı dərəcəli Bakı texniki sənət məktəbi şəhəri zəruri sayıda mütexəssislərlə tə'min edə bilmirdi.

Məhz bu söhbətdən də 1905-ci ilin yanvarında bu məktəb iki-mexaniki və inşaat-sö'bəli orta texniki məktəbə çevrildi. 1914-cü ildə burada 423 nəfər təhsil alırdı ki, onlardan yalnız 20 nəfəri azərbaycanlı idi. Məktəbin dörd əsas, iki hazırlıq sinfi var idi ki, bunlara şəhər və kənd ibtidai məktəblərinin mə'zunları qəbul olunurdu. Məktəbdə əslingenər, xarrat və dəmirçi sö'bələri, me'mar, daşyongan tədris c'malatxanası, aşağı pilləli sənət məktəbi, əslingenər, dülger, tökməçi, dəmirçi və döymə işləri üzrə təlim verən təcrübə kursları da var idi. 1912-1913-cü illərdə, bu məktəbdə daha yeni kurslar fəaliyyət göstərirdi.

1901-ci ildə Bakıda Ticarət və Sənaye Nazirliyi tabeliyində kommersiya məktəbi tə'sis edilmişdi. Məktəbin (hazırlıq sinfindən başqa) şəhər ibtidai məktəblərinin mə'zunları qəbul edilən 6 sinfi var idi. 1908-ci ildən 1914-cü ilə qədər bu kommersiya məktəbini 245 nəfər qurtarmışdı ki, onların cəmi 11 nəfəri azərbaycanlı idi.

Hələ 1881-ci ildə Bakıda dənizçilik sinifləri əsasında müxtəlif peşə verən orta dənizçilik məktəbi yaradılmışdı. XIX əsrin 90-ci illərində Bakıda yaranmış biçmə-tikmə, rəsmxət, hesablama üzrə ödənişli kurslar da fəaliyyət göstərirdi.

XIX əsrin sonlarından Bakı və Gəncədə meyvəçilik, bağılıq, ipəkçilik və s. üzrə kənd təsərrüfatına aid biliklər verən sənət məktəbləri fəaliyyət göstərməyə başladı. Onların arasında Gəncə sənət məktəbi də çox fərqlənirdi. Burada, şagirdlərin təhsil alması üçün müvafiq maddi-tədris bazası var idi.

Azərbaycanda müəllimlərin ümumi sayı 2,6 min nəfərdən artıq deyildi. Onların əksəriyyəti Qoridəki Zaqafqaziya müəllimlər Seminariyasının və Gəncə ali ibtidai məktəbini bitirənlər və iki illik müəllimlər kurslarının mə'zunları idi.

Mütərəqqi ictimaiyyətin təzyiqi altında 1914-cü ildə Gəncədə Müəllim Seminariyası tə'sis olundu. Seminariya Gəncə qubemiyasına daxil olan qəzaların azərbaycanlı əhalisi üçün ibtidai məktəb müəllimləri hazırlayırdı.

AZƏRBAYCAN MƏKTƏB VƏ PEDAQOJİ FİKİR TARİXİ

Sovet hakimiyyəti qurulana qədər Bakıda və Qazaxda da müəllimlər seminariyası fəaliyyət göstərdi.

q) Məktəbdənənar təhsil. XIX əsrin sonu və XX əsrin əvvəlində məktəbdənəxaric təhsilin canlanması müşahidə olunurdu. Bakıda, Mixaylovski şəhər məktəbinin binasında elementar savad tə'limi verən bazar günü məktəbi fəaliyyət göstərirdi ki, bù məktəb bə'zi ümumtəhsil bilikləri də verirdi. Bu məktəbdə mütərəqqi əhvali-ruhiyəli orta məktəb müəllimləri tə'limlə məşğul olurdular.

1907-ci ildə «Nicab» cəmiyyəti «cümə günləri» adlanan ümumtəhsil kursları tə'sis etdi. Burada dinləyici kontingentinin tərkibi fəhlələrdən (59 nəfər), sənətkarlardan (70 nəfər), kiçik ticarətçilərdən (57 nəfər) və prikazçıklardan (40 nəfər) ibarət idi. Həm bazar günü məktəbində, həm də cümə günü kurslarında təhsil alanlar əsasən 15 yaşından 25 yaşmadək olan gənclərdən ibarət idi. Bazar günü məktəbinin və «cümə günü» kurslarının şagird kateqoriyasının əsas hissəsini zəhmətkeş balaları, xüsusən fəhlələr təşkil edirdi. Bakıdakı bolşevik təşkilatlarının rəhbərləri şəhərin maarif müəssisələri ilə işdə bunu xüsusilə nəzərə alırdı.

Zəhmətkeşlər üçün nəzərdə tutulan məktəblər və kurslar son dərəcə ağır maddi şəraitdə idi. Şəhər özünüdərə oqanlan bazar günü məktəblərinə ildə cəmisi 400 rubl verindisə, kurslar bütövlükle cəmiyyətin hesabına fəaliyyət göstərirdi. Mə'murlar fəhlələr üçün açılmış məktəb və kursların inkişafına sədd çəkir, onların açılmasını longıdır, maddi cəhətdən heç bir kömək göstərmirdilər. Fəhlələrin tə'kidi ilə 1908-ci ildə «Nicab» cəmiyyəti tərəfindən açılan kursları Bakı şəhər rəisi «yerli əhalinin tələblərinə və maraqlarına cavab vermin» kimi qiymətləndirmişdir.

Şəhərlərdəki və iri kəndlərdəki ibtidai məktəblərin nezdində böyükler və yaşlılar üçün axşam kursları yaradılırdı. Lakin onlar heç bir maddi yardım almadığı üçün, tezliklə fəaliyyətlərini dayandırmağa məcbur oldular.

1914-cü ildə Bakıda 4 açıq kitabxana, o cümlədən azərbaycanlı müəllimlər üçün «Nicat» cəmiyyətinin kitabxanası, Rus Texniki Cəmiyyətinin Bakı şöbəsi nəzdində texniki ixtisaslar üzrə kitabxana fəaliyyət göstərirdi. Kitabxana — oxu zalları Bakının mə'dən-zavod rayonlarında açılmışdı: onlar Balaxanı, Qaraşəhər, Bibi-Heybat və bir neçə digər yerlərdə idi. Bu dövrə muzeylər də yaradılırdı: onlardan Bakı Texniki məktəbi nəzdindəki Sənaye muzeyini, Rus Texniki Cəmiyyətinin Bakı şöbəsi nəzdindəki Texniki muzeyi, Bakı-Dağıştan Xalq məktəbləri Direktorluğu nəzdindəki Pedaqoji muzeyi göstərmək olar.

§2. Xeyriyyə cəmiyyətləri

"Nicat" cəmiyyəti. XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan mədəniyyətində müəyyən irəliləyiş və tərəqqi baş verdi.

Çarizmin müstəmləkə siyaseti maarifçilik sahəsində daha qabarlıq görünəkdəydi.

Savadsızlıq və cəhalətə qarşı mübarizəyə ehtiyac duyulmaqdı. Bakının Azərbaycanlı əhalisinin yalnız 19,3%-i savadlı hesab olunurdu. Buna baxmayaraq Azərbaycan burjuaziyasının və imkanlı ziyalilərinin dövlət dumalarında olan nümayəndələrinin məktəblər açmaq tələbləri əsasən eşidilməz qalırdı.

Ümumiyyətlə, xeyriyyə cəmiyyətlərinin yaradılmasına ehtiyac get-gedə artırdı. Elə həmin vaxt Azərbaycanın tanınmış ziyaliləri, xalqının savadlanmasına çalışan imkanlı Bakı kapitalistlərinin sə'yı ilə xeyriyyə cəmiyyətləri yaradılmağa başladı.

Bakı qubemiyasında müsəlmanlar arasında savadı yaymaq üçün birinci dəfə 1906-cı ildə "Nicat" cəmiyyəti yaradıldı. Mart ayının 9-da cəmiyyətin təşkil edilməsi e'lan olundu.

1906-ci ilin avqustunda hökumət "Nicat" cəmiyyətinin rəsmi açılışına icazə vermişdir. Görkəmli maarifçi H.Zərdabi cəmiyyətin işində fəal iştirak etmişdir. H.M. Mahmudbəyov, N.Nərimanov, M.Əzizbəyov, S.M.Əfəndiyev "Nicat" cəmiyyətinin fəal üzvləri, M.Ə.Rəsulzadə isə sədri idi.

1906-ci il avqustunun 22-də "Nicat" cəmiyyətinin nizamnaməsi təsdiq edildi.

Nizamnamədə cəmiyyətin məqsədi aşağıdakı kimi açıqlanır:

1. Müsəlmanlar arasında maarifi, savadı yaymaq və müsəlman uşaqlarına ibtidai, orta və ali təhsil vermək;
2. Ana dili və ədəbiyyatın inkişafına kömək etmək;
3. Müsəlman tayfasının qarlılaşa uymuş avam hissəsinin giriftar olduğu fəlakətdən qurtarmasına müxtəlif yolla və tədbirlərlə müddi və mə'nəvi kömək etmək.

İlk vaxtlar cəmiyyətin sədri M.Muxtarov, İ.Aşurbəyov, katibi isə M.B.Hacıbabəyov idi. Cəmiyyətin teatr, ədəbiyyat və pedaqoji bölmələri vardı.

Millətin maariflənməsinə çalışan "Nicat" cəmiyyəti bə'zi hallarda imkansızlıqladan, bə'zen isə başqa xeyriyyə cəmiyyətləri ilə yerli-yerlisiz çəkışmalardan öz qarşısına qoymuş vəzifələri yerinə yetirə bilmirdi.

Başqa cəmiyyətlər kimi "Nicat" da xalq tərəfindən toplanmış ianə ilə maliyyələşdirilirdi.

Müxtəlif səbəblərdən "Nicat" cəmiyyəti H.Ərebliński və M.Əliyevi Moskvaya təhsil almağa göndərə bilmədi, Ü.hacıbəyov isə təqaüddən məhrum edildi.

Buna baxmayaraq "Nicat" cəmiyyətinin təşəbbüsü ilə 1906-1910-cu illərdə Gəncədə "Mədrəseyi-nuhani", Şamaxıda "Üxüvvət", Ağdamda "Darülfənn", Nuxada "Həqiqətü-sibyan", Lənkəranda "Behcət" məktəbləri açılmışdır.

"Nicat" cəmiyyətinin kitabxanasında çoxlu mühazirələr söylənirdi. 1906-ci ilin 11 martından 11 aprelinə kimi cəmiyyət

tərəfindən təşkil olunmuş mühazirələrdə 1129 azərbaycanlı, 172 nis, 43 gürcü iştirak etmişdi.

"Nicat" cəmiyyəti müsəlmanlar arasında savadın yaşılmışında axşam kurslarına böyük əhəmiyyət verir və bu sahədə çox iş göründü. Cəmiyyət 1907-ci ildə yeni axşam kursları açdı. 1909-cu ildə bu kurslarda 280-ə yaxın adam oxuyurdu.

Qeyd edək ki, "Nicat" xeyriyyə cəmiyyətinin nəzdində pedaqoji ədəbiyyat şö'bəsi də fəaliyyət göstərməyidir. Şö'bənin məqsədi Azərbaycan dilinin orfoqrafiyasını, orfoepiyasını hazırlamaq, xalq müəllimlərinə bu sahədə kömək etmək idi. Şö'bənin işində görkəmli pedaqqoq, ədəbiyyatşunas Ə.Hüseynzadə, Ə.Kamalbəy iştirak etmişdir. Orfoqrafiya ilə bağlı təkliflər "Nicat" qəzetində çap olunmuşdur.

"Nicat" cəmiyyətinin orqanı olan "Nicat" qəzeti 14 noyabr 1910-cu ildən İ.Aşurbəyovun redaktorluğu ilə çıxmaga başlamış və son 86-ci nömrəsinə (30 iyun 1912-ci il) qədər xalqın maariflənməsini əsas qayə hesab etmiş və bu istiqamətdə fəaliyyət göstərmişdir. Qəzet Bakıda "Kaspı" mətbəəsində nəşr olunmuşdur.

"Səfa" cəmiyyəti. XX əsrin əvvəllerində yaradılmış xeyriyyə cəmiyyətlərinəndən biri də "Səfa"dır. "Səfa" cəmiyyəti 12 dekabr 1910-cu ildə təsis edilmişdir. Cəmiyyətin təşkilində K.D. Zeynalov, H.Həsənov, M.Pavlodopova, M.Həsənov fəal iştirak etmişlər. Cəmiyyətin əsas qayəsi maarifçilik idi. 1914-cü ilə qədər Bakıda bircə məktəb açı bilən "Səfa" cəmiyyəti həmin fəaliyyətini genişləndirərək Biləcəri, Binə, Qobu kəndlərində məktəb, Quba qəzasının Dəvəçi kəndində rus-müsəlman məktəbi açı.

1913-cü ildə cəmiyyətin fəxri üzvü A.M. Babayev məktəb tikintisinə 15 min manat, 1914-cü ildə isə A.B. Zərbəliyev birinci kişi müsəlman sənət məktəbinin tikintisi üçün 10 min manat ianə verib.

"Səfa"nın teatr truppası da olmuş və bu şö'bəyə məşhur aktyor C.Zeynalov rəhbərlik etmişdir.

"Səfa" cəmiyyətinin "Nicat" cəmiyyəti ilə məktəb barədəki ixtlafları işə ağır zərba vurudu.

"Səfa" cəmiyyətinin təşəbbüsü ilə 1917-ci ilin yazında savadsız müsəlmanlar üçün Azərbaycan və rus dillərində kurslar açılmış, eyni zamanda həmin ildə (sentyabrda) tikmə, el işi kursu öz işinə başlamışdı. Ta'lim haqqı 25 manat olan həmin məktəbdə imkansız valideynlərin uşaqları pulsuz oxuyurdular. Həmin kurs 1918-ci ilin mə'lum hadisələrinə qədər davam etmişdir. "Səfa"nın ən böyük xidmətlərindən biri də "Nicat"da fəaliyyət göstərən böyük sənətkarlar — H.Ərəblinski, M.A.Əliyev, S.Ruhulla, H.Sarabski və başqları ilə əlaqəli işləməsidir. Azərbaycan opera sənətinin populyarlaşmasında "Səfa" cəmiyyətinin müəyyən xidmətləri olmuşdur.

"Səfa"çılar opera müğənnilərinin səsini qrammafon vallarına yazımaqda da yardımçı olmuşlar. Bu gün biz radionun "qızıl fond"unda bə'zi yadigarlara görə "Səfa"çıllara borçluyuq.

S.Hüseyn "Səfa" cəmiyyətinin fəaliyyəti ilə bağlı məqalələrində cəmiyyətdə aparılan işlərin məğzini açmış, təhlil etmiş, çatışmazlıqları doğuran səbəbləri göstərmiş, milləti düşünməyən bə'zi imkanlı adamları tənqid etməkdən belə çəkinməmişdir.

"Səadət" cəmiyyəti. Ruhani cəmiyyəti olan «Səadət» 7 iyun 1907-ci ildə yaradılmışdır. Onun yaradılmasında H.Z. Tagiyev, H.Rəsulov, M.Əfəndiyev, A.Dadaşov və b. fəal iştirak etmişdir.

«Səadət» məktəb açmaqdan başqa, həm də müxtəlif xeyriyyə işləri də görmüşdür. Cəmiyyətin nəzdindəki məktəbdə əsasən dini tərbiyə verilirdi və 7 yaşdan — 10 yaşınadək uşaqlar oxuyan həmin məktəbdə ilahiyat elmləri öyrənilir, Azərbaycan və rus dilləri tədris edilirdi.

Məktəbdə məşhur ədəbiyyatşunas alim Əli bəy Hüseynzadə dərs deyirdi. O, məktəbin rəhbəri kimi, Ü.Hacıbəyov, F.Ağazadəni, Parisdə təhsil almış Ceyhun bəy Hacıbəylini də məktəbə cəlb etmişdi. Onlarla birgə işləyirdi.

1908-ci ildə «Səadət» cəmiyyətinin ibtidai və orta məktəblərində 132 uşaq oxuyur və 7 müəllim çalışırı. Azərbaycanda 1905-ci ildən sonra yaradılmış cəmiyyətlər Qafqaz Daxili İşlər Komissarlığının Tədris dairəsini çox narahat edirdi. Bakı şəhər bələdiyyə idarəsi dəfələrlə cəmiyyətlərin «kimliyi» barədə mə'lumat tələb edirdi.

Cəmiyyətin ümde məqsədi Nuxa şəhərində sakın olan müsəlman camaatın arasında elm və maarif, xüsusən ibtidai təlimi ana dilimiz olan Azərbaycan dilində tədris etmək və hər növ maarifin inkişafına yardım etməkdən ibarət idi.

Deməli, Azərbaycanda XX əsrin əvvəllerində milli burjuaziya xalqın maariflənməsi üçün xeyli iş görmüş, müxtəlif cəmiyyətlər təşkil etmiş, nəşriyyatlar yaratmış, qiraətxana və kitabxanalar açmışdır.

«Nəşri-maarif» cəmiyyəti. Bakının və onun ətraf rayonlarının mədəni-maarif hayatında «Nəşri-maarif» cəmiyyəti xüsusi rol oynamışdır. Bu cəmiyyət Bakı quberniyasında müsəlmanlar arasında savad yaymaq üçün yaradılmış ikinci cəmiyyət idi.

«Nəşri-maarif» 1906-ci ildə təşkil edilmiş və həmin ilin 1-de nizamnaməsi təsdiq edilmişdir. Cəmiyyətin yaradılmasında Əsədulla Əhmədov, İsmayıł bəy, Ağə Hüseyn Tağıyev, Ağə Həsənov, M.B. Hacınski, Əliağa Həsənov fəallıq göstərmişdir.

24 noyabr 1906-ci ildəki ümumi iclasda məşhur xeyriyyəçi H.Z. Tağıyev cəmiyyətin sədri seçilmiş, katib isə A.İ. Cəfərov tə'yin edilmişdir.

«Nəşri-maarif» cəmiyyətinin işində N.Nərimanov, M.Axundov, M.Əzizbəyov, H.Zərdabi geniş fəaliyyət göstərmişlər.

«Nəşri-maarif» 1908-ci ildən «Nicat»la birgə fəaliyyət göstərirdi.

1907-ci ildə «Nəşri-maarif» cəmiyyəti Bakıda bir sinifli 3 məktəb açır.

Ümumiyyətlə, 1907-1912-ci illərdə «Nəşri-maarif» cəmiyyəti 15 məktəb açmışdı ki, bunların da saxlanmasına 32656 min manat pul xərcləmişdi.

Bu cəmiyyətin bütün məktəblərində təhsil pulsuz idi.

1912-ci ildə cəmiyyətin nizamnaməsində məcburi dəyişiklik edildi.

Ciddi mübahisələrdən sonra cəmiyyət öz fəaliyyətini yeniden bərpa etdi.

«Nəşri-maarif» cəmiyyətinin 1913-cü ildə 12 icası keçirilmiş və 140 məsələ müzakirə edilmişdir. Cəmiyyət 13 tədris müəssisəsini maliyyələşdirirdi. Onun nəzdindəki məktəblərdə 940 nəfər təhsil aldı. 1915-ci ildə cəmiyyətin maliyyələşdiridiyi məktəbin sayı 15-ə çatmışdı.

1916-ci ildən cəmiyyət sərf maarif işləri ilə məşğul olmağa başlamış və 16 məktəbi maliyyələşdirirdi ki, bunlardan 2-si qız məktəbi idi. Həmin məktəblərdə 152 qız və 979 oğlan oxuyurdu.

Cəmiyyət məktəbləri üçün 500 manatlıq abunə yazılmışdı. Bu qəzet və jumallar aşağıdakılardır: «Voknuq svetə», «İzvestie po narodnomu obrazavaniyu», «Narodnyi učitelj», «Məktəb» və s.

Cəmiyyət kasib uşaqlarını tədris ləvazimatı ilə, ali məktəblərdə oxuyanları isə teqquidlə tə'min edirdi.

«Nəşri-maarif» cəmiyyəti öz hesabına kənd yerlərində bir sinifli məktəblər açmışdı. 1917-ci ilin 1 yanvarında 26 bu cür məktəb vardı.

«Nəşri-maarif» eyni zamanda başqa cəmiyyətlərin fəaliyyətinə də maddi və mə'nəvi yardım göstərirdi. Bu məqsədə 1914-cü ilin mart ayında İrəvan Məsələn Xeyriyyə cəmiyyətinə iki min manat pul göndərmişdi.

Həmin dövrdə «Nəşri-maaris» nəinki Azərbaycanda, həm də Azərbaycandan kənarda təhsil alanlara kömək göstərir və təqaüd verirdi.

Cəmiyyətin təqaüd verdiyi tələbələr içərisində qız məktəbinin 6 sağındı, Tiflis Müəllimlər İnstитutunun iki nəfəri, Moskva Kommersiya İnstитutunun, Peterburq Mülki Mühəndislər İnstитutun tələbələri də var idi.

Azərbaycan ziyalıları «Nəşri-maaris» cəmiyyətinin işində fəal iştirak etməklə yanaşı, həm də onları təqdir edirdi. Ziyalılarımız bu cəmiyyətə (o cümlədən «Nicat» və «Səfa») böyük ümidi bəsləyir, xalqın nicatını, səadətini, parlaq gələcəyini burada axtarırlılar.

Xeyriyyə cəmiyyətləri təkcə Bakı şəhərində deyil, Azərbaycanın digər bölmələrində, o cümlədən Gəncə şəhərində də yaradılmışdı. 1860-ci ildə yaradılan Gəncə xeyriyyə cəmiyyətinin məqsədi uşaqların təhsilə cəlb edilməsinə maddi kömək göstərərək, yeni məktəblər, kitabxana-qiraətxanalar açmaq, müvafiq kitablar çap etdirmək, məktəbləri müəllimlərlə tə'min etmək, müəllim kadrları hazırlığına diqqət yetirmək idi.

Cəmiyyətin təşkilində şəhərin nüfuzlu ziyarında, o cümlədən Ələsgər bəy Xasməmmədov, Böyükbəy Rəşidbəyov və başqalarının xüsusi xidmətləri olmuşdur.

§3. Müəllimlər qurultayı

1905-1907-ci illərdə azərbaycanlı xalq müəllimlərinin çar hökumətinə verdikləri kollektiv ərizədə təlimin ana dilində aparılması, azərbaycanlı uşaqlar üçün ümumi icbari pulsuz ibtidai təhsil, azərbaycanlı müəllimlərin hüququnun başqa millətlərdən olan müəllimlərin hüquq ilə bərabərəşdirilməsi, azərbaycanlı müəllimlər hazırlamaq üçün xüsusi müəllimlər seminariyası açılması və s. tələb olunurdu.

Bu tələblərin həyata keçirilməsində «Nicat» cəmiyyətinin və bu cəmiyyətin sədr müavini N.Nərimanovun xüsusi rolü olmuşdur. Göstərilən məsələləri həll etmək üçün 1906-ci ildə «Nicat» cəmiyyəti tərəfindən müəllimlərin I qurultayı çağırıldı.

Azərbaycan müəllimlərinin I qurultayına hazırlıq aparmaq üçün xüsusi komissiya təşkil edilmişdir. Komissiyanın tərkibinə N.Nərimanov (sədr), H.Zərdabi, Ə.Cəfərzadə, F.Ağayev (üzvlər) və Y.Əsfendiyev (katib) daxil idilər. Komissiya qurultaya böyük hazırlıq işləri aparmışdır. Komissiyanın üzvləri ayın-ayrı şəhərlərə gedərək qurultayın çağırılması və keçirilməsi ilə əlaqədar olan məsələləri müəyyənləşdirir, yerli mətbuat vasitəsilə qurultayın məqsəd və vəzifəsinə aid məqalələrlə çıxış edirlər. Qurultayı hazırlayan və onun keçirilməsinə rəhbərlik edən müəllimlərin və maarif xadimlərinin, xüsusilə bu qurultayın təşəbbüskarları olan N.Nərimanovun, H.Zərdabinin, F.Ağayevin, A.Şaiqin, Ü.Hacıbəyovun, S.S. Axundovun, Ə.Hüseynovun və bir çox digər tərəqqipərvər ziyalıların apardığı hazırlıq işlərini və xidmətlərini qısa da olsa göstərmək lazımdır.

N.Nərimanovun sədrliyi ilə işləyen qurultaya hazırlıq komissiyası hələ may ayından başlayaraq qurultaya qədər 11 dəfə iclas keçirmiş və burada bir sıra vacib məsələlər üzrə geniş hazırlıq tədbirləri görmüşdü. Qurultayın programını və gündəliyini də komissiya hazırlamışdı.

Qurultay 1906-ci il avqust ayının 15-də Bakı şəhərində çağırılmışdır. Qurultayın çağırılmasını və onun gündəliyini xəber verən bir mə'lumatda deyilir: «Qafqaz müsəlman müəllimləri məclisinin məramnaməsi (programı)».

1. Qafqaz müsəlman müəllimləri məclisi (syezdi) bu il Bakıda avqust ayının 15-dən başlanıb axırına qədər davam edəcəkdir.

2. Məclisə də 'vət olunur. «Qafqaz qitəsindən cəmi şəhər və kənd müsəlman müəllimləri (əlmi-ilahi müəllimləri dəxi buraya

daxildirlər), həmçinin o şəxslər ki, tə'lim və tərbiyəyə məhəbbətləri vardır, onlar dəxi məclisə də 'vət olunurlar».

Qurultayın gündəliyinə aşağıdakı məsəllələr daxil edilmişdir:

1. Mövcud proqramları nəzərdən keçirib zəmanəyə görə təzə proqramlar tərtib etmək;
2. Təzə tərtib olunan proqramlara müvafiq tədris vəsaiti hazırlamaq;
3. Oxumaq və yazmaq üsulunu asanlaşdırmaq üçün ümumi bir tədris üsulu müəyyən etmək;
4. Kənd müəllimlərinin məişətinə və güzəranlarına dair məsələlərə baxmaq;
5. Darülmüellimlərin proqramını müzakirə edib dövrün tələblərinə uyğun dəyişdirmək;
6. Üzvlər tərəfindən təqdim olunan məsələləni həll etmək.

Ehtiyacı olan müəllimlərin yol xərcinin, mümkün qədər ödənilməsi də gündəlikdə nəzərdə tutulurdu (Bax: «Dəbistan» jurnalı, 1906, №8, s.12).

Qurultay şəhər iki sinifli müsəlman məktəbinin binasında keçirilmişdir. Qurultayda Azərbaycan, Gürcüstan, Ermənistən və Dağıstandan 60 nümayəndə iştirak etmişdir. Bunlardan 30 nəfəri Bakı şəhərindən, 20 nəfəri digər yerlərdən, 10 nəfəri isə maarifle maraqlanan şəxslər idi. Başqa yerlərdən gələnlərin çoxu elm-ilahi və şəriət müəllimləri idi.

Qurultayda müəllimlərdən başqa, tə'lim-tərbiyə ilə maraqlanıclar və yerli mətbuat nümayəndələri də iştirak etmişlər. Qurultay Bakının I rus-tatar məktəbinin şəriət müəllimi Molla Ruhulla Axund Məmmədzadənin nitqi ilə açılmışdı. O, qisaca olaraq islamın elmə olan münasibətdən danışmış və qurultayı təbrik etmişdir. Sonra H.Zərdabi, N.Nərimanov və başqları nitq söyləmişlər, qurultay hazırlıq komissiyası qurultayın hazırlığı və məqsədi haqqında geniş məruzə etmişdir. Qurultayın sədriyinə H.Zərdabi, onun müavinliyinə isə N.Nərimanov, ona köməkçi

sifati ilə isə S.Acalov, katibliyinə isə F. Ağayev seçilmişdi. Qurultayın gündə iki iclası olmuşdur.

Qurultay avqustun 15-dən 28-nə qədər 13 gün davam etmişdir. Ayrı-ayrı taşkilatlar, cəmiyyətlər və şəxslər, o cümlədən Tiflisdən Zaqafqaziya Şeyxülislami və müftisi, Qorı şəhərindən Zaqafqaziya Müəllimlər Seminariyası Azərbaycan şö'bəsinin inspektoru S.M.Qənizadə, Şuşa şəhərindən Ə. Ağayev və doktor Mehmandarov, Pyatiqorskidən məşhur müsəlman yazıçısı Talibov, Ağdamdan M.Behbudov, Zaqtalanan Qax kəndindən müəllim H.Sultanov, Qazaxdan Nəsib Qiyasbəyov, Kazan müəllimlərindən Zaburov, Şərifov, Hənəfiyev, Erməni Müəllimlər İttifaqı Mərkəzi İdarəsi teleqram göndərərək qurultayı təbrik etmişlər.

Qurultayda əlisbanın islahı, imla, proqram və dərsliklər tərtibi, yeni mütərəqqi tədris əsulları axtarmaq, tədrisin ana dilində aparılması, müəllim hazırlığı və s. məsələlərdən biri «kənd məktəb müəllimlərinin maddi və mə'nəvi ehtiyacı» idi.

Müzakirə zamanı kənd müəllimlərinin olduqca az maaş alması, onlara verilən məvacibin müəllimlərin ehtiyacının yanısını ödəmədiyi qeyd edildi.

Kənd müəllimlərinin ağır mənzil şəraitində yaşadığı da-qurultayda göstərildi. Bir çox kənd müəllimi yararsız mənzillərdə yaşayırı ki, bunun da nəticəsində onlar ağır xəstəliklərə tutulurlular. Müzakirə olunan məsələlərdən biri də müəllim kadrları hazırlığı idi. Bu məsələ bütün ziyahıların qabaqcıl dəstəsini düşündürdü. Məşhur maarifçi F.Köçərlinin Zaqafqaziya Müəllimlər Seminariyası haqqında qurultayda etdiyi mənzədə deyilir ki, bu seminariyanın 1874-cü ildə açılmasına baxmayaraq burada azərbaycanlı şö'bəsi ancaq 1879-cu ildə yaradılmışdır. Bu seminariya Zaqafqaziyada olan azərbaycanlı məktəblərin tələbini ödəmirdi. Ona görə də müəllimlər seminariyasının Azərbaycan şö'bəsini Azərbaycan şəhərlərindən

bırınə köçürmək təklif edilirdi. Lakin qurultayın bu sahədəki bütün cəhdin nəticəsiz qaldı.

Qurultayda müzakirə olunan məsələlərdən biri də Qori seminariyasında oxuyan azərbaycanlı tələbələrin ana dilini mükəmməl bilməməsi idi. Bu məsələ ətrafında müzakirələrdə aşağıdakı cəhətlər xüsusi ilə göstərilmişdir:

1. Tədris planında ana diline az yer verilməsi.
2. Məktəbə qəbul edilənlərin ana dili üzrə savad dərəcəsinin aşağı olması.
3. Ruslar ilə bir sinifdə oxuyan azərbaycanlılara ana dilinin keçilməməsi.
4. İstər məktəb işçilərinin və istərsə də nazirliyin Azərbaycan dilinə əhəmiyyət verməməsi.

Qurultay tədris üsulları məsələsini müzakirə edərkən o zamanlar «rus-tatar» məktəblərində rus dilinin tədrisində tətbiq edilən lal üsul üzərində geniş dayanmış, bu kobud üsulun lağış olunmasını bir səsən qərara almışdır. Qurultayın avqustun 21-dəki iclasında Qafqaz canişininə bu haqda telegram göndərmək və həmin üsul üzrə tərtib edilmiş kitabın məktəblərdən götürülməsi üçün göstəriş verməsini ondan xahiş etmək qərara alınmışdı.

Qurultayın müzakirə etdiyi məsələlərin mərkəzində təlim-təbiyyə məsələlərinin həlli, qüsurların islahi, program tərtibi dunndu. Bu məsələlərin müzakirəsində kurultay nümayəndləri çox diqqətli və ehtiyatlı olmaqla vaxtinin çoxunu da bu məsələlərə sərf etmişlər.

Qurultay nümayəndələrinin tutduğu yol bir daha göstərindi ki, bizim müəllimlərimiz, maarif xadimlərimiz, təbiyyə vərənclərimiz, işiq və nicat yolu göstərənlərimiz bir növ ayılmaqdır, xalqın maarifi, uşaqlarımızın təlim və təbiyyəsi uğrunda, vətənimizin tərəqqisi uğrunda var qüvvələrini sərf etməyə, imkan daxilində mümkün olan hər bir əlverişli şəraitdən istifadə etməyə çalışırdılar.

Beləliklə, Azərbaycan müəllimlərinin 1906-ci ildə olmuş birinci qurultayı Azərbaycan mədəniyyət tarixinə, Azərbaycan pedaqoji fikir tarixinə Azərbaycan müəllimlərinin ilk qurultayı kimi daxil olmuşdur.

Lakin yeri gəlmək qeyd etmək lazımdır ki, nədənsə sonralar Azərbaycan müəllimlərinin Sovet hakimiyyəti illərində olmuş qurultayları sıra e'tibar ilə əvvəlki qurultayların davamı hesab edilməmiş, 1925-ci ildə olmuş qurultay Azərbaycan müəllimlərinin birinci qurultayı adlandırmışdır.

§4. H.Z.Tağıyevin maarifçilik fəaliyyəti

XIX əsrin sonlarında sür'ətli inkişaf edən Bakıya axışan xarici sərmayədarların Azərbaycanda istehsal etdikləri neft, mis, balıq və s. milyonlara çevrilir, xarici banklara qoyulur. Yerli əhalidə içərisində də fərasətli, zirək və bacarıqlılar milyonlar səltənətində taxt-tac sahibi olurdular. Bunların içərisində hələ uşaq vaxtlarında gündə bir neçə qəpiyə palçıq daşımaqla əmək fəaliyyətinə başlayan Zeynalabdin də vardi. İllər ötür, o öz fərasəti, əməksevərliyi nəticəsində milyonçu H.Z.Tağıyevə çevrilir.

Öz kasib günlərini bir an unutmayan Hacı milyonlarının banklara qoymaqla kifayətlənmir və pullarını xalqın maariflənməsi yolunda xərcləməkdən əsingəmir, həmdə təkcə öz xalqının yox. Hacı savadsızlığının acısını duymuşdu və buna görə də xalqın maariflənməsi uğrunda xeyriyyəçilik edərək vətən övladlarının, xüsusiələrə kasib, yetim oğlan və qızlarımızın təhsil almasına böyük qayğı göstərmişdi. Hacının maarif sahəsindəki xidmətlərinin coğrafiyası çox genişdir. Mərdekanda yetim və kasib uşaqlar üçün intemat məktəb açır, həmçinin İranda məktəblərin açılmasına, İran məşnətə hərəkatına pul və silahla yardım edir.

Böyük beynəlmiləlçi və sülh tərəfdarı olan bu böyük xeyriyyəçinin Azərbaycan xalqının rifahi naminə gördüyü işlər saysız-hesabsızdır.

Azərbaycanda milli mədəniyyətin və təhsilin inkişafında böyük rolü yerli burcuaziyənin mütərəqqi nümayəndələri oynayırlılar. Onların sırasında öz müasirlərindən son dərəcə fərqli seçilən məşhur messenat və neft sənayecisi H.Z. Tağıyevin fəaliyyəti xüsusilə müstəsna əhəmiyyət kəsb edir. Məşhur maarifçi və mesenat Hacı Zeynalabdin Məhəmmədətagı oğlu Tağıyev 1823-cü ildə Bakı şəhərində çəkməçi ailəsində anadan olmuşdur. Zeynalabdin hələ kiçik yaşılarından əməyə alışmış, 10 yaşından atasının yanında şagird, bir müddətən sonra isə günü 6 qəpiyə bənnə yanında palçıq verən işləmişdir. Artıq 12 yaşında o, müstəqil olaraq daş yona bilir, 15 yaşında isə bənnə sənətinin sırlarını öyrənir. Sonralar Bakıda bənnə kimi xeyli ev tikərək məbləğ əldə etmiş Zeynalabdin Tağıyev 1873-cü ildə iki yaxın dostu ilə Bibi-Heybətdə torpaq icarəyə götürüb, neft çıxarmaq qərarına gəlmişdir. Lakin nə qədər çalışsalar da neft çıxmır ki, çıxmır. Zeynalabdinin dostları neft çıxmadığını görüb, öz qoymuşları paylarını alıb geri çəkilsələr də, Zeynalabdin Bibi-Heybətdə öz işini davam etdirir. Nəhayət, o, böyük zəhmət sayəsində istəyinə nail olur. Neft quyuları fontan vurur və o, çox az bir zamanda varlanaraq neft maqnatına çevrilir. Son dərəcə təmkinli və zohmətkeş olan Zeynalabdin həmişə başqalarını heyran edirdi. Hacı şikətlərə, xəstələrə, yetimlərə və dullara daim yardım edərdi.

Neft mə'dənləri ilə yanaşı Zeynalabdin Kür ətrafında və Xəzər sahilində balıq vətəgəleri, iri dəyirmən sahibi idi. 1904-cü ildə Bakının Zığ kəndi yaxınlığında o, böyük toxucu fabriki tikdirmişdi. Tağıyevin əlində Quba və Yevlax ətrafindakı meşə massivləri, ticarət və yük gəmiləri və digər şeylər var idi. O, nəinki Bakıda xeyli sayıda saray kimi evlər tikdirmiş, hətta Mos-

kvada, Sankt-Peterburqda, Qərbi Avropanın bir sıra şəhərlərində əzəmətli binalar ucaltmışdır.

Bizim yüzilliğin 90-ci illərinə qədər Azərbaycan tarix elmələr və pedaqoji fikrində H.Z. Tağıyev şəxsiyyəti əsasən bir tərəflı işıqlandırılmışdır. O, istismarçı sinfin nümayəndəsi, kapitalist və millioner, əməkçi xalqın qanını soran kimi göstərilirdi. Lakin H.Z. Tağıyevin məsenatlıq və maarifçilik fəaliyyətdən, bəzi kiçik müstəsna ilə heç danışılmırdı. Bununla belə göstərməliyik ki, H.Z. Tağıyev sözün əsl mənasında Azərbaycan maarifçilik hərəkatında son dərəcə böyük rol oynamışdır. O, hələ 1883-cü ildə Bakıda Dram Teatrının binasını tikdirmişdir ki, burada 1908-ci ildə Azərbaycan opera sənətinin banisi Üzeyir Hacıbəyovun «Leyli və Məcnun» operasının ilk qoyuluşunu olmuşdur.

27 sentyabr 1894-cü ildə H.Z. Tağıyev tərəfindən maliyyələşdirilən Mərdəkanda kənd təsərrüfatı məktəbi açılmışdır.

1896-cı ildə Sankt-Peterburqda Müsəlman Xeyriyyəçilik cəmiyyəti binasının özülünün qoyulması üçün böyük məbləğ aynılmışdır. İki il bundan sonra Tağıyev «Kaspı» tipografiyasını (nəşriyyatını) və eyni adlı qəzeti alıb Azərbaycanın məşhur içtimai xadimləri Əlimərəndən bəy Topçubaşovun (1862-1934) və Əhmədbəy Ağayevin (1869-1939) sərəncamına verdi. Keçən əsrin axırlarında H.Z. Tağıyevin vəsaiti hesabına Tehranda «Səadət» məktəbi və gimnaziya açılmışdır. O, Gəncədə qadın məktəbinin fəaliyyət göstərməsi üçün böyük məbləğ ayırtır.

1898-ci ildə Hacı Zeynalabdin Tağıyevin hesabına məktəb və dəftərxana ləvazimatları satılmaq üçün böyük passac tikilmişdir. Oğlunun dəfn mərasimində həmin passac binasının universitet üçün istifadəyə verilməsini teklifetmişdir. O, bu dövrdə həm də Həştərxandakı məscidin tə'miri üçün böyük məbləğ sərf etmişdir.

H.Z. Tağıyev Azərbaycan tarixində Bakıda ilk qadın tədris müəssisəsinin banisi kimi tanınır. Rus qadın məktəblərinin

yaranması azərbaycanlı qadınların müasir təhsilə ehtiyacı olması ideyasının ortaya çıxmasına kömək etdi. Azərbaycanlı qadınların təhsilə ehtiyacını, bir tərəfdən, qabaqcıl rus məktəbi və pedaqoji fikrin güclü tə'siri isə, digər tərəfdən, dövrün ictimai-mədəni ehtiyacı onun həyatə keçməsini sürətləndirirdi. Bu işin, ideyanın əsas carşaları Rusiyada təhsil almış gənc azərbaycanlılar, təşəbbüskarı isə azərbaycanlılar içərisində ilk ali təhsil almış H.Zərdabi yazdı: «Biz kişilər üçün nə qədər çox məktəblər açsaq da, öz məqsədimizə çata bilmərik. Qadımlar elm və təhsildən kənardə qalırlar. Lakin gənc nəslin təribə olunmasında qadının böyük rol oynadığını bilmək lazımdır» («Əkinçi», №11, 1876-ci il).

Bakı şəhər idarəsi məktəb komissiyasının üzvü olaraq, o, qadın təhsilinin inkişafı uğrunda gərgin mübarizə aparırdı. 1896-ci il yanvarın 19-da Bakı qubematoruna ərizə ilə müraciət edərək, H.Zərdabi azərbaycanlı qızlar üçün üç illik təlim müddətli bir sinifli məktəb açılmasına icazə verilməsini xahiş edirdi. O, tədris planına aşağıdakı fənləri-şəriət, Azərbaycan dili, rus dili, hesab, kalliqrafiya, hüsnət və əməyi daxil etməyi təklif etmişdi (Azərbaycan Respublikasının Mərkəzi Dövlət Arxiv, f 45, qeyd. 2. sax. vah. № 257, v. 1—5). Lakin H.Zərdabi siyasi coğħətdən inanılmış şəxs olmadığı üçün, onun təşəbbüsüçar mə'murları tərəfindən dəstek almadı. Bununla belə göstərmək lazımdır ki, onun gərgin fəaliyyəti əbəs yərə də keçmədi və azərbaycanlı qızlar üçün Bakıda qadın məktəbinin açılması sürətləndirildi. Mə'lumdur ki, hökumət o dövrlər xalq təhsili üçün zəruri vəsait ayırmırıdı. Buna görə də yerli ziyalılar bə'zini nümayəndələri xalq içində məşhurlaşmaq və imperatorдан təşəkkür almaq üçün xeyriyyəcilik işlərində fəal iştirak edirdilər.

24 aprel 1896-ci ildə H.Z Tağıyev tərəfindən QTD-yə öz hesabına azərbaycanlı qızlarının dünyavi təhsil almaları üçün məktəb açılması xahiş edildi. Bu xahiş 1901-ci il oktyabrın 7-də

Bakıda ilk müsəlman qadın təhsil müəssisəsinin açılması ilə nəticələndi.

Bu qapalı tədris müəssisəsi idi, lakin şagirdlərin bir hissəsi golib-qedən idi. Bu məktəbə yalnız 7 yaşına çatmış azərbaycanlı qızlan qəbul olunurdu. Tədris planı və programına görə o, bir sinifli məktəbə bərabər tutulmaqla, təlim müddəti 4 il idi.

4-cü sinif əlavə olmaqla, sənət şö'bəsi adlanırdı. Müəssisənin pansionu da var idi. Buraya əsasən, kasib ailələrdən olan uşaqlar (20 nəfər qız) qəbul edilirdi. H.Z.Tağıyevin vəsaiti hesabına bu qadın pansionu üçün ayrıca bina tikilərək, ona 183533 rubl sərf olunmuşdu. Bununla bərabər o, həm de faxri qəyyum kimi bu məktəbin fonduna 125 min rubl keçirirdi. Bu məbləğin faizlərinə 20 qız şagirdi saxlanılır və öz fəaliyətini 34 nəfərlə başlayan tədris müəssisəsinin digər xərcləri ödənilirdi. Kiçik bir müddət ərzində şagirdlərin sayı 58 nəfərə, 1902-ci ildə isə 71 nəfərə çatdırıldı ki, onlardan 35-i H.Z. Tağıyevin vəsaiti hesabına təhsil alındı. Qısa bir dövr ərzində bu müəssisə geniş əhali kütlesinin simpatiyasını qazandı. Onun ilk mə'zunları qadın təhsili carşuları olmaqla, yeni məktəblər yaradılması uğrunda fəal mübarizlərə çevrildilər. İngiləba qədərki Azərbaycanın qadın ziyalılarının əsas hissəsini Bakı qadın tədris müəssisələrinin yitirmələri təşkil edirdi.

1903-cü ildə Bakıda nəşr olunmuş «Cənab Hacı Zeynalabdin Tağıyevin bioqrafiyası» kitabından mə'lum olur ki, keçən yüzilliyin 90-ci illərində ingilis aristokratlarından biri Hindistandan Ingiltərəyə gedərən Hacı Zeynalabdin Tağıyevin qonağı olmuşdur. Onun insansevərliyi, humanizmi və məarifşərvərliyi bu ingilisi o qədər heyran etmişdir ki, o, vətəninə qayıtdıqdan sonra Ingiltərənin Edinburg şəhərində öz vəsaiti hesabına Tağıyeye abidə qoydurmuşdur. H.Z.Tağıyev ilk azərbaycanlıdır ki, ona özü yaşıdıq dövrdə abidə qoyulmuşdur.

7 iyun 1905-ci ildə Hacı Zeynalabdin Tağıyevin hesabına «Həyab» qəzeti nəşr olunurdu ki, bu qəzeti Əlibəy Hüseynzadə

(1864—1941) və Əhmədbəy Ağayev (1869—1939) tərəfindən redakta edildi. Bundan başqa 1 noyabr 1906-ci ildən «Füyuzab» adlı həftəlik ədəbi, elmi və ictimai jurnal Əlibəy Hüseynzadənin redaktorluğu ilə yenə də Tağıyevin hesabına nəşr olunurdu.

Hacı Zeynalabdin Tağıyev İran şah rejimində qarşı yönəldilmiş xalq qəhrəmanı Səttarxan (1867—1914) hərəkatına (1908—1911-cü illər) milli-azadlıq mübarizəsinə hərtərəfli yardım göstərir, onları böyük məbləğlə təchiz edirdi.

Demək olar ki, Azərbaycan ziyahlarının böyük bir hissəsi Hacı Zeynalabdin Tağıyevin hesabına Rusiya və Qərbi Avropanın müxtəlif ölkələrində ali təhsil alırdılar. Məsələn, Azərbaycanın istə'dadlı gəncləri Moskva, Kazan, Sankt-Peterburq və Avropanın digər universitetlərinə onun xeyriyyəciliyi hesabına göndərilirdi. Hacı Zeynalabdin Tağıyev məktəblər tikir, məktəblərə və ziyahılara hərtərəfli yardım edirdi. H.Z. Tağıyev Bakı ticarət məktəbinin və rus-müsəlman məktəbinin II dərəcəli fəxri direktoru və popeçiteli idi. O, həm də Qoridəki Zaqafqaziya Müellimlər Seminariyasında təhsil alan tələbələri də diqqətdən kənar qoymamış, onlara hərtərəfli kömək etmişdir.

Böyük insan və tanınmış xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin görüyü xeyirxah işləri sadalayıb qurtarmaq çətindir. Məsələn, o, Bakı müsəlmanları arasında təhsil yayan «Nəşri-maariş cəmiyyətinin sadri idi. Digər tərəfdən H.Z. Tağıyev Bakıda əsrin əvvəlində faaliyyət göstərən mədəni-maariş cəmiyyətinin rəhbərlərindən biri olmaqla həmişə o, bu cəmiyyətdən fəxri nümayəndə seçilirdi. H.Z. Tağıyev öz hesabına xeyli sayıda Azərbaycan ziyahlarının kitablarını nəşr etdirmişdir.

Hacı Zeynalabdin Tağıyevin təklifi və məsləhəti ilə Bakı-Batumi neft kəməri səhmdar cəmiyyəti yaradılmışdır. Bu neft kəməri (onun uzunluğu 800 km idi) on il ərzində (1897-1907) tikilmişdir.

H.Z. Tağıyevin rus imperiyası qarşısında xidmətləri də az deyildir. Ona mülki müşavir rütbəsi verilmişdir ki, bu rütbə

AZƏRBAYCAN MƏKTƏB VƏ PEDAQOJİ FİKİR TARİXİ

general, kontradmiral və ober-prokurör rütbələrinə bərabər tutulmaqla ona böyük səlahiyətlər verirdi.

Yüksək maarifçilik ideallarına xas olan Hacı Zeynalabdin Tağıyev 1 sentyabr 1924-cü ildə Mərdəkandakı evində 101 yaşında vəfat etmiş və öz vasiyyətinə görə məşhur Bakı axundu Hacı Molla Abuturab Axundzadənin sərdabəsinin ayaq tərəfində dəfn edilmişdir.

§5. Qərbi Azərbaycan və Gürcüstan ərazisində yaşayan azərbaycanlılar arasında təhsilin vəziyyəti

Məktəb təhsili ləng də olsa İravan və Tiflis quberniyalarında yaşayan azərbaycanlılar arasında da inkişaf edirdi. Mə'lum olduğu kimi XIX əsr və XX əsrin əvvəlində İravan qubemiyası, o cümlədən İravan şəhərinin əhalisinin çoxu azərbaycanlılardan ibarət idi. Maraqlıdır ki, 1740-ci ildən 1827-ci ilə qədər İravan xanlığı ancaq və ancaq azərbaycanlılar tərəfində idarə olunurdu. Bu faktın özü bir daha təsdiq edir ki, azərbaycanlılar bu yerlərin yerli əhalisi olmaqla, buranın əsl sahibləri idilər. 1897-ci ildə keçirilmiş Ümumrusiya əhalini siyahıya almanın mə'lumatına görə İravan qubemiyasında 333178 nəfər azərbaycanlı yaşayırıdı. Erməni tarixçilərinin özlərinin verdiyi mə'lumatata görə İravanda 1827-ci ildə 2400 ailə yaşayırı ki, onların ümumi sayı 12 min nəfər idi. Lakin rus imperiyası şəhəri əle keçirdikdən sonra İravan azərbaycanlılarının imkanlıları İrana köçmüş, Zaqafqaziya isə İrandan 40 min nəfər və Türkiyədən 84600 nəfər erməni köçürürlərək əsasən Gence və İravan qubemiyalarının torpaqlarında yerləşdirilmişdi.

1828-ci il Türkmençay sülh sazişindən sonra İravanda 9710 nəfər yaşayırı ki, onlardan 7331 nəfəri azərbaycanlılar idi (Bax: İ. Məmmədov, S. Əsədov. Ermənistən azərbaycanlıları və onların acı taleyi, — Bakı, 1992). Hələ o zamanlar İravan qubemiyasında yaşayan azərbaycanlılar bütün Qafqazda yaşayan

azərbaycanlıların ümumi sayıma görə Bakı və Gəncə qubemiyasından sonra üçüncü yeri tuturdu. Bunu da burada qeyd etməyi lazımlı bilirik ki, hələ keçən əsrin 20-ci illərindən 1988-ci ilə qədər müxtəlif dövrlərdə Ermənistandan 1,5 milyondan azərbaycanlı deportasiya edilmiş, 0,5 milyon azərbaycanlı isə Ermənistən ərazisində e'dam edilmiş, öldürülmüşdür.

İrəvan şəhərindən başqa, azərbaycanlılar Zəngibasar və Vedi basar mahallarında, Zəngəzur uyezdinin Qafan, Gorus, Sisyan, Meğri bölgələrində, Dərəleyəz, Göyçə, Ağbabə, Pəmbək, Gəmibasar, Qırxbulaq, Səndarabad, Şənur, Sürməli, Dərkənd, Saatlı, Seyidli əyalət və dairələrində də six yaşayırdılar. Bu yerlərdə az qala hər bir iri kənddə yerləşən ən ənəvi məktəblər bərabər, həm də rus dili tə'limli və ana dilində səsləndirmə metodu ilə işləyən məktəblər açılmışdı. Yerli maarifcilərin sə'yəri nəticəsində 1898-ci ildə İrəvan şəhərində və Böyük Vəcidə «rus-Azərbaycan» məktəbləri açılmış, 1901-ci ildə isə İrəvan şəhərində qadın rus-tatar məktəbi fəaliyyətə başlamışdır.

Yerli əhali, xüsusən onun varlı təbəqəsi məktəblərin hesabına münyəyən məbləğ keçirirdi. Keçirilən hesablar siyahılardan birində İrəvan xanı Abbasquluxan və Manılı Pənah Xan İrəvan rus-tatar məktəbinin hesabına hər il 50 rubl keçirdikləri göstərilir. Xeyriyyəçilik cəmiyyətinin 17 nəfərindən hər biri 25 rubl, 31 nəfərin hər biri 15 rubl, 54 nəfərdən hər biri 10 rubl bu məktəbin hesabına pul keçirirdi. Onların sırasında məşhur Azərbaycan publisisti, yazıçı və ictimai xadimi Eynəlibəy Sultanov da var idi.

İndiki Ermənistən ərazisində yaşayan azərbaycanlıların qədim mədəniyyəti, inkişaf etmiş mə'marlığı və heykəltəraşlığı olmuşdur. Onların arasında torpaq becərmədə də məşhur olan tanınmış adamlar vardı. Onlar xalq maarifinin inkişafında, yeni məktəblərin tə'sis olunmasında, tədris proqramları və dərsliklərin tərtib edilməsində, teatr sənətinin inkişafında, nəşriyyat işinin

təşkil olunmasında, qəzet və jumalların nəşr olunmasında xüsusən müvafiqiyət qazanmışdır.

Əhali arasında savad və tə'lim yayılmasında M.Q. İrəvanlı, İ.Sultanov, Əbülfət və Məhəmməd Şaxtətinski qardaşları, F. İrəvanlı, M.Qəmərlinski, M.A.Elxanov, F.Köçərli, C.Məmmədquluzadə, İ.Novruzov, H.Nərimanbəyov, A. İrəvanlı, P.Manili, İ.Şəfibeyov, E.Sultanov, Ə.Məmmədzadə, M.Məmmədzadə və b. kimi qabaqcıl adamlar, pedaqoq və maarifçilər böyük rol oynamışlar.

«Müqəddəs Ripsime» İrəvan qadın xeyriyyəçilik cəmiyyətinin fəaliyyətində general-leytenant Ehsanxanın qızı Sonabəyim, general-mayor Kəlbəlixanın qızı Sarabəyim, şabşakapitan İsmayıllı xanın arvadı Cahan xanım, kapitan Hüseyn Sultanovun arvadı Tovuzbəyim, Mahmud ağanın arvadı Xırda xanım, Nəcəf ağanın arvadı Bəyimcan xanım, Cavan ağanın arvadı Xırda xanım kimi məşhur adamların qızları və arvadları fəal iştirak edirdilər.

Qeyd etmək lazımdır ki, ilk dərs vəsaiti olan «Ana dili» K.D. Uşinskinin dərsliyinə analogi olaraq Uluxanlı kənd sakini İrəvan gimnaziyasının Azərbaycan dili müəllimi M.A. Elxanov tərəfindən səsləndirmə metodu ilə tərtib edilmişdir. Azərbaycan ziyalıları tərəfindən orijinal bədii əsərlər tərtib edilmiş, ana dilinə qabaqcıl rus, Avropa və Şəhər şair və yazıçılarının əsərlərindən nümunələr tərcümə edilmişdir.

Qafqazda azərbaycanlıların six yaşadıqları ərazilərdən biri Gürcüstandır. Azərbaycan əhalisi Tiflisin Lori-Pembək mahalında, Borçalı, Axalkələk və Telavi uyezdlerində daha six yaşayırdılar. 1916-ci ilin mə'lumatlarına görə Gürcüstanda azərbaycanlı əhalinin sayı 155.509 nəfər idi. Gürcüstanın paytaxtı Tiflis Zaqqafqaziyanın inzibati və mədəni mərkəzi olmaqla Azərbaycan elmi-pedaqoji fikrinin inkişafında böyük rol oynamışdır. Azərbaycanın en görkəmli maarif və mədəniyyət xadimləri, o cümlədən A.Bakıxanov, M.F. Axundov,

C.Məmmədquluzadə, N.Nərimanov, R.Əfəndiyev, F.Köçərli, E.Sultanov, M.Şaxtaxtinski, Zaqafqaziya şeyxülislamı M.Q.Tahirovun, Q.Qaibov, H.Minasazov, S.M.Qənizadə və başqların burada fəaliyyət göstərmişlər. Onlar xalq maarifinin inkişafında böyük rol oynamış, milli mədəniyyət tariximizdə silinməz izlər qoymuşlar. Bəhs etdiyimiz dövrədə Gürcüstanda 76 məscid və 133 məscid məktəbləri fəaliyyət göstərirdi. Tiflisdə müsəlman məktəbi («Əli və Ömar tə'limli») fəaliyyət göstərirdi. Bu məktəbin məzunları əhalisi arasında savadın yayılmasında müəyyən rol oynamışdır.

XX əsrin əvvəllərində Gürcüstən ərazisində rus dili tə'limli yalnız 21 kənd məktəbi fəaliyyət göstərirdi. Burada Azərbaycan dilində qəzet və jumallar nəşr olunurdu. 1879-cu ildən 1918-ci ilə qədər Qoride Zaqafqaziya Müəllimlər Seminarıyasının Azərbaycan sö'bəsi fəaliyyət göstərirdi ki, onun azərbaycanlı müəllim kadrlarının hazırlanmasında tarixi rolü danılmazdır.

Bunu da qeyd etmək zəruridir ki, XIX əsrin 80-ci illərindən əmələ gəlmış və gələcəkdə inkişaf etmiş kənd məktəbləri xalqın ümumi təhsil və savad almاسında nəzərə çarpacaq rol oynamışdır. A.O. Çemyayevski məqalələrindən birində («Qafqaz müsəlmanlarının xalq təhsilinin nəticələri») Rusiya imperiyası daxılində 300 il əvvəl keçmiş Qazan müsəlmanları (tatarlar) ilə Qafqaz müsəlmanlarının müqayisə edərkən Qafqaz müsəlmanlarının Rusiyaya tabe olan bütün müsəlmanlardan təhsil səviyyəsinə görə öndə getdiyini qeyd edir və bunu sevindirici hal hesab edirdi.

Xalq məktəblərinin yaradılması azərbaycanlıların orta və natamam orta məktəblərdə sayının artmasına xeyli tə'sir göstərmişdir. 1894-cü ildə Qafqazda yaşayan 2.886.000 bütün müsəlmanlardan 438 nəfəri (onlardan 9-u qız) orta məktəblərdə 578-i şəhər, 2336-sı isə xalq məktəblərində təhsil alırdı. Bundan savayı 23900 nəfər (o cümlədən 2199 nəfər qız) öz təhsillərini məktəblərdə və mədrəsələrdə davam etdirirdi. Bu dövrə 27252

nəfər yaşı uşaqlar bu və ya digər məktəblərdə təhsil alırdılar. Orta hesabla əhalinin 106 nəfərinə bir şagird gəlirdi. Əgər dediklərimizə XIX əsrin sonlarından inkişaf edən xalq məktəblərini də əlavə etsək, o zaman xalq təhsilinin müqayisəli inkişafında əhalinin dünyəvi təhsilə və rus dilinə olan böyük marağının artdığını göra bilərik. Yaradılmış xalq məktəbləri nəinki kəmiyyətə, həmdə keyfiyyətə inkişaf edirdi.

XIX əsrin 80-ci illərində yaranmış xalq məktəbləri əhalidən arasında rus dilini və dünyəvi təhsili yayan yeganə ümumtəhsil məktəbləri idi. Bu məktəblərin yaradılması Azərbaycan dili və ədəbiyyatının inkişafında vacib rol oynamışdır, mədəniyyət və teatrımızın inkişafına da xeyli tə'sir göstərmişdir. Kənd məktəblərinin xalq müəllimləri bu sahədə son dərəcə böyük xidmətlərə malik olmuşlar. Onlar öz çoxşaxəli fəaliyyətləri ilə xalq maarifini, məktəbi və mədəniyyəti inkişaf etdirə bilmüşdilər.

1905-ci ildə Rusiyada başlamış ictimai hərəkat Rusiya imperiyasının digər regionlarında yaşayan türk xalqları arasında yeniləşmə və inkişaf üçün məktəb və mədrəsələrdə mütarraqi islahatların həyata keçirilməsi üçün şərait yaratdı. 1905-ci il hadisələrindən istifadə eden Rusiyada yaşayan müsəlman türkləri öz problemlərini həll etmək üçün 15 avqust 1905-ci ildə Nicni Novqorodda qurultaylarını çağırıldılar. Bu qurultayda əsas diqqət müsəlman məktəblərinin açılmasına, xeyriyyə cəmiyyətlərinin yaradılmasına, Rusiya imperiyasında yaşayan bütün türk xalqları üçün müsəlman məktəb və dini əlaqələrini idarə etmək və tənzimləmək üçün xüsusi mərkəz yaradılmasına yönəldilmişdi. Bu qurultay türk xalqlarının, o cümlədən azərbaycanlıların milli xüsusiyyətlərinin inkişaf etməsinə müəyyən tə'sir göstərdi. Bu qurultayın işində A.Topçubaşov, Ə.Ağaoğlu və İ.Qasprinski fəal iştirak etmişdi.

VII fəsil

Pedaqoji fikrin görkəmlı nümayəndələri

XIX əsrin sonu, XX əsrin əvvəli Azərbaycanda elmi-pedaqoji fikrin görkəmlı nümayəndələrinin ortaya çıxması ilə xarakterize olunur. Bu dövrdə Azərbaycan pedaqoji fikri daha da genişlənib zənginləşərək, xeyli sayda elmi-pedaqoji fikir nümayəndələri formalaşmaqla, məktəb inkişafında, maarif və pedaqoji fikirdə yeni mərhələ başlandı. Bu dövrün nümayəndələri nəinki öz sələflərinin A.Bakıxanovun, M.Vazehin, M.Axundovun, S.Sirvanının və H.Zərdabinin pedaqoji ideyalarının davamçıları idi, onlar həm də bu fikirləri yeni şəraitdə yaradıcılıqla inkişaf etdirirdilər.

Azərbaycanda Rusiya imperiyasının digər yerlərində olduğu kimi məktəb təhsilinin inkişafı uğrunda mübarizədə müxtalif maarifçi-demokratik, burcua-demokratik, inqilabi-demokratik, inqilabi-marksist və milli-azadlıq istiqamətləri müəyyənləşmişdir.

Maarifçi-demokratik baxışlar Moskva Universitetində ali təhsil almış H.Zərdabi, Fransanın Sorbon Universitetini qurtarmış M.Saxtاختinski, Qori şəhərindəki Zaqqafqaziya Müəllimlər Seminariyasının mə'zunları R.Əsfəndiyev, F.Köçərli, M.Mahmudbəyov, S.Vəlibəyov, T.Bayraməlibəyov, F.Ağazadə, Ü.Hacıbəyov və digərləri, həm də Tiflis Aleksandrovski Müəllimlər İnstitutunun mə'zunları S.Qənizadə və H.Mahmudbəyov tərəfindən müdafiə olunurdu. Məhz onlar dünyəvi təhsilin müdafiəçiləri olmaqla, xalq maarifinin carşıları kimi yeni ideyalar ilə sürərək Azərbaycan pedaqoji fikrini zənginləşdirmişlər. Onlar xalqa öz mədəniyyətini inkişaf etdirmək sahəsində hərtərəfli yardım etməklə, onun maarifini, məktəb təhsilini ilə aparmaqla təhsilin demokratikləşdirilməsi və təlimin ana dilində aparılması uğrunda mübarizə aparmışlar.

AZƏRBAYCAN MƏKTƏB VƏ PEDAQOJİ FİKİR TARİXİ

Onlar tərbiyə sahəsində yeni ideyalar ilə sürərək, təhsilə yeni yanaşma tərzini müəyyənləşdirir, pedaqogikaya yeni ruh gətirməklə, yeni təlim metodları tətbiq edir, təlimin ana dilində aparılması ideyasını ilə sərməklə tərbiyəde xəlqilik prinsiplərini müdafiə edirdilər. Onlar nəinki yeni məktəblər açır, həm də yeni dərslik və dərs vəsaitləri tərtib edir, qəzet və jumallar nəşr edir, pedaqogikanın müxtəlif problemlərinə həsr olunmuş məqalelərlə çıxış edir və bununla da hərtərəfli fəaliyyətləri ilə ümumi mədəniyyətimizi, ədəbiyyətimizi, incəsənatimizi zənginləşdirməklə elmi pedaqogikanın bir neçə istiqamətlərinin inkişafını təmin edirdilər.

S.M. Qənizadə və H.Mahmudbəyov nəinki Qafqazda rus-Azərbaycan məktəblərinin baniləri, həm də bu işin Türküstən diyarında həyata keçirilməsinin əsasını qoymuşlar. Sonralar S.M. Qənizadə Azərbaycan pedaqoq və maarifçiləri sırasında ən mühüm sima kimi diqqəti cəlb etmişdir.

Inqilabi-demokratik baxışlı C.Məmmədquluzadə, M.Ə. Sabir, S.S. Axundov və bu kimi pedaqoqlar məktəblərdə mürteccə istiqamətləri ifşa etməklə, rus-Azərbaycan məktəblərinin şəbəkələrinin genişləndiriləsi, ana dilində məktəblərin açılması, rus-Azərbaycan məktəblərində ana dilində tədrisin keyfiyyətinin yüksəldilməsi, qabaqcıl rus pedaqogikasının ideyalannın təbliğatçıları olmuşdular.

Azərbaycan pedaqogikasında burcua-demokratik qanad Əlibəy Hüseynzadə və Əhmədbəy Ağayev kimi nümayəndələrin pedaqoji fəaliyyəti ilə əlaqədar idi.

N.Nərimanova gəlinçə isə, onun maarifçilikdən və inqilabi-demokratik istiqamətdən marksist-leniçiliyə qədər bir yol keçdiyinin şahidi olunurq. M.Ə.Rəsulzadə isə pedaqogikada milli-azadlıq istiqamətini müdafiə edənlərdən idi.

Xalq maarifi, məktəb və pedaqoji fikrin inkişafı xeyli sayıda Azərbaycan pedaqoqlarının adını ön plana çəkdi.

Əlibəy Hüseynzadə
(1864-1941)

Əlibəy Molla Hüseyin oğlu Hüseynzadə Salyan şəhərində müəllim ailəsində doğulmuşdur. 1875-1885-ci illərdə I Tiflis gimnaziyasında təhsil alarkən rus dilini mükəmməl öyrənmiş, atasının, xüsusən də dövrünün qabaqcıl fikirli və geniş təhsilli adamlarından olan babasının köməyi ilə ərab və fars dillərinə dərindən yiyələnmişdir.

Sonralar o, təhsilini Sankt-Peterburq Universitetinin fizika və təbiət fakültəsində davam etdirdiyi dövrda Mendeleyev və Vagner kimi alımların mühazırələrini dənləmişdir. Onların mühazırələri və elmi görüşləri Əli bəy Hüseynzadənin baxışlarının formalşamasına güclü tə'sir göstərmişdir. Sankt-Peterburq Universitetində təhsil aldığı dövrde o, digər tələbələrlə birlikdə ictimai-siyasi hərəkətə fəal eştirak etmişdir. Təhsil aldığı illərdə Ə.Hüseynzadə həm də latin, yunan, fransız, alman və ingilis dillərini mükəmməl mənimsemişdir.

Siyasi cəhətdən o qədər də inanılmış olmadığını görə o, Rusiya imperiyasının paytaxtını tərk edib Türkiyəyə mühacirət etmək məcburiyyəti qarşısında qalmış və İstanbul Universitetinin hərbi-tibb fakültəsində təhsilini davam etdirmişdir. Sonralar o, bu universitetin professor körəkçisi vəzifəsini tutmuşdur. Təsviri 1904-cü ildən Bakıya köçmüş, 1905-ci ildən isə A. Ağayevlə birlikdə «Həyat» qəzetini redakte etməyə başlamışdır. Ə.Hüseynzadə 1906-ci ildən «Həyat» qəzetinin redaktoru olmuş, burada elmi-fəlsəfi və maarifçi-pedaqoji xarakterli çoxsaylı məqalələr çap etdirmişdir.

1906-ci ilin noyabrından isə Ə.Hüseynzadə «Füyuzat» adlı jurnal nəşr etdirməyə başlamış, bu jurnalda Azərbaycan, rus və dünya ədəbiyyatı klassikləri, xalq maarifi, məktəb təhsili, qadın təhsilinin vəziyyəti və perspektivləri haqqında çoxsaylı

AZƏRBAYCAN MƏKTƏB VƏ PEDAQOJİ FİKİR TARİXİ

məqalələrlə çıxış etmişdir. 1907-ci ildən başlayaraq o, pedaqoji fəaliyyətə başlamış, Bakı şəhərində «Səadət» xeyriyyə cəmiyyəti tərəfindən açılmış cyni adlı məktəbdə dərs demmiş, dərsliklər və dərs vəsaitləri hazırlamaqla məşğul olmuşdur.

1910-cu ildən ömrünün sonuna kimi Türkiyədə yaşamış və İstanbul Universitetində professor vəzifəsində çalışmışdır. Ə.Hüseynzadə 1941-ci ildə vəfat etmişdir. Ə.Hüseynzadə tipik islahatçı-maarifçi olmaqla, özünün dediyi kimi özündə «Türkçülüyü, müsəlmanlılığı və avropaçılığı» cəmləşdirmişdir.

Ə.Hüseynzadə zəngin pedaqoji irs qoyub getmişdir. O, məqalələrində dünyəvi təhsilin tərəfdarı olmaqla yanaşı məktəb və təhsilin təşkili və məzmunu məsələlərini də araşdırılmışdır. Şəxsiyyətin inkişafında öz maarifçilik inamına sadıq qalmış Ə.Hüseynzadə tərbiyə məsələlərinə də mühüm əhəmiyyət vermişdir. «Həyat» qəzetinin 27 aprel 1907-ci il 91-ci sayında dərc edilmiş, «Molla Nəsrəddin və Dəbistan» məqaləsində Ə.Hüseynzadə yazılıdı: «Biz müsəlmanlar qoz ağacının kökü, mərmər, qranit qaya kimiyik. Onların üzərində zərif naxışlar təsvir etmək, qranit qayalar və mərmərdən heykəller yonmaq, gözəl əzəmətli mə'bədlər ucaltmaq olar». Bu müqayisələrə istinad edərək və fikrini davam etdirərək Ə.Hüseynzadə belə bir nəticəyə gəlir ki, «elm və mədəniyyət, tərbiyə və təhsilə yönülməmiş şəxsiyyətdə belə əzəri keyfiyyətlər tərbiyə etmək olar». O, tərbiyə vasitələrindən biri də uşaq ədəbiyyatını hesab edir.

Ə.Hüseynzadə tərbiyətmə məsələlərinə erkən — uşaqlıq dövründə xüsusi əhəmiyyət verməyə üstünlük verirdi. O, yazar: «Erkən uşaqlıq dövründə davranışın qaydalarını mənimseməzsə və müvafiq tərbiyə almazsa, yaşı dolduğu dövdə ona imdad yoxdur, əgər cavın ağacı necəsə əymək mümkünə, qunu ağacın məsələsinə yalnız odla həll etmək olar».

«Bize hansı elmlər lazımdır?» məqaləsində Ə.Hüseynzadə əsl elmin inkişaf etdirilməsi tələbi ilə çıxış edir. Elmi biliklərə

yiyələnmə son dərəca çətin və zəhmətli bir yoldur ki, onu yalnız şərəflə keçmək lazımdır.

Öz dövrünün görkəmli nümayəndəsi olan Ə.Hüseynzadə bir neçə elmlərin ümumi riyaziyyat, təbiətşünaslıq, tibb, iqtisadiyyat, ictimaiyyat, siyaset, ticarət, maliyyə, me'marlıq və hərbi işinin öyrənilməsini nəzərdə tutan İslam Universitetinin açılmasını təklif edirdi. O, bütün qüvvəsi ilə milli çərçivələrdə qapanıb qalmış inkişafı rədd edir və insanları ümumdünya biliklərinə əsaslanmaqla zənginləşməyə çağırırdı. Ə.Hüseynzadə öz məqalələrində Sokrat, Aristotel, Platon, C.C.Russo, Kant, Spenser, İbn Sina, Əl - Fərabi kimi dahiilərin əsərlərinə söykənərək tərbiya və təhsil haqqında öz təlimini yaratdı.

**Ə.H. Ağayev
(1869-1939)**

Əhmədbəy Həsənbəy oğlu Ağayev Şuşa şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, nəinki şərqşünas, publisist, tənqidçi və ictimai xadim kimi Yaxın və Orta Şərqdə, həm də Rusiya və Qərbi Avropana məşhur idi.

İlkin təhsilini evdə, atasından almış, ərəb və fars dillərini öyrənmiş Ə.Ağayev 1885-ci ildə I Tiflis gimnaziyasını bitirib Peterburq Texnologiya İnstitutuna daxil olmaq istəmiş, lakin onun bu cəhdii baş tutmamışdır.

Bele olduğu halda Ə.Ağayev Fransaya üz tutmuş və Paris şəhərindəki siyasi biliklər məktəbi «Kollec-Fransa» ya daxil olmuşdur. Burada təhsil almaqla yanaşı o, Sorbon Universitetində tanınmış professorların mühazirələrinə sərbəst davam etmiş, dini olmuş və bu universiteti de bitirmişdir. Ə.Ağayev latin, yunan, fransız, alman, ingilis və rus dillərini mükəmməl biliirdi. Artıq Parisdə olduğu dövrədə o, görkəmli islamşünas alim kimi məşhur idi və 1892-ci ildə Şərqşünaslıq beynəlxalq konqresinin işində iştirak etmişdi. London Universitetinin professorları ilə fikir

mübadiləsi etmiş, Britaniya muzeyinin məşhur kitabxanasında saxlanılan zəngin materiallarla tanış olmuş, Kembric Universitetində mühazirələr oxumuşdur. Ə.Ağayevin mühazirələri Avropa dillərində nəşr olunmuşdur.

1894-cü ildə vətənə qayıdırak Tiflisdə nəşr olunan «Qafqaz» qəzetiñde məqalələrlə çıxış etməyə başlamışdır.

Ə.Ağayevin həyatında pedaqoji fəaliyyəti xüsusi yer tutur. Belə ki, o, 1896-ci ildən başlayaraq Şuşa realnı məktəbində fransız dilini tədris etmiş, şəhərdə o zamanlar üçün gönüməmiş və eşidilməmiş Azərbaycan dilində qiraət zələ açmışdır.

XIX əsrin sonlarına yaxın, daha doğrusu, 1897-ci ildən o, Bakıya köçərək Bakı realnı məktəbində fransız dilini tədris etməklə, eyni zamanda «Kaspı» qəzeti ilə əməkdaşlığı başlamışdır. Məşhur Azərbaycan pedaqoqu F.Köçərlinin dediyinə görə, onun məqalələri öz xeyrini güdən müsəlman ruhaniyənin çirkin işlərinə qarşı yönəldilmiş son dərəcə güclü bir e'tiraz idı.

Ə.Ağayev 1905-ci ildən «Həyab» qəzetiñin redaktoru işləmişdir. Burada çap olunan məqalələrində və çıxışlarında o, əsasən, xalq kütütlərinin avamlıq və geridə qalmasını tənqid edirdi. Ə.Ağayev «İşşad» qəzetiñde də redaktorluq etmiş, «Tərəqqi» qəzetiñi də redakte etməyə başlamışdır.

Ə.Ağayev bir müddət Bakı Kommersiya Məktəbində Azərbaycan dilini tədris etmiş, müxtalif müddətlərdə o, Bakı mədəni-maariif cəmiyyətlərinin rəhbərlerindən biri olmuşdur.

1918-ci ildə Ə.Ağayev İstanbula köçərək burada «Gənc türk» qəzetiñin redaktoru vəzifəsini yerinə yetirir. Eyni zamanda o, İstanbul Universitetində rus dili və ədəbiyyatdan mühazirələr oxuyaraq bu tanınmış təhsil ocağının professoru olur.

Ə.Ağayevin məktəb təhsilinə olan münasibəti de böyük maraq doğunur və mühüm əhəmiyyət kəsb edir. 27 oktyabr 1900-cü ildə «Kaspı» qəzetiñde çap olunmuş «Qafqazda məktəb məsələsi» məqaləsində o, Bakı qubemiyasındaki məktəblərin vəziyyətini ümumiləşdirmişdir. «Məktəb hər yerdə və hər zaman

sadəcə olaraq məktəb olmalı, daha doğrusu tərbiyə və təhsil mə'bədi olaraq qalmalı və təcrübəli tərbiyəçilərin rəhbərliyi altında uşaqlara və öz sənətine məhəbbətlə ilhamlanan gənc nəslin tərbiyə olunduğu yer olmalıdır ki, burada onlar daha çox elmə, yaxud praktik xeyirli mə'lumatlar almış olsunlar. Yalnız belə məktəb, məktəb adlanı bilər, daha doğrusu elm və təhsil mə'bədi sayılı bilər ki, insanları din və milliyətindən asılı olmayıaraq ümumi ideyalar, ümumi sevgi ilə birləşdirə, bir-birinə yaxınlaşdırı, qovuşdurdur bilər ki, on korunanmış insan ürəyi belə bu ideallar qarşısında baş eynə bilər. O, müsəlman xalqlarının mə'nəvi tələbatını ödəmək imkanına malik olmayan on 'ənəvi məktəb və mədrəsələrdə islahatlar aparılmasının tərəfdarı idi.

§3. Mahmudbəy Mahmudbəyov (1863-1923)

Mahmudbəy Poladbəy oğlu Mahmudbəyov 1863-cü ildə Şamaxı şəhərində anadan olmuşdur. İlk təhsilini məhəllə məktəbində almış, 1874-cü ildə Şamaxı şəhərindəki «Məclis məktəbi»nə daxil olmuşdur.

1879-cu ildə Qori şəhərindəki Zaqafqaziya Müəllimlər Seminariyası nəzdində təşkil edilmiş azərbaycanlı şö'bəsinin hazırlıq sinfinə qəbul olunmuş və 1883-cü ildə seminariyanın tam kursunu bitirmişdir.

M.Mahmudbəyov 1883-cü ilin iyul ayından 1888-ci ilin sentyabr ayına qədər Yelizavetapol (Gəncə) qubemiyasının Padar, Ağcabədi, Ağdam kənd məktəblərində müəllimlik etmişdir.

M.Mahmudbəyov 1888-ci il sentyabr ayının 4-də Bakı qubemiyası və Dağıstan vilayəti xalq məktəbləri direktorluğunun sərəncamına göndərilir. O, 1888—1891-ci illərdə Dilman və Kalva kənd məktəblərində müəllimlik edir.

1891-ci ilin oktyabr ayında M.Mahmudbəyov Göyçay kənd normal ikiillik məktəbinə müəllim tə'yin edilir və 1896-ci ilin

yanvar ayına qədər burada şagirdlərin tə'lim-tərbiyəsi ilə məşğul olur. O, 1896-ci ildə fevral ayının 17-də Lənkəran qəzasının Qızılıağac kəndində açılmış məktəbə müəllim tə'yin edilir və həmin ilin sentyabr ayına qədər Qızılıağaca müəllim işleyir. 1896-ci il sentyabr ayının 1-dən Sabunçudakı ikisiniqli məktəbə müəllim tə'yin edilir. Lakin, bir ay keçməmiş onu Bakıda 2-ci «rus-tatar» məktəbinə müəllim tə'yin edirlər.

1898-ci ilin sentyabr ayından M.Mahmudbəyov 3-cü «rus-tatar» məktəbinə müdir tə'yin edilir. O, 1919-cu ilə qədər həmin məktəbdə müdir işleyir və 1919-cu ilin yanvar ayının 16-da Bakı qubemiyasının 4-cü rayonu üzrə inspektor tə'yin edilir. M.Mahmudbəyov 1920-ci ildən Abşeron rayonu üzrə inspektor tə'yin edilir. Azərbaycanda Sovet hakimiyyətinin qələbəsindən sonra Xalq Maarifi Komissarlığında mühüm işlərdə işləmiş və ömrünün son dövrlerinde 7 №-li Şura məktəbinə rəhbərlik etməklə orada müəllimlik etmişdir.

M.Mahmudbəyov 40 illik elmi-pedaqoji fəaliyyəti dövründə xalq maarifi, tə'lim-tərbiya məsələlərinə dair bir sır qıymətli fikirlər irəli sürmüştür. Azərbaycanda məktəb və pedaqoji fikrin inkişafı tarixində mühüm xidmətlər göstərmişdir.

XX əsrin əvvəllerində Azərbaycan məktəblərinin ibtidai sınıflarının dərsliklərlə tə'min edilməsində M.Mahmudbəyovun xüsusi xidmətləri olmuşdur. Onun 1907-ci ildə quruluşu və tərtib prinsipləri e'tibarı ilə özündən əvvəlki dərsliklərdən fərqli olaraq, yeni qaydada yazış nəşr etdirdiyi «Türk əlibəsi və ilk qiraət dəsliliyi» 1923-cü ilə qədər 14 dəfədən çox nəşr olunmuş və dəyərli bir tədris vesaiti kimi uzun müddət Azərbaycan məktəblərində istifadə olunmuşdur.

M.Mahmudbəyov dərslik tərtibi üzərindəki fəaliyyətini davam etdirmiş, dövrünün görkəmli pedaqoqları ilə birlikdə 1908-ci ildə «İkinci il» dərsliyini Bakıda nəşr etdirmiştir. Dərslik qabaqcıl fikirli maarif xadimləri, müəllimlər tərəfindən böyük rəğbatla qarşılanmışdır. Dərslik qıymətli bir vesait kimi sonralar

dəfələrlə nəşr edilmiş və məktəblərimizdə uzun müddət istifadə olunmuşdur.

Dərsliyə daxil edilmiş materiallar, o cümlədən «Yanğında da çatmaq» (A.S.Puşkindən tərcümə), «Mehriban qadın», «Ana və oğul», «Yalançı», «Oxumaq üçün hər şeydən keçməli», «İki kotan» və s. adlı kiçik hekayələri təbiyəvi cəhətdən iibətamızdır.

M.Mahmudbəyov Abbas Səhhətlə birlikdə 1909-cu ildə ibtidai məktəbin üçüncü sinif şagirdləri üçün «Yeni məktəb» adlı dərsliyini nəşr etdirmişdir. «Yeni məktəb» dərsliyi də elmi-pedaqoji və metodik tərtibinə görə başqa dərsliklərdən fərqlənirdi. Dərslik 156 səhifədən ibarət olub, orada qiraət üçün verilən materiallar təlim və təbiyəedici xarakteri ilə fərqlənirdi. Həmin kitabda Azərbaycan yazıçı və şairlərinin əsərlərinə geniş yer verilmişdir. «Yeni məktəb» dərsliyi bir neçə dəfə nəşr olunmuş, Azərbaycanda Sovet hökumiyəti qurulduğdan sonra da məktəblərimizdə tədris edilmişdir.

M.Mahmudbəyov dərsliklər tərtibi üzərindəki fəaliyyətini davam etdirmiş və 1913-cü ildə A.Səhhətlə «Türk ədəbiyyatına ilk qədəm» dərsliyini nəşr etdirmişdir.

M.Mahmudbəyovun pedaqoji fəaliyyətinin bir hissəsinə dövrü üçün çox faydalı olan Azərbaycanda ilk pedaqoji jurnalın redaktorluğu təşkil edir. O, 1906-ci ilin sentyabrından başlayaraq «Rəhbər» adlı aylıq pedaqoji jurnal nəşr etdirir.

Jurnalın 1,2,3,4-cü nömrələri 1906-ci ildə, 5-ci və sonuncu nömrəsi isə 1907-ci ildə nəşr olunmuşdu. Jurnalın baş məqalələrində M.Mahmudbəyov ədəbiyyata, məktəb və gənc nəslin təlim-təbiyəsinə dair qiymətli fikirlər söyləmişdir.

M.Mahmudbəyov Azərbaycan maarifi tarixində hem də nəzəri hazırlıqlı, təcrübəli ana dili tədrisi metodisti kimi görkəmli yer tutmuşdur. Dövri mətbuatdakı metodik məsələlərə həsr etdiyi məqalələrində müəllifi olduğu ana dili dərsliklərinin tərtibi prinsipləri, ana dili tədrisi, imla məsələləri və dili sadələşdirmək, onu ərəb, fars sözlərindən təmizləməkdən bəhs etmişdir.

Ma'nalı həyatının 40 ilini müəllimliyə, xalq maarifinə həsr etmiş görkəmli pedaqoq M.Mahmudbəyov 1923-cü ildə mart ayının 13-də 60 yaşında Bakıda vəfat etmişdir.

§4. Məhəmmədağa Şahtaxtlı (1848-1930)

Məhəmmədağa Sultan oğlu Şahtaxtlı 1848-ci ildə Şəhur — Dərələyəz qəzasının (indiki Naxçıvan MR Şəhur rayonu) Şahtaxtlı kəndində anadan olmuşdur. İlk təhsilini Naxçıvan şəhər məktəbində almış, sonralar Tiflis gimnaziyasını bitirmiştir. Ali təhsil almaq məqsədilə Peterburqa getmiş, orada alman dilini öyrənmiş, təhsilini Almaniyanın Leyspiq Universitetində davam etdirmiş, sonra isə Fransanın məşhur Sorbonna Universitetinin Şərqi dilləri fakültəsinin bitmiş, uzun müddət Rusiya və Qərb mətbuatında mühərrirlik etmişdir, mühazılər oxumuş, dövrü mətbuatda məqalələr nəşr etdirmiştir. Bir sıra dilləri, təxminən 12 dili dərindən bilen Məhəmmədağa Parisin elmi və ictimai mühitində böyük hörmət qazanmışdır. Rusiya imperator coğrafiya cəmiyyətinin həqiqi üzvü seçilmişdir.

Onun fəaliyyəti Almaniya, Amerika, İran və Türkiyədə də maraqlı doğurmusdur.

1882-ci ildə «Qafqaz» qəzetinin sehifələrində dərc etdirdiyi silsilə məqalələr onun Azərbaycan xalq maarifi və məktəb təhsilinin vəziyyəti ilə dərindən tanış olduğuna dələlet edir. O, xalqın maariflənməsi üçün yollar axtarır, ana dilində dərsliklər yazır nəşr etdirmiştir.

Onun 1906-1907-ci illərdə Tiflisdə nəşr etdirdiyi üç hissədən ibarət «Ana dili» adlı dərslikləri və «təkmiləşmiş» müsəlman əlifbası Azərbaycan ictimai-pedaqoji həyatında müühüm hadisə idi.

Onun 1902-ci ildə nəşr etdirdiyi «Sövti Şərq əlifbası» və 1903-cü ildə nəşr etdirdiyi «Xətti-Məhəmmədağə» adlı əsərləri mövcud ərəb əlifbasını sadələşdirmək yolunda mühüm addım idi.

Nəhayət, 1903-1905-ci illərdə Tiflisdə nəşr etdirdiyi «Şərqi-rus» qəzeti xalqın mədəniyyətə, maarifə qovuşması üçün yollar axtarındı.

«Sankt-Peterburgskiye vedomosti», «Novoye vremya», «Moskovskiye vedomosti», «Qafqaz», «Kaspı» və digər qəzetlərlə əməkdaşlıq edən Məhəmmədağanın məqalələrində mərkəzi ideya, əsas qaya gəncərin təlimi və tərbiyəsi məsəlesi idi.

Ensiylopedik biliyə malik olan M.Şahtaxtlı demokratik maarifçilik mövqeyindən çıxış edirdi.

O, «Şərqi-rus» qəzetiinin möqsədini belə izah edirdi: «Məsləkimizi hər kəs bilir: Məməkətimizin mədəniyyətinə xidmət etməkdir». Başqa bir yerde isə gəncərə müraciətə yazırıdı: «Elmin dəlinca gedin. Elm insanı irəli aparı».

Azərbaycanda Sovetlər hakimiyəti qurulduğandan sonra M.Şahtaxtlı bir müddət Azərbaycan Dövlət Universitetində professor vəzifəsində çalışmış, səmərəli fəaliyyət göstərmişdir. Xalq maarifi və mədəniyyətinin yüksəlməsində onun böyük xidmətləri olmuşdur.

Ümumiyyətlə, M.Şahtaxtlının, maarifçilik ideyası və pedaqoji fəaliyyəti Azərbaycan məktəbi və pedaqoji inkişafı tarixində əhəmiyyətli rol oynamışdır.

M.F. Axundov və H.Zərdabının müsəri, görkəmli yazıçı və jurnalist, ömrünün 50 ildən çoxunu xalq maarifi, məktəb və milli mətbuat məsələlərinə həsr edən Məhəmmədağə Şahtaxtlının pedaqoji ırısında təhsilin ana dilində aparılması fikri mərkəzi yerlərdən birini tutur. Ana dilinin təlim roluna ayrıca əhəmiyyət verən M.Şahtaxtlı təhsilin yalnız və yalnız ana dilində aparılmasını zəruri hesab edirdi. O, yazırıdı: «İbtidai məktəb yalnız təhsilin ana dilində apardığı zaman yaxşı nəticə verən». O göstərirdi ki, məktəbdə verilen elmi-biliklərlə tanışlıq üçün ana

dili çox mühüm vasitədir. Ana dili şagirdə mə'lum olduğundan, şagird ana dili vasitəsilə birbaşa tə'limin məzmununu ilə tanış olmağa, ona yiyələnməyə başlayır.

M.Şahtaxtlı tə'limin xarici dillerdə aparılmasını böyük qüsür hesab edirdi. O, yazırıdı: «Tədrisin xarici dilde aparılması isə aynı şeydir. Burada müəllim əvvəlcə şagirdləri özünün fikrini anlamağa, sonra isə dərsliklərdə olan elmi biliklərlə tanış olmağa hazırlamalıdır. Şagirdin xarici dilde mənimseməyi bacarması və müəllimin sualına həqiqi cədlilikle cavab verməsi üçün o, ona yad olan dili əsaslı surətdə bilməlidir. Bunun üçün, yəhi başqa dildə fikirləşmək qabiliyyəti elde etmək üçün isə minlərlə söz, çoxlu grammatik qaydalar öyrənmək, fikri xarici dil ilə əvəz etmək üzərində uzun vaxt çalışmaq lazımdır». Buna isə yalnız tə'lim keçilən dildə uzun zaman şifahi çalışmalar aparmaq yolu ilə nail olmaq olar.

Şahtaxtlı göstərir ki, ibtidai savad məktəblərində şagird ana dilinə yad olan bir dilin sözlərini yalnız sinifdə müəllimdən eşidir və heç vaxt müəllimin dilini düzgün başa düşə bilmir. Buna görə də ona kifayət qədər mə'lum olmayan priyomlarla verilən elmi bilikləri də düzgün mənimseyə bilmir. Beləliklə, məktəb illəri bir-bir gəlib keçir, şagird ona yad olan dili pis mənimseyir və məktəbi tərk edir. Təhsilin xarici dillerdə aparılmasının zərərini sübut edən Şahtaxtlı «ibtidai təhsil ana dilində olmalıdır» ideyasını geniş təbliğ edirdi.

Şahtaxtlı düzgün təşkil edilmiş məktəbin ana dili məktəbi üçün lazımlı olan şərtlərini də müəyyən edirdi. O, Avropa qaydasında möqsədə uyğun təşkil edilmiş Azərbaycan məktəbi üçün ana dilində dərsliklər tərtib etməyi, ilk növbədə isə müvafiq rus məktəblərində istifadə edilən dərslikləri ana diline tərcümə etməyi təklif edirdi. Bundan başqa uşaqlarda oxuya həvəs oyatmaq üçün ancaq ağızlıarda gəzən və xalqın ağlı və ictimai həyatını öyrənmək üçün zəngin material olan çoxlu, dərin məzmunlu nağılları, hekayələri, zərbi-məsəlləri, atalar sözlərini,

nəsihətləri, aforizmləri və s. toplayıb bunlardan qiraət üçün vəsait tətib etməyi faydalı hesab edirdi. Sonra ana dilinin sərf-nəhvini tətib etməyi və ümumiyyətlə, ana dilində dərslik və tədris vasitələri yaratmağı təklif edirdi. O, elə dərsliklər yaratmağı faydalı hesab edirdi ki, şagird ana dilində öz fikirlərini təbii və mənətiq ardıcılıqla şəhər etmək üçün ondan mə'lumat exz etməyi, ona əsaslanmağı bacarsın.

M.Şahtaxtlı ana dili məktəbi teşkil etmək üçün həm də müəllimin olmasına lazımlı bilirdi. Bu məqsədə o, ZMS-yə ümid işarə edən Şahtaxtlı yazırı ki, xoşbəxtlikdən hökumət bize, Zaqaqfaziya müsəlmanlarına münasibətində əsrlər principindən, — İsmayıł bəy Qutqaşının «Rusiya müsəlmanları» adı altında hökmənləq edəcəm — principindən azacıq olsa da, geri çəkilməyə başlayır. İndi hökumət Rusiyadakı müsəlman əhalisinin mə'nəvi səviyyəsini qaldırımağa az-çox fikir verir. Seminariyada azərbaycanlı sö'bəsinin açılması bu tədbirlərdən biri idi. M.Şahtaxtlı yazırı ki, bu sö'bə müsəlmanlara böyük hüsn-rəğbət bəsləyənlərin əlindədir və İravan Müəllimlər Seminariyasının mə'zunlarını da bura əlavə etsək, demək olar ki, müsəlman məktəbləri tamamile arzu edilen elmi hazırlıqlı xalq müəllimlərinin yeni dəstəsinə malik olacaqdır.

M.Şahtaxtlinin ana dili məktəbinin teşkili üçün irəli sürdüyü üçüncü mühüm məsələ ərəb əlifbasından xilas olmaq idi. O yazırı ki, Azərbaycan dilində müvafiq dərsliklərin olması, mollaların pedaqoji təhsil almış xalq müəllimləri ilə əvəz edilməsi də məsələni tamamile həll etmir. Çünkü ərəb əlifbasının qüsurları üzündən ana dili məktəbləri tə'lim-tərbiyə işinin nəticəsinə görə lazımi səviyyəyə qalxa bilməz. Bununla belə o, əlifba məsələsində nisbətən başqa mövqede dunurdu.

M.Şahtaxtlı ərəb əlifbasını dəyişdirməyi bütöv müsəlman alaminin işi hesab edirdi. Bütün müsəlmanlar ərəbcə ibadət etdiklərindən, dualar və Qur'an ərəb dilin-də olduğundan o, ərəb əlifbasını bilməyi zəruri hesab edirdi.

Mə'lum olduğu kimi, M.F.Axundov tətib etdiyi yeni əlifbanı heç olmazsa mövcud olan köhnə əlifba ilə bir sıradə tətbiq edərək cüzi zəhmətlə öyrənənək fikrini də irəli sürdü. «Necə ki, nus mülkü əlifbası kilsə əlifbası ilə birlidə, bir-birinə mane olmadan, eyni xalq tərəfindən yazılır və oxunur».

M.Şahtaxtlı isə milli sözləri yazmaq üçün əlifba tətbiq etməyi, ərəb əlifbasını isə yalnız Qur'anı və digər kitabları oxumaq üçün saxlamağı tə'lim işini çətinləşdirən bir iş hesab edirdi. O deyirdi ki, bu vaxt şagirdlərə iki əlifba öyrətmək lazım gələr ki, bu da işi asanlaşdırmaq avəzinə daha da mürəkkəbəlaşdırır. Bununla belə, o ərəb əlifbasının dəyişdirilməsini lazımlı bilir və bu işdə Rusiya və Türkiyə hökumətlərinin köməyinə arxalanır.

Ana dili məktəbi məsələsində M.Şahtaxtlinin irəli sürdüyü dördüncü mühüm məsələ tə'limdə səs üsulunun tətbiqi idi.

Tə'limin mahiyyətinə gəlincə, Şahtaxtlı savad tə'limini ərəb dilində deyil, ana dilində başlaması təklif edirdi. O yazırı: «Mə'lum olmayan ərəb dilində Qur'anı oxutmaq şagirdin marağını zəiflədir, onları oxuduqlarını və tələffüz etdiklərinin məzmununa biganə qoyur». Digər tərəfdən də o, müsəlmanların mövcud dini şəraitində Qur'anın tədris planından çıxarılmasını mümkün hesab etmirdi. O, yeganə çıxış yolunu tə'limi sadədən, yə'ninə ana dilindən, şagirdlərin anlaq səviyyəsində uyğun olan Azərbaycan kitablarının oxumasından başlamağı, Qur'anı isə ikinci və ya üçüncü tədris ilindən başlamağı təklif edirdi. O, belə hesab edirdi ki, tə'limin ana dilində olan sade kitablardan başlanması, şagirdlərə tə'limə həvəsi söndürməz, ana dilində oxunan kitablar tə'limə həvəsi artırır.

Avropa və Rusiya məktəb həyatına yaxından bələd olan M.Şahtaxlı məktəb təhsilini məktəbdən kənar oxu ilə möhkəmləndirməyi lazımlı bilir, «məktəb təhsili» sonralar elmi və ədəbi kitabların oxunması ilə möhkəmləndirilməzə, tezliklə buxarlanar və şagirdin xatirində məktəbə davam etməkdən başqa bir şey qalmaz» — deyirdi.

Ana dili tə'limi ideyasının sonrakı inkişafında, xüsusilə de onun təcrübə olaraq həyata keçirilməsi işində S.Ə. Şirvani, M.T. Sıdqi, S.M. Qənizadə, H.Mahmudbəyov, S.Vəlibəyov, R.Əfəndiyev, N.Nərimanov, C.Məmmədquluzadə və başqları mühüm rol oynadılar. Onlar bir tərəfdən Azərbaycan dilində dərsliklər tərtib edir, bu dərsliklər vasitəsilə ana dilinin yeni üsulla tədrisini yaxşılaşdırır, digər tərəfdən də nəzəri məqalələri ilə ana dilinin tə'lim və tərbiyəvi rolunu müdafiə və inkişaf etdirirdilər.

§5. Fərhad Ağazadə (1880-1931)

Fərhad Məşadi Rəhim oğlu Ağazadə (Şərqçi) 1880-ci il avqust ayının 12-də gözəl Qarabağın Şuşa şəhərində baqqal ailəsində doğulmuşdur.

Camal bəy Fətəlibəyovun 1888-ci il mart ayının 18-də açdığı məktəbə daxil olan 25 nəfər şagirddən biri də 13 yaşlı Fərhad Ağazadə idi.

1895-ci ilin iyul ayında Camal bəy onun məktəbini bitirən Fərhad Ağazadəni özü ilə Qoriya apardı.

Fərhad Ağazadənin hazırlığı yoxlandıqdan sonra o, 1895-ci il sentyabrın 1-dən kiçik hazırlıq sinfinə qəbul edildi. O, 1899-1900-cü tədris ilində seminarıyاسını bitirdi.

Fərhad Ağazadə 1900-cü ilin sentyabrında Xaçmaz məktəbində müəllimlik etməyə başladı. O bir ildən sonra Şuşaya

gedərək 1901-1902-ci ilin sentyabrından 1905-ci ilin yayına qədər isə Yelizavetpol qubemiyasının Gorus ikisimli məktəbində müəllimlik etdi. Həmin dövüdə əhatə edən fəaliyyəti Azərbaycan ziyahlarının diqqətini cəlb etdi. O zaman Bakıda cəmləşmiş qabaqcıl Azərbaycan ziyahları onu daha faydalı və geniş fəaliyyət üçün Bakıya gətirməyi qərara alırlar. Bu fikir yalnız 1905-ci ilin dekabrında həyata keçir. Fərhad Ağazadə Bakıya köçür.

1906-1908-ci illərdəki ictimai və pedaqoji fəaliyyəti ona olduqca böyük şöhrət qazandırmışdır.

Eyni zamanda o həm də «İşşad» qəzeti səhifələrində çap etdiriyi ictimai siyasi məhiyyət daşıyan publisist məqalelən, felyetonları ilə ziyahlar arasında demokratik fikirlər yayır, xalqı siyasi hadisələrde feal iştirak etməyə çağırır. O, 1906-ci ildə Bakıda təşkil edilən «Nicat» maarif cəmiyyətinin yaradılmasında yaxından iştirak etmişdir. Əvvəlcə cəmiyyətin sadəcə üzvü olan F.Ağazadə, çox keçmir ki, idarə heyətinin üzvü seçilir.

Bakıda ilk müəllimlər qurultayının (1906) təşkili və keçirilməsi məhz N.Nərimanov və H.Zərdabi ilə yanaşı, F.Ağazadəyə nəsib olmuşdur.

F.Ağazadə, Ü.Hacıbəyov və A.Şaiqlə birlikdə müəllimlərin ikinci qurultayının (1907) katibi olmuş, ümumiyətə, qurultayın qərarlarının həyata keçirilməsində əhəmiyyətli rol oynamışdır.

O, ana dilinin öyrənilməsi üçün qiymətli tədris vəsaiti olan «ikinci dil» kitabının müəlliflərindən biri kimi də şərəflə ad qazanmışdır. Bundan başqa, müntəxəbat kitabı olan «Ədəbiyyat macməası» ilə yuxarı sinif şagirdlərinin ədəbiyyat kitabına cəhətiyacını ödəmək üçün ilk təşəbbüsü o göstərmişdir.

F.Ağazadə principial və mübariz bir şəxs olmuşdur. O həmişə böyük arzularla yaşamışdır. O, həmçinin Yaxın və Orta Şəhərdə əsrlərdən bəri kək salmış ərəb elifbasının nöqsanlarının göstərən və onu islah etməyə çalışın, bu yolda uzun və gərgin mübarizə aparan böyük şəxsiyyət, bu sahədə M.F.Axundovdan sonra ikinci simadır.

F.Ağazadə cinsi zamanda Yaxın və Orta Şərqdə latin qrafikası əsasında yaradılmış ilk «Əlifba» kitabının əsas müəllifi olmuşdur. O həm də əlifba təlimində əyanılıyə dair əser yazmışdır.

Azərbaycan dilinin orfoqrafiyasını elmi şəkildə ilk dəfə F.Ağazadə işləmişdir.

O, Azərbaycan mədəniyyət və pedaqoji fikir tariximizdə ən şərflü yerlərdən birini tutur.

F.Ağazadə məktəbəqədər pedaqogika ilə məşğul olmuş, uşaqlıq bağçalarında böyük qrupların savad təliminə dair vəsait hazırlamışdır. Onun oricinal xidmətlərindən biri də Azərbaycanın maarif və mədəniyyət tarixini tədqiq etməsidir. Pedaqogika tarixinin və nəzəriyyəsinin gözəl bilicisi olan F.Ağazadə həm də gözəl publisist olmuşdur.

F.Ağazadə 200-dən çox pedaqoji və publisist yazı eləcə də onlarla kitab müəllifidir.

Əsl pedaqoq, gözəl insan, tədqiqatçı alim F.Ağazadə 1931-ci ilin yanvar ayının 4-də xərçəng xəstəliyindən vəfat etmişdir.

§6. Cəlil Məmmədquluzadə (1866 - 1932)

Cəlil Məmmədquluzadə XIX əsrin sonu, XX ərinin əvvəllerində Azərbaycan məktəb və pedaqoji fikir tarixində özünəməxsus xüsusi yer tutur.

O, görkəmlı yaziçi, məşhur jurnalist, tanınmış ictimai xadim, demokratik fikirlə müəllim olmuş və zəngin pedaqoji irs qoyub getmişdir.

Cəlil Hüseynqulu oğlu Məmmədquluzadə (Molla Nəsrəddin) 1866-ci il fevral ayının 10(22)-da Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini ən ənəvi məktəbdə almış, ərəb və fars dillerini öyrənmişdir. Sonralar Naxçıvan şəhərindəki şəhər məktəbi adlanan dövlət məktəbində təhsil almış, rus dilini

AZƏRBAYCAN MƏKTƏB VƏ PEDAQQOJİ FİKİR TARIXİ

bilməyi sayəsində 1882-ci ildə Qori şəhərindəki Zaqqazıya müəllimlər Seminariyasının Azərbaycan sö'bəsinə daxil olmuş, 1887-ci ildə oranı bitirərək kənd məktəblərində xalq müəllimi adını almışdır.

Cəlil Məmmədquluzadə bir müddət İravan qubemiyasının bir sıra kəndlərində, o cümlədən Zəngibasar bölgəsinin uluxanlı kənd məktəbində müəllimlik etmiş, 1890-1897-ci illərdə Nehrəm kənd məktəbinin müdürü vəzifəsində çalışmışdır. Məhz bu illərdə o, qızları da oğlanlarla bərabər təhsilin rus dilində verildiyi dövlət məktəblərinə cəlb etmişdir.

Cəlil Məmmədquluzadənin pedaqoji fəaliyyətə başladığı dövr əle bir dövr idi ki, hər bir qabaqcıl ziyanlı mənsub olduğu xalqın gözünü açmağa, onu daha çox maarifləndirməyə, təkcə pedaqoji proseslə bağlı məhdud fəaliyyət göstərməyi deyil, daha geniş sahələrdə də gücünü sınamağa çalışır, dərslik yazardı. Onlardan bə'ziləri qəzetlərə məqalələr yazar, bə'ziləri teatr tamaşalarını təşkil edir, bə'ziləri bədii ədəbiyyat vasitəsilə xalqın geridə qalan təbəqəsini qəfət yuxusundan ayıldır, bə'ziləri isə ana dilində qəzet və jurnal nəşr etmək sahəsində fərqlənirdilər.

Cəlil Məmmədquluzadə də bu prosesdə faal iştirak etmiş, dövrün qabaqcıl gənclərinin başladığları mədəni-maarifçilik hərəkatının ön cərgesində getmişdir. Onun ədəbi-bədii və yaradıcılığı meyli də bu vaxtlar baş qaldırmışdır.

Cəlil Məmmədquluzadənin yaziçi və jurnalist kimi formallaşmasında «Şərqi-rus» qəzeti çox böyük rol oynamışdır. O, 1904-cü ildə bu qəzeti redaksiyasında işləmişdir. Bütün bunlar onunla nəticələndi ki, Cəlil Məmmədquluzadə (Mirza Cəlil) 1906-ci ildə Tiflis şəhərində, Cənubi Qafqazın inzibati və mədəni mərkəzində, «Molla Nəsrəddin» adlı satirik jurnalın əsasını qoydu. Bu jurnal təkcə Azərbaycanda və Cənubi Qafqazda deyil, bütünlükle Yaxın və Orta Şərqi mətbuat tarixində tamamilə yeni və mütarəqqi bir hadisə idi. «Molla Nəsrəddin» öz mündəricəsində görə zəmanəsinin en mütarəqqi, en populyar, en kültəvi və

oxunaqlı bir jumalı idi. Bütün bunlara görədir ki, bu jumal tez bir zamanda böyük nüfuz qazandı və geniş yayıldı.

Jumalın qarşıya qoymuş başlıca məsələlərdən biri zəhmətkeş kütłə içərisində maarifçilik ideyalarını yaymaq, geriliyi, nadanlığı, cəhaləti tənqid atəşinə tutmaq idi. Mirzə Cəlil jumalın məqsədini belə izah edirdi:

«Bizim birinci işimiz, birinci vəzifəmiz gözüümüz qabağında dərin yuxuda olan islam milləti idi. Bəxti qara Şərqiñ yatmış millətlərinin qəflət yuxusundan ayılması məsəlesi idi».

Sada xalq dilində nəşr olunan jumal ilk nömrələrində birində belə yazılırdı: «Ey mənim müsəlman qardaşlarım! Zəmanı ki, məndən bir gülmləi söz eşidib ağzınızı göyə açıb və gözlərinizi yumub o qədər xa-xa edib güldünüz... Əgər bilmək istəsoniz kimin üstünə güldünüz, o vaxt qoyunuz qarşınıza ayınəni və diqqət ilə baxınız camalınıza...».

Mirzə Cəlilin tənqid atəşinə tutduğu obyektlərdən biri cahil mollalar, çar mə'murları, bəylər və xanlar, istismarçılar və başqları idi.

Mirzə Cəlilin maarifçilik ideyaları həm də onun bədii əsərlərində öz əksini tapmışdır. Böyük təriyəvi əhəmiyyəti olan «Danabaş kəndinin əhvalatları», «İranda hürriyət», «Usta Zeynal», «Qurbanəli bəy», «Quzu», «Poçt qutusu» və başqa əsərləri bu gün də öz əhəmiyyətini saxlamaqdadır.

Cəlil Məmmədquluzadənin pedaqoji ideyaları M.F.Axundov ən ənənlərini davam etdirərək Azərbaycanda pedaqoji hərkətə qabaqcıl mədəniyyətin tə'sirin genişlənməsinə xidmət edirdi.

Həyatının birinci dövründə, — Sovetlər hakimiyyətinə qədərki dövrdə, — onun maarifçilik fəaliyyətinin başlıca qayıtı qadın azadlığı və təhsili uğrunda mübarizə, ana dilinin tədrisi, onun saflığı və yeni əlisba, geniş zəhmətkeş kütłəsinin elmə, təhsilə cəlb edilməsi, mədəni-maarifçilik işlərinin genişləndirilməsi və s. problemləri idi. O, xalqın maariflənməsini onun siyasi azadlığı üçün mühüm şərt hesab edirdi.

1920-ci ilin əvvəllerində Azərbaycanda baş verən mə'lum hadisələrlə ilə əlaqədar olaraq Mirzə Cəlil Təbriz şəhərinə köçür və öz jumalının nəşrini orada davam etdirir. 1922-ci ilde Azərbaycan Sovet Hökumətinin də'vəti ilə o Bakı şəhərinə qayıdır və yenə də öz jumalının nəşri ilə məşğul olur. O, Azərbaycan MİK-nin üzvü seçilir, yeni Əlisba Komitəsinin rəhbəri olan «Yeni yob» qəzetiñin redaktoru olur. Qabaqcıl müəllimləri yeni dünyəvi məktəblərin təşkil işinə cəlb edir, öz dövrü üçün təhsilin məzmununu, təlimin forma və üsullannı, ana dilinin, təbiyyat və humanitar elmlərin tədrisinə aid qıymətli fikirlər söyləyir.

Cəlil Məmmədquluzadənin pedaqoji fikirləri içərisində vətənpərvərlik, xalqlar dostluğu, humanizm, nikbinlik, sadilik, təvazökarlıq, səmimilik, məhəmətlilik, məhrəbanlıq, səxavətlilik və s. kimi əxlaqi-mə'nəvi keyfiyyətlər mühüm yer tutur. Mirzə Cəlil vətənpərvərliyi insanın ən mühüm əxlaqi sıfatlarından hesab edirdi. Onun ister adəbi yaradıcılığında isterse de ictimai fəaliyyətində vətən anlayışı xalq anlayışı ilə vəhdət təşkil edir. Onun irəli sürdüyü vətənpərvərlik doğma yurdun xarici hücumlardan müdafiə etmək, zəhmətkeş xalqın azadlığı və tərəqqisi uğrunda, onun dilinin və mədəniyyətinin müstəqil inkişafı uğrunda fəal mübarizə aparmağı tələb edirdi. Əsərlərində birində yazılırdı: «...Bu gün Kərbəla meydani — Azərbaycandakı vətənpərvərlik meydانıdır. Hər kimin ürəyində bir cüz'i... namus, vətən hissi varsa, oranın qeydində qalmalıdır! Axitimalı qanlarımız, ehsan etməli pullarımız varsa, — gözüümüz qabağında ürəklər parçalanay Azərbaycan matəmgahı durur!»

O, «Azərbaycan» adlı felyetində yazırırdı: «Ax unudulmuş vətən, ax yaziq vətən»; Mirzə Cəlil Vətən anlayışını ana dili və bütövlükde milletin tərəqqisinə ilə birlikdə təsəvvür edirdi. Onun fikrincə, «vətən-vətən» çağırmaqla, «xalq-xalq» deməkla vətənpərvər olmaq olmaz. Bunun üçün xalqa, vətənə həqiqi xidmət göstərmək, onu mübtəla olduğu bələləndən xilas etmək lazımdır. Başqa bir yerdə isə deyirdi: «Nicat-nicat» deməkle

nicat yolu öz-özüne tapılmaz, «məktəb, məktəb!» demekle məktəb öz-özüne açılmaz.

Mirzə Cəlil xalqın dilini, dilin saflığını onun varlığının mühüm şərtlərindən biri hesab edirdi. O, bir sırə məqale və hekayələrində ana dilini xarici dillərin tə'sirindən qoruyub saxlamağa çalışırdı.

O, ana dilinə həqiqətlə və bəlağətlə baxanları, Azərbaycan dilinin guya elmi, bədii və fəlsəfi fikirləri ifadə etmək üçün yaramadığını söyləyənləri, ana sözü əvəzinə «madə», «ata» sözü əvəzinə «padə» sözü işlədənləri ciddi tənqid ataşınə tuturdu. O, gəncərləri sadə xalq dilini sevməyə və onu inkişaf etdirməyə səsləyirdi.

«Molla Nəsrəddin» jurnalında xəlqilik ideyası, tə'lim-tərbiyənin ana dilində aparılması ideyası geniş surətdə təhlükə edilir, ana dili tədrisi bütün tə'lim işinin mərkəzinə qoyulurdu.

«Molla Nəsrəddin» jurnalı birinci nömrədən başlayaraq axıra kimi ana dilində yazmağa başladı, heç də təsadüfi deyil ki, birinci nömrəsini, «...ey mənim türk (azərbaycanlı — H.Ə.) qardaşlarım mən ki, siz ilə türkün açıq ana dili ilə danışram. Mən onu bilirom ki, türk dilində danışmaq eybdir və şəxsin elminin azlığına dələlət edir. Amma hərdən bir keçmiş günləri yad etmək lazımdır: salınız yadınıza o günləri ki, ananız sizi beşikdə yırğalaya-yırğalaya a size türk dilində lay-lay deyirdi». Hərdən bir ana dilində danışmaq ilə keçmişdəki gözəl günləri yad etməyin nə cybi var?!, — sözləri ilə başlayan «Molla Nəsrəddin» jurnalı ömrünün axınına kimi öz sözüne sadıq qaldı və ana dilinin ləyaqətinə əziz tutdu.

«Molla Nəsrəddin» jurnalı «Ana dili» adlı məqaləsində dilimizi hörmətdən salıb, onu fars, ərab və osmanlı sözləri ilə korlayan ziyalıları kəskin şəkilde tənqid edirdi. «Hər millətin özüne məxsus ana dili var ki, onun məxsusi malidir. Ana dili millətin mə'nəvi dirliyi idir, həyatının mayəsi mənziləsindəndir. Ananın südü bədənin mayəsi olduğu kimi ananın dili də ruhun

qidasıdır, hər kəs öz anasını və vətənini sevdiyi kimi ana dilini da sevir.

Rusların məşhur pedaqoq və ədibi Uşinski deyir: «Bir millətin malını, dövlətini və hətta vətənini əlindən alsan ölüb itməz, amma dilini alsan fot olar və ondan bir nişan qalmaz».

Bu doğunu sair millətlərin həqiqi ədibləri və yazıçıları yaxşı anlayıblar və əsərlərini ana dilində yazmaqla belə millətin əxlaqını düzəldib, ağlına və ruhuna tərbiyə veriblər və verməkdədirələr». Mirzə Cəlil daha sonra yazdı:

«Xalqın əlindən hər şeyi alsanız, o onların hamısını qaytarabılər, lakin onun dilini alsan, o heç vaxt bir daha onu yarada bilməz. Xalq hətta yeni vətən yarada bilər, lakin dili heç bir zaman yarada bilməz, Xalqın ağızında dil öldüse, xalq da öldü».

«Molla Nəsrəddin» jurnalı ana dilində məktəblərin açılması və dərslərin ana dilində aparılmasını tə'kidlə irəli sürərkən, onu hərərətli müdafiə edərkən ana dilin saflığını da müdafiə edir və onun ərab, fars, osmanlı sözlərindən xilas olmasına çalışırdı.

«Molla Nəsrəddin» jurnalı ana dili məsələsində iki cəbhə ilə, bir tərəfdən ruslaşdırma siyaseti aparan İlminskilərə, Miropiyevlərə, Levitskilərə digər tərəfdən isə pantürkizm, panislamizm cərəyanlarına, onların mürtəcə ideyallı mətbuatına, burlara rəhbərlik edənlərə qarşı kəskin mübarizə aparırdı. Cəlil Məmmədquluzadə yazdırdı: «İndiyədək mə'nəvi tərəqqimizə mane olan millət birisə indi iki olur. Bir tərəfdən hürufat qüsürü, digər tərəfdən dil qüsürü əlimizi və ayagımızı bağlayıb irəli keçməyə qoymur. Qiraət kitablarımızda «ata», «ana» və «yaxşı» kimi çox işlənen və əziz sözle o dərman üçün belə axtarılısa, tapılmaz, bu millətə xeyanət etməkdən başqa bir şey deyildir».

«Molla Nəsrəddin» jurnalı Azərbaycan xalqının Azərbaycan dilində yanan böyük filosofu, mütəfəkkir və yazıçıları ilə fəxr edirdi. Jurnal yazdırdı ki, Azərbaycanın görkəmli öğrencileri olan Abbasqulu Ağa Bakıxanov, M.F. Axundov, Qasim bəy Zakir, Seyid Əzim Şirvani, Həsən bəy Zərdabi öz əsərlərini,

nəsihətnamələrini, dram əsərlərini Azərbaycan dilində yazmışlar, onlar doğma Azərbaycan dilini sevmişlər, onun təmizliyini, səlistiliyini, gözəlliyini müdafiə etmişlər, onlar arzu etmişlər ki, uşaqlarımız ana dilində dərs oxusunlar.

«Molla Nəsrəddin» jurnalı «Ana dili» adlı məqaləsini bu sözlərlə qurtarır: «Millətini sevən onun mə'nəvi diriliyinə çalışın, tərəqqisi yolunda əmək sərf edən yazıçılarımızdan, ədiblərimizdən və şairlerimizdən çox-çox təvəqqə edirik ki, dillərini asanlaşdırınsın, ana dilindən uzaq düşməsinlər, meymunluqdan əl çəksinlər, fikirlərini açıq və sadə dildə yazuşınlar, ta ki, onların yazdıqlarını oxuyub anlasın, düşünsün və ayılsın. Ancaq bu yolla yanan ilə oxuyanın arasında dostluq, ittifaq və birlilik əmələ gələ bilər».

«Molla Nəsrəddin» jurnalının «dil sahəsindəki siyaseti ardıcıl idi. Mirzə Cəlil öz fəaliyyəti ərzində bu sahədə demokratik cəbhə tutmuş və nəhayət, qələbə çalmışdır.

§7. Mirzə Ələkbər Sabir (1862-1911)

Azərbaycan ədəbiyyatı, mədəniyyəti, məktəb və pedaqoji fikir tarixində şair-satirik, şair-vətəndaş, şair-pedaqoq kimi Mirzə Ələkbər Sabirin xüsusi yeri vardır.

Təkcə Azərbaycanda deyil, Yaxın və Orta Şərqdə Sabir təxəllüsü ilə tanınan Mirzə Ələkbər Zeynalabdin oğlu Tahirzadə böyük mütefəkkir, ictimai xadim olmaqla bərabər, hər şeydən əvvəl müəllim idi, tanınmış pedaqoq idi. Özünün oricinal pedaqoji fikirləri ilə Azərbaycan mədəniyyətinin, məktəb təhsilinin, gənclərin humanitar təbiyəsinin tərəqqisine çalışmışdır.

Sabir 1862-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Şamaxı ədəbi mühiti ilə bərabər Şirvan pedaqoji mühiti Sabirin dünyagörüşünün formalşamasına müsbət tə'sir göstərmişdir.

Sabir ilk təhsilini ənənəvi məktəbdə, — molla yanında almış, ərəb və fars dillerini öyrənmişdir. Sonralar o, həmyerisi S.Ə. Şirvanının Şamaxıdakı yeni üsullu məktəbinde təhsilini davam etdirmiştir. Bu məktəbin üstün cəhatlərindən biri o idi ki, burada ümumtəhsil fənlərlə bərabər, Azərbaycan, rus və fars dilləri də tədris edilirdi. Sabirin şair kimi yetişməsində S.Ə. Şirvanının, sonralar isə məşhur şair Abbas Səhhətin tə'siri olmuşdur.

1885-ci Sabir Məşhəd şəhərinə gedir, bir müddət İranı və Orta Asiyani səyahət edir.

Bir tərəfdən 1905-1907-ci illerin inqilabi hərəkatı, digər tərəfdən isə 1906-ci ildə Tiflisdə «Molla Nəsrəddin» jurnalının nəşrə başlanması, ilk şə'rərinin orada çap edilməsi Sabirin bir satirik şair kimi formalşamasına qüvvəti təkan verdi.

Mütəxəssislərin fikrincə, «Molla Nəsrəddin» jurnalının en görkəmli simalarından biri, daha doğrusu bu jumala qarşı əməkçi

kütlələrin məhəbbətini və əksinə, zalımların isə kinini qazandıran, başqa sözlə, desək «Molla Nəsrəddin»i «Molla Nəsrəddin» edən simalardan biri, bəlkə də birincisi Sabir idi.

M.Ə. Sabiri «Molla Nəsrəddin» yetişdirmişsə, «Molla Nəsrəddin»i də Sabir yüksəklərə qaldırılmışdır. Sabir olmasayı «Molla Nəsrəddin» belə yüksək nüfuzu qazana bilməzdi, fikri doğru isə «Molla Nəsrəddin» olmasayı Sabir də Sabir olmazdı, — fikri də doğrudur. Bu iki amil bir-birini tamamladı.

Sabir məqalələrində oxucusunun şüunnera çatdırmaq isteyir ki, indi mədəniyyət, elm, ürfan əsridir. O, «zaman nə istəyir?» adlı məqaləsində yazır: «Hər bir dərdin, millətin çarəsinə baxmaq zamanı yetişdi. Əcəba, bizim də dərdimizin çarəsi varmı?». Şairin fikrincə, «Çarəmiz, ən böyük çarəmiz məktəbdür. Məktəb, yenə məktəb! Hər şəhərdə bacardıqca hər kənddə... məktəb açmalı... Övladı-vətəni tərəqqiyə, mədəniyyətə çatdırmalı».

Xalq şairinin uşaqlar üçün yazdığı nəğmələr, mənzum, hekayə və təmsillər öz tərbiyəvi əhəmiyyətini bu gün də saxlayır və müstəqil, suveren Azərbaycan məktəblisinin yüksək ideya-estetik tərbiyəsində mühüm rol oynayır.

Onun ən böyük arzularından biri gələcək cəmiyyətə layiq həqiqi vətəndaşlar, vətənpərvərlər yetişdirmək idi.

O, uşaqlara xalqın, millətin gələcəyi, ümidi çırığı kimi baxırdı. «Ey millətin ümidi, dilü-canı uşaqlar!» — deyən şair-pedaq gənclərin gələcəyinə inanırdı.

Sabir hər zaman çox sevdiyi əməkçilərin maariflənməsi, azad, işqli dünyaya çıxması arzusu ilə yaşayır və ümidi gələcəyə bağlayındı.

O, qadın azadlığını, qadınlarnın elmlı və tərbiyeli ana olmalarını xalqın ümumi azadlığının mühüm tərkib hissəsi hesab edir, Fatma və Tükəzbanları elmlı, savadlı, təhsilli və tərbiyeli ana dərəcəsinə çatdırmağa çalışırı.

Sabiri düşündürən, onu narahat edən problemlərdən biri məktəb təhsilli, təhsilin məzmununu, uşaq və gənclərin təlim və

tərbiyəsi idi və o, şe'rlerin in bir çoxunu məhz bu məsələlərə həsr etmiş, dövrünün neqativ hadisələrini satira atəşinə tutmuşdur.

Sabirin şəhərliyətində diqqəti cəlb edən cəhətlərdən biri də onun özünün məktəb açması, şairliklə yanaşı məktəbdarlıq etməsidir. Mə'lumdur ki, o, 1908-ci ildə Şamaxı şəhərində «Ümid» adlı yeni üsullu məktəb açır. «Ümid məktəbi» yeni tipli məktəb idi, o zamanlar deyildiyi kimi «Üsuli-cədidi» məktəbi idi. Sabir bu məktəbi son derecə ağır bir şəraitde açmışdı, köhnəpərəstlərin, mollaxana tərəfdarlarının hər cür hücumlarına, hədə-qorxusuna məruz qalsa da, maarifpərvər şair öz yolundan dönməmiş, ürkədən sevdiyi və gələcəyinə böyük ümidi ləğv etməmiş, ümumxalq işini əzm və mətanətlə davam etdirmişdir. Bütün bunlara baxmayaraq, «Ümid məktəbi» cahil, avam adamların təzyiqinə davam gətirmir və bir ildən sonra bağlanır.

1910-cu ildə Bakıya gələn Sabir Balaxanıda «Nəşri-maaris» xeyriyyə cəmiyyətinin açdığı ibtidai məktəbdə, sonra isə Sabuncuda müəllimlik edir.

Sabirin mühüm xidmətlərindən biri uşaq ədəbiyyatı ilə bağlı olmuşdur. O, uşaq psixologiyasının incəliklərinə qədər dərindən bələd idi. Şe'rlerində gənc nəsilda nəcib insanı sıfatları tərbiye etmək onun yeganə arzularından idi. O, bir tərəfdən köhnə üsullu məktəbi təqnid edir, digər tərəfdən isə yeni üsullu məktəbləri, elm oxumağın faydasını təbliğ edirdi. Şe'rlerindən birində gəncləri yeniliyə, tərəqqiyə, elm oxumağa, maariflənməyə çağırın şair belə deyirdi:

«Elmin izzəti payidar olur,
Cehlin nikboti canşikar olur,
Hər kəs elm oxuyur, bəxtiyar olur,
Millet elm ilə bərqərar olur.
Oxuyun, əzizlər, oxumaq zəmanıdır!
Oxumaq hər adəmin ədəbi nişanıdır!»

Onun məktəblilər üçün yazdığı nəğmələr bu gün də sevilə-sevilə oxunur.

Onun «Yalançı çoban», «Molla Nəsrəddin və oğru», «Cütçü», «Yaz günləri», «Uşaq və buz», «Ağacların bəhsisi» və s. şe'rələri Azərbaycan uşaq ədəbiyyatının ən yaxşı nümunələrindəndir.

M.Ə. Sabir işlədiyi yerlərdə böyük xalq kütləsinin hörmətini və məhəbbətini qazanmışdır. O, geniş xalq kütləsi arasında dünyəvi elmlərin yayılmasına çalışır, yetişməkdə olan gənc nəslin təhsili ilə bərabər, tarbiyəsinə də ayrıca əhəmiyyət verirdi.

O, «Tərbiyə» adlı şe'rində yazdı:

«...Tərbiyətlə keçir ümuri-cahan
Hər işin ibtidası tərbiyədir!
Tərbiyət elmsiz deyil məqbul
Ki, onun müqtəzəsi tərbiyədir!»

O, tə'limin ana dilində aparılmasını zəruri hesab edirdi. O, ana dilinin həm tə'lim, həm də tərbiyəvi əhəmiyyətini qeyd edirdi.

M.Ə. Sabirin tə'lim-tərbiyəyə aid fikirləri Azərbaycan məktəb və pedagoji fikir tarixinə yeni məzmun gətirmiş və onu daha da inkişaf etdirmişdir.

§8. Abbas Səhhət (1874-1918)

A.Səhhətin tanınmış Azərbaycan şairi olmaqla yanaşı həm də maarifçi, pedagoq, həkim və publisist, tərcüməçi, ictimai xadim idi.

Abbas Səhhət (Abbasqulu Əliabbas oğlu Mehdizadə) Şamaxı şəhərində anadan olmuşdur. İlk təhsilini atasının yanında

ən ənəvi ruhani məktəbində almışdır. Kiçik yaşlarından türk, fars və ərab dillərini öyrənmişdir.

A.Səhhət 1894-cü ildə İrana gedir və Tehran universitetinin tibb fakültəsinə daxil olur. O, təhsil illerində Şərqi dillərinə aid biliklərini daha da artırmaqla yanaşı, həm də fransız dilini öyrənir.

1901-ci ildə Şamaxiya qayıdan A.Səhhət öz həmyerlişi məşhur şair M.Ə.Sabirle yaxınlaşır, məşhur müəllim və pedagoq-ədəbiyyatşunas F.Köçərli ilə tanış olur, ilk şe'rələrini yazar və «Şərqi-rus» qəzetində çap etdirir.

A.Səhhətin heyatında onun pedagoji fəaliyyəti ayrıca yer tutur. O, 1901-ci ildən ömrünün sonuna qədər Şamaxı realnı məktəbində ana dilindən dərs demiş, xarici ölkələrin görkəmli şairlərinin əsərlərindən tərcümələr etmişdir.

A.Səhhət kiçik yaşı məktəblilər üçün şe'rələr yazar, onları «Rəhbər», «Dəbistan» və «Məktəb» adlı pedagoji jurnalarda çap etdirir, maarifçilik ideyalarını təbliğ edirdi.

A.Səhhət yeni üsullu məktəbləri — «Üsuli-cədid» məktəbini, «Rus-Azərbaycan» məktəblərini yüksək qiymətləndirir, bu təhsil ocaqlarını «bütün dərklərin əlavı», «bütün xəstəliklərin dərmanı» adlandırır.

O, müəllimlərə müraciət edərək deyirdi ki, müəllim məcburiyyətdən sui-istifadə etməməlidir, onun fikirləri «millətin tərbiyəsinə, xalqa şüurlu surətdə xidmət etməyə yönəlməlidir».

A.Səhhətin elmi-pedagoji fəaliyyətində yeni üsullu dərsliklər tərtib etmək də mühüm yer tutur. Özünün həmyerlişi və sələfi S.Əzim, müasirləri S.M.Qənizadə, H.Mahmudbeyov və başqları kimi A.Səhhət de öz şagirdləri üçün dərsliklər tərtib etmişdir. Onun şe'rələri dövrün məşhur pedagoqları, o cümlədən M.Mahmudbeyov, A.Şaiq, F.Ağazadə tərəfindən tərtib edilən «Türk əlisbası» (1907), «İkinci il» (1908), «Gülzər» (1912), «Ədəbiyyat məcmuəsi» (1912) kimi dərsliklərə daxil edilmişdir. Bu kitablar məktəblilərin sevə-sevə oxuduqları dərsliklər idi. Bu

kitablara daxil edilən hekayə və şe'r parçalarının bir çoxu onun öz əsərləri, digərləri isə onun dünya xalqları ədəbiyyatından etdiyi tərcümələr idi.

Yuxanda deyildiyi kimi onun özü də dərslik tərtib etməkdə iştirak etmişdir. M.Mahmudbəyovla birlikdə hazırladıqları «Yeni məktəb» (1909) və «Türk ədəbiyyatına ilk qədəm» (1914) dərslikləri xüsusi əhəmiyyət kəsb edirdi.

Dərsliyə verilən elmi-pedaqoji tələblər baxımından bu kitablar ən manəmizin ən yaxşı dərslikləri hesab olunurdu.

A.Səhhət elmə, məktəbə, təhsilə ana dilinə və ədəbiyyata, bunların tə'lim və tərbiyəvi əhəmiyyətinə ayrıca əhəmiyyət verirdi.

A.Səhhət, elmi, tehsili, məktəbi işiq, mə'rifət, cəhaləti isə düşmən adlandıraq qorxmadan, cəsarətlə, işiq, mə'rifət dalınca getməyi, «Mə'rifətə sahib olmağı», «indiki düşməni-cəhaləti yox etməyi» tövsiyə etmişdir.

A.Səhhət şe'rlerində «Ayıl, ey ümməti-mərhümə ayıl», -deyə xalqın elmdən, təhsildən məhrum olan «ölmüş» nümayəndələrini ayıltmağa, təhsil cəlb etməyə çağıraraq göstərir ki, «Xabi-qəmə aludə», «asudə» yatmaq vaxtı deyil, indi «mədəniyyət» dəmidir. Ona görə də elm və təhsil yolunda «mərdanə», sə'yələ çalışmaq, buna «kösb-urfan» etmək lazımdır.

A.Səhhət insanın təhsil üçün sə'y göstərməsini xüsusi qeyd edir və nikbinliklə göstərirdi ki, hər kəs təhsil alıb elmlərə yiyələnərsə, o, təbiət və cəmiyyətin sırlarını aşkarə çıxara bilər, istədiyi kimi təbiəti dəyişdirər, hər çətin işi yerinə yetirər, məqsədinə nail olar.

A.Səhhət görə «elm heç kəsin malı deyildir», təhsil mənsubiyyətindən və ictimai mənşəyindən asılı olmayaraq hamı üçün bərabər olmalıdır.

Bunun üçün o, ana dilində yeni üsullu məktəblər açılmasını, ümumi icbari təhsilin həyata keçirilməsini tələb edirdi.

A.Səhhət müəllimin işini məktəblə məhdudlaşdırmayıb, öz tə'sirini məktəbdən xaricə çıxaraq hər zaman, hər yerdə şagirdlərin tə'lim-tərbiyəsi qeydində qalmağa, onlara müntezəm rəhbərlik etməyə, nümunə olmağa çağırılmışdır. İstər məktəb daxilində, istərsə də məktəb xaricində müəllimlər gerək öz yetirmələrinin davranışına diqqət etsin, qüsurlarını təshih etməyi özünə bors bilsin... Müəllim gerək bütün varlığı ilə onlar üçün nümunə olsun.

Dövrünün görkəmli maarifçilərlərindən olan A.Səhhət ana dili və onun tədrisi məsələlərinə də xüsusi diqqət yetirmişdir. O, özündən əvvəlki qabaqcıl pedaqoqların dil haqqında fikirlərinə əsaslanaraq demokratik ideyalı müasirlərinin səsinə səs verir, ana dilində məktəblər açmaqdə və Azərbaycan dilinin saflığı uğrunda mübarizədə fəal iştirak edirdi. A.Səhhət dili və ədəbiyyatı hər bir millətin qurtuluşunun əsası sayırı, «...bu dünyani biz lisanımız vasitəsilə öyrəndik, dilimiz vasitəsilə tərbiyə tapdıq; onu sevməmək olarmı?...» — deyə şair ana dilini sevməyə, onu öyrənməyə çağırırı.

A.Səhhətin pedaqoji fəaliyyətində diqqəti cəlb edən məsələlərdən biri də onun dövrü mətbuatda uşaq şe'rleri və hekayələri ilə çıxış etməsidir. Bu mə'nada onun «məktəb» adlı pedaqoji jurnalın və «Kəlniyat» adlı Satirik jurnalın sahifələrində dərc olunan şe'rleri çox xarakterikdir. Uşaq psixologiyasına dərindən bəslədən A.Səhhətin uşaqlar üçün yazdığı şe'rleri uşaqlar tərəfindən sevilə-sevilə oxunurdu.

A.Səhhət gənc nəslin bedii estetik zövqünün formalşamasına ayrıca əhəmiyyət verirdi. Onun 1916-ci ildə yazdığı «məktəblərdə neğmə və musiqinin əhəmiyyəti» adlı məqaləsi bu mə'nada ayrıca əhəmiyyət kəsb edir.

Abbas Səhhətin yaradıcılığında və pedaqoji fikirləri içerisinde Vətən anlayışı, Vətən sevgisi, Vətənə məhəbbət hissi çox güclüdür. Onun «Vətən» adlı bir şe'rini demək olar ki, Azərbaycan pedaqoji fikir tarixində Vətən haqda deyilmiş

sözlərin bir növ məcmusu, onun yekunudur. Aşağıdakı misralar Vətən sevgisi və vətənpərvərlik təbiyəsinin qızıl səhifələrini təşkil edir:

Könlümün sevgili məhbubi mənim,
Vətənimdir, vətənimdir, vətənim...
Məni xəlq eyləmiş əvvəlcə xuda,
Sonra vermiş vətənim nəşvü-nüma.
Vətənim verdi mənə nanü nəmək,
Vətəni, məncə, unutmaq nə demək?
Anadır hər kişiyyə öz vətəni,
Bəsləyib sinəsi üstündə onu.
Südürkim, dolanıb qanım olub,
O mənim sevgili cananım olub.

Saxlaram gözlərim üstə onu mən,
Ölərəm əldən əgər getse vətən.
Vətənin ne'məti nisyan olmaz,
Naxələflər ona qurban olmaz.

Vətən — əedadımızın mədfənidir,
Vətən — əvladımızın məskənidir.
Vətəni sevməyən insan olmaz,
Olsa, ol şəxsədə vicdan olmaz.

Abbas Səhhətin tədris etdiyi Vətən sevgisi, Vətən məhbəbəti, vətənpərvərlik ideyaları öz dövründə uşaq və gənclərin mə'nəvi-əxlaqi təbiyəsində mühüm rol oynadıqları kimi, bu gün də — torpaqlarımızın bir hissəsi erməni daşnaklarının tapdağı altında olduğu, Vətən əvladlarından bir milyonunun qaçqın, köçküñ vəziyyətində çadırlarda, tələbə yataqxalarlarında, Vətən, yurd həsrəti ilə yaşıdları bir dövrdə daha aktual səslənir və

xalqımızın bütün əvladlarını, xüsusiilə də gəncləri vətənin azadlığı uğrunda mübarizəyə çağırır.

§9. N.Nərimanovun maarifçilik fəaliyyəti və pedaqoji fikirləri

XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşayış-yaradan N.Nərimanov məşhur pedaqoq, dramaturq, nasir, publisist, həkim olmaqla bərabər, həm də görkəmli dövlət xadimi idi.

Azərbaycan xalqının böyük oğlu N.Nərimanov özünün bütün həyatını zəhmətkeş xalqların kapitalizm zülmündən azad olunması, onların birliliyi, səadəti və qardaşcasına dostluğu uğrunda mübarizəyə sərf etmişdir.

N.Nərimanovun həyatında onun pedaqoji maarifçilik fəaliyyəti ayrıca əhəmiyyət kəsb edir. 1890-ci ildə Qori müəllimlər seminariyasını bitirən Nərimanov Tiflis qubemiyası Borçalı qəzasının Qızıl hacılı kənd məktəbinə müəllim göndərildi. Bir il sonra o, Bakıya gəlmiş, əvvəlcə Bakı realnı məktəbinin müəllimi A.İ.Pobedonostsev tərəfinden təşkil edilən 6 sinifli programnaziyasının hazırlıq sinfinin aşağı şö'bəsində, kursu xüsusi məktəbdə, sonra isə Bakı oğlan gimnaziyasında müəllimlik etmiş, zəhmətkeş balalarına tə'lim və təbiyə vermişdir. Heyatının maddi çətinliklər içərisində keçməsinə baxmayaraq, o xalq maarifi, gənc nəslin tə'lim və təbiyəsinə böyük əmək sərf etmiş, xalq arasında maarifin yayılmasına, əhalinin ümumi mədəni səviyyəsinin tərəqqisine çalışmışdır.

XIX əsrin sonlarında Azərbaycan xalqının ağır vəziyyətdə yaşaması, ölkədə hökm sürən savadsızlıq, nadanlıq, məktəblərdə möhkəm kök salmış sxolastika Nərimanovu dərindən düşündürdü. O, M.F.Axundov və H.Zərdabının pedaqoji fikirlərini inkişaf etdirərək, dünya elmlərinin öyrənilməsini təbliğ

edir, xalqı öz uşaqlarını yeni tipli məktəblərdə oxutmağa çağırırdı.

XIX əsrin sonlarında Rusiyada və digər milli ucqarlıarda olduğu kimi, Azərbaycanda da məarifpərvər müəllimlər yalnız dərs deməklə kifayətlənmirdilər. Onlar ədəbiyyat və incəsənətə, mətbuata, xalqın ictimai yaralarını müalicə edən qüdrətli bir vasitə kimi baxırdılar. Odur ki, onlar bədii əsərlər yazır, qəzet və jumallar çap etdirir, yeni üsullu məktəb açır, qiraətxana və kitabxanalar təşkil edir, dərsliklər hazırlayırdılar. Belə müəllimlərdən biri də N.Nərimanov idi.

O, istər 1891-1902-ci illərdə Bakıda müəllimlik etdiyi zaman, istərsə də sonralar Azərbaycanın qabaqcıl ziyalıları ilə bərabər bir sıra mədəni, ictimai və pedagoji məsələlərin həllində fəal iştirak etmişdir. O, dövrün görkəmli müəllimlərindən olan S.M.Qəzizadə, H.Mahmudbəyov, Ə.Cəfərzadə və başqalarının yaxından iştirakı ilə 1894-cü ildə Bakıda ilk milli kütüvəli kitabxana-qiraətxananın əsasını qoymuşdur. Kitabxana-qiraətxanada N.Gəncəvi, M.Füzuli, Ə.Firdovsi, M.P.Vaqif, Q.Zakir, S. Ə.Sırvani, M.F.Axundov kimi görkəmli şair və yazıçıların əsərləri, "Əkinçi", "Ziyayi-Qafqaziyə", "Kəşkül qəzetlərinin ələ keçən nüsxələri toplanmış, onların kataloqu düzəldilmişdir.

N.Nərimanov müxtəlif ölkələr və şəhərlərle məktublaşır, nəşriyyat və redaksiyalardan xeyriyyə yolu ilə kömək istəyirdi. Məhz bunun nəticəsi idi ki, kitabxana qiraətxana Konstantinopoldan (İstanbul) "Tərcüməni-həqiqət, "Mə'lumat", "Xəzinəyi-Fünun", "Maarif" və "Əxbər, Qahirədən" "Ənlil, Sofiyadan" "İttifaq, Təbrizdən" "Nasirə həmçinin Tiflis və Peterburqda nəşr olunan bir sıra qəzet və jumallar alırdı. Alınan qəzet və jumallar müxtəlif dildə olduğundan, buraya azərbaycanlılarla yanaşı, ruslar, erməni və gürcüler də cəlb olunmuşdular.

Xalq arasında "Nərimanov qiraətxanası adlanan bu kitabxana az müddət ərzində şəhər zəhmətkeşləri və ziyalılarının böyük rəğbətini qazanmışdır. Erməni yazarı V.Papazyan 1896-ci ildə Tiflisde erməni dilində nəşr olunan "Mirc ("Çəkic") adlı jurnalın 6-cı nömrəsində dərc etdiyi "Qafqaz türklərinin (azərbaycanlıların — H.Ə.) ədəbiyyatı haqqında bir iki söz adlı məqaləsində Nərimanovun Bakıda təşkil etdiyi kitabxana-qiraətxana haqqında müfəssel mə'lumat vermişdir. V.Papazyan kitabxana-qiraətxana vasitəsile xalqın maarif, mədəniyyətə cəlb olunması işini təqdirəlayıq hesab edərək, onu yüksək qiymətləndirmişdir.

V.Papazyan N.Nərimanovun fəaliyyətindən bəhs edərək yazırı ki, ilk vaxtlar ruhaniylər, xüsusiə mollə və seyidlər onun əleyhinə çıxdılar. Lakin buna baxmayaraq, Nərimanov get-gedə öz işində yeni-yeni müvəffəqiyyətlər qazanırdı. Hətta sonralar ruhaniylər də bu işlə maraqlandılar və onlar da buraya gələn qəzətləri oxumağa başladılar. Ancaq seyid və mollalar kitabxanaya getməkdən utandıqlarına görə qəzətləri başqalarının vasitəsilə evə apartdırırlırdılar.

Kitabxana-qiraətxanaya gələn oxucuların sayıının digər şəhərlərdəki kitabxana-qiraətxanalara nisbətən çoxluq təşkil etməsi onun üstün cəhətlərindən idi. V.Papazyanın verdiyi mə'lumata görə qiraətxananın 1896-ci ilin yanvar ayında 642, mart ayında 633, aprel ayında isə 647 nəfər oxucusu olmuşdur. Bu rəqəmləri o dövrün ən yaxşı erməni qiraətxanaları ilə müqayisə edən Papazyan yazırı ki, "bu rəqəmlər bəlkə də bizim erməni qiraətxanalarının çoxunda yoxdur.

1898-ci ildə isə oxucuların sayı 25.849 nəfərə çatmışdı. Onlardan 8.619 nəfəri azərbaycanlı, 8.636 nəfəri rus, 4.881 nəfəri erməni, 3.715 nəfəri isə digər millətlərin nümayəndələri idilər.

Kitabxana-qiraətxana Azərbaycanın digər şəhər və rayonlarına da öz tə'sirini göstərdi. Əhali arasında maarifin yayılması, xalqın milli şüurunun oyanması ruhani dairələrində və

hökumət idarələrində təşviş doğurmaya bilmirdi. Müsəlman əhalisi içərisində kitabxana-qiraətxananın fəaliyyətinin get-gedə artmasından qorxuya düşən ruhanilər bu xeyirxah işin əleyhinə çıxdılar. 1898-ci ildə həmin kitabxana-qiraətxana hökumət tərəfindən bağlandı.

N.Nərimanov xalqın maariflənməsində və oyanmasında mətbuatın roluna ayrıca əhəmiyyət verdi. O deyirdi ki, eger bir mühəzirəni ən çox 500-600 nəşr dinləyirsə, qəzeti minlərlə adam oxuyur. Əgər bir müəllim 30-40 şagirdi öyürdürse, qəzet bütün xalq kütləsini öyürdür. Dövri mətbuatın geniş və kütləvi tə'sir qüvvəsini nəzərə alan Nərimanov 1896-ci ildə "Sovqat adlı usaq jumalı nəşr etməyə təşəbbüs göstərmişdir. Jumalı açmaq mümkün olmadıqdan o, 1899-cu ildə "Təzə xəbərlər adlı həftəlik qəzet çıxarmaq fikrine düşmüş və bunun üçün nəşriyyat işləri baş idarəsinə, Qafqaz senzura komitəsinə müraciət etmişdir. Müxtəlif səbəbləri bəhanə gətişən Qafqaz senzura komitəsi bu təşəbbüsə razılıq verməmişdir.

1900-cü ildə N.Nərimanov yenidən "Məktəb adlı xüsusi pedagoji jurnal nəşr etmək üçün Qafqaz Senzura Komitəsindən icazə istayıır.

Jurnalın programından göründüyü kimi Nərimanov oxucuların, ilk növbədə isə müəllimləri Rusiya məktəblərinin mütərəqqi təcrübəsi, tə'lim-tərbiyə sistemi ilə, rus klassik pedagoqlarının həyat və fəaliyyəti, onların mütərəqqi pedagoji ideyaları ilə tanış etməyi, pedagoji elminin yeniliklərini yammayı qarşıya məqsəd qoymuşdu. Onun ümde məqsədi orta əsrlərdən bəri davam edən məktəb və mədrəsələrdə tə'limin köhnəlmış üsullarına, qarşı mübarizə aparmaq və Azərbaycan məktəblərinin, yenidən qurulmasına çalışmaq idi. Lakin Qafqaz Senzura Komitəsi jumalı nəşr etməyə icazə vermədiyi üçün Nərimanov bu arzusuna da nail ola bilmədi. Beləliklə, Nərimanovun qəzət və jurnal nəşr etmək üçün Qafqaz canişininin mətbuat işlərinə baxan Baş idarəsi və xüsusi şö'bəsi, Qafqaz senzura komitəsi, Daxili

İşlər Nazirliyi, Bakı qradonaçalnikı ilə dəfələrlə yazışması nəticəsiz qaldı. Lakin Nərimanov rühdən düşmür, "Kaspi və "Tərcüman qəzetlərinə, Hindistanın Kəlkütte şəhərində farsca nəşr olunan liberal "Həbl-ül-mətin jurnalına məqalələr göndərirdi, Hindistan Türkiyə, İran, Bolqarıstan, Misir və başqa ölkələrin jurnal və qəzət redaksiyaları ilə əlaqə saxlayırdı. O, cyni zamanda tərcümə ilə məşğıl olur, qabaqcıl rus ədəbiyyatını azərbaycanlılar arasında yayırdı.

Beləliklə, N.Nərimanov Bakıya gəldiyi ilk günlərdə xalq maarifi sahəsində həvəsle çalışmış, pedagoji, ədəbi və ictimai fəaliyyət göstərmişdir. O, bir-birinin ardınca "Şəmdan bəy" (1894), "Bahadır və Sona" (1896), "Nadir şah" (1899) və s. kimi məşhur əsərlərini yazımışdır.

N.Nərimanov bu illərdə bedii əsərlərle yanaşı olaraq, bir sıra dərsliklər də tərtib etmişdir. Onun 1899-cu ildə nəşr etdirdiyi "Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi", "Müəllimsiz türk dilini öyrənməkdən ötrü ruslar üçün asan kitabça", "Müsəlmanlar üçün müəllimsiz rus dilini öyrənməkdən ötrü asan kitabça əsərləri dərsliklərin tərtibi işində irəliye doğru atılmış bir addım idi. Bu kitablar, xüsusilə "Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi" uzun müddət Azərbaycan məktəblərində istifadə edilmişdir. "Nicat Cəmiyyətinin sədr müavini olan Nərimanov qələm yoldaşları — H.Zərdabi, F.Ağayev, S.S.Axundov, A.Şaiq, Ü.Hacıbəyov və başqaları ilə birlikdə 1906-ci ilin avqust ayında Bakıda Azərbaycan müəllimlərinin birinci qurultayının çağırılmasına xüsusi emək sərf etmişdir. Onun qurultay ərefəsində yazış dərc etdirdiyi "Müəllimlər ictimaiyyət dair, "Müsəlman müəllimlərinin yüksəcə münasibətilə bir neçə söz, Mühüm bir məsələ, "Bu gün və s. məqalələrində xalq maarifi və məktəbin bir sıra prinsipial məsələləri şəhər edildi. O, məqalələrindən birinde deyirdi ki, müəllimlər bir yərə yiğisib dərdleşəcək, ümumi bir program düzəldib, ittifaq ilə iş

görəcəklər. Bu məclisdə millətin maarif ehtiyaclarını nəzərə alıb, dərlərimizə əlac arayacaqlar.

Qurultayın programını hazırlayan komissiyaya N.Nərimanov rəhbərlik edirdi. Müəllimlərin 1906-ci il avqustun 15-dən 28-na qədər davam edən birinci qurultayında əlifbada islahat aparmaq, yeni program və dərsliklər tərtib etmək, ana dili tə'limi üsulunu yeniləşdirmək və s. məsələlərin həllində və müvafiq qərarlar qəbul edilməsində Nərimanov müstəsnə rol oynamışdır.

N.Nərimanovun məarifçilik fəaliyyətində onun Həstərxan dövrü xüsusi əhəmiyyət kəsb edir. 1909—1913-cü illərdə Həstərxanda sürgündə olan Nərimanov "Xalq Universiteti" və "Şurayı-İslam cəmiyyətlərinin" işində fəal iştirak etmiş, "Bu manitərəqqi", "Astraxanskiy listok", "Astraxanskiy kray", "Semeynoye vospitaniiye adlı qəzet və jumallarda məqalələr dərc etdirərək, xalq maarifinin tərəqqisinə çalışmışdır. O, 1919-cu ildə Həstərxan qubemiya xalq maarif şöbəsinin müdürü olmuş, vətəndaş mühərabəsinin ağır illərinə baxmayaraq, müəllim kadrları hazırlığında unudulmaz xidmətlər göstərmişdir.

N.Nərimanov təkcə praktik pedaqoq deyil, eyni zamanda pedaqogika, pedaqogika tarixi, psixologiya, Azərbaycan dili və onun tədrisi metodikasının bir sıra nəzəri məsələləri ilə də məşğul olmuş və çox qiyəmtli bir irs qoymuşdur. N.Nərimanovun pedaqoji ırısında tərbiyənin məqsədi əsas yer tutur. O, tərbiyə məsələlərini dövrün digər ictimai məsələlərindən təcrid edilmiş şəkildə deyil, həmin məsələlərlə vəhdətdə götürür və digər ictimai məqsədlərin həll edilməsi üçün tərbiyəni başlıca şərtlərdən hesab edirdi. Xüsusilə də yaradılığının ilk dövrlərində N.Nərimanov xalqın mə'nəvi-əxlaqi kamilliyini cəmiyyətin inkişafı üçün mühüm amil, yeganə qurtuluş yolu sayırdı. N.Nərimanova görə tərbiyənin məqsədi öz vətənini, millətini sevən, mərd, mübariz xeyirxah, insanlığa xidmət edən, mə'nəvi cəhətcə saf, fiziki cəhətcə sağlam, elmi biliklərlə silahlanmış yüksək şüurlu adamlar yetişdirməkdən ibarətdir.

N.Nərimanov pedaqoji fəaliyyətə başladığı dövrdə gənc nəslin tə'lim və tərbiyəsi ağır vəziyyətdə idi. Uşaq və gənclərin tə'lim və tərbiyəsinə lazımi fikir verilmir, fanatizm, nadanlıq hökm sürdü. Öz dövrünün tərbiyə sistemine yaxından bələd olan N.Nərimanov xalqın tərəqqi etməsi üçün dövrün tərbiyə sistemini qarşı mübarizə aparmışdır. Bu mübarizə onun "Nadanlıq adlı ilk dram əsərindən başlayaraq bütün sonrakı əsərlərində, dərslik və məqalələrində öz geniş əksini tapmışdır.

"Nadanlıq" əsərində təsvir edilən hacı Abdulla böyük oğlu Ömərdən bərk narazıdır. Çünkü o, ne yol keşməyi, na kəbinli arvad qaçırmacı və nə de adam öldürməyi bacarıır. Onun kiçik oğlu Veli isə Ömərin əksinədir. Hacı Abdulla kimilərinin tərbiyə işinə belə münasibət bəsləməsi özünən facieli nəticəsini verir. Cinayətkar tərbiyə nəticəsində bütün insanlığı itirmiş Veli öz qardaşı Öməri gülle ilə vurur, Çünkü Ömər silah götürüb onun dediyi adamların qabağını keşməmişdir. Ömər ölərkən deyir:

"Məni nadanlıq, avamlıq, bimərifətlük gülлələdi. Bunlar hamısı ... adam heyvan edərmış! Ah, nadanlıq!"

N.Nərimanovun pedaqoji fikirlərində təhsil və tərbiyənin vəhdəti, təhsilin tərbiyəye müsbət tə'siri həyatı faktlarla göstərilmişdir. "Nadanlıqda təsvir edilən Ömər oxumuş, təhsil almışdır. Ona görə də, o, nəinki pis işlərlə məşğul olmur, həm də qardaşı Velinin dələduzluğuna qarşı ciddi e'tiraz edir. Doğrudur, onun e'tirazları nəticəsiz qalır, avamlıq, nadanlıq öz işini görür, hətta onu "düz yoldan çıxmış hesab edirler. Lakin Ömərin timsalında oxumağın, təhsilin uşağın mə'nəvi aləmine, onun tərbiyəsinə müsbət tə'siri həyatı faktlarla sübut olunur.

N.Nərimanovun pedaqoji fikirlərində köhnəlik ilə yeniliyin mübarizəsi də geniş yer tutur. Nərimanov mövcud cəmiyyətdə bir-birinə zidd iki tərbiyə, iki əxlaq görürdü. Onun fikrində əxlaqi sıfatlar şəraitdən, mühitdən, təhsil və tərbiyədən asılı olaraq formalaşır. Ziyali Ömər ilə quldur Velinin əxlaqi sıfatları onlann yaşadığı mühitin, alıcıları təhsil və tərbiyəsinə nəticəsi idi.

N.Nərimanovun əsərlərində xüsusilə də "Şamdan bəydə saf məhəbbət, təbiyə və pul qarşılaşdırılır. O pul ki, kapitalizm cəmiyyətində hər şeyə qalib gəlir, hər şey onunla ölçülür, adamların mə'nəviyyatı onunla müəyyən edilir. Pul düşkünü olan Hacı İbrahim ağıllı və təbiyəli Yusifi böyük məhəbbətlə sevən qızı Xədicəni boşboğaz, firıldاقçı Şamdan bəyə ərə vermək isteyir. Xədicanın dayısı Niyaz bəy Hacı İbrahimdən soruşanda ki, Hacı əmi, belə şey eyləmə, eyb şeydir. Xalqı üstünüzə güldürməyin və görün bir oxuyub təbiyəsi vardırı. Hacı İbrahim cavab verir ki, "Ay sağ olmuş, mənim nəyimə lazımdır bilim oxuyub, ya yox. Pulu ki, var, hər şeydən yaxşıdır..."

N.Nərimanovun əsərlərində insan şəxsiyyətinin formallaşmasında təbiyənin rolu xüsusilə qiymətləndirilir. Pedaqoji şəxsiyyətin ilk dövründə təbiyənin rolunu yüksək qiymətləndirməsi onun dünyagörüşündə demokratik maarifçilik mövqeyindən irəli gelirdi. O, şəxsiyyətin təşəkkülündə elmin, təhsilin əhəmiyyətini göstərməklə qalmır, təbiyənin roluna daha üstünlük verirdi. Heç təsadüfi deyildir ki, 90-ci illərdə "elm insana ancaq bilmədiyi şəyleri təlim verir, adam olmağa isə təbiyə gərəkdir fikrinə geniş töbülgə edirdi. Bu fikir onun pedaqoji görüşlərinin əsasında dururdu. Cəmiyyətin böyük rolunu qeyd edən N. Nərimanov təbiyənin rolunu ayrıca qiymətləndirirdi.

Təbiyənin roluna dair Nərimanovun fikirləri içərisində nəzəri cəlb edən cəhətlərdən biri də şəxsiyyətin təşəkkülündə təbiyə, mühit və irləyyət məsələsidir. Nərimanov irləyyət nəzəriyyəsinin əleyhinə olaraq cəmiyyətdə birinin anadangəlmə xan, bəy, digərinin qul olması fikrini mövcud quruluşun və bu quruluşda verilen təbiyənin nəticəsi kimi izah edirdi. O, yazdı: "heç kim anadan olanda padşah, xan, bəy, qul yaranmayıbdır. İnsana məxsus sağlam beyin və bu bəyində insanı heyvandan ayıran xüsusi nöqtələr anadan olanda hamida bıdır. Bütün bəyin və ayrıca-ayrıca nöqtələrin müəyyən bir yolda qüvvət tapması sonrakı təbiyəyə bağlıdır"

N.Nərimanov insan şəxsiyyətinin təşəkkülündə təbiyə ilə bərabər mövcud quruluşun, ictimai mühitin də rolunu göstəridi. O, deyir ki, cəmiyyətdə birinin müvafiq təbiyə alması, elm oxuması, bu və ya digər sənət qazanması, digərinin isə bunlardan məhrum olması mövcud ictimai mühitin nəticəsidir, "Nə üçün bu insanlardan biri pulun gücü ilə elm, fənn oxusun, sənət öyrənsin, digəri bunlardan məhrum olsun? Nə üçün şəhərlərdəki gimnaziyalarda sərmayədarların və mülkədarların uşaqları oxuyub doktor, vəkil, inżiner olsunlar, fəhlə və kəndlilərin uşaqları nadanlıq dəryasında boğulub qalsınlar.

İnsan şəxsiyyətinin təşəkkülündə təbiyənin rolunu yüksək qiymətləndirən N.Nərimanov maarifin demokratikləşdirilməsini insanların ümumi, bərabər inkişafına mane olan mövcud quruluşun, ictimai-iqtisadi həyat şəraitinin inqilabi yol ilə dəyişdirilməsi ideyasını töbülgə edirdi. O, deyirdi ki; Müəyyən bir sinfin, ağa və mülkədarların zəhmətkəşlərə etdiyi vicedansızlıq: "oğurluq, quldurluq, qan tökmək, insan və millət balalarını ayaqyalın, baş açıq sərgərdən çölərə salib, cləndən, fəndən məhrum qoymaç. Bütün insanların və milletlərin aralarına ziddiyyət salib, bir-birinə vuruşdurmaç, bunların əlaqlarını pozub, heyvan dərcəsinə getirmək... və s. bütün bunlar mövcud cəmiyyətin, sosial mühitin və bu mühitdə verilən təbiyənin nəticəsidir.

N.Nərimanov gösterirdi ki, hər şey təbiyəyə bağlıdır. Onun fikrincə, hələ kiçik yaşlarından verilən təbiyə uşağın gelecek inkişafının əsasını təşkil edir.

N.Nərimanovun pedaqoji görüşlərində təbiyənin yalnız uşaqlar üçün deyil, böyükler üçün də vacib olduğu göstərilir. Onun fikrincə, yaşlıların gözəl mə'nəvi sıfətlərə malik olması, cəmiyyətin inkişafına, saflığın xidmət etdiyi kimi, uşaqların düzgün təbiyəsinə də tə'sir edir. O, uşaqların təbiyəsi işində böyüklərin, ilk növbədə isə valideynlərin mə'suliyyətini xüsusi qeyd edirdi.

N.Nərimanov "Gəncədə teatr barəsində bir neçə söz adlı mə'ruzasında deyirdi ki, heç ata-analar istərlərmi uşaqları bədbəxt olsunlar? Heç kəs istəməz ki, oğlu qazamatda illərlə çürüsün. Amma nə fayda, bunların hamisini görürük və gözlərimizdən qan yaşalar töküür. Bəs lazımlı gəlirmi bu dərdin dərmanını tapaq?! Nə vaxtadək qoca ata və analarımız sudlara düşəcəklər? Bəyəm günah qazamatda çüryüyən uşaqlarımızdadır? Günəñ özümüzdədir".

N.Nərimanov ailə təbiyəsindəki qüsurları qeyd etməklə kifayətlənmir. O, bunun yollarını da göstərir, uşaqlara düzgün təbiyə vermek üçün ilk növbədə valideynlərin təbiyəli olmasına tələb edirdi. "Halbuki, özümüzdə lazımlı olan təbiyə yoxdur — deyə N.Nərimanov göstərir ki, "İnsan gərəkdir mümkin olan qədər zindəganlığını doğruluqda keçirə. Çünkü yalan və soyrlılıqın axını yoxdur. Həmişə bu işlər aşkar olur və insanı bədham edir. "Məişətdə özünü göstərən yalancılıq, oğurluq, quldurluq, adam öldürmək və s. kimi pis hərəkətləri tənqid edən N.Nərimanov bu əməllərin baş verməsini uşaqların ailə təbiyəsi ilə, valideynlərin uşaq təbiyəsinə məsləhətsiz yanışması ilə izah edirdi.

N.Nərimanovun təbiyə haqqındaki fikirləri içərisində diqqətli cəlb edən cəhətlərdən biri da verilən təbiyənin tamlılığını və ardıcılığını tələb etməsidir. O, məqalelərindən birində Şillerdən belə bir misal götərir. "İnsan həqiqəti tamamilə anılar, həqiqət natamam olursa, müridləri də az olur. Buna görə də N.Nərimanov belə nəticəyə gəlir ki, təbiyəçi təbiyə içinde ardıcıl olmalı, uşağa verilən tələblərdə natamamlığa yol vermə malidir. Başqa sözə desək, N.Nərimanov təbiyənin tam, ardıcıl və müntəzəm olmasını tələb edirdi.

¹ N.Nərimanovun gənc nəslin düzgün təbiyə edilməsi işində "Günah özümüzdədir" deməsi onun mahdud cəhətidir ki, bu da o vaxtlar onun demokratik məarifçilik mövqeyindən çıxış etməməsi ilə əlaqədar idi. Əslində gənclərin düzgün təbiyə edilməməsi mövcud quruluşun tə'mil və təbiyə sisteminin naticəsi idi.

N.Nərimanovun təbiyəyə aid fikirlərinin mərkəzində humanizm durur. Zəhmətkəş insan, onun taleyi, gələcəyi, səadəti məsələləri onu daim düşündürdü. Onun bütün pedagoji fikirləri insana məhəbbət və humanizm ideyaları aşılamaya yönəlmüşdür. İnsan və onun yaradıcı zəhməti, mə'nəvi qüdrəti N.Nərimanovun əsərlərində həmişə yüksək qiymətləndirilir. Şəxsiyyət azadlığı, vicedən və fikir azadlığı, insan heysiyyat və şərəf ucuğu N.Nərimanovun əsərlərində və şəxsi həyatında da böyük ideal və zəruri tələb olmuşdur.

Zəhmətkəş insanın gələcəyinə inam, onun azadlığı və səadəti uğrunda mübarizə, insan ləyaqətinə tapdalayan icimai mühitə qarşı dərin nifrat N.Nərimanov humanizminin əsasında durur.

N.Nərimanovun pedagoji fikirləri içərisində əxlaq və əxlaqi təbiyə də mühüm yer tutur. N.Nərimanovun əxlaq məsələlərinin dair fikirləri xalqın icimai tərəqqisi və azadlığı uğrundakı mübarizəsi ilə əlaqədardır. O, xalqın, o cümlədən gənclərin əxlaq təbiyəsi məsələsini siyasi mübarizənin tərkib hissəsi hesab edirdi. N.Nərimanovun əsər və məqalələrində əxlaqın tarixi və sinif kateqoriya olması göstərilir. "Həyat qəzetində dərc edilən məqalələrindən birində o deyində ki, hər bir sinfin özünəməxsus fikri, əqidəsi, dolanacağı, başqa sözə desək, əxlaqi normaları vardır. Zəmanənin doyişməsi ilə əlaqədar olaraq, əxlaqi normalar da dəyişir və inkişaf edir.

"Din və kommunizm" mövzusunda oxuduğu bir mühazirəsində Nərimanov göstərir ki, burjuaziya cəmiyyətində qızıl-kapital yer üzünün allahıdır; hər şey ona tabedir. Əlkənən ruhi (mə'nəviyyatı — H.Ə.) və fiziki təbiyəsi, dövlət qanunları və azad dünyəvi elmlər yer üzünün allahı olan kapitalın tə'sirindən azad deyildir. Bu qızıldan ötrü qardaş-qardaşı məhkəməyə verir, bacı-qardaşını qalaya saldırır, oğul ataya nifrat edir, arvad kişisini atır, kişi arvadından intiqam alır.

N.Nərimanov insanın insan tərəfindən istismarını ən böyük əxlaqi düşgənlük sayır və göstərir ki, dini moizələrlə: o cümlədən "oğurluq etmə, "adam öldürmə,, kimi sözlərlə pis işlərin qarşısını almaq olmaz. „Övvəlcə insanları qatilliye, oğurluğa məcbur edən səbəbləri öyrənməli, sonra isə bu səbəbləri aradan qaldırmalı. Səma allahlarının və onların nümayəndəleri olan peyğəmbərlərin minlərə qanunlarına, müxtəlif kəlamlarına baxmayaraq pisliklər edilir və ediləcəkdir. Mə'lum cəmiyyətdə və yaxud dövlətdə insanlar arasında mövcud olan ictimai münasibətlərdəki ziddiyatlılar məhv edilməyincə bu pislik daha artıq davam edəcəkdir.

N.Nərimanov göstərir ki, "o dünyadakı cəzalar haqqında dinin yaratdığı qorxu nə əqlə və nə də qəlbə bir şey verir, əksinə, əxlaqi pozur və korlayır.

H.Nərimanov yaradıcılığında xalqlar dostluğu ideyası da geniş təbliğ edilir. 1896-ci ildə yazdığı „Bahadır və Sona romanından başlamış, 1906-1907-ci illərdə „Həyat və „İşad qəzetlərində, 1917-1918-ci illərdə „Hümmət qəzetində nəşr etdiriyi bir çox məqalələri, o dövrə xalqlar dostluğu və beynəlmiləlcilik ideyasının zəhmətkəşlər arasında yayılmasında böyük rol oynamışdır.

Keçən əsrin 90-ci illərində irticaçı qüvvələrin xalqlar arasında təfriqə salıb "uçuşum dərələr yaratdıqları bir zamanda Nərimanovun xalqlar dostluğu ideyasını təbliğ və inkişaf etdirməsi onun mühüm xidmətlərindəndir. Doğrudur, o vaxt Nərimanov hələ beynəlmiləlciliyə demokratik maarifçilik mövqeyində yanaşı, beynəlmiləlciliyin sinfi məzmununu aydın göstərə bilmirdi. Lakin o, "Bahadır və Sona əsərində məhz sade zəhmət adamlarının xalqını, vətənini sevən qabaqcıl ziyanları dostluğunu tərənnüm etməklə belə bir fikir irəli sürür ki, xalqlar dostluğunun əsas qüvvəsi zəhmətkəşlərdir. Xalqlar dostluğu zəhmətkəşlərin arasındaki dostluqdur.

AZƏRBAYCAN MƏKTƏB VƏ PEDAQOJİ FİKİR TARİXİ

N.Nərimanov bütün millətlərin "milli dil, milli məktəb, milli ədəbiyyatının tərəqqisi uğrunda mübarizə aparırı, "Hümmət qəzetiñin birinci nömrəsində N.Nərimanov tərəfindən yazılmış baş məqaləde deyilir: "Bizim məsləkimiz bütün insanları birləşdirməkdir. Biz deyirik: hamı millətlər üçün məqsəd, ideal birdir. Bu ideal hamı millətləri qardaşlığı də 'vet edir.

N.Nərimanov vətənpərvərliyi məhdud mə'nada deyil, geniş mə'nada götürürdü. O, öz sevimli vətəninin gələcək istiqlaliyyətini və xoşbəxtliyini heç bir vaxt başqa xalqların səadətindən ayırmır, onların birini digərinə qarşı qoymur, əksinə bütün xalqların səmimi və məhrəban yaşamları uğrunda ardıcıl mübarizə aparırı. Onun fikirlərində fərdin mənəfəyi, Vətən və xalqın mənəfəyi ilə birləşdirilir. O, yazardı: "Siz özünüüz bir milətdən hesab edirsizsə, özünüz üçün müəyyən bir vətən var isə, həmin milletin, həmin vətənin dərdi, qəmisi sizin dərdiniz, qəminizdir və ya bir millet və ya Vətən üçün ümumi dərd və qəm olacaqdır.

N.Nərimanovun fikrincə, hər iki tərəf bir-birimin mənəfəyini müdafiə etməlidir. Yəni "Vətən, millet, xalq üçün ayn-ayrı üzvlər üçün, ayn-ayn şəxslər isə Vətən, millet üçün, onun tərəqqisi üçün çalışmalıdır. Nərimanov söz ilə deyil, özünün gündəkən əməli fəaliyyətə Vətənin tərəqqisine çalışanları yüksək qiymətləndirirdi.

Nərimanov yazardı: "Biz isteyirik ki, Vətənin xoşbəxtliyi hamını sevindirsin, bədbəxtliyi hamını qəngin etsin. Nərimanov xalq uğrunda, onun iqtisadi və mədəni tərəqqisi, o cümlədən maarif və məktəbin inkişafı uğrunda çalışmayı Vətənin hər bir övladı üçün ən ümde və şərəflü vəzifə hesab edirdi. Onun fikrincə, fikri və işi varlanmaq, pul qazanmaq, bir milyonu iki milyon etmək, ya mağazanı böyütmək, ya bir mərtəbə evi iki və ya üç mərtəbə etmək üçün əlləşənlər millət, vətən dördi çəkməyənlərdir.

N.Nərimanov vətənpərvərliyi əmək ilə, həm də hamının xeyrinə olan əmək ilə əlaqələndirir və Vətənin bütün övladlarını onun tərəqqisi yolunda çalışmağa çağırır. Onun fikirlərində həm fiziki, həm də zehni əmək yüksək qiymətləndirilir. O, bəşəriyyətin səadətini əməkdə görür, yüksək əxlaqi keyfiyyətlərin yaranmasına əməyə üstünlük verirdi.

N.Nərimanov gənc nəslin əmək təbiyəsi işində məktəbin rolunu ayrıca qeyd edirdi. Azərbaycan maarif işçilərinin II qurultayında N.Nərimanov deyirdi ki, əməyin nə olduğunu gənclərə bildirən məktəbdür. Bu da ki, bizim həyatımız və bütün fikrimizdir. Çünki biz yer üzərində ancaq zəhmətin hökmərləğinin bərəqərə olmasına çalışırıq. Öz zəhməti ilə Vətəne xidmət etməyi, o, ən yüksək mə'nəvi borc hesab edirdi.

N.Nərimanovun öz şəxsi həyatı vətənpərvərliyin və əməksevərliyin gözəl nümunəsi idi. O, vətənpərvərlik hissi ələ yaşayıb yaradan, xalqını və Vətənini ürəkden sevən və bütün ömrünü onun tərəqqisinə həsr edən bir vətəndaş, maarifçi-pedaqoq idi.

N.Nərimanovun pedaqoji fikirlərində mühüm yerlərdən biri dini-fanatizmin tənqididir. O, inqilabdan əvvəl yazdığı əsər və məqalələrində dini-fanatizmin cürküklüyünü, xalqın dini təsəvvüvlərini korlayan cahil ruhaniləri ciddi tənqid etmiş, bunun acı nəticələrini bədii boyalarla göstərmiş və beləliklə xalqın şüurunda dönüş yaratmağa, mə'nəvi inqilab üçün zəmin hazırlamağa çalışmışdır.

N.Nərimanovun pedaqoji irsində tə'limin məzmunu və üsullarına aid də çox dəyərli fikirlər vardır. O, bir tərəfdən köhnə məktəbləri, "zavallı uşaqların, gələcək millət balalarının fehmərini, zehinlərini korlayan, "orta əsrlərdən qalma üsul ilə dərs keçilən mollaxanaları, digər tərəfdən isə dövlət məktəblərinin ruslaşdırma siyasetini keskin tənqid və ifşa edirdi. Tə'limin ana dilində aparılması ideyası onun pedaqoji fikirlərinin əsasını təşkil edir. "Millətin dilini bilmədən, onun dərdinə dava

etmək çətindir. —deyən N.Nərimanov müəllimli kişini həkimlikle müqayisə edir və göstəridi ki, həkim azara görə dərman verdiyi kimi, müəllim də tələbə görə bilik verməlidir. O, deyirdi ki, "Naxosun ruhunu temizləməkdənə, qanını təmizləyin. İnsanın dili onun qanıdır. Qan temiz olanda ürək yaxşı işlədiyi kimi, dilin də saf olması millətin tərəqqisina səbəb olur.

N.Nərimanov ana dilini xalqdan uzaq salanlara qarşı çıxmışla, onların fikrini böyük etiraz və coşqunluqla rədd edir, ana dilinin tədrisi məsələsində haqqın, ədalətin gələcəyinə inanır. Ana dilinin məktəb programından çıxarılmasını istəyənləri və buna görə əl çalanları mə'nasız hesab edən N.Nərimanov yazırı: "Qoy çəlsinlər! Lakin haqqı batıl edə bilməyəcəklər. Bəşərin fitrət və təbiətindən məknuz olan hissyyatı elmiyyəni nabud edə bilməyəcəklər!.. Analarımızın laylalarını qulaqlarımızdan çıxarmağı bacarmayaçalar, illərlə bilizüm bir şey kimi ayaq altına atdıqları o kəhəri qiymətdən sala bilməyəcəklər, ana dilimiz hər halda qüvvət tapacaqdır.

N.Nərimanov ana dilini qiymətli gövhər adlandırır və onun qədrini bilənlərin, onu inkişaf etdirənlərin və onun keşiyində duran Həsənoğulların, Füzülilərin, Vidadilərin, Vaqıfların, Zakirlərin, Seyidəzimlərin meydən gələcəyini görür və deyir ki, onlar ana dili vəsítəsi ilə bize Tolstoy, Turgenev, Qoqol, Viktor Hüqo, Zolya, Bayron, Şekspir, Şiller, Höte kimi dünya klassiklərinin kim olmasını öyrədəcəklər.

N.Nərimanov məktəblərdə ana dilinin tədrisini ciddi şəkildə yaxşılaşdırılmasını tələb edirdi. O, göstəridi ki, kiçik millətlərin hərtərəfli inkişaf üçün mühüm şərtlərdən biri də ana dilinin məktəblərdə əsaslı şəkildə tədrisi məsələsidir. Bunsuz xalqın tərəqqisi, maariflənməsi, Vətən üçün təbiyeli; "Zəmanonun təqazasına uyğun bacarıqlı və mə'lumatlı şəxslərin hazırlanması qeyni mümkündür. "Nə əcəb bu vaxtadək bələ fikirlərə düşmüdü? sualına cavab verən N.Nərimanov göstəridi ki,

"əgər hərriyyət olmasa idi, dilimiz də bu halətdən xilas ola bilməyəcək, əsarətdən qurtarmayacaq idi.

N.Nərimanov ana dilinin tə'lim əhəmiyyətini göstərməklə bərabər, onun tərbiyəvi rolunu ayrıca qeyd edir. Ana dilinin tərbiyəvi əhəmiyyətindən bəhs edən N.Nərimanov uca səslə deyirdi:

"Ana dili ... nə qədər ali, hissiyatı qəlbiyə oyandırın bir kəlmədir! Nə qədər möhtərəm, müqəddəs, nə qədər əzmli bir qüvvə! Ana dili! Bir dil ki, məhrübən bir vücud öz məhəbbətini, şəfqətimadəranəni sənə o dildə bəyan edibdir, bir dil ki, sən hələ bələkdə ikən lay-lay şəklində öz mənəfeyini sənə yetirib ruhun ən dərin guşələrində nəqş bağlayıbdır!

N.Nərimanov ana dilini xalqın tarixi, mə'nəviyyatı və incəsənəti ilə əlaqələndirir və göstərir ki, ana dilində bir nəğmə oxunduqda, Vətən tərənnüm edildikdə insanın bədəni də, ruhu da lərzəyə gəlir. "Qərib vilayətdə bir müsiqiçi milli havalardan bir şey çalır. Sən cəmi vücudunla, cəmi ruhunla qulaq asırsan, həm qəməgin, həm də şad olursan, həqiqətən, nə halda bulunmağını dürüst anlaysan. Ancaq müsiqicilərə istəyirsin deyəsən: Çalınız, əfəndim, çalınız! Çünkü, bu çaldığınız ahəng mənim qəlbimin, ruhumun ən dərin guşələrindən xəbər verir.

N.Nərimanov yazar ki, insan müsiqi aləminə aşına olmasa belə, yenə də "belə bir halətdə bulunacaqdır. Çünkü həmin ahəng və zümrü mədə velideynin dediyi laylaların havasını sezirsən, onun məhəbbətini hiss edirsən. Doğrudur, bu vaxt sən valideyni görmürsən, lakin bir növ səsini eşidirsən. Yainki, eştidiyin ilham və əsvatı ananın sədasına oxşadırsan. N.Nərimanov həmin saatları "gözəl bir halət, səfali bir saat hesab edir və insanları belə bir zövqdən məhrum edənləri ciddi tənqid atəşinə tuturdu.

N.Nərimanov Azərbaycan dili və ədəbiyyatının inkişafı uğrunda ardıcıl mübarizə aparmışdır. O, yazarı ki, azərbaycanlı uşaqları nəinki Puşkinin, hətta Şekspirin və Şillerin şə'rərini öyrənməlidirlər. Lakin bunu o zaman edə bilir ki, hər şeydən

əvvəl doğma Sabirin, Vaqifin, Zakirin, Vidadinin şə'rərini öyrənmiş olsunlar.

N.Nərimanovun pedaqoji fəaliyyətində və fikirlərində qadın təhsili məsələsi də mühüm yer tuturdu.

Azərbaycan qadının hüquqsuzluğunu, təhsildən məhrum olması, kölə halında saxlanılıb istismar edilməsi Nərimanovu daim düşündürdü. Şərq qadınlarının faciələrlə dolu olan həyatına yaxından bələd olan Nərimanov onların azadlığı, təhsili uğrunda daim mübarizə aparmışdır.

N.Nərimanov qadınların təhsil alınmasının, onların içtimai işlərdə fəal iştirakının qızığın tərəfdarı idi. Onun bilavasitə yaxından köməyi ilə təşkil edilmiş qız məktəblərində təhsil alan yuzlərlə azərbaycanlı qızlar sonralar xalqımızın mədəni inkişafında böyük rölyefi oynamışdır.

N.Nərimanov inqilabdan əvvəl olduğu kimi, sovet hakimiyyəti illərində də o, qadınların təhsilə cəlb edilməsinə böyük qayğı göstermişdir. O, Azərbaycanda Hərbi İngilab Komitəsinin Azərbaycan XKS-nin sedni vəzifələrində işlərən bir sıra çıxış və mə'tuzələrində qadınların təhsilə cəlb edilməsinə günün vacib məsələlərindən biri hesab edirdi.

Azərbaycan qadınlarının azadlığı işində N.Nərimanovun xidmətlərinə böyük əhəmiyyət verən A.Sultanova yazırı ki, N.Nərimanov şərq qadınlarının azadlığı yolunda ilk mübarizə aparanlardandır. O, Azərbaycanda Sovet Hakimiyyətinin qurulduğu ilk günlərdən qadınlar arasında iş məsələsini irali sürür, bir çox kütləvi mitinqlərdə, konfrans və qurultaylarındakı çıxışlarında qadın azadlığını ardıcıl müdafiə edir. A.Sultanova yazmışdır: "Biz onun şəxsiyədə qadınlar arasında işin bütün məsələlərinin möhkəm müdafiəcisiini göründük.

N.Nərimanovun pedaqoji irsində mərkəzi yerlərdən birini də müəllim, onun şəxsiyyəti, müəllim kadrlarının hazırlığı məsələləri tutur.

Azərbaycanın qabaqcıl fikirli müəllim və maarifçiləri olan H.Zərdabi, C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, F.Köçərli, N.Vəzirov, S.M.Qənizadə, Ü.Hacıbəyov, S.S.Axundov, R.Əfəndiyev, M.Mahmudbəyov, F.Ağazadə və başqaları kimi N.Nərimanov da məktəblərdə təlim-tərbiya işlərinin müvəffeqiyətlə həyata keçirilməsində müəllimin roluna aid bir sıra maraqlı fikirlər söyləmişdir.

N.Nərimanov xalq arasında savadın yayılmasında, xalqın ümumi tərəqqisində müəllimin rolunu yüksək qiymətləndirirdi. O, müəllim sözünü geniş mənada başa düşür, müəllimin geniş xalq kütlələri arasında apardığı işinə, onun ictimai fəaliyyətinə böyük əhəmiyyət verirdi. N.Nərimanov xalqın mədəni tərəqqisine çalışan müəllimlərin işini yüksək qiymətləndirdiyi kimi, xalqın ictimai və mədəni yüksəlişi üçün çalışmayan müəllimləri tənqid edir və onları "çinovnik adlandırırı".

Onun müəllimden tələb etdiyi keyfiyyatlardan biri, pedaqoqikanı, təlim və tərbiyənin princip və üsullarını, psixologiyani bilməsi və ona istinad etməsidir. O, şagirdlərin fərdi xüsusiyyətlərinə istinad etməyi təlim və tərbiyə işində müvəffeqiyətin rəhni hesab edir və göstərirdi ki, "... hər uşağı özüne görə bir qeyri xasiyyəti, təbii olmağa bina en hamiya bir qayda və qanun ilə dərs vermək, hamiya bir dildə bəyan etmək olmaz. Hamını bir ölçü ilə ölçmək olmaz. Uşaqların bir parası zehinli, zəkavətli, bir parası zehinsiz, fəhmsiz, bir parاسının qüvvəyi hafizesi qüvvətli, bir parاسının naqis, bir parası müdhiş həkayələr sevən, bir parası gülünc və fərəhli nağıllardan həzz alan olur. Uşaqlara məhəbbəti olan müəllim bunların hamısını mühafizə edər, hər kəsin öz biliyinə, qanacağına görə hərəkət edərsə, hər kəsin cybinə görə çəre taparsa, əlbəttə, təlim və tərbiyə düz yol ilə gedib, tərəqqi e'la dərəcəsinə çatar.

Mə'lum olduğu kimi, Sovet hakimiyətinə qədər Azərbaycanda müəllim kadrları hazırlayan xüsusi məktəb yox

AZƏRBAYCAN MƏKTƏB VƏ PEDAQOJİ FİKİR TARİXİ

idi. Bütün Zaqafqaziya üzrə müəllim kadrları hazırlayan yalnız bir məktəb var idi ki, bu da Qori müəllimlər seminariyasının 1879-cu ildə açılmış Azərbaycan şöbəsi idi. Bu şöbənin Zaqafqaziya üçün müəllim kadrları hazırlığında xüsusi rol oynamasına baxmayaraq, xalqın daim artan tələbini ödəmirdi.

Qori seminariyasının Azərbaycan şəhərlərindən birinə köçürülməsini məqsədə müvafiq hesab cdən N.Nərimanov çox düzgün və əməli əhəmiyyəti olan təkliflər irəli süründü. O yazdı: "Açıq deməli, Qori darülmüəllimi Bakıda, Gəncədə və ya qeyri müsəlman şəhərində olsa, padşahlıq xərcinə oxuyan altmış nəfərdən savayı, altmış nəfər müsəlman uşağı və daha ziyada öz evlərində olarkən seminariyada elm təhsil etməyə mümkünənləri olacaqdır. Yəni gündüzlər padşahlıq xərcinə oxuyan uşaqlar ilə bərabər dərs oxuyub, axşamlar öz evlərinə gedərlər.

N.Nərimanov gösterirdi ki, seminariyanın Azərbaycan şəhərlərindən birinə köçürülməsi müəllim kadrlarının artması işinə kömək etmək bərabər, qeyri məsələlərdə də müsəlmanlara böyük mənfiəti olar, xalqın ümumi mədəni tərəqqisinə də tə'sir edər.

1919-cu ildə Həstərxan qubemiya xalq maarif şöbəsinin müdürü vəzifəsində işleyərkən mövcud şəraiti nəzərə alan N.Nərimanov qısa müddətli pedaqoji kurslar vasitəsilə yüzlərlə müəllim hazırlanmasını təşkil etmişdir. Azərbaycanda ilk pedaqoji institutun yaradılması və təsis edilməsi N.Nərimanovun adı ilə bağlıdır.

N.Nərimanov müəllim kadrları hazırlığı işinə xüsusi diqqət verməkə yanaşı, müəllimlərin qarşısında bir sıra mühüm vəzifələr qoymuşdur.

Bu vəzifədən birincisi əmək məsələsidir. Cəmiyyətin əmək üzrində qurulması ideyasını əsas götürən N.Nərimanov belə hesab edirdi ki, müəllimlərdən təlim alan gənclər ilk növbəde əməksevər olmalıdırlar. 1924-cü ildə APİ-nin ilk məzunlarının

buraxılışı münasibətilə yazdığını "Elmlərini yeni tamam etmiş müəllimlərə açıq məktubunda bu məsələni ön planda qoyan N.Nərimanov demişdi:

— Öziz yoldaşlar! Təzə həyata qədəm qoymانızı təbrik edirəm. Vəzifəniz hər ne qədər çətin, ağır və məs'uliyətli bir vəzifədirse də, bunu da düşünməlisiniz: insanların ruhunu ucaldan çox şey varsa, onun ən birincisi zəhmətdir. Ona görə də "Sizin tərbiyənizdə olan Azərbaycan balaları gərək zəhmət sevən olsunlar. Yəni başqasının yox, öz zəhmətlərinin qüvvətinə ehtiyaclarını rəfedici olsunlar.

N.Nərimanov göstərirdi ki, gənc nəsildə zəhmətə sevgi, məhəbbət hissələri aşılamaq üçün təbiəti sevdirmək, təbiətin əlamətləri ilə onları maraqlandırmaq lazımdır.

N.Nərimanovun müəllimlər qarşısında qoymuğu vəzifələrdən biri də dövlət və hökumət quruculuğu üçün ləyaqətli adamlar, cə'sür, cürətli və dəyanətli, doğnuçu və vicedanlı adamlar yetişdirməkdən ibarətdir. Həmin məktubunda bir məsələyə xüsusi əhəmiyyət verən N.Nərimanov yazmışdı:

"Sizin tərbiyənizdən çıxan cavanlarımız gərək cə'sür, cürətli və dəyanətli olsunlar.

Yəni bir parça çörəkdən ötəri ikiüzlülük etməsinlər, flankəsin xoşuna gəlmək üçün "qatığa qara deməsinlər.

Sağirlərin düzlük və doğnuçuluq tərbiyəsində müəllimin şəksi nümunəsinə böyük üstünlük verən və sağirlərin yaş xüsusiyətlərini nəzərə alan Nərimanov göstərirdi ki, "uşaqlarla daima əlaqədar olan hərəkətinizdə, sözünüzdə artıq dərəcədə ehtiyatlı olmalısınız, çünki uşaq gördüğünü tez götürər.

N.Nərimanovun müəllimlər qarşısında qoymuğu üçüncü vəzifə daha genişdir. O, göstərirdi ki, "Azərbaycan Şərq üçün bir məktəbdir. Yəni Şərq hazırlığı halında qalarsa, biz ona hər cəhətdən müəllim olacaqı.

N.Nərimanov pedaqogika və psixologiyanın nəzəri məsələləri ilə bərabər pedaqogika tarixini də bilməyə, klassik

pedaqoqları, keçmişin zəngin pedaqoji ırsını öyrənməyə və ondan faydalana mağə böyük əhəmiyyət verirdi. O, böyük və fədakar pedaqoqların-müəllimlərin həyat və fəaliyyətindən gətirdiyi ibrətli misallarla göstərirdi ki, xalqçı, zəhmət adamını, yoxsulları və məzluumları sevən müəllimlər onların xoşbəxtliyi və tərəqqisi üçün hər cür cəfalarla və məşəqqətlərə dözməyə razı olmuşlar. Onlar yalnız sözə deyil, əməli işlərində xalqa xeyirxah olduğunu sübüt etmişlər.

N.Nərimanov müəllimləri ömrünü xalq yolunda, zəhmətkeş balalarının tə'lim və tərbiyəsi uğrunda fəaliyyət göstərməyə sərf etmiş pedaqolar kimi hərəkət etməyə çağırmışdı. O, müəllimlərdən uşağı sevməyi, ona böyük qayğı göstərməyi, pedaqoji işdə yaradıcı olmağı, daim yeni-yeni tə'lim tərbiyə üsulları axtarmağı tələb edirdi. Bunun üçün isə uşaqları, müəllimlik sənətini sevmək lazımdır. N.Nərimanovun fikrincə, müəllim yalnız uşaqların müəllimi deyil, həm də özüni müəllimidir.

N.Nərimanov Azərbaycan məktəb və pedaqoji fikir tarixində özünəməxsus orijinal fikirlərə malik bir sima idi. O, zəhmətkeşər xalqın içərisində çıxış, zəhmətkeşlər adından çıxış etmiş, zəhmətkeşlərdən bəhs etmiş və ömrünün sonundakə zəhmətkeşlərin azadlığı, xalq maarifi və mədəniyyətinin tərəqqisinə çalışmışdır.

Onun pedaqoji məsələlərdən bəhs edən əsər və məqaleləri Azərbaycan pedaqoji fikrinin incilərindəndir.

N.Nərimanov öz yaradıcılığında pilləden-pilləyə qalxmış, ibtidai məktəb müəllimi səviyyəsindən məşhur maarifçi, istedadlı pedaqoq, görkəmli dövlət və siyasi xadim səviyyəsinə qədər yüksəlmişdir.

Dövrünün görkəmli müəllimi və maarif xadimi olan N.Nərimanov Azərbaycan məktəb və pedaqoji fikir tarixində mühüm və şərəfli bir yer tutur.

Onu da qeyd edək ki, Nəriman Nərimanov Leninə, leninizmə inanırıdı. Ona görə də Azərbaycan xalqının nicat yolunu Leninin məranaməsində görürdü.

Lakin ömrünün son çağlarında o, səhv etdiyini anladı. Lakin bu, artıq gec idi.

Tarix onun yanıldığını sübut etdi.

§10. Ü. Hacıbəyovun pedaqoji fəaliyyəti və ideyaları

Müasir Azərbaycan müsiqi mədəniyyətinin görkəmli nümayəndəsi, milli operamızın banisi, istedadlı bəstəkar Ü.Hacıbəyov həm də gözəl bir müəllim-pedaqoq kimi Azərbaycanın pedaqoji fikir tarixində mühüm yer tutur.

Ü.Hacıbəyov hər şeydən əvvəl, praktik pedaqoq idi. 1899-cu ildə Şuşada «rus-tatar» məktəbini bitirən Üzeyir, müəllim olmaq fikrinə düşmüş və bu məqsədlə də 1899-cu ildə Qori seminariyasının Azərbaycan şöbəsinə daxil olmuşdur. Gənc Üzeyir seminariyada oxuyarkən qabaqcıl rus mədəniyyəti ilə, mütəraqqi rus pedaqoji əşkarı ilə yaxından tanış olmuş, pedaqoji elmlərlə maraqlanmışdır.

1904-cü ildə seminariyanı bitirək Şuşanın yaxınlığında olan Hadrut məktəbində ilk pedaqoji fəaliyyətini başlayan Ü.Hacıbəyov az bir müddət içerisinde bütün əhalinin hörmətini qazanmışdır. Lakin kiçik kənd məktəbində geniş fəaliyyət göstərməsi üçün lazımi şərait olmadıqından o, 1905-ci ildə Bakı şəhərinə gəlmış və fehlə rayonlarından biri olan Bibiheybətde müəllimlik etməyə başlamışdır.

Bu zaman Bakıda xalq maarifi sahəsində fəaliyyət göstərənlərin əksəriyyəti Qori seminariyasının mə'zunları idi. Onlar M. F. Axundovun açdığı yeni yol ilə gedərək qabaqcıl mədəniyyəti yayırdılar. Onlar çox yaxşı dərk edirdilər ki, beş-on ziyalı ilə iş görmək olmaz. Qarşıda duran böyük siyasi-ictimai

AZƏRBAYCAN MƏKTƏB VƏ PEDAQOJİ FİKİR TARİXİ

vəzifələrin öhdəsindən gəlmək üçün həm də geniş xalq kütüklərini savadlandırmaq lazımdır. Buna görədir ki, qabaqcıl ziyahilar, demokratik fikirlər müəllimlər, yazıçılar, maarif xadimləri yetişməkdə olan nəslin təlim və təbiyəsine böyük əhəmiyyət verirdilər. Onlar müəllimlik etməklə yanaşı, xalqın mədəni tərəqqisine kömək edən bədii əsərlər yaradır, jurnal və qəzetlər nəşr edir, dərsliklər tərtib edir, teatr tamaşaları verir, mətbuat səhifələrində xalq maarifinən bu və ya digər sahələrinə aid faydalı fikirlər söyləyir, bir sözə, təlim və təbiyə işi ilə əlaqədar olan bir neçə sahəni öz eməli fəaliyyətlərində birləşdirirdilər.

Bu dövrdə Bakıda müəllimlik edən Üzeyir təkcə praktik pedaqoq kimi qalmamış, bütün coşqun ehtirası ilə bu mübarizəyə qoşulmuşdur. O, Bakıda nəşr olunan bir sıra qəzet və jurnallarla əməkdaşlıq etmiş, "İşad", "Həyat", "İqbal", "Kaspi", "Tərəqqi" və s. qəzetlərdə müxtəlif imzalarla dərc etdiyi məqalə və felyetonların maarif və məktəblə əlaqədar olan bir sıra mühüm məsələlərin həllinə çalışmışdır.

Gənc müəllim öz məqalələrində təkcə uşaqlara təhsil vermək, onların gözlərini açmaqla kifayətlenmir, mədəni tərəqqiyə mane olan, xalqı hər vasitə ilə cəhələtdə saxlamağa çalışan mövhumatçılarla, mürtəce qüvvələrlə mətbuat səhifələrində mübarizə aparırdı. O, xalqı maarifdən çəkindirən cəhələtpərəstləri keşkin tənqid edir, onların iç üzünü açıb göstərirdi. Ü.Hacıbəyov "İşad" və "Tərəqqi" qəzetlərində dərc etdiyi məqalələrində mövcud cəmiyyətin cybəcərliliyini maarif və məktəblə əlaqədar olan bəzə məsələləri keşkin tənqid etmiş, dövrünün en mühüm elmi-pedaqoji məsələlərinə toxunmuşdur.

Xalq maarifinin unudulmaz xadimi, istedadlı müəllim Ü.Hacıbəyov öz fəaliyyətinin ilk illərindən əsil mübariz və qabaqcıl bir insan kimi biliyini, istedadını və coşqun ehtirasını xalqın səadətinə, azadlıq ələdə etməsinə həsr etmişdir.

Azərbaycanda Sovet hakimiyəti qurulduğdan sonra Üzeyir Hacıbəyovun pedaqoji fəaliyyətinin yeni dövrü başlandı. O, bu zaman bütün bacarıq və qüvvəsini səfərberliyə alaraq yeni musiqişunas kadrları tərbiyə etməyi qarşısına məqsəd qoydu. Sovet hakimiyətinin qurulduğu ilk illərdə Ü.Hacıbəyov Azərbaycan SSR Maarif Komissarlığının incəsənət şöbəsində musiqi bölməsinə müdür tə'yin olunur. İlk Azərbaycan musiqi məktəbinin əsasını qoyan Üzeyir bəy 3 ildən sonra musiqi texnikumuna çevrilmiş bu tədris müəssisəsinə şəxsnə rəhbərlik etmişdir. 1925-ci ildə Azərbaycanda Konservatoriya yaranır. Ü.Hacıbəyov konservatoriyaaya əvvəlcə rektor müavini, sonra isə rektor vəzifəsinə tə'yin edilir. Eyni zamanda, burada musiqi nəzəriyyəsindən və Bakı darülmüəllimində musiqi tədrisi üslubundan dərs deyir, musiqi sahəsində elmi pedaqoji əsərlər yazar, Azərbaycan musiqi mədəniyyəti üçün yeni olan bir sıra dərslerin (xor və çalğı; alətlərdə not ilə çalmaq) program və tədris üslunu işləyir, Azərbaycan qızlarını musiqi təhsilinə çəlb edir. Onun rəhbərliyi ilə Azərbaycanda birinci simfonik orkestr təşkil edilir.

Azərbaycan musiqi sahəsindəki dərin elmi-nəzəri əsərləri Üzeyiri Azərbaycanın böyük alimləri sırasında xalqa tanıdı. Ona əvvəlcə professor adı, 1945-ci ildə isə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü adı verildi.

Böyük bəstəkarın xidmətləri yüksək qiymətləndirilmiş və ona Azərbaycan SSR —in əməkdar incəsənət xadimi, Azərbaycan SSR —in xalq artisti adı verilmişdir. 1938-ci ildə Moskvada Azərbaycan incəsənəti ongünüyü zamani Ü.Hacıbəyov Lenin ordeni ilə təltif edilmiş və həmin ildə SSRİ xalq artisti adına layiq görülmüşdü.

1940-ci ildə «Koroğlu» operasına və 1946-ci ildə «Arşın mal alan» filmində görə Ü.Hacıbəyova Dövlət mükafatı laureati adı verilmişdir.

İste'dadlı müəllim, mühərrir, bəstəkar, musiqişunas və nəzəriyyəçi olan Ü.Hacıbəyov həm də görkəmli dövlət xadımı idi.

Ü.Hacıbəyov yaradıcılığının çıxaklılığı bir dövrdə — 1948-ci il noyabr ayının 23-də Bakı şəhərində vəfat etmişdir.

Ü.Hacıbəyov dövrünün mütərəqqi pedaqoji fikir nümayəndələrindən biri olmuşdur. Onun əsər və məqalələrində köhnə məktəb, çarizmin ruslaşdırma siyasəti ciddi tənqid edilmiş, ana dili, təlim üsulları, exlaq tərbiyəsi və s. ilə əlaqədar bir sıra dəyərli fikirlər söylənilmişdir.

Hər şeydən əvvəl, Ü.Hacıbəyov çar Rusiyasının maarif sahəsində milli ucqarlıarda yeritdiyi siyasəti keşkin tənqid etmişdir. O, 1906-ci ildə «Irşad» qəzeti ndə dərc etdiyi məqalələrində birində çar hökumətinin ruslaşdırma siyasətini tənqid edərək yazardı: «Məktəb açıb öz uşaqlarımızı öz ana dilimizdə tədris və təlim etmək bizim arzularımızın ən ümddəsidir. Bu arzunun hasilə gəlməsi üçün biz var-qüvvəmiz ilə çalışmayıraq, zira nəşri maarif və tə'yini mədəniyyət üçün yeganə vasaitimiz bir bu toriqətdir. Bu da mə'lumdur. Çunkü indiyə qədər mövcud olan və indi də vücudunu saxlamaq üçün axıncı dəfə əl və ayaq çalan nühus tərz idarənin yaratdığı şkollar misyoner ocağı olub hər kəsin nifrotinə səbəb olur və mədəniyyət yolunda o xidməti edir ki, hamını elm və maarifdən bacardıqca uzaqlaşdırır, zira bunların məqsədi xəlqi maarifləndirmək deyil, bəlkə ruslaşdırıb axıra da bədbəxt etməkdir» («Irşad» qəzeti, № 240, 1906).

Rus çarizminin yerli dillərə, bu dillərin məktəbdə tədrisinə cətinəsiz münasibətini çox açıq və çılpaqlığı ilə tənqid edən Üzeyir bəy 1909-cu ildə «Tərəqqi» qəzeti ndə 23-cü nömrəsində dərc etdiyi «Milli məktəblərdə rus dili tədrisi» adlı başqa bir məqaləsində göstərirdi ki, 1905-ci ildə qədər hökumət müsəlmanlar arasında maarifi inkişaf etdirməyi özünə vəzifə hesab etmirdi. Hökumət «bu yolda bo'zi iqdamatda bulunurduşa

da, bu nəşri maarif üçün deyil, «nəşri-rusizm» üçün idi» («Tərəqqi» qəzeti, №23, 1909).

Ü.Hacıbəyov ana dilində məktəblərin açılmasını tələb edərkən, azərbaycanlı uşaqların rus dilini öyrənmələri zərurətini də xüsusilə qeyd edirdi. O, 1906-ci ilde çap etdirdiyi «Məktəb məsələsi» adlı məqaləsində göstərirdi ki, indiki şəraitdə ana dilində məktəb yaratmaq ən çətin və ən vacib məsələlərdən biridir, lakin buna baxmayaraq, təkcə ana dilində məktəb yaratmaqla işi bitmiş hesab edə bilmərik. Biz uşaqlarımıza rus dilini də müükomməl öyrətməliyik. Çünkü təkcə ana dilini bilmək kifayət deyil. Biz rus dilini öyrənmədən irəli gedə bilmərik».

1905-ci il inqilabına çox böyük ümidişlər bəsləyən, inqilabdan olduqca çox şəyər gözləyən Ü.Hacıbəyov ağır irtica illərində heç də ruhdan düşmür. O, irtica illərində xalqı düzümlü olmağa və azad həyat uğrunda mübarizəni davam etdirməyə çağırıb yazırkı ki, insan gərək dünyada sərbəst yaşamağa qədəm qoymuşda mösiətin tikanlı yollarından qorxmasın, mübarizə meydanında bağlı yarılmışın, mübarizəyə girişməyə məcbur olduqda həyatın birinci zərbəsi altında tələf olmasın («Həqiqət», №23, 1910).

İnkişafa, tərəqqiyə və gələcəyə hödsiz inam və ümidi olan Üzeyir xalqı da xoşbəxt olmağa, xoşbəxt gələcəyə inandırmağa və tərəqqi uğrunda mübarizəyə çağıraraq, hələ 1910-cu ilde çap etdirdiyi məqalə nömrəsindən birində yazırkı: «Ümidsiz olmaq yaxşı deyildir. İyirminci əsrə bütün aləmə cari olmağa başlamışdıq, mədəniyyət selinin qabağını heç bir məməniətlə durdurmaq mümkün olmayıacaqdır. Bu əsrin muradı dünya üzünün kəsafətini təmizləməkdir. Yavuqdur o zaman ki, haman sel bizim yerlərə dəxi hücum edib üzərimizdə olan və bizi nəfəs almağa qoymayan kəsif daşları, qayaları yerində oynadıb zail edir. O, daşların altında yatmış olan qurdları yuyar, yerimizə, torpağımıza can verər və çiçəklər bitib buraları çəmənzarə döndərər...» («Həqiqət», 1910, fevral №15).

Bununla belə o, ana dilində məktəb açmanın çox vacibliyindən bəhs etməklə, onu həm də çox «müsəkül və çətin bir məsələ» hesab edirdi. O, fikrini bununla əsaslandırırdı ki, eğer Qafqaz da Finlandiya kimi imtiyazlı və yarımmüştəqil bir ölkə olsa idi, ana dilində açılmış məktəblərdən arzu olunan nəticəni gözləmək olardı, yəni ana dilimiz öz yerində olub, lazımı imtiyazlara sahib olardı. Doğrudan da, o vaxt uçqarlıarda ana dilinin heç bir imtiyazı yox idi. Bu da xalqın əsas hissəsinin ana dilində təhsil almasına mane olurdu. Ona görə də ana dilində təhsili genişləndirmək üçün Üzeyir məktəblərimizi maddi cəhətcə tə'min etməyi lazımlı bilirdi.

O zaman Ü.Hacıbəyovun rus dilinin tədrisinə dair irəli sürdüyü «təbii üsul» müəllimlər arasında mübahisələrə səbəb olmuşdur.

Ü.Hacıbəyova görə «təbii üsul»un «tərcümə üsulu»ndan üstün cəhətləri ondadır ki, «təbii üsul»da əsas yeri əyanılık tutur. Yəni mətnədəki sözlərin və cümlələrin mə'nasını başa salmaq üçün, onların ana dilindəki tərcüməsindən deyil, bilavasitə əsyaların göstərilməsindən, hadisələrin nümayiş etdirilməsindən, şəkil, sxem və sairədən istifadə edilir. Deməli, "təbii üsul" la öyrədilərken ikinci dilin sözləri ilə onların mə'naları arasında vasitəsiz əlaqə yaranmış olur ki, bu da diqqətin ikişəməsinə və birbaşa öyrənilən söz və ya ifadənin üzərində cəmləşməsinə, vaxta qənaət edilməsinə, dərsin əyani, canlı və maraqlı keçməsinə səbəb olur.

Bunu da qeyd etmek lazımdır ki, Üzeyir müəllim "təbii üsul" u bir tədris metodu kimi irəli sürərkən heç də ikinci dilin öyrədilməsi zamanı "tərcümə üsulu" ndan istifadə edilməsini inkar etmir, eksinə, yeri geldikcə ondan da istifadə edilməsini lazımlı hesab edirdi.

Üzeyir bəy ikinci dilin tədrisində, çox böyük didaktik əhəmiyyəti olan üç prinsipin əldə rəhbər tutulmasını tövsiyə edirdi:

1. Uşağın aşına olduğu şeylərdən biganə olduğu şeylərə keçməli.
2. Uşağın gözü ilə dərk elədiyi şeylərdən başlayıb xəyal ilə dərk olunan şeylərə keçməli.
3. Sade və bir əczalı şeylərdən başlayıb, mürəkkəb və çox əczalı şeylərə keçməli.

Bununla Üzeyir bəy tə'limdə mə'lumdan na'meluma, canlı seyretmədən mücərrədə keçməyə riayət edilməsini irəli süründü.

Ü. Hacıbəyov məktəb, maarif və dil tədrisinə dair yalnız məqalələr yazımaqla kifayətlənməmiş, həm də iri-həcmli əsərlər də yazış nəşr etdirmişdir. Onun 1907-ci ildə Bakıda çap etdirdiyi "Türki-rusi və rusi-türki lügəti" adlı kitabı buna parlaq bir misaldır.

Bu əsər lügət tərtibi tarixində irəliyə doğru atılan böyük addımlardan biri idi. Üzeyir bəy sözləri və istilahları sinfi mübarizə nöqtəyi-nəzərindən şərh etməyə və onların mahiyyətini açmağa cəhd etməklə də xalqın oyanması işinə kömək etməyə çalışmışdır. Məsələn, lügətdə "intibahname" sözünü belə izahat verilir: "Xalqı oyatmaq, gözünü açmaq üçün yazılı vərəqələrlə intişar edilən xitab".

Bu misal aydın göstərir ki, Üzeyir Hacıbəyov hətta lügət yaradıcılığı sahəsində belə öz fəaliyyətini xalqın azadlığı, onun səadəti məsələləri ilə mümkün qədər əlaqələndirməyə çalışmışdır.

Ü.Hacıbəyovun yaradıcılığında nəzəri cəlb edən cəhətlərdən biri onun "Hesab məsələləri" adlı dərslik tərtib edib nəşr etdirməsidir. 1907-ci ildə 22 yaşı Üzeyirin dərslik tərtib etməsi onun pedaqoji fəaliyyətində diqqətəlayiq hadisədir.

Əsərin giriş hissəsində Üzeyir Hacıbəyov dərsliyin meydana gəlmə məqsədində bəhs edərək yazar: "Ana dilində hesab məsələlərinə dair bir kitabçanın lüzumunu pedaqoqlarımızdan hər biri iqrar edir zənnində olub bu kitabçanı meydana çıxarmağıma sə'y etdim".

Müəllim həmin kitabı tərtib edərkən rus müəllifləri-nin əsərlərindən istifadə etmişdir. O, yazar: "Bunun tərtibində rus mənbələrindən ümumiyyətlə istifadə edib cənab Komarovun hesab məsələləri kitabını özüm üçün ümde rəhbər ixtaz etdim". Lakin müəllif yeri göldikcə öz təcrübəsinə də istinad etmiş, "icad etdiyi xüsusi qaydaların tətbiqi" də lazımlıydı. Müəllif didaktik prinsiplərə möhkəm riayət edərək öz dərsliyini düzgün pedaqoji teləblər əsasında qurmağa müvəffəq olmuşdur. Belə ki, birrəqəmli ədədlərə dair məsələləri bir neçə tipə bölünüş və beləliklə də, özünün dediyi kimi, "əvvəla şagirdlər və sonra müəllim üçün anlamaq və anlatmaq işini asanlaşdırılmışdır". Müəllifin ən ümde məqsədi "şagirdlərimizi məsələ həllində müzakirə və mübahisəyə adət etdirməkdən" ibarət olmuşdur. Müəllifin pedaqoji ideyası şagirdlərin çox vaxt hesab məsələlərini həll edərkən dəlil və sübutlar getirməyə acizlik çəkməsini aradan qaldırmaqdan ibarət idi.

Dərsliyin tərtibində diqqəti cəlb edən cəhətlərdən biri də məsələlərin mezmununun əsasən öz mövişətimizdən, məktəblərin, fəhlə və kəndlilərin, zəhmətkeşlərin həyatından götürülməsidir.

Ü.Hacıbəyovun məqalələrində müəllim və onun hazırlığı məsələsi de mühüm yer tutur.

Ü.Hacıbəyov müəllimləri həqiqi mə'nada xalq üçün çalışanlar hesab edirdi. O, yazırı ki, "millət, millət deyənlərimizin içində, doğrudan da, millət xeyri üçün iş (söz yox ha!) görməyə iqtam edənler birinci dəfə müəllimlərimiz olublar" ("Irşad" qəzeti, №193, 1906).

O, müəllimlik vəzifəsini çox çətin və mə'suliyyətli hesab edir və deyirdi ki, "hər adam onun öhdəsindən gələ bilməz" və «hər adama müəllim deyib uşaqları ona tapşırmaq böyük xə tadır» ("Tərəqqi" qəzeti, №182, 1909). Müəllimlik işini təkcə dərs deməkə məhdudlaşdırılanların əleyhinə olaraq, "tə'limdən başqa, uşağın terbiyəsi dəxi müəllimin öhdəsindədir"—deyən Üzeyir müəllimdən geniş terbiyəvi iş aparmağı tələb etdi. O, uşaqların

gələcəyinə böyük ümid bəsləyərək yaziirdi: "Aşkardır ki, millətimizin gələcəyini tə'min edən bizim övlad və əhəfadımız (nəvə-nəticəmiz—red.) olacaqdır. Ona binaən indidən lazımdır ki, onların təbiyyaləri o nəhv ilə (o cür—red.) icra olunsun ki, axırdı millət və milliyət hissi müqəddəsərlər ilə məktəbdən çıxıb millətə xidmət etməyi özlərinə borc bilsinlər" ("Irşad" qəzeti, №19, 1906).

Ü.Hacıbəyov qafqaz müsəlman müəllimlərinin birinci qurultayının açıldığı gün—1906-ci il avqustun 15-də "Irşad" qəzətində dərc etdirdiyi "Müəllimlər ictimaiənə dair" adlı məşhur məqaləsində bu cəhəti xüsusilə qeyd edirdi. O, qurultay iştirakçılarını təkcə məktəbdə deyil, həm də geniş xalq kütłəsi arasında böyük təbiyyəvi iş aparmağa çağırırdı. Həmin məqalədə oxuyuruq:

"Cəmaətimizin başına gələn bəla və müsibətlərin hamısı cəhalət girdabından ibarətdir. Bu bəla və müsibətlərin törəməsi isə elmsizliyin ucundandır".

O, xalqı bu dərdlərdən qurtarmaq üçün yalnız müəllimlərə ümid bağlayırdı. Çünkü xalqla bilavasita yaxından əlaqədə olan ancaq müəllimlərdir. Bir də "millətimizin müəllimləndən başqa hansı ünsürü vardır ki, daim camaat içinde olub onlar ilə bilavasitə əlaqədər olsunlar?".

Ü.Hacıbəyov xüsusilə kənd müəllimlərinin üzərinə böyük vəzifələr qoyurdu. Çünkü kənddə, həm də müsəlman kəndində, müəllimləndən başqa ziyali yox idi. O qeyd etdi ki, kənddə müəllimlərin camaat arasında apardıqları işi xalq görür və qiymətləndirir. "Kənd camaati görse ki, içərilərində olan müəllimlər dərd göstərən və dərman bilənlərdir, şübhəsizdir ki, o müəllimlərə məhəbbət və cətibar ilə baxıb kamal mə'rifətlə övladlarını onların təht təbiyyə və tə'liminə verərlər". Ü.Hacıbəyov bu məsələdə Bakı müəllimlərinin ictimai fealiyyətini xüsusilə qiymətləndirir və göstərirdi ki, "Bütün

Qafqaz müəllimlərinin içinde yalnız bir Bakı müəllimləri, doğrudan da, öz vəzifələrini fəxr ilə ifa etmişlər".

Ü.Hacıbəyov çar hökumətinin müəllimlərə qarşı olan münasibətini keskin tənqid edirdi.

Üzeyir Hacıbəyovun məqalələrində müəllim kadrların hazırlığı, Qori Seminariyasının Azərbaycan şəhərlərindən birinə köçürülməsi məsələlərinə aid də maraqlı fikirlər vardır. Bu fikirlər N. Nərimanovun, F. Köçərlinin fikirləri ilə səslişər.

Ü.Hacıbəyov uşaqların ailə təbiyyəsinə böyük əhəmiyyət verirdi. Üzeyirə görə, ailə hər cəhətdən sağlam olduqda uşaqa müsbət tə'sir göstərir. Onun fikrincə, ailə uşağın zənginləşməsinə, onun derin biliklər almasına kömək etməli, ətraf mühitə onda maraq oyatmaq üçün töbət hadisələrinə aid kitablar oxunmasını təşkil etməlidir.

Ü.Hacıbəyovun yaradıcılığında qadın azadlığı, qadın təhsili tərənnüm edilir, qadına feodal-burjua münasibəti, qadının cəmiyyətdə və ailədə hüquqsuz vəziyyəti keskin tənqid edilirdi.

Mə'lum olduğu kimi, Azərbaycan qadınlarının vəziyyəti dözlülməz idi. Onlar tə'qib və təhqrir olunurdular. Qadınlar insanı hüquqlardan məhrum edilmişdilər. Müsəlman qanunları qadına kişi ilə bərabər hüquq vermirdi. Dövrün qabaqcıl ziyahları—müəllim və ədibləri qadının kölə vəziyyətinə ciddi c'itraz edirdilər. Qadın azadlığı, qadın təhsili, çarşab məsələsi, qadının ictimai həyatda iştirak etməsi kimi məsələlər ətrafında gedən mübarizə və mübahisə birinci rus inqilabı zamanı və sonrakı illərdə daha geniş şəkil aldı. Bu mübahisədə iştirak edən burjuamülkədar ideoloqları, pantürkist və panislamistlər əksinqilabi-mürtəce bir cəbhə tutaraq qadınların kölə və hüquqsuz vəziyyətdə saxlanılmasını müdafiə edirdilər. Onların əksinə olaraq qabaqcıl ziyahılar qadın azadlığını tələb edirdiler. Bu məsələ dövri mətbuatda geniş mübahisələrə səbəb olmuşdu. Yaziçi Yusifbəy Vəzirovun "Arvadlarumızın halı", "Qanlı göz yaşları", "Ana və analıq", "Çarşab", N.Nərimanovun "Pir",

R.Əfəndiyevin "Arvad məsələsi" əsərləri, qadın azadlığı məsələlərinə aid Y. Vəzirovun suallarına N.Nərimanovun cavabı və s. məhz bu dövrün məhsuludur.

Qadın azadlığı məsələsinin həllində Ü.Hacıbəyovun böyük rolü olmuşdur. O, xalq mə'nəviyyatı və şurunun böyük bir sahəsində—musiqi yaradıcılığı sahəsində demokratik ideyaların ifadəcisi kimi çıxış etdi. Bununla da o, böyük bir tarixi vezifəni öz öhdəsinə götürdü. Üzeyir özünün musiqi əsərlərində qadın hüquqsuzluğunu, avamlığını, cəhaləti ifşa etmiş, istehzalı gülüşləri ilə ona zərbə endirmiştir. Onun "Ör və arvad" musiqili komedyasında "qılı qabana" oxşayan kəblə qubadlar, mərcanbəylər ifşa edilir. Pul gücü ilə qadın sevgisini satın almağa sə'y edən bu nadanların özləri gülünc vəziyyətə düşür, xalq onlara istehza ilə gülür. Ü. Hacıbəyov belə adamları həyat səhnəsində süpürgəyələ süpürüb atmaq ideyasını təhlükə edir.

"Ör və arvad" in bir növ ardi olan "O olmasın, bu olsun", "Məşədi İbad" musiqili komedyasının da əsas məqsədi — qadın azadlığı, azad məhəbbət və sevgidir. Müəllif istər "Məşədi İbad" da, istərsə də son musiqili komedyası olan "Arşın mal alan" da yaratdığı səhnə tipləri ilə mövcud mühitin hər bir xırda künc-bucağına əl atmış, onun cybəcərliliklərini göstərmiş, qadın azadlığını, azad məhəbbəti və sevgini müdafiə etmişdir. Onun Gülnəz və Sərvərinin sevgisi azad və sadə sevginin, məhəbbətin gözəl nümunəsidir. Ü.Hacıbəyovun əsərləri Azərbaycanda qadına burjuva-feodal münasibətlərinə qarşı mübarizədə böyük rolyonu olmuşdır.

Ü.Hacıbəyovun məqalələri kimi, musiqili əsərləri də tərbiyə məsələləri ilə doludur. Səlefi M.F. Axundov, müasiri N.Nərimanov kimi Ü.Hacıbəyov da teatr tamaşalarının oxlaq-bədii tərbiyəvi cəhətinə çox böyük əhəmiyyət verirdi. O deyirdi ki, tamaşaçı qoyulan hər bir əsər həyatımızın həm oxlaq tərəfini, həm də xalqın estetik hissələrini tərbiyə etməlidir. Hər bir səhnə əsərində yüksək məfkurə ilə yüksək bədililik bir-birini

tamamlamalıdır. «Millət balalarının tə'lim və tərbiyəsinə cəhd etməklə xalqa xidmət etmək, «yaddan çıxmış, ləhb və ləeb aləti olmuş musiqimizi diriltmək» kimi nəcib və xeyirxah əməllərlərə məşğul olur.

Onun əsərlərinin başlıca qayıdı feodal-burjuva cəmiyyətinin cybəcərliliklərini göstərmək, oxlaq və siyasi cürüklüyü, mə'nəvi pozğunluğu, rüşvətxorluğu və satqınlığı, nadanlığı, avamlığı və yekəbaşlığı, geriliyi və cəhaləti musiqi dili ilə ifşa etməkdən ibarətdir: onun komedyaları tərbiyəvi tə'sir cəhətcə Azərbaycan musiqi incəsənətinin zirvəsini təşkil edir.

Üzeyir Hacıbəyov sənət əsərlərini tərbiyəvi cəhətcə bir-biri ilə müqayisə etmək, onlardan hansınasa üstünlük vermək fikrində deyildi. Öksinə, o, teatrın hər bir növünün özünməxsus tərbiyəvi əhəmiyyətini göstərirdi. O deyirdi: «...mən, yalnız tek musiqi səhnə tamaşalarının tərəfdarı deyiləm. İctimai tərbiyə üçün həm faciə, həm drama, həm komediya, həm opera, həm də operetta lazımdır.

M.F.Axundovun komedyalarından «Vəziri-Xani-Lənkəranı», «Dərviş Məstəli şah», «Hacı Qara» və bizim məşhur dramaturquımız Ə.Haqverdiyevin «Dağilan tifaq» draması ilə demək olar ki, mən inkişaf etmişəm.»

Bələliklə, Ü.Hacıbəyov ədəbi janların hər birinə böyük əhəmiyyət vermiş, bədii əsərlərin müəlliflərindən məfkurə, oxlaq və yüksək bədililik tələb etmişdir. O yazdı: «Məskurəyə, oxlaq malik olan və bədii üsulla yaradılan hər hansı bir səhnə əsəri-istər bədii, musiqi, istər şairəne əsər — faydalıdır.

Bu keyfiyyətlərə — qoy opera, drama, operetta, komediya olsun — cavab verməyən əsər isə faydasızdır. Üzeyir öz əsərlərinə də bu mövqedən yanaşmışdır. Məhz bunun nəticəsidir ki, Azərbaycan dramaturgiyasının qiymətli incilərindən olan «Ör və arvad», «O olmasın, bu olsun», «Arşın mal alan» öz əhəmiyyətini bu günə qədər saxlamışdır.

Tə'lim və tərbiyənin müxtəlif cəhətlərinə aid Ü.Hacıbəyovun irəli sürdüyü fikirlər nəinki öz dövründə Azərbaycanda xalq maarifinin, pedaqoqika elminin inkişafına böyük tə'sir etmiş və eyni zamanda onların bir çoxu bu günə qədər öz təravətinini saxlamışdır.

Üzeyir Hacıbəyovun pedaqoqi fikirləri Azərbaycan pedaqoji elmi xəzinəsinin qiymətli incilərindəndir. O, özünün çox dəyərlə pedaqoqi mülahizələri ilə xalqımızın pedaqoqi fikir tarixində özünəməxsus şərəfli yer tutur.

AZƏRBAYCAN MƏKTƏB VƏ PEDAQOJİ FİKİR TARİXİ

MÜNDƏRİCAT

ÖN SÖZ.....	3
GİRİŞ	5
I bölmə QƏDİM VƏ ORTA ƏSRLƏRDƏ MƏKTƏB TƏHSİLİ VƏ PEDAQOJİ FİKİR.....	8
I fəsil: Məktəb təhsilinin təşəkkülü və inkişafı.....	8
§ 1. XII əsrə qəderki dövrdə tə'lim, tərbiya ve təhsil məsələləri	8
§ 2. «Qur'ani-Kərim»də tə'lim və tərbiya motivləri ..+	15
§ 3. Orta əsrlərdə məktəb təhsilinin inkişafı.....	23
§ 4. Məktəb və mədrəsə təhsilinin forma və məzmunu....	39
II fəsil: Azərbaycanda pedaqoqi fikrin təşəkkülü və inkişafı.....	45
§ 1. Xalq pedaqogikası.....	45
§ 2. Nizami Gəncəvi tə'lim və tərbiye haqqında.....	55
§ 3. N.Tusinin pedaqoqi fikirləri.....	61
§ 4. Orta əsrlərdə pedaqoqi fikrin sonrakı inkişaf.....	67
II bölmə ÇAR RUSİYASININ İŞĞALI DÖVRÜNDƏ MƏKTƏB VƏ PEDAQOJİ FİKİR.....	80
I fəsil: Azərbaycanın çar Rusiyası tərəfindən işğal edilməsi.....	80
§ 1. İlk dövlət məktəblərinin meydana gəlmesi.....	81
§ 2. Müsəlman məktəbləri.....	88
§ 3. Qadın təhsili.....	89
II fəsil: Azərbaycanda yeni maarifçilik hərakatı.....	92
§ 1. A.Bakıxanovun maarifçilik ideyaları.....	94
§ 2. M.Kazimbəyin elmi və pedaqoqi fəaliyyəti.....	97
§ 3. M.Ş.Vazehin pedaqoqi fəaliyyəti və fikirləri.....	102
§ 4. M.F.Axundovun pedaqoqi fikirləri.....	109
III fəsil: XIX əsrin 60-cı illərində Rusiyada məktəb islahatları və onun Azərbaycan maarifinə tə'siri.....	119
§ 1. Məktəb islahatının əsas istiqamətləri.....	119
§ 2. Şəhər məktəblərinin meydana gəlmesi.....	126
§ 3. Kənd normal məktəblərinin təşkili.....	127
§ 4. Dəmir yolu, bazar günü və sənət məktəbləri.....	131

§ 5. Müəllim kadrlarının hazırlığı problemi.....	133
§ 6. A.O.Cernyayevski.....	136
§ 7. Orta məktəblər.....	141
§ 8. Qadın təhsili.....	145
IV fəsil: XIX əsrin ikinci yarısında ənənəvi məktəb və mədrəsə təhsili.....	153
§ 1. Məktəb və mədrəsə təhsilinin mözmunu.....	153
§ 2. Məktəb və mədrəsə təhsili barəsində çarizmin siyaseti	157
V fəsil: Ana dili məktəblərinin meydana gəlməsi və ikişafı	162
§ 1. Ana dili məktəblərinin təşkilində ilk addımlar	163
§ 2. Ana dili uğrunda mübarizənin görkəmli nümayəndələri: H.Zərdabi.....	165
S.Ə.Şirvani.....	172
M.T.Sidqi.....	176
M.M.Nəvvab.....	181
F.Köçərli.....	182
R.Əfəndiyev.....	189
S.Vəlibayov.....	197
§ 3. Ana dili məktəblərinin Zaqafqaziyada yayılması və Cənubi Azərbaycana tə'siri.....	200
§ 4. Rus-Azərbaycan məktəbləri və onların baniləri: S.M.Qənizadə və H.Mahmudbəyov.....	203
VI fəsil: XX əsrin əvvəllərində məktəb təhsili və pedaqoji fikrin inkişafı (1900-1918).....	216
§ 1. Ümumi, peşə və məktəbdən kənar təhsil.....	218
§ 2. Xeyriyyə cəmiyyətləri.....	228
§ 3. Müəllimlər qurultayı.....	234
§ 4. Hacı Zeynalabdin Tağıyevin maarifçilik fəaliyyəti....	239
§ 5. Qərbi Azərbaycan və Gürcüstan ərazisində yaşayan azərbaycanlılar arasında təhsilin vəziyyəti	245

VII fəsil: Pedaqoji fikrin görkəmli nümayəndələri.....	250
§ 1. Ə.Hüseynzadə	252
§ 2. Ə.Ağayev.....	254
§ 3. M.Mahmudbəyov.....	256
§ 4. M.Şahtaxtli.....	259
§ 5. F.Əğazadə.....	264
§ 6. C.Məmmədquluzadə.....	267
§ 7. M.Ə.Sabir.....	273
§ 8. A.Səhhat.....	276
§ 9. N.Nərimanovun maarifçilik fəaliyyəti və pedaqoji fikirləri.....	281
§ 10. Ü.Hacıbəyovun pedaqoji fəaliyyəti və ideyaları.....	302
M ü n d ə r i c a t	315

Hüseyin Mustafa oğlu Əhmədov

Azərbaycan məktəb və Pedaqoji fikir tarixi

(dərs vəsaiti)

(I hissə)

Redaktor: S.Kərimova

Korrektor:S. İsrafilova

Tex.redaktor:T.Rzalı

Dizayn:R.Qəniyev

Kitab Azərbaycan Beynəlxalq Universitetinin «Beynəlxalq Universitet» poliqrafiya və nəşriyyat mərkəzində yılıgmiş və çap edilmişdir.

Yığılmağa verilmişdir: 21.11.2000: Çapa imzalanmışdır:
20.07.2001. Fiziki çap vərəqi 20 ç.v. Ofset çapı. Kağız ofset №1.
Formatı 60x84 1/16. Sifariş 55. Tiraj 1500. Qiyməti razılaşma
yolu ilə.

Ünvan: «Təhsil»: Bakı-370005, Mətbuat prospekti 529.
Bakı-370116, 7-ci mikrorayon, Xarici dairəvi küçəsi, 179.

2633
236

